

# KƏLBƏCƏR DÜNYASI




YÜZ ŞAIRİN BİR KİTABI

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
FOLKLOR İNSTİTUTU

---

# KƏLBƏCƏR DÜNYASI



**Yüz şairin bir kitabı**



*Toplayıb, tərtib edib, nəşrə hazırlayanlar:*  
**Adil CƏMİL,**  
**Məhəmməd NƏRİMANOĞLU**

*Məsləhətçi:* **Qənbər ŞƏMSİROĞLU**

*Elmi redaktoru:* **Hüseyin İSMAYILOV**  
filologiya elmləri doktoru

*Rəyçilər:* **Muxtar KAZIMOĞLU**  
filologiya elmləri naimizədi,

**Yaşar QASIMZADƏ**  
filologiya elmləri namizədi

C 71 Kəlbəcor dünyası: yüz şairin bir kitabı. Antologiya.  
Bakı, "Adiloğlu" nəşriyyatı-2005. 460 səh.

Oxuculara təqdim olunan antologiyada yüz nəfər kəlbəcərli şairin yaradıcılığından nümunələr verilmişdir. Xalq ədəbiyyatına, folklor təfəkkürünə, saz ruhuna bağlı bu şairlərin poctik mədəniyyətində bir yaxınlıq olsa da, onların dünyaduyumunda, fəlsəfi baxışlarında fərqli motivlər görünür. Kəlbəcər ədəbi məkanında yctişən Bimər Əli, Məmməd Aslan, Bəhmən Vətənoğlu, Sücaət, Əli Qurban Dastançı... kimi şairlər təbii ki, Ağdəbanlı Qurbanın, Dədə Şəmşirin mənəvi varisləridir. Şairlər şəcərəsinə ycni-ycni adlar qoşulduqca Kəlbəcər ədəbi mühitinin çağdaş mənzərəsi daha da zöngüləşir, ədəbiyyatımızın çəvrəsi daha da genişlənir.

C **4711119044** sıfarişlə  
121-2005

ISBN 9952-25-020-7

© A.Cəmil  
M.Nərimanoğlu

## ULU SÖZ, ULU DİYAR

SÖZ Tanrıının ən istəkli bəndələrinə əta etdiyi əbədiyyət nişanəsidir. Təb, ilham, vəhy deyilən ekstaz ovqat yalnız Tanrıdan gəlir. Bəzən bir bayatiya bir insan ömrünü sığışdırıran Sözün qüdrətinə söz tapmaq olmur... Sözü havalandıran, havacatlara, xallara, gullərə ayıran sehrli alətin adı isə sazdır! Söz və sazin sinkretizmindən «doğulan» aşiq əslində sözü yaşılmak, qorumaq, nəsildən-nəslə ötürmək üçün sazından və səsindən yardımçı kimi istifadə edir. Beləcə, milli-mənəvi mədəniyyətimizin ozan-aşiq silsiləsi boy göstərərək poetik düşüncəni, folklor təfəkkürünü xalqdan alıb xalqa qaytarmaqla özünün ədəbi-tarixi missiyasını yerinə yecmiş olur...

Sazın və sözün beşiyi olan Kəlbəcər mahalı ustad aşiq-ları, istedadlı şairləri ilə tanınıb. Tarixən Göycə mahalı ilə qonşu olan, qaynayıb-qarışan, xeyir-şər məclislərini birgə keçirən Kəlbəcər elləri taleyin amansız illərini – didərginlik ömrünü də bir yaşamalı oldular. Kəlbəcər-Göycə aşıqlarının ifa sənətindəki eynilik, eləcə də bu bölgədə yaşayıb-yaradan el şairlərinin poeziyasındaki üslubi və ruhi yaxınlıq eyni kökə söykənən ədəbi mühitdən xəbər verir.

Heç də təsadüfi deyil ki, Aşiq Ali, Aşiq Ələsgər, Növrəs İman kimi əslən Göycədən olan görkəmli saz və söz sənətkarları həmişə Kəlbəcərlə, onun qonaqpərvər və qədirbilən insanları ilə təmasda olmuş, illərlə bu gözəllik məskənidə məskunlaşmaqla yeni-yeni əsərlərini yaratmışlar. Dədə Ələsgər bihudə yerə deməmişdir:

*Gəşt eylədim bu dünyani dolaşdım,  
Kəlbəcərin xeyri-şəri yaxşıdır...*

Dədə Ələsgərin Kəlbəcərdə ən yaxın dostu Ağdabanlı Qurban olmuşdur. Qüdrətli saz və söz sənətkarı Qurbanın kökü-soyu Şah İsmayıllı Xətainin müasiri olan Miskin Abdala gedib çıxır. XIX əsrin sonu, XX əsrin əvvəllərində Kəlbəcər ədəbi mühiti Ağdabanlı Qurbanın yaratdığı «Qurban bulağı» adlı ədəbi birliklə tənzimlənirdi. Aşıqlar, el şairləri bu məclisə toplaşaraq bir-birlərinə yeni şerlərini oxumuş, ədəbi mübahisə, mülahizə və təhlillərini ortaya qoymuşlar. Aşıq Ələsgər, Aşıq Bəsti kimi saz-söz sənətkarları da «Qurban bulağı» məclisinin fəal üzvləri olmuşlar.

Görkəmli folklorşunas alim M. Təhmasib apardığı tədqiqatlardan belə qənaətə gəlir: «Qurban öz zəmanəsinin və mühitinin yaxşı saz və söz ustalarından biri olmuş, məlahətli səsi, məlahətli barmaqları, iti hafızəsi, dastançılıq qabiliyyəti, xüsusi gözəl qoşmaları, gərayılıları, divani və müxəmməsləri, müxtəlif tipli təcnisləri ilə şöhrət qazanmış və babalarına layiq bir övlad olduğunu sübut etmişdir. Qurban savadlı olması ilə müasirləri – Göyçə, Kəlbəcər, Gədəbəy aşıqlarının əksəriyyətindən fərqlənmmişdir».

Belə bir mühitdə dünyaya göz açan balaca Şəmşir şair Qurbanın oğlu və şeyirdi kimi tez bir zamanda sazi, sözü və səsi ilə bu sənətdə özünü təsdiq etmiş, el-obada məşhurlaşmışdır. Aşıq Şəmşir atası Qurbanın, ulu babası Miskin Abdalın layiqli davamçısı olmaqla, aşıq sənətinin dədəlik mərtəbəsinə qədər ucalmışdır. Çox erkən sənət aləminə qədəm qoyan, Aşıq Ələsgər, Növrəs İman, Aşıq Bəsti və atası Ağdabanlı Qurban kimi görkəmli sənətkarlarla ünsiyyətdə olan Aşıq Şəmşir bu ustadlardan öyrəndiklərinə və əldən-obadan aldiqlarına, əxz ctdiklərinə şəxsi mütaliəsini də əlavə etməklə kamil bir şair kimi formalaşmışdır. O, ilk dərsini atasından almış, sonra mollaxanada oxumuşdur. Kifayət qədər savadlı Aşıq Şəmşir klassik ədəbiyyatımıza, folklorumuza dərindən bölgəd olmuşdur. Kəlbəcər-Göyçə, Qarabağ-Gəncəbasar bölgələrində yaxşı tanınan Aşıq Şəmşirin daha da məşhurlaşmasında, bütün Azərbaycanda tanınmasında xalq şairi Səməd

Vurğunun xidməti olmuşdur. İstisuya qonaq gəlmış Səməd Vurğun Aşıq Şəmsirdəki fitri istedada heyran olmuş, onun əsərlərinin nəşri qayğısına qalmışdır. Bu görüşdən sonra çox az yaşayan Səməd Vurğunun vəfatı Aşıq Şəmsiri məyus etmiş, o, ömrünün sonuna kimi xalq şairini kədərli şerləri ilə xatırlamışdır.

Dədə Şəmsir aşiq şerinin bütün forma və şəkillərində dəyərli sənət nümunələri yaratmış, özündən sonraya klassik irs qoyub getmişdir. Lakin 1992-ci ildə Ağdaban kəndinə kafir qonşularımızın basqını nəticəsində bu irsin çap olunmayan bir hissəsi, eləcə də şair Qurbanın əlyazmaları yandırılıb küləçəvrilmişdir.

1993-cü ildə Kəlbəcər işgal olunduğundan Dədə Şəmsirin 100 illik yubileyini keçirməyə imkan yaranmadı. 2003-cü ildə Respublika Prezidentinin sərəncamı ilə Aşıq Şəmsirin 110 illik yubiley mərasiminin keçirilməsi qərara alındı. Dövlət səviyyəsində keçirilən yubiley tədbirləri bütün respublikamızı əhatə etdi. Xanlarda ustادın büstü qoyuldu, nəfis tərtibatla kitabları nəşr olundu və s.


Dədə Şəmsir Kəlbəcərdə sonuncu aşiq məktəbinin bənisi olaraq, yüzlərlə şeyirdini bu sənətə hazırlamış, öz duru, mənalı şerləri ilə neçə-neçə şairin yetişməsinə təsir göstərmişdir. Kəlbəcərdə yaşayıb-yaradan el şairləri – Bimar Əli, Qarlılı Rüstəm, Zal Cabbarlı, şair Firudin, şair Salman, Dəmrçi Abbas, Bəhmən Vətənoğlu, Sücaət, Əli Qurban Dastançı, Əlqəmə və eləcə də çağdaş poeziyamızın Ənvər Rza, Məmməd Aslan, Şamil Əsgər Dəlidəğ kimi söz sənətkarları Aşıq Şəmsir poeziyasından bəhrələnməklə özlərinin fərdi yaradıcılıq yolunu müəyyənləşdirmişlər. Aşıq Allahverdi (Qəmkes), Aşıq Qardaşan, Aşıq Xalıqverdi və b. onlarla aşiq isə Dədə Şəmsirdən bu qədim və ulu sənəti birbaşa öyrənən şeyirdlərdir ki, sonradan özləri də şeyird hazırlayan ustadaçılıqla yaradılar.

Başlangıcıını Ağdabanlı Qurban ocağından götürən Kəlbəcər ədəbi mühitinin çağdaş mənzərəsi əlvən və çoxçalarlı-

dır. Oxoculara təqdim etdiyimiz antologiyada yüz müəllifin yaradıcılığından örnekler verilib. Ona görə də elə hesab edirəm ki, bu nəşrin adını «Yüz şairin bir kitabı» qoymaqda yanılmamışıq. Təqdim olunan müəlliflər həm yazılı, həm də şifahi ədəbiyyatımızın klassik ənənələrinə rəğmən yazışb-yaranan insanlardır. Biz onları eyni müstəvidə birləşdirməklə Kəlbəcər ədəbi mühiti, Kəlbəcərin söz dünyası haqqında müəyyən bir təsəvvür yaratmaq istədik. Lakin bu yüz nəfər hələ Kəlbəcər ədəbi mühitini tamamilə əhatə etmir. Biz diqqətimizi daha çox el arasında tanınan, mətbuatdan imzası bəlli olan, kitabı nəşr edilən, bir sözlə, ədəbi ictimaiyyətin diqqətini cəlb edən müəlliflərə yönəldik. Bəli, bu gün Kəlbəcər fiziki mənada bizim üçün yoxdur. Lakin mənəvi baxımdan o yaşayır, söz-sənət estafeti nəsildən-nəslə, zamandan-zamana ötürülür. Ədəbiyyatımıza yeni gələn Elşən Əzim, Nadir Məmmədli, Əbülfət Sarıoğlu, Ələmdar Cabbarlı, İsməli Dağlaroğlu kimi gənc şairlərimiz Kəlbəcər poetik ənənəsinin və duyumunun istedadlı ötürüçüləridir. Kəlbəcərlə şairlərə yeni-yeni yaradıcılıq uğurları diləyirik.

*Adil CƏMİL,  
filologiya elmləri namizədi.*

## AŞIQ Qurban AĞDABANLI



*Aşıq Qurban Məşədi Məhərrəm oğlu 1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuş, sonralar Ağdabana köçərək ömrünün sonuna dək, yəni 1925-ci ildək orada yaşamışdır. Azərbaycan və fars dillərində mükemmel mədrəsə təhsili almış Qurban Məşədi Məhərrəm oğlunun külli miqdarda qoşması, gərəyli, müxəmməsi, divanisi, tacnisi və s. formalarda şerləri aşiqların və el-obanın dillər əzbəri olmuşdur.*

*Aşıq Ələsgər kimi məşhur ustadlarla dostluq etməsi bir daha göstərirdi ki, Qurban Ağdabənli nəinki öz müasirlərinə, sonrakı nəsillərə də örnək söz sahibi olmuşdur.*

*Aşıq Qurbanın Növrəs İman və Bimər Əli ilə maraqlı deyişmələri də yaddaşlardan yazılı ədəbiyyata keçmişdir. Onun əlyazmalarını oğlu, bu gün aşiq ədəbiyyatında Dədə zirvəsinə ucalan Dədə Şəmşir qoruyub saxlamış, ustad sənətkarın bir sıra şerləri sonralar kitabça şəklində çap edilmişdir.*

## DOLANA-DOLANA

Bülbül idim, gülə həsrət,  
Qaldım dolana-dolana.  
Bu canımı eşq oduna  
Saldım, dolana-dolana.

Nəzər sal didəm yaşına,  
Yandım hicran ataşına,  
Sədəqə yarın başına  
Oldum, dolana-dolana.

Çekdim firqət cəfasını,  
Haçan sürdüm səfasını?  
Can deyib, can qadasını  
Aldım, dolana-dolana.

Artıb dərdim günü-gündən,  
Əlli isə, ötüb mindən,  
Qurban deyər həsrətindən  
Öldüm, dolana-dolana.

## ARASINDA

Sevdiyim şamama bəslər,  
Dolanar tağ arasında.  
Xəstə düşsəm, könlüm istər,  
Bir cüt nar, bağ arasında.

Canım eşq oduna yandı,  
Sinəm nazbalış yorğandı,  
Tüstüm asmana dayandı,  
Bir qarlı dağ arasında.

Qulac zülfünü hörsünlər,  
Tovuztək bəzək versinlər,  
Qoy Qurbanı öldürsünlər  
Sinənin ağ arasında.

## KÖNLÜM

Nə qalıbsan qəm əlində,  
Üstü duman olan könlüm?!  
Su üzündə gəmi kimi,  
Gəşt eyləyib dolan könlüm!

El köçüb, dalda qalıbsan,  
Özünü oda salıbsan,  
Xaraba tək boşalıbsan,  
Nədən oldun talan, könlüm?

Sinəndəki kaman-oxdu,  
Dövran zalim, cəfan çoxdu,  
Qurban deyir yerin yoxdu,  
Ay sərgərdan qalan könlüm!

## İNDƏN BELƏ

Ha dedim əllini, oldu səd həzar,  
Neylər səksən, doxsan, yüz indən belə.  
Təlatüm eylədi çeşmim dəryası,  
Könül, qəvvas olub üz indən belə.

Qəm ləşkəri gəldi nihan yetişdi,  
Eylədi könlümü viran yetişdi,  
Ömrümün bürgünə xəzan yetişdi,  
Açılmاسın qəmli yaz indən belə.

Kimdi məskən edib qala dünyada?  
Düşmüsəm qovğaya, qala dünyada,  
Yazıram yadigar qala dünyada,  
Dərdimi dəftərə yaz indən bələ.

Uçurdum tərləni, bazı görmədin,  
Saraldı gülşənim, yazı görmədin,  
Qurban, daha Sərvinazı görmədin,  
Ağla, Sərvi deyə, gəz indən belə.

### **ALIBDI**

Könül mahalını dolandı xəyal,  
Ləşkər çəkib, qəm meydanı alıbdı.  
Ölüb bağban, bitib qaratikanlar,  
Bürüyübüdü gülüstəni, alıbdı.

Dünyadan ovsanıb doymuşam cana,  
Axır qərq olmuşam bəhrü-ümmimana,  
Alışıb odlara oldum pərvana,  
Tüstüm çıxıb asimanı alıbdı.

Bu dərd məni, kim inanı, öldürür,  
Möhnət aşkar, qəm pünhanı öldürür,  
Dərdin, ay qız, bu Qurbanı öldürür,  
Üzüb ürəyimi, canı alıbdı.

### **YOXDU, YOX**

Ağa, şikayətim var qulluğuna,  
Zərrəcə sözümdə yalan yoxdu, yox.  
Göstərdim cərraha, təbib-loğmana,  
Dedilər: Bu dərdə dərman yoxdu, yox.

Yardan ayrı dözə bilməm, neyliyim,  
Alışır dəhanda, odlanır dilim,  
Bu dərdin dərmanı ölümdür, ölüm,  
Sağlığıma daha güman yoxdu, yox.

Kərəm qalib mətləbləri bitirən,  
Həsrətləri bir-birinə yetirən,  
Ay Qurbanı qulluğuna gətirən,  
Görərsən ki, bir də Qurban yoxdu, yox.

## ÇƏTİNDİ

Təbib yox, cərrah yox, bulunmaz əlac,  
Sağalmaz, qurtarmaz yara, çətindi.  
Zülümdu - mərd ola namərdə möhtac,  
Yamandı ayrılıq, ara, çətindi.

Hələ var dağlarda Məcnun naləsi,  
Gəlir qulağıma, kəsilmir səsi.  
Qırılsa, sağalmaz könül şüşəsi,  
Bilməz, olsa para-para, çətindi.

Ağlaram, gözümdən tökərəm yaşı,  
Sinəmi yandırır möhnət ataşı.  
Sərrafə yükləmək gövhərsiz daşı,  
Həmdəm olmaq biilqara çətindi.

Bəxtəvərdi öz bəxtindən yarıyan,  
Xoş gün görüb, yarla birgə qarıyan,  
Axır qanım, yoxdu yaram sariyan,  
Müşkül dərdə ola çarə, çətindi.

Tərsinə işləyir bu çərxi-dövran,  
Tale sən deyəni demir hər zaman.  
Qurban səyyad əldən uçurub tərlan,  
Bir də gəlib düşə tora, çətindi.

## GÖRMƏSİN

Könül istəklisi, illər ayısı,  
Həsrət gözüm necə canan görməsin?  
Nə müddətdir, ay beymürvət balası,  
Yaxşı dostu dəst-mehriban görməsin?

Bir qulaq vər, ərzi-halımı deyim,  
Sinə dəftərimin şərhin eyləyim.  
Əsər, titrər möhnətindən ürəyim,  
Dözmək olmur, yoxdur güman görməsin!

Qurban deyər, hər dəqiqəm il mənim,  
Ağlayanda göz yaşıımı sil mənim.  
Düşəndə yadıma Qaratel mənim,  
Allah göstərməsin, insan görməsin!

## BİR-BİR

Qəmərüz, qadanı bu canım alsın,  
Sallanıb gələndə ocağa bir-bir.  
Hüsnünün nuruna səcdəyə ensin,  
Olsun pərvanələr sadağa bir-bir.

Gözə qoruq yoxdu, dilə qadağa,  
Canım gözəllərə qurban, sadağa.  
Şəhdü-zülal bal sözülb dodağa,  
Öpəsən, xal düşə buxağa bir-bir.

Yaşmaq altdan o tər buxaq görünür,  
Əzizlənib, kəlağaya bürünür,  
Onu görən xəstə olur, sürüñür,  
Məcnun kimi düşür bu dağa bir-bir.

Kəsibdi səbri mi mahi-təbanı,  
Qırmızı yanaqdan gullər utanı.  
Öldür qurtar, həsrət qoyma Qurbanı  
Qohum-qardaş gəlsin sorağa bir-bir.

## İTİRDİM

Gözüm ala gözlərinə baxanda,  
Çaşdı oqlım, din-imanı itirdim.  
Mah-camalın rübənd altdan çıxanda,  
Tərgitdim cəsəddə canı, itirdim.

Müjgan xədəngində bulmadım nicat,  
Günəş camalına hamı qaldı mat.  
Gün üzünə oxumadım salavat,  
Unutdum hesabı, sanı itirdim.

Qurban kaş oləydi, olunca naşı,  
Yolunda qoymadım can ilə başı.  
Ağlar gözlərimdən tökərəm yaşı,  
Sənin kimi şüx tərləni itirdim.

## QAYITDI

Ah çəkib ağladım, verdilər xəbər,  
Dərdimin nə ki var sayı, qayıtdı.  
Zimistan könlümdə açıldı bahar,  
Çərx vurdu gərdişin yayı qayıtdı.

Ömrümün bağında gullər açdır,  
Görən dedi: bivəfadı, qaçdır.  
Bilmədim quş olub göynən uçdular,  
Nə bir səsi, nə harayı qayıtdı.

Qurbanın peşəsi niyə firqətdi,  
Fələk, mən çəkirəm bu nə zillətdi?  
Üç gözəl var: Sərvi, Pəri, Sədətdi,  
Alagöz Sərvinin tayı qayıtdı.

### BAL QAYMAĞINAN

Gözəl odur yanağında xal olsun,  
Necə ki yaxşıdır bal qaymağınan.  
Əmlik əti, kabab ola duzunan,  
Yeyəsən soğanla, ya sumağınan...

Yorğan qumaş ola, qu balınc-döşək,  
Başlayıb zarafat edib gülüşək.  
Nə də bir kimsədən qorxuya düşək,  
Dolanaq cahanda bu damağınan.

Gəlməssə bu işə güman, danışma,  
Aləmi aldatma, yalan danışma.  
Qurban, bir noilə dolan, danışma,  
İstərsən tərəqqi təmtərağınan.

### ÜRƏYİM

Dostu-mehribanım, cismidə canım,  
Dolub laxta-laxta, qandı ürəyim.  
Sənsiz sağlığımı yoxdu gümanım,  
Nə tablaşdı, nə dayandı ürəyim.

Mən danışım, diqqət ilə qulaq as,  
Dərdindən ağlaram, saxlayaram yas.  
Neçə ki can sağdı, müxtəsər, xülas,  
Zənbür pətəyi tək şındı ürəyim.

Gözüm baxmağınan gözündən doymaz,  
Ürəyim aldanıb yalana uymaz,  
Qurban, meylin dönməz, könlün soyumaz.  
Alışdı cəsədim, yandı ürəyim.

## GÖZƏL

Tuti kimi dillən, şirindil danış,  
Cahan gözəl, canan gözəl, can gözəl.  
Sevgilimsən, kərəm eylə, gəl barış,  
Mən eyləyim sənə qurban can, gözəl.

Səni görcək cansızlara can gəlir,  
Tamaşana huri, həm qılınan gəlir.  
Bir gündə Minaya min qurban gəlir,  
Qoy versin aşiq da bir qurban, gözəl.

Beymürvət, sitəmkar, nainsaf, zalım,  
Nə olar dindirib soruşsan halim?!  
İtib əqlim, çəşib fikrim, xəyalım,  
Olub zülfün kimi pərişan, gözəl.

Çəkər zənbur əsəl üstə şan şirin,  
Ağız şirin, dodaq, həm dəhan şirin,  
Olmaz dost dostuna mehriban, şirin,  
Baxmasa mehriban-mehriban, gözəl.

Könlüm qəmgin, dərdin ilə gülmərəm,  
Ağlayıram, göz yaşımi silmərəm,  
Huri, pəri görməmişəm, bilmərəm,  
Yoxdu sənin kimi bir insan, gözəl.

Yazıram, kağızı yazı yandırır,  
Eşqin odu əldə sazı yandırır,  
Qurbanı qəmzəsi, nazi yandırır,  
Gəl məni öldürmə, əl-aman, gözəl!

## BİLMƏM

Səhər vaxtı bir ay çıxdı əcayib,  
Aydı, sirlilahi, bu nədi, bilməm?  
Şöləsi aləmə oldu müəyyən,  
Təşbehi göydəki günədi, bilməm.

Bir cüt günəş doğdu, amma yanmadı,  
Qamaşdı gözlərim, dürüst baxmadı,  
Canım oda düşdü, yandı, çıxmadı,  
Nuri-təcəlladı, sinədi, bilməm?

Nəzər saldım, yəqin bildim insandı,  
Yoxsa bədrlnmiş mahi-təbandı?  
Qurban deyər, şahbaz, tavar-tərlandı,  
Göllərdə yaşılbəş sonadı, bilməm?!

## NƏDƏNDİ

Tuti dilli, gül əndanmlı mehriban,  
Götürmürsən o yaşmağı, nədəndi?  
Eşqin atəşinə yanır pərvanə,  
Gəzdirirsən bu çırağı, nədəndi?

Yoxsulam, yanında varı görəndə,  
Xəstəyəm, bağında narı görəndə,  
Tərlan iqbalında sarı görəndə,  
Könlüm olur qəm otağı, nədəndi?

Qurban, bu dünyada gözəl çoxdu, çox,  
Hər birindən dəyib sinənə min ox,  
Sızıldar yaralar, eylərəm ox, ox!  
Demirsən sinənin dağı nədəndi?

## BƏS AĞLAMAZMI

Eşidəndə mən Məcnunun sədasın,  
Tutub nalə dağı-daş ağlamazmı?  
Açıb görsə bu sinəmin yarasın,  
Kafər olsa, bağrıdaş ağlamazmı?

Yanar bağrim, kabab şışdə köz ağlar,  
Həsrət qalan gözlərinə göz ağlar,  
Saatda min, dəqiqədə yüz ağlar,  
Töküb rüxsarına yaş, ağlamazmı?

Qurban gah ah çəkər, gah da naləni,  
O nazlı-qəmzəli gözəllər hanı?  
Uçurub əlindən səyyad tərləni,  
Görəndə ovlağı boş, ağlamazmı?

## YAXŞIDI

İnsana mərhəmət ola kəramət,  
Baxtıyla fərasət, kamal yaxşidi.  
Kişi atasının öz oğlu gərək,  
Loxmadan, nütfədən halal yaxşidi.

Tut nəzərdə sən bu çərxi-gərdişi,  
Gecəli-gündüzlü yazınan qışı,  
Arif olan özü bilər bu işi,  
Eləmək dərindən xəyal yaxşidi.

İnsan oğlu, mütləq inan, yəqin bil,  
Mötəbər həqiqət əfsanə deyil,  
Fırqeyi-şeytana nəsihət deyil,  
Təsir etməz zurna-qaval, yaxşidi.

Dağıtma fikrini, itirmə huşu,  
Məhək seçər qəlpi, qızıl, gümüşü,  
Tamahkar sənətkar, bədnəzər qonşu,  
Heç deməz: camaat, mahal yaxşdı.

Qurban, yaz nəsihət, yadigar, ustad  
Yaxşını, yamanı eyləyir isbat.  
Vicdansız kişiyyə həyasız arvad  
Deyir: zəhmət pisdi, sığal yaxşdı.

### **VAXTI**

Bir canda ki ola sümük azarı,  
Oynar, durmaz zurna, dəf olan vaxtı.  
Yaxşı-yaman bilməz, danışar hədyan,  
Əqli sərsər olar, kef olan vaxtı.

Bağban bağ bəsləsə, barı çox istər,  
Xəstə meyli qarı, narı çox istər,  
Açgöz doymaz, dövlət-varı çox istər,  
Şadlanar dövlətə, nəf olan vaxtı.

Qurban, insan varmı dərdsiz, vərəmsiz?  
Mətləb yazmaq olmaz kağız, qələmsiz.  
Qul xətasız olmaz, ağa kərəmsiz,  
Bağışlar, əlbəttə, səhv olan vaxtı.

### **OLMAZ**

Səyə salam vermək insafdan deyil,  
Əqrəbə, ilana sarışmaq olmaz.  
Silaha aldanmaq, əbəs öyünmək,  
Xaini-xəbisnən duruşmaq olmaz.

Təəccübəm bu qurğuya, bu fəndə,  
 Nahaq yerə qəza salır kəməndə.  
 Yaziq canım, əhli-arif görəndə,  
 Söyləyib dərdini danışmaq olmaz.

Qurbanam, yamana qol qoyam çətin,  
 Demərəm dünyada bir kəsin bədin,  
 Dilim, qadağandı, nə danış, nə din,  
 Nə sərr açmaq, nə söz danışmaq olmaz.

## MƏN

Füqarə-mən, biçarə-mən, yazıq-mən,  
 Bimürvət-sən, sitəmkar-sən, zalım sən.  
 Nə müddətdi didarına həsrətəm,  
 Səbəb nədi, soruştursan halım sən?!

İzzəti-şövkətim, həm abidərim,  
 Yaqtı-əhmərim, dürrüm, mirvarım,  
 Könlüm istəklisi, nuri-didərim,  
 İqbalmım, dövlətim, hər cəlalım-sən.

Yandırıb odlara alışdır məni,  
 Gərdənə dolandır, sarışdır məni,  
 Nolar, bir dindirib danışdır məni,  
 Qurban quldu, qoy yanında qalım mən.

## GÖZLƏR

O süzgün baxışın əqlim apardı,  
 Qəsd edər canıma can ala gözlər.  
 Tel cilənib ay qabaqda görünür,  
 Qələm qaş altından o ala gözlər.

Yanağın tək əhmər gül də görmədim,  
Ləbin kimi şirin bal da görmədim,  
İnan, billah, heç gözəldə görmədim,  
Ola sənin kimi piyala gözlər.

Sədrin bağı-İrəm, bənzər cənnətə,  
Dəhan abi-kövsər, dönüb şərbətə,  
And verirəm İncil, Quran, Tövrətə,  
Qurbanı gətirmə zavalə, gözlər.



## Aşıq ŞƏMŞİR

Şəmşir Qurban oğlu Qocayev 1893-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub. O, savadı və ilk aşılıq dərsini atası Aşıq Qurban'dan alıb. Sonralar, gənclik illərində Aşıq Şəmşir Aşıq Ali, Aşıq Ələsgər, Aşıq Qurban kimi ustad-yaradıcı aşıqların əsərləri, Göyçə, Kəlbəcər aşiq məktəbi ruhunda tərbiyə alaraq kamil sənətkar kimi yetişib. İllər keçdikcə o daha da piixtələşərək, ustad aşiq zirvəsinə çatıb.

Xalq şairi Səməd Vurğunla 1955-ci ildə İstisudakı məşhur görünüşünə kimi Aşıq Şəmşirin böyük yaradıcılıq yolu keçməsinə baxmayraq, şerləri, demək olar ki, ancaq xalq arasında, dil-də-ağızda, aşıqların ifasında yayılmışdır.

Ustad aşığın ilk kitabı «Şerlər» adı ilə 1959-cu ildə «Azərnəşr» tərəfindən buraxılıb. Sonra ardıcıl olaraq «Qoşmalar», «Seçilmiş əsərləri», «Dağ havası» və s. kitabları kütləvi tirajla nəşr edilib. Zaman keçdikcə Dədə Şəmşirin həyat və yaradıcılığına həsr edilən monoqrafiyalar da üzə çıxmışdır.

1980-ci ildə dönyasını dəyişən Aşıq Şəmşir doğma Ağdabanın «Yeddi qardaş» adlınan dağında torpağa tapşırılmışdır.

Aşıq Şəmşir saz-söz sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adı və «Şərəf nişanı» ordeni ilə təltif edilmişdir. 1957-ci ildən Azərbaycan Yaziçılar Birliyinin üzvü Dədə Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuş, Xanlarda büstü qoyulmuş, adına küçə, məktəb və parklar verilmişdir.



## **BİR DƏ GƏL**

Çəkir həsrətini bizim Kəlbəcər,  
Böyük şair, şış dağlara bir də gəl!  
Dedin: "Vurğun demə gəldi-gedərdi..."  
Verdiyin o düz ilqara bir də gəl!

Gəl, səni gözləyir Ceyran bulağı,  
Şerinlə bəzənir ellər yaylağı,  
Gəl ol İstisuyun yenə qonağı,  
Əməl eylə etibara, bir də gəl!

Sənə minnətdardı elimiz hamı,  
Gəlsən, görüşündən alarıq kamı,  
Olar qəlbimizin şadlıq bayramı,  
Qoy vədini ilk bahara, bir də gəl!

Sözün də, şerin də sənətkarışan,  
Xalqın istəklisi, el vüqarışan,  
Nizami yurdunun yadigarışan,  
Minnətdarıq sənətkara, bir də gəl!

Şairi çağırır gül, çəmən, lalə,  
Fərağın gör məni salıb nə halə?!  
Şəmşir də çəkməsin heç möhnət, nalə,  
O gəzdiyin oylaqlara bir də gəl!

## **VƏDƏSİNDƏ**

Səni qarı gördüm, bağrim qan oldu,  
Mənim saqqalımın çal vədəsində.  
Qəlbimə dəydiyin yadına düşdü,  
Çox dedim könlümü al vədəsində.

Ov keçdi bərədən, uyquda yatdım,  
Ayıldım, xədəngi izinə atdım.  
Nə yüyürdüm, nə yetişdim, nə çatdım,  
Hər işin qaydına qal vədəsində.

Qubarlandın əldə var olan vaxtı,  
Bağçanız bəzənib bar olan vaxtı...  
Qoynunda xəstəyə nar olan vaxtı -  
Bir dənə qıymadın bol vədəsində.

Süleymani yola salan dünyadı,  
Ayrılıq təbilin çalan dünyadı,  
Gözəlliyi qarı olan dünyadı,  
Güvəndin hüsünün gül vədəsində.

Söylə, gözəl, sən nə mətləb üstəsən?  
Nədən durdun aşiqinlə qəsdə sən?!  
Axtarış Şəmşiri görmək istəsən  
Doğru-düz ilqara gəl vədəsində.

## OĞLUYAM

Qartal düşüncəli, şair xəyallı,  
Tərlan yuva salan dağlar oğluyam.  
Anam İstisudu, atam Dəlidəğ,  
Murov, Lülpər, Qonur, Qoşqar oğluyam.

Lalədi, nərgizdi evim-eşiyim,  
Köynəyim sıx meşə - qoymaz üzüyüm,  
Qərənfildi, qızılıgüldü beşiyim,  
Buz bulaqlı, göy yaylaqlar oğluyam.

Bədənim Ərgünəş, Gülüstan, Çilgəz,  
Vüqarım Şah dağı - əl çata bilməz!  
Məkanım Çalbayır, oylağım Kəpəz,  
Min çiçəkli bir laləzar oğluyam.

Cəvahirdi Azərbaycan torpağı,  
Qızıl, gümüş hər sərvətin yatağı,  
Uca zirvələrin -lalə bayraqı-  
Şəmşirəm, nə gözəl diyar oğluyam.

### **DEDİM-DEDİ**

Gözəl, səni görcək tabım-taqətim  
Mən dedim:-qalmadı, sən dedin:-qaldı.  
Yenə kəc baxışın yazıq canımı  
Sən dedin:-almadı, mən dedim:-aldı.

Mən dedim:-qəlbində var bir təhlükə,  
Sən dedin: -təmənna edirsən bəlkə?  
Nədir yanağında görünən ləkə?  
Mən dedim:-busədi, sən dedin: -xaldı.

Mən dedim:-kim düşür hərdən yadına?  
Sən dedin:-heyranam söz ustadına.  
Sənin hicrin məni eşqin oduna  
Sən dedin:-salmadı, mən dedim: -saldı.

Mən dedim:-dərdindən mənəm üzülən,  
Sən dedin:-sinəmə sözdür düzülən.  
Ləblərindən qətrə-qətrə süzülən  
Mən dedim:-şəkərdi, sən dedin: -baldı.

Mən dedim:-bilənə deyək bu halı,  
Sən dedin:-küyləmə eli, mahalı.  
Bu Aşıq Şəmşirin saçı-saqqlı  
Mən dedim:-qaradı, sən dedin: -çaldı.

## BEH MƏNƏ

Bu gün çəmənzara qonaq gəlmışəm,  
Nərgiz verdi yarpağında şəh mənə.  
Yelpik çaldı dan yerinin qanadı,  
Sərin-sərin əsdi səhər meh mənə.

Öpdüm yasəməni, sevdim lalanı,  
Göy meşəli, gül bulaqlı talanı.  
Dedim arılarım sizdən bal ali,  
Gülümsünüb süsən dedi: bəh, mənə.

Məni el yetirib, elə aşiqəm,  
Dərd bilənə, əhli-hala aşiqəm.  
Bilirsənmi niyə gülə aşiqəm?-  
Bunlar çıxdan vermişdilər beh mənə.

Bu səbəbdən vurulmuşam çiçəyə,  
Torpağının qəhrin unudum niyə?  
Bağça bəsləmişəm, can deyə-deyə,  
Nə lazımdı ayaq-başım lehmənə?!

Təbim bülbül kimi bağa bağlıdı,  
Elin meyli yaz yaylağa bağlıdı.  
Şəmşirəm, çox sözüm dağa bağlıdı,  
Kim deyər ki, bu nə sözdü, eh, mənə!

## GÖRÜNSÜN

Murov, Kəpəz, baxışına yol verin,  
Qoy gözümə gözəl Gəncə görünsün.  
Nizaminin yurdu - o qədim şəhər,  
İstərəm gözümə gencə görünsün.

Buludlar çəkilsin, açılsın duman,  
Yadıma düşübdü şirin danışan.  
Mənim mehribanım gəzməsin pünhən,  
Qısılmاسın xəlvət kuncə, görünsün.

Ayrılığı bizə yaman ad olub,  
Demirəm ki, önsuz qəlbim şad olub.  
Yoxsa küsüb, meyli məndən yad olub?  
Divanəsi tək mənəmsə, görünsün.

Nə vaxtdı ayrıldım yaz nəfəsindən,  
Məhbbət gülüşündən, bülbül səsindən,  
Hicranın, həsrətin məngənəsindən  
Çıxarsın könlümü dincə, görünsün.

Şəmşir, ona toxunmasın dərd əli,  
O Gəncəni əlvan edib mərd əli.  
Mirvarili, əbrişimli, pərdəli,  
Küçələri gözəl, incə görünsün.

## **GÜLLÜNÜN**

Həmən bu yaylaqda qurduq alaçıq,  
Hüsnü gözəl idi onda Güllünün.  
Səhər tezdən o durardı baş açıq,  
Qulac saçı hər yanında Güllünün.

Dəhanı şəkərdi, dişləri sədəf,  
Gözləri etmişdi aləmi hədəf.  
Hər qıya baxanda o mənə tərəf,  
Eşqi çoxalırdı canda Güllünün.

Əzəldən olmuşam canan aşığı,  
Oduna alışib yanın aşığı.  
Divanə eylədi, inan, aşığı,  
Ala gözü hər baxanda Güllünün.

Yar qaşına lam da, yey də demişəm,  
Ləblərinə məzə, mey də demişəm,  
Taydı hurilərə göydə, demişəm-  
Tərifini hər bir yanda Güllünün.

O işvəli ceyran, o nəcib pəri,  
Şəmşiri eylədi dəli, sərsəri.  
Nəğməsiylə doldurmuşam dəftəri,  
Vəsfı qalsın bu cahanda Güllünün.

### **QOCALDIM**

Təkcə mən deyiləm xətti çal olan,  
Baxıram qocalan çoxdu, qocaldım.  
Cavanlıq eşqini əlimdən alan  
Axır mənə belə baxdı, qocaldım.

Qocalıq qış fəsli, borandı, qardı,  
İnsanın ömrünə qorxusuvardı.  
Elə ki, saqqalım, saçım ağardı,  
Bildim ki, yetişən vaxtdı, qocaldım.

Özüm öz halımı qandım, ağladım,  
Könlümü yorulmuş sandım, ağladım,  
Gözəllər gülüşdü, yandım, ağladım,  
Göz yaşlarıım sel tək axdı, qocaldım.

Hanı dağ döşündə şirin yatdığını,  
Cüyürə, ceyrana gülə atdığını?  
Cıdır meydanında at oynatdığını  
Daha məndən çox uzaqdı, qocaldım.

Qocalıq qoyubdu işıqdan gözü,  
İndi tor görürəm çəməni, düzü,  
Nadanın, xoryatın yarıtmaz sözü  
Sinəmi yandırıcı-yaxdı, qocaldım.

Ariflər sözümdən qüvvət alırdı,  
Tuti avazımı heyrən qalırdı.  
Zil səsim dağlara haray salırdı,  
İnanın, sözlərim haqdı, qocaldım.

Şəmşirəm, dil verdi nəğmə dilimə,  
Qulluq etdim vətənimə, elimə,  
Dərman hanı qocalığa, ölümə...  
Neynəyim ki, çara yoxdu, qocaldım.

### BİR SƏHƏR MEHİ

Göz açdım, ayıldım şirin yuxudan,  
Əsəndə üzümə bir səhər mehi.  
Hər kim olsa durmalıdı yuxudan,  
Vuranda üzünə Kəlbəcər mehi.

Nə bəhsə düşübdü Murov, Dəlidağ,  
Bürünüb xalata, geyiniblər ağ?!  
Şəfali, dərmanlı həkimlərsayaq  
Bədəndən ağrını tez kəsər mehi.

Qoşqar, Kəpəz, Çilgəz, Qonur bir cahan,  
Keytinin, Məndilin fəsli-gülüstan.  
Pay istəsək İstisudan-o dostdan,  
Eyləyər xəstəni təzətər mehi.

Meylim aran gəzir, ara dağları,  
Unutmaram getsəm hara, dağları.  
Bu gözəl Qafqazın sıra dağları  
Şəmşirə bir şəfa göndərər mehi.

## MƏNİM KİMİ

Səksən yaşa çatmış hanı bir aşiq -  
Deyirmi özündən söz mənim kimi?  
Sualçıya cavab versə, adaşıq,  
Hazırkı suala tez mənim kimi?!

Aşığın lazımdı düz məhəbbəti,  
Hər eldə-obada ola hörməti.  
Sərvü-sənubərtək qəddü-qaməti,  
Varmı bir siması düz mənim kimi?

Əsir Dağıstanın yeli Qoşqara,  
Yolum çox düşübdü, bəli, Qoşqara,  
Kəpəzə, Murova, Dəli Qoşqara  
Salar şeyirdlərim iz mənim kimi.

Şəmşir bu dövrandan olmadı küskün,  
Ustadım Qurbanı - babası Miskin.  
Qolum qüvvətlidi, qılincım kəskin,  
Siz də olun tiği-tiz mənim kimi.

## ÖLDÜR

Demədimmə qan eləmək günahdı,  
Qız, məni gözünnən, qaşınınan öldür.  
Ya vur əz başımı ağ məmən ilə,  
Ya vur ağacınan, daşınan öldür.

Qıya baxıb az canımı üz, gəlin,  
Dilim tutmur sənə deyim söz, gəlin;  
İxtiyar səndədir, alagöz gəlin,  
Özün bil, zorunan, xoşunan öldür.

Məni eşq-məhəbbətsiz tanıma,  
Rəhmin gəlsin mənim yazıq canıma;  
Əsirgəmə o tökdüyün qanıma,  
Raziyam, canınan, başınan öldür.

Sən gələndə zimistanım yaz olur,  
Sərim ayağında payəndaz olur.  
Tək ovçunun hövsələsi az olur,  
Bir neçə tayınan-tuşunan öldür.

Şəmşiri əsir tək zülfünə bağlat,  
Bir dəmir şış ilə sinəmi dağlat.  
İstəyirsən güldür, istərsən ağlat,  
Gözüm dolsa, qanlı yaşınan öldür.

## **MUROVUN**

Çoxdu payım, yoxdu əskik-gərəyim,  
Qoşqar girib dayağına Murovun.  
Sevinir, ucalır, gülür ürəyim,  
Kəpəz çöküb ayağına Murovun.

Səhərin şəhitək yarpağındayam,  
Şirin kəlməsindəyəm, dodağındayam,  
Onun tifiliyəm - budağındayam,  
Sığınmışam qucağına Murovun.

Ciynində saxlayır o boyda ərşi,  
Ülkər məclisində olur görüşü,  
Döşənir baharın çəmənli fərşti,  
Gələn əziz qonağına Murovun.

Yazılıb taleyin ağ qələmindən,  
Aran dövlətindən, dağ qələmindən,  
Təbiət hökmünün sağ qələmindən  
Xal çəkilib yanağına Murovun.

Küləkdən, tufandan eləmir xətər,  
Gəlməmiş onun tək qorxusuz bir ər!  
Bir dəliqanlıdır, bir nər oğlu nər,  
Çıxan olmaz qabağına Murovun.

Yayda xəstə üçün saxlayar qarı,  
Ərimir, azalmır Buzluq anbarı,  
Beş ay yaylamağa Kür obaları,  
Gəlir ellər yaylağına Murovun.

Görünsün gözümə Təkə dərəsi,  
Kəpəzin gədiyi, bəndi-bərəsi,  
Ovçu güləsinin əksilmir səsi,  
Səda düşür ovlağına Murovun.

Gözəl yaylaq hər məhsulu yay verir,  
Qarabağa çay axıdır, pay verir.  
Ari sizildayıır, çiçək hay verir,  
Bal süzülür dodağına Murovun.

Bağlıdır varlığım, ürəyim dağa,  
Salmasın nəzərdən məni irağa,  
Bənövşə nərgizi eyləyib sırga,  
Bahar asır qulağına Murovun.

Qoy səndən düşməsin kənar məzarım,  
Düşsə Vətənimdən kənar məzarım,  
Alışar məzarım, yanar məzarım -  
Qarışmasa torpağına Murovun.

Şəmşiri qoynunda firavan saxlar,  
Qurbanı olduğum bu ana dağlar.  
Əzəllərdən abi-həyat deyən var,  
Sərin, soyuq bulağına Murovun.

## DAĞLAR

Səbrin varmı doqquz aya,  
Şən obalı, elli dağlar?  
Buludları salar saya,  
Səhər sərin yelli dağlar.

Yazda edirsən zülməmə,  
Sona gəlir göldə çıxmə,  
Kəklik daşda ötür nəgmə,  
Şirin-şəkər dilli dağlar.

Al bəzənir göy meşələr,  
Gedir qəmlər, əndişələr,  
Açıq nərgiz-bənövşələr,  
Olur çəmən güllü, dağlar.

Tərlan səndə yuva salı,  
Qartalların ilham alı,  
Çəmənlərin tamaşalı,  
Çiçəklərin ballı dağlar.

Şəmşir bilməz yaşın nədir,  
Vəsməlidir qaşın, nədir?  
Çən-dumandır başın, nədir?  
Ağ yağışlı, selli dağlar.

## MƏNİX

(Təcnis)

Olmadı qismətim ata-anadan,  
Gəzmədi ya bibi, ya xala məni.  
Ürəyimi yaralama, a nadan,  
Az yapış sinəmdən, yaxala məni.

Qoy işləsin, nə çərximi dayandır,  
Əlin saxla, insaf eylə, dayan, dur.  
Ya rəhmə gəl, yandırırsan da yandır,  
Alışdır odlara, yax ala məni.

*Qızılış*  
Nə gözəldir bu dağlarda mənzərə,  
Ver naməni sizin mələk-Mənzərə.  
Sarrafisan, müştəri ol mən - zərə,  
Sal qızıl teştinə: yaxala məni.

Yollarında var uçurum, yarganım,  
Söylə nədir sənin meylin, yar, qanım?  
Müjganınla az axıtsan, yar, qanım,  
Həna et ya ələ, ya xala məni.

Şəmşirəm, sevirəm mərdi, mən əri,  
Gözləyirəm namus, qeyrət, mən arı.  
Sən çiçəkdə şirin balsan, mən - arı,  
Qondur yanağına, ya xala məni.

### **ƏLDƏN GEDƏR X** (*Divani*)

Yaxşı dosta yalan satma, etibar əldən gedər,  
Həm məhəbbət, həm sədaqət, düz ilqar əldən gedər.  
Öz payına kifayətlən, özgələrdən kəs gözün,  
Tamah səni bəndə salar, xeyir-kar əldən gedər.

Cənnət bağı demək olmaz hər açılan güllərə,  
Naməndlərə bel bağlayıb, uyma yağlı dillərə,  
Leyli deyib aşiq olma hərcayı gözəllərə,  
Təzə aşna axtarınca köhnə yar əldən gedər.

İnsanlara yaxşılıq eylə sən cavan çağrı,  
Təmiz adla bir səxavət dünyada qalar bağı,  
Mal-dövlətin olmasa da, əziz saxla qonağı,  
Təxti-Süleyman qalmayıb, bir gün var əldən gedər.

Can çürütdüm, nanəcibin yolunda çəkdim cəfa,  
Hər zəhmətim hədər getdi, heç görmədim xoş səfa,  
Faş eyləmə öz sırrını, namərddə olmaz vəfa,  
Eylədiyin hər yaxşılıq aşikar əldən gedər.

Şəmşir, sən öz qüdrətini bu sözdə, bu sazda gör!  
Sən hər zaman işlərini nizamla, tarazda gör!  
Görəcəyin hər tədbiri qışa qoyma, yazda gör!  
Yollarını ta qəflətən alar qar, əldən gedər.



## Aşıq BƏSTİ



Bəsti Kərbəlayı Bayramalı qızı XIX əsrin təxminən 30-cu illərində Kəlbəcər rayonunun Lev kəndində yoxsul ailədə anadan olmuşdur. Bəsti savadsız olsa da, aql və fərusətiylə seçilmişdir. Aşıq Ələsgər və Ağdabanlı Qurban kimi ustad aşıqların məclislərini dirləmiş, onlardan el ədəbiyyatını dərinəndə öyrənmiş və şer deməyə başlamışdır.

Bəsti Kərbəlayı Bayramalı qızı 17-18 yaşlarında ikən bir çobanla sevişmiş, lakin bu sevgi fəlakətlə nəticələnməmişdir: zəmanəsinin ağızlı, həzircavab cavalarından olan sevgilisi çoban bəylər tərəfindən doğranmışdır.

O, öz faciəli məhəbbətini sazla ifadə etmək istəmiş, kəndlərindən çıxıb el-el, oymaq-oymaq gəzməyə, aşıqlıq etməyə başlamış, qəlbini çığlayan dərdləri sazla, sözlə ifadə edərək dolaşmış, əsasən Daşkəsən rayonunun Qubaqtəpə kəndində yaşamışdır.

Qoşduğu mahniları göz yaşları axıdaraq oxuduğundan, az sonra gözləri tutulmuş və el arasında çox vaxt "Kor Bəsti" adı ilə tanınmışdır.

Uzun müddət Basarkeçər, Daşkəsən, Gədəbəy və Samux rayonlarında aşıqlıq etmiş, şayirdlər yetişdirmişdir ki, onlar da sonralar ustad aşiq kimi tanınmışlar.

Ömrünün axırlarına yaxın yenidən doğma kəndinə qayidian Bəsti 1936-ci ildə, təxminən 100 yaşında vəfat etmişdir. Aşıq-şairənin çoxlu qoşma, gəraylı və bayatılısı qalmış və dillər əzberinə çevrilmişdir.

## KİMİ

Ay bəy, nə gəzirsən hallı-havalı,  
Süleyman mülkünүn iyəsi kimi?  
Nədəndi yaxşının başın kəsməyə  
Hazırsan xəncərin tiyəsi kimi?

Güvənməynən dövlətinə, varına,  
Lənət olsun qeyrətinə, arına.  
Haxdan zəfər dəysin bürcü-barına,  
Lüt qalginən palaz iynəsi kimi.

Ağladım doyunca, gülmədim haşa,  
Bir ah çəksəm, dağlar gələr baş-başa,  
Bəsti deyər, səni də düş ataşa,  
Yan Novruz şamının piltəsi kimi.

## BİLGİNƏN

Yaxşı tanı Ələsgəri, Qurbanı,  
Neçə belə nər aşığı bilginən.  
Qiymət qoysan gəraylıya, qoşmaya,  
Nəzmimdəki yaraşığı bilginən.

Vaxtsız daşım qürbət elə atıldı.  
Nə dərd desən mənim üçün tapıldı.  
Aqlamaqdan gözlərim də tutuldu,  
Getdi gözün nur işığı bilginən.

Heç bilmirsən nələr yatır sinəmdə,  
Mən çəkəni çəkməz Əсли, Kərəm də,  
Şirin can çüründü möhnətü-qəmdə,  
Bəsti görüb Sənan dağı bilginən.

## A QURBAN

Açı rüzgar döydü ömür qapımı,  
Qara döndü ağ dövranım, a Qurban.  
Dağlarımı duman aldı, çən aldı,  
Zülmət oldu asimanım, a Qurban.

Bu yazıq canımı gətirdi cana,  
Ədalətsiz divan, zalim zamana.  
Atəşə pərvana, oxa nişana,  
Piltəyə şam oldu canım, a Qurban.

Tər şamama bu taqlardan kəsildi,  
Ömr ağacı budaqlardan kəsildi,  
Tütək səsi bulaqlardan kəsildi,  
Hayif oldu Xan çobanım, a Qurban.

Aylarım bəd gəlib, illərim nəsdi,  
O azca ülfəti fələk də kəsdi.  
Dünya zindan oldu, məhbusu Bəsti,  
Yaşamağa yox gümanım, a Qurban.

## BU DÜNYA

Məleykə boyludu, şirin ləhcəli,  
Əzəldən tamaşa olan bu dünya.  
Qoca cadugərdi, aldadar səni,  
Cavanlıq donunda yalan bu dünya.

Qananı eyləyib talehsiz, baxtsız,  
Əyiбdi qəddini, qocaldırıb vaxtsız,  
Çoxlarını qoyub eyvan-otaqsız,  
Varlığının dərdinə qalan bu dünya.

Qəimnən pay götürdüm, nalədən qismət,  
Görmədim bir ləzzət, çəkdir əziyyət,  
Canda eşq atası, dildə məhəbbət,  
Bəstini odlara salan bu dünya.

### **AY OLMAZ**

Zülmü şəbahətdə bəylərin tayı,  
Olmaz bu dünyada, olmaz, ay olma!  
Nə yar yara yetər, bir murad alar,  
Bir kimsə vay olma, olma, ay olma!

Hər nə görsə deyər: külli-var mənim,  
Alma mənim, heyva mənim, nar mənim.  
Söndürdü çırığım biilqar mənim,  
Çeşmim kimi bir çay olma, ay olma!

Cox axtardıq, tapammadıq bir çara,  
Bəylər günümüzü eylədi qara.  
Bunlar ki var, Bəsti, daha daqlara  
Nə yaz gəlməz, nə yay olma, ay olma!

### **DƏYMƏMİŞ**

Varmı ürəyinə zalım dövranda  
Fələyin əlindən zədə dəyməmiş?  
Namərdin ucundan, nadan dilindən  
Çatıb qulağına hədə dəyməmiş?

Demirəm mələyəm, nə də ki, göyçək,  
Sözümdə yalan yox, gerçəyəm, gerçək.  
Ötməyib böyrümdən bir erkək milçək,  
Astanama soltan, gədə dəyməmiş.

Bəstiyəm, odlara qalandı canım,  
 Bu tənəyə necə dözüm, dayanım?!  
 Gəlmədi ağ günüm, təzə dövranım,  
 Düşmən ağızın yummaz pedə<sup>1</sup> dəyməmiş.

## DÜŞMÜŞƏM

Məcnunsuz çöllərin Leylisiyəm mən,  
 İtkin yarın sorağına düşmüşəm.  
 Yaxşı Aşıq ilə gəzir çəməndə,  
 Həkərinin qıraqına düşmüşəm.

Şirinin beynində eşqin əsəri,  
 Fərhad qayalara vurur düşəri,  
 Kirpik qatlamıram o gündən bəri,  
 Yata bilməm, qəm dağına düşmüşəm.

Əslini yandırıb közləyən fələk,  
 Namərdlik məqamın gözləyən fələk,  
 Bəstini ölüncə izləyən fələk,  
 Öldür qurtar, ayağına düşmüşəm.

## DAĞLAR

Könlümün ah-nalasından  
 Oyan, dağlar, oyan, dağlar!  
 Qan damır dağ lalasından,  
 Sən də qana boyan, dağlar!

Kəkliklərin qaqqıldaşı,  
 Ayağı qan eylər daşı,  
 Sel-su olub gözüm yaşı,  
 Hünərin var dayan, dağlar!

<sup>1</sup> Pedə - paya

Bəstini gətirdilər cana,  
İgidlərin düşdü qana,  
Ayrım eli zülmətxana,  
Bəs necədi o yan, dağlar?!

### **LALƏ**

Yarın qanlı köynəyi tək,  
Qızarır yol üstə lalə.  
Xan Çobanı gətir dilə,  
Bir şirin can istə, lalə!

Dərdim dönüb hekayətə,  
Canım dözmür bu zillətə,  
Yar məzarın ziyarətə  
Gəlib dəstə-dəstə lalə.

Hara getsən gələrəm mən,  
Ahu kimi mələrəm mən,  
Bəsti deyər, ölərəm mən,  
Bu dağlardan getsə lalə.

### **DÜŞSÜN**

Müxənnətə can deyənin,  
Dili düşsün, dili düşsün.  
Vədəsiz göy zəmisinə,  
Dolu düşsün, dolu düşsün.

Dil dedim, ağladı cahan,  
Bir sirrim qalmadı nəhan,  
Yurdun olsun yerlə-yeksan,  
Üstən elin yolu düşsün.

Düşmənlə kim peyman bağlar,  
Sinəimdən getməyib dağlar?  
Bu Bəstini qoyub ağlar,  
Zalim bəyin qolu düşsün.

## ÇOBANDAĞI

Sinəndən axır abi-kövsər,  
Suyun baldı, Çobandağı.  
Bəzənmisən gəlin kimi,  
Nə calaldı, Çobandağı?

Kəkliklərin qonur daşa,  
Qaqqıldaşa-qaqqıldaşa,  
Hər görən eylər tamaşa,  
Bir xəyaldi Çobandağı.

Hər dürlü çiçək sinəndə,  
Tapılmaz qeyri-çəməndə,  
Bahar fəсли Bəsti səndə  
Qonaq qaldı, Çobandağı.

## DAĞLAR

Dağ üstündən çəkdin dağı,  
De, nəydi günahım, dağlar?  
Sən mənə kəsildin yağı,  
Tutsun səni ahım, dağlar!

Qara gəlibdi dövranım,  
Əl vurma, töküller qanım,  
Hanı mənim Xan çobanım,  
Oydu qibləgahım, dağlar?!

Niyə belə yazdı fələk,  
Ayrılığa dözmür ürək?  
Bəsti kimi sən də qal tək,  
Olmasın pənahın, dağlar.

## MƏNİ

Sənə qurban olum, ata,  
Vermə bir ağıyala məni!  
Qulaq as ahı-naləmə,  
Vermə bir ağıyala məni,  
Salma qeylü-qala məni!

Gün çıxanda günnən durram,  
Təndir sallam, hana qurram.  
Cütə getsəm igid yorram,  
Bibi, çəkmə ala məni,  
Salma qeylü-qala məni!

Adımı qoydular Bəsti,  
Qardaş kələyimi kəsdi,  
Öldürməkdə məni qəsdi,  
Atam bilmir bala məni,  
Salib yaman hala məni.

Qurbanam qohum-qardaşa,  
Rəhm et gözdən axan yaşa,  
Puç ömrü vurmadım başa,  
Ana, vermə çala məni,  
Salma qeylü-qala məni!

Yaşı keçib, olub əlli,  
Ağ tükü qaşından bəlli,  
Acı sözlü, zəhərən dilli,  
Dilə tutma, xala, məni!  
Ana, vermə çala məni!

Oğlan, de bir, nədir adın,  
Bilmədim eşqinin dadın?  
Allahım versin muradın,  
Salma qeylü-qala məni!  
Atam verir çala məni.

Bəsti deyər, yandım, yandım,  
Allah adı olsun andım,  
Zəhər şərbətindən qandım,  
Atam saymır bala məni,  
Salma qeylü-qala məni!

## İNANMIR


Bir qəmli bülbüləm-  
Güllər inanmir.  
Məcnunsuz Leyliyəm -  
Çöllər inanmir.

Göz yaşım sel olur-  
Göllər inanmir.  
Bir qərib yolçuyam-  
Yollar inanmir.

Deyirəm həsrətəm-  
Qollar inanmir.  
Sözüm dastan olub-  
Tellər inanmir.

Aşıq Bəsti mənəm-  
Ellər inanmir!  
Sinnim doxsan olub-  
İllər inanmir!

## Ayrım ƏHMƏD



*Ayrım Əhməd 1905-ci ildə Kəlbəcər rayonunun Seyidlər kəndində anadan olub. İki il molla məktəbində dini təhsil alıb. Sonrular maddi çətinlik üzündən duhu təhsilini davam etdirə bilməyib. Sovet hakimiyəti illərində kənd sovetində işləyib. Yazdığı dərin mənali şerləri ilə istedadlı şair kimi tanınıb.*

*Ayrım Əhməd 1982-ci ildə dünyasını dəyişib. Kəlbəcərin Seyidlər kəndində dəfn olunub. Şerləri vaxtilə dərc olunmadığından böyük əksəriyyəti ya itib-battıb, ya da ki, Əhməd adlı "yazarlar"ın qənimətinə çevrililib.*

*Şairin əlimizdə olan yeganə şerini antologiyamıza daxil etməklə, onun yaradıcılığı barədə müəyyən təsəvvür yaratmaq istədik.*

## NƏ MƏNASI VAR


Taleh tərəqqidən salsa insanı  
Atılıb-düşməyin nə mənası var?!  
Bir bulaq gözündən qurusa əgər,  
Min yerdən eşməyin nə mənası var?!

Yüz yerdən yamaq vur, yüz yerdən bəzə,  
Sabah köhnələcək bu günkü təzə.  
Talehin hökmüylə tutulan gözə  
Qızıldan çeşməyin nə mənası var?!

Əhməd, el misalın unutma sən də:  
“Daş qurbətə düşər yük əyiləndə”.  
Zərdən şəş istəsən, yek gətirəndə  
Qovrulub bişməyin nə mənası var?!



## Bimar ƏLİ



Bimar Əli (*Ibrahim oğlu Əsgərov*) 1904-cü ildə Kəlbəcər rayonunun Sınıqkilsə kəndində doğulmuşdur.

On yaşında ikən ailəsi onu Molla Əli Yusif oğlunun yanında oxumağa qoymuşdur. 1921-ci ildə Qılıçlı kəndində açılmış ibtidai məktəbdə beş il oxumuş Bimar Əli Şəki ikillik Müəllimlər İnstитutunun fizika-riyaziyyat fakültəsini bitirmiş, Çaykənd orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur.

Uzun sürən xəstəlikdən sonra (Bimar təxəlliüsü bunnunla bağlıdır) 1952-ci ildə vəfat etmiş və Sınıqkilsə kəndində dəfn olunmuşdur. Əlyazmaları kitab şəklində nəşr olunmaq məqsədi ilə folklorşünas Əhliman Axundov tərəfindən götürülmüş və "it-bata" düşmüşdür. Şairin təqdim olunan şerləri isə hafızələrdə qalan yeganə nümunələrdəndir.

## TƏRSİNƏ DÖNDÜ

Tərsinə baxışlı tərsa ceyranım,  
Bəs niyə ilqarın tərsinə döndü?  
Tərsə oxuyuram, tərsa yazıram,  
Gen dünya başıma tərsinə döndü.

Bəs belə demirdin, zalım, əzəldən,  
Vəfasızsan, daha əlin üz əldən,  
Tərsə sual etdim, tərsa gözəldən,  
Tərsə cavab verdi, tərsinə döndü.

Sağalmaz, məndə var bir yara pünhan,  
Baqi qaldı sinəm içrə bir zaman,  
Tərsinə yollandı yarı-mehriban,  
Gördü ki, xoş günüm tərsinə döndü.

Aləm fəryadımdan zinhara gəlib,  
Həsrətin çəkməkdən canım incəlib,  
Tərsinə axanda badi-müxalif,  
Rəqs etdi telləri, tərsinə döndü.

Deyərdim sən ilə mənim xəyalım,  
Ölüncə ayrılmaz, nainsaf zalım.  
Tərsinə boylandı sərxoş maralım,  
Mənim də xəyalım tərsinə döndü.

Bimarın məqsədi sənə əyandı,  
Atəşin qəlbimdə sönməz, ta yandı!  
Sol məmən mənimlə çox mehribandı,  
Sağ məmən diksindi, tərsinə döndü.

## **ƏSMƏR**

Dərdin aldı məni, daha bəsdimi?  
Az eylə bizlərə cəfanı, Əsmər.  
Qönçə gülə badi-xəzan əsdimi,  
Kəsilmir bülbülün fəğanı, Əsmər?

O sərvi qamətin çıxarmı yaddan?  
Ölüncən yanaram vurduğun oddan.  
Unutma aşiqi, keçmə bu addan,  
Qoyma dərgahına nadanı, Əsmər.

O ki yada salmır yazıq Bimarı,  
Sən də unut belə kəmetibarı.  
Kimsənin bivəfa olarsa yarı,  
Günahkar biləcək xudanı, Əsmər.

## **DİLBƏRİM**

Bir əzrayıl kimi girib qəsdimə,  
Qorxuram canımı ala dilbərim.  
Həsrət baxıb ahı tökür üstümə,  
Salır məni qeylü-qala dilbərim.

Kamandarsan, oxun atma, ov deyil,  
Yaralıyam, bir də vursan, kov deyil,  
Arifsən, hər yetən sənə bav deyil,  
Baş al gedək bir mahala, dilbərim.

Aqilsən, mətləbi özün qanarsan,  
Od vurma könlümə, yoxsa yanarsan,  
Bir gün olar cavanlığı qanarsan,  
Çıxar göyə ahı-nala, dilbərim.

Xəstəyəm, Bimara var iltimasım,  
Yansam eşq oduna, saxlaşın yasım.  
Düşürəm budaqdən, yoxdu əsasım,  
Mən ölsəm də, bəlkə qala dilbərim.

## **DEYİLƏM**

Aman, gözəl, gəc xəyalə düşmə sən,  
Mən ki dediyimdən dönən deyiləm.  
Şiddət ilə yannam eşq atəşində,  
Məqsədə çatınca sönən deyiləm.

Həzar, dərd əlindən əridim yarı,  
Tərlan ovlağında görəndə sarı.  
Sərraflar tanırı ləli, gövhəri,  
Yüz desən də yaqt, yəmən deyiləm.

Ahim odu yandıracaq cahanı,  
Bu dərd məni tez öldürər nahani,  
Dəyərsə məmənə cocuq dəhani,  
Bal sözə sərindən, əmən deyiləm.

Bimar məqsədini aydın söyləyər,  
Seyrağıblar səni məndən eyləyər,  
Naməndlər aldadər, köçdən eyləyər,  
İnan həqiqətə, o mən deyiləm.

## **ÇƏKƏ BİLMƏZ**

İstər məcbur eylə, istər nəsihət,  
Könül sevdiyindən əl çəkə bilməz.  
Əndəlib usanmaz gül cəfasından,  
Bülbülün nazını gül çəkə bilməz.

Gül qəhrindən bülbül gəlibdi dilə,  
Hər sabah şən oxur məhəbbət ilə.  
Ya ölər, ya əlin yetirər gülə,  
Aya düzəlməsə, il çəkə bilməz.

Fələk sitəm etdi mən bəxti kəmə,  
Əcəb kama yetdim, dövrəni-dəmə.  
Bimar davamlıdı möhnəti-qəmə,  
Mən çəkəni, inan, fil çəkə bilməz.

### NƏDƏNDİ

*Növrəs İmanı*

Oxudum naməni, əziz Növrəsim,  
Qalib gəlir əyri düzə, nədəndi?  
Dinlə, gör guşuna gəlirmi səsim,  
Tutubdu bizləri qəza, nədəndi?


Arif olsan, bundan mətləb seçərsən,  
Dünya cəfasından uzaq qaçarsan,  
Sırr sözü nadana hərdən açarsan,  
Etibar yox gəlin, qızı, nədəndi?

Ara sirdaş tapaq doğru irada,  
Həqiqət kamından heç gəlmir səda.  
Könül təlatümdən ayırdı ada,  
Qəvvas qalib üzə-üzə, nədəndi?

Daha kəsək bu məktubun arasın,  
Çox tərpədir əhli-dərdin yarasın.  
Kim bilərsə bu müşkülün çarasın,  
Qoyub indi özün naza, nədəndi?!

Bimar, nə yatmışan, qəflətdən ayıl,  
Salmışan gərdənə qəmnən həmayıl.  
Bir məsəl var: çibinlər mundar deyil,  
Ürək bulandırır bizə, nədəndi?

## Şair FİRUDİN



*Firudin Saleh oğlu (Firudin Salehzadə) 1905-ci ildə Kəlbəcərdə anadan olmuşdur.*

*Onun mənsub olduğu ailə ilə Aşıq Ələsgərin yaxınlığı olmuşdur. Aşıq Ələsgər dəfələrlə bu evdə şənlik keçirmişdir.*

*Erkən yaşlarından şer yazmağa başlayan Firudin aşiq şerinin bütün formalarında qələmini sinmiş və çox keçmədən eldə-obuda sevilən, seçilən ustud bir şair kimi şöhrət qazanmışdır.*

*Kəlbəcərin zəngin ədəbi mühiti, görkəmli söz sənətkarları ilə doğma münasibətlər Firudinin şair kimi yetkinləşməsində böyük rol oynamışdır. Şair Firudin 1945-ci ildə - yaradıcılığının çiçəklənən vaxtı Kəlbəcərdə vəfat etmişdir.*

*Şerləri suz-söz sərraflarının dillər əzbərinə çevrilmişdir.*

## SƏNDƏN

Mən dönmərəm, istər gələ  
Başıma yüz kələk səndən.  
Çətin məni ayrı sala,  
Çərxi dönmüş fələk səndən.

Ləblərinin var şəkəri,  
Tellərinin müşk-ənbəri,  
Sənə çatmaz huri, pəri,  
Gözəl olmaz mələk səndən.

Firudin qurban qamətə,  
Saldı məni qiyamətə,  
Dönübən bağı-cənnətə,  
Əsər sərin külək səndən.

## DAĞLAR

Çəkilir ağır ellərin,  
Nə yatmışan, oyan, dağlar?  
Köksündə lalə, nərgizə  
Məni həsrət qoyan dağlar.

Suyun gövhər, ləldi daşın,  
Gəlin tək bəzənib başın,  
Axsın mənim tək göz yaşın,  
Al-qanına boyan, dağlar.

Bülbül əvəz xar üstündə,  
Tərlan əvəz sar üstündə,  
Mənsiz gəzməz yar üstündə,  
Bağrimi doğrayan dağlar.

Elin yollara düzüldü,  
Gözümün yağı süzüldü,  
Daşın, torpağın kızıldı,  
Ellərə mehriban dağlar.

Dərdim nahان qaldı dildə,  
Bilinməz aləmdə, eldə,  
Yoxdu, ölsəm qurbət eldə,  
Üstümdə ağlayan, dağlar.

Səndən düşmüşəm aralı,  
Qəmli ürəyim yaralı,  
Səyyad itirmiş maralı  
Verən yoxdu nişan, dağlar.

Soyuq suların buz kimi,  
Götürər məxluq duz kimi,  
Lalə, güllər ildiz kimi,  
Elə bil kəhkəşan dağlar.

Axşam çağı günəş dönər,  
Çiçəklərin bərqi verər,  
Gecə çiçəklərə qəmər  
Verər başqa nişan, dağlar.

Yazdığım dərd ilə vərəm,  
Ağlayır əlimdə qələm,  
Qismət edə bir də görəm,  
O sahibi-zaman, dağlar.

Yar hökm edir ədalətsiz,  
Olmuşam çox dəyanətsiz,  
Firudin ölsə vətənsiz,  
Qurulsun haqq-divan, dağlar.

## **ZAVALLI-ZAVALLI**

Sağ dəstimdə qələm ağlar,  
Yazar zavallı-zavallı.  
Qürbət el miskin canımı  
Üzər zavallı-zavallı.

Zimistandır gələn yazlar,  
Məlumdur gəlinlər, qızlar,  
Mavi göldə quba-qazlar,  
Üzər zavallı-zavallı.

Qızıl gülün qönçə çağı,  
Bülbüllər öpər budağı,  
Vətən hicri – gözüm yağı,  
Süzər zavallı-zavallı.

Bilinməz güllərin şanı,  
Odur hər dərdin dərməni,  
Zənburun sizildar şanı,  
Bəzər zavallı-zavallı.

Çox evlər gördüm virana,  
Pozulmuş taxtı-şahana,  
Firudin, et bu dövrana  
Nəzər, zavallı-zavallı.

## **GETMƏ**

Gecə-gündüz ağlar çeşmi-giryanam,  
Ey novcavan yarım, amandı, getmə.  
Adına qurbanı bu yazıq canım,  
Uca dağlar başı dumandı, getmə.

Gözlərin şəhədir, sinən gülüstan,  
Sənsiz dəli könlüm qurtarmaz yasdan,  
Xalq içində məni eylədin dastan,  
Cavanlıqda ömrüm talandı, getmə.

Dərdindən əyilləm qatı yaylar tək,  
Sənsiz necə dözüm illər, aylar tək?  
Həsrətindən coşdum daşğın çaylar tək,  
Könlüm çaylar kimi bulandı, getmə.

Eşqin kasasından içmişəm badə,  
Görmədim sənin tək şüx bu dünyada,  
Ölərəm, qalmaram, ey pərizadə,  
Sənsiz əlis qəddim kamandı, getmə.

Getsən, sınıq könlüm olarmı abad?  
Sən mənə Şirinsən, mən sənə Fərhad!  
Əl açdı, yalvardı, istədi imdad,  
Firudin başına dolandı, getmə.

## VAR

Qurban olum sənə, vəfali dilbər,  
Əfv eylə, təqsirim, xəcalətim var.  
Sənin qulluğunda oldum şərməsər,  
Günahkaram, hədsiz nəqamətim var.

Dolanım başına, gözəllər şahı,  
Qılma aşiqinə bu tünd nigahı,  
Lütv eylə, bağışla mənə günahı,  
Kəmtər qulamınam, zəlalətim var.

Şahlar qulamındı, ey mələkzadə,  
Vəziri-vüzarə olarlar gəda,  
Olmaç heç bir nədim, belə xoş əda,  
Firudinəm, sizə zərafətim var.

## EYLƏDİN

Bu cavan yaşımda, ey zalım fələk,  
Dağladın sinəmi, büryan eylədin.  
Hordən şad etmədin dəli könlümü,  
Döndlərə-qəmlərə giryən cylədin.

Əritdin şam kimi gözümün yağın,  
Söndürdün bəxtimin yanın çıraqın,  
Züləm ilə tapdadın ömrün budağın,  
Ayırdın canandan, heyvan cylədin.

Bir səyyad əlindən ceyranı aldın,  
Əliban dalgalı dəryaya saldın,  
Növrəs Firudini çöllərə saldın,  
Boynuburuq qoydun, üryan eylədin.

## QALDI

Ney kimi sizilda, ey dəli könlüm,  
Yarın ürəyində yarası qaldı.  
Verdiyi ilqarda düzgün durmadı,  
Üzümə çəkilən qarası qaldı.

Deyirdim ölüncə dönməm bu yoldan,  
Gen dünyani mənə eylədi zindan,  
Yıxdı könlüm evin, eylədi viran,  
Bütün ürəyimin parası qaldı.

Açılmış çiçəklər qırmızı, ağlı,  
Yazıq Firudinin sinəsi dağlı,  
Verdiyi yadigar dəsmala bağlı,  
Qoynunda tellərin şanası qaldı.

## Ənvər RZA

Rzayev Ənvər İsmayılov oğlu 1939-cu ildə Kəlbəcər rayonunun Aşağı Binə kəndində anadan olub. 1957-ci ildə Kəlbəcərdə orta məktəbi, 1962-ci ildə isə Azərbaycan Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirib. İnstitutda işləyər-isləyə dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Çalışdığı institutda sonralar kafedra müdürü işləyib.

Ənvər Rza hələ orta məktəb illərindən şer yazmağa başlayıb. Şerləri respublikanın bir sıra mətbuat orqanlarında dərc olunub. O, həm də istedadlı bir tərcüməçi kimi ədəbi ictimaiyyətdə tanınır. Böyük ingilis şairi Bayronun poemalarını orijinaldan dilimizə tərcümə edən ilk azərbaycanlı şairdir. O, Şiller və digər Avropana şairlərindən etdiyi tərcümələri respublika mətbuatunda Azərbaycan oxucularına çatdırıb.

1985-ci ildən Azərbaycan Yaziçılar Birliyinin üzvü olub.

1987-ci ildə Moskvada ürək xəstəliyindən vəfat edib. Öz arzusuna görə doğma kəndlərində dəfn edilib.

«Sənsiz», «Könlümə bahar düşüb», «Nə yaxşı görüşdük», «Dağların düstəq balası» və s. kitablarının müəllifidir.



## YOLLAR HAÇALANIR

Mən səndən ayrıldım yenə bu axşam,  
Göylər gör necə də çilçırqlıdır.  
Yolun ortasında tək dayanmışam,  
Yol da ağac kimi qol-budaqlıdır.

Şirin arzularım, xoş diləyim var,  
Hələ bu həyatdan kam almamışam.  
Bəs niyə ayırır bizi bu yollar,  
Mən ki, sənsiz olub, tək qalmamışam?!

Ürəyim şam kimi alışib burda,  
Qayıt təsəlli ver, barı yanmasın.  
Yollar birləşər də, haçalanar da,  
Çalış, məhəbbətin haçalanmasın!

### CIZZ!

Anam sacımızı mindirərdi  
Sacayağı atına,  
Çırıldan, odundan  
Qoyardı altına.  
Üstü naxışlı kökəmdə  
Qalardı gözüm -  
Bişməsinə tələsərdim.  
Köpməsinə,  
Şişməsinə tələsərdim.  
Saca tərəf qırğı kimi  
Şığıyanda  
Anam mənə “Cizz!” deyərdi,  
Daş olardım mən bu anda.  
Çox şey öyrəndim “Cizz!” nidasından,  
Öyrəndim sevinci, kini,  
Bu söz qulaqlarımın

Daimi sakini.  
Dünənki məclis də yadımdan çıxmayıb,  
Şirin-şirin, yağlı-yağlı  
Sözlər eşidirəm yenə.  
Aparib onları sıçan tələsinə qoyasan,  
Sıçanlar şirinliyindən zəhərlənə.  
Yaddaşında: “Yerlim mənim”,  
Ellim mənim,  
Kəndlim mənim” - deyə-deyə  
Gülür bir arsız,  
Qulağıma anamın səsi gəlir:  
“Cizz! Cizz!..”

## DƏRƏ

*Mərcum çiyələk, güllərə-dərə,  
Gəldim bir dərəyə, dərə nə dərə!*

Açıb yaxasının düymələrini,  
Xəlvətə çəkilmiş bir gözəl kimi.  
Kövrək buludların damcı tərini  
Düzüb üst-başına inci, ləl kimi.

Bir üzü günəşli, bir üzü kölgə,  
Məna dünyasına düşən izdir o.  
Nə bir qorxu bilir, nə bir təhlükə,  
Dünyadan, zamandan xəbərsizdir o.

Mənim də qəribə təbiətim var -  
Bu gündən alnımda qırış qalar da.  
Burda gör nə qədər həmsöhbətim var,-  
Danışır mənimlə qarışqalar da.

Dağ çayı nə susur, nə də ərinir,  
Səs-küyü sükuta üsyandır, üsyən!  
Suyun şaqqıltısı sakit görünür,  
Kinli, ədavətli bir piçiltidən.

## **KƏNDİMİZ**

Mənim doğma kəndim, doğma diyarım,  
Deyimmi qəlbimin parasısan sən?  
Para qəlb nədir ki, canım-ciyərim,  
Gözümün ağışan, qarasısan sən.

Qərib bir ölkədə, uzaq bir yerdə,  
Hər daşın canlanır gözümdə bir-bir.  
Adını tapmayıb xatirələrdə,  
Sanıram hamısı səhv çəkilibdir.

Kiçik bir çıraqın, bir şamın, inan,  
Gözümə kəhkaşan, günəş görünür.  
Özgə bir torpağın xiyabanından  
Əyri cığırların geniş görünür.

Səni qucağına alıbdır dağlar,  
Könlümün nəgməsi “Yallı”, “Cəngi”dir.  
Nə ordun, qoşunun, nə topxanan var-  
Ən böyük silahın quş tüfəngidir.

## **ÇÖRƏK**

Anam bizə bir zaman  
Nə bal verərdi,  
Nə də xörək verərdi.  
Anam bizə bir zaman  
Yavan çörək verərdi-  
Sapsarı dari cadı,  
Görərdin səhər yedik,  
Günortaya çatmadı.  
Yadımdadır, o zaman  
Əmi, dayı dediyim  
Yollarına göz dikib,

Hələ də gözlədiyim  
Cavanlar əsgər getdi;  
Əkinçilər, suçular,  
Çobanlar əsgər getdi.  
Arvad çomaq götürüb  
Qoyuna getdi o gün.  
(O gün getsin, gəlməsin!)

Arvad oldu bir müddət  
Çobanı kəndimizin,  
Dərdə, qəmə büründü  
Hər yanı kəndimizin.  
Buğda dolu çuvallar  
Taylar da yoxa çıxdı,  
Susdu tütək, susdu tar,  
Toylar da yoxa çıxdı.  
O zaman uşaq idim,  
Onda elə bilirdim,  
O çobanla birlikdə  
Tütək də əsgər gedib,  
O zaman uşaq idim,  
Onda elə bilirdim  
Çörək də əsgər gedib.

## PAYIZ LÖVHƏSİ

Yaşıl meşələrin bəti-bənizi  
Saralıb yenə də zəfəran kimi.  
Xoşqədəm baharın sallığı izi  
Yarpaqlar saxlayıb bir nişan kimi.

Payız libasını geyinib çöllər,  
Fikirli görünür nər qovaq indi.  
Tək yarpaq budaqda tək quşa bənzər,  
Sanki qanad çalıb uçacaq indi.

Sarı saçlarını yolur şabalıd,  
Duyub ki, duyub ki, payız çağıdır.  
Təpədə yüksələn o tənha palid  
Müzəffər payızın al bayrağıdır.

İncikdir, incikdir söyündə bil,  
Narazı-narazı tərpənir çinar;  
Qışın hədəsindən, zəhmindən deyil,  
Yazın həsrətindən saralıb onlar.

## KÜLÜ MƏNİ YANDIRIR

Bir çinar bitmişdi  
yol kənarında,  
Yarpaqları təzə-tər.  
Üç bulaq çağlardı sol kənarında,  
Sağında dəli Tərtər.  
Ona fəsillər də  
bəxşış verərdi-  
Yaz yaşıl, payız sarı,  
Qış bəyaz boyanmış  
don geyindirərdi -  
Bax beləydi paltarı.  
Yenə ləpələnib sarılı-ağlı,  
Günəşdən nur alıb,  
Bərq vurur çay da.  
Çinar daha görünmür...  
Ürəyimə od düşüb,  
Murovun xəfif mehi,  
Yeli məni yandırır,  
Doğranılan çinarın  
Oduna o qızındı -  
Külü məni yandırır!  
Külü məni yandırır!

## BİRCƏ SƏNSƏN, BİRCƏ MƏN

(Nağmə)

Meh əsdikcə piçıldayır xan çinar,  
Səni gördüm, dilə gəldi arzular.  
De, gizlətmə, şahid olsun göy çəmən,  
İndi burda bircə sənsən, bircə mən.

Utanırsan sən üzümə baxmağa,  
Xırda-xırda şəbnəm qonur yarpağa,  
Nə baxırsan gah yaxına, uzağa?  
Yarpaqlardı yavaş-yavaş səslənən,  
İndi burda bircə sənsən, bircə mən.

Ürəyimiz bir-birinə yaxındı,  
Nəfəsim də nəfəsinə toxundu,  
Gizli sözün gözlərindən oxundu,  
İlk eşqimiz aşkar oldu bu gündən,  
İndi burda bircə sənsən, bircə mən.

## MƏNİM YURDUM, MƏNİM XALQIM

Dolandım dağları, göyə yüksəldim,  
Öpdü gözlərimdən çobanyastığı.  
Qartallı, laçınlı Laçına gəldim,  
Dumanlı, çiskinli bir səhər çağrı.

Əyri cığırlarla dumanda, çəndə,  
Gah sola buruldum, gah sağa döndüm.  
Cincilim görəndə, yemlik görəndə  
Unutdum yaşıımı, uşağa döndüm.

Bir tərəf cavan bağ, bir yan örüşdü,  
Qəlbimdə iz qaldı ağ şəlalədən.  
Gözlərim qaraldı, papağım düşdü,  
Baxanda keçili qayalara mən.

Zirvədə qar gördüm, sandım nabatdı-  
Xal olub dağlara verir yaraşıq.  
Bilmədim, bilmədim gün necə batdı,  
Bir zaman gördüm ki, axşamdır artıq.

Bir dəstə gülərz cavan oğlanın  
Gəlib şərik oldum söz-söhbətinə.  
Yerini soruşdum mehmanxananın,  
Hərə öz evini göstərdi mənə.

## **GÖZƏLLİK**

Dəlidağ dayanıb Koroğlu kimi,  
Torpağı titrədən Tərtər -nərəsi.  
Təpələr basılmaz dəlilərdimi?-  
Yaraqlı-yasaqlı durub hərəsi.

Məni ovsunlayan yelli gədikdə  
Çoban tütəyinin həzin səsidir.  
Yox, burda dağ deyil, dağ böyüklükdə  
Min növlü, çeşidli gül dəstəsidir.

Bu şıltaq, nəğməli, dəcəl çayların  
Qalib haqqı-sayı boynumda mənim.  
Nə xoşbəxt olardım, torağayların  
Olsayıdı yuvası qoynumda mənim!

Qəlbimi anlayıb əhli-hal kimi,  
Nə gözəl oxuyur indi kəkliklər!  
Görəsən, yaxından qartal keçdimi -  
Mamırlı daşlara sindi kəkliklər.

Lalələr məst olub yana aşibdir,  
Qayadan sallanıb ot saçaq-saçaq.  
Sarımaşıq yoncaya qucaqlaşıbdır,  
Sən təbiətdəki ülfətə bir bax!





## Bəhmən VƏTƏNOĞLU

*Bəhmən Kulis oğlu Abbasov 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Lev kəndində anadan olub. 1960-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olan Bəhmən oranı bitirdikdən sonra əvvəlcə Lev kənd orta məktəbində müəllim, sonra 20 il məktəb direktoru işləyib.*

*Hələ gəncliyindən Bəhmən Vətənoğlunun şerləri xalq arasında geniş yayılıb, dillər əzbəri olsa da, uzun müddət kitab çap etdirmək ona nəsib olmayıb. Bunun da öz səbəbləri var idi. Keçmiş sovet rejimi Bəhmən Vətənoğlu kimini, o dövrün bürokratik əngəllərini tənqid atəşinə tutanları mətbuatdan uzaqlaşdırılmışdı.*

*Buna baxmayaraq, Bəhmən Vətənoğlunun şerləri sinələrdə, dillərdə, uşıqların, müğənnilərin ifasında toy, şənlilik məclislərinin bəzəyinə çevrilmişdi.*

*Kəlbəcər işğal olunduqdan sonra Gəncədə məskünləşmiş Bəhmən Vətənoğlu da yurd niskilinə dözməyərək 2004-cü il sentyabr ayının 30-da beyninə qəfil qan sızmاسından vəfat edib. Xanlarda dəfn olunub.*

*Azərbaycan Yazuçılar Birliyinin üzvü Bəhmən Vətənoğlunun bir neçə şer kitabı oxucularına yadigar qalıb.*

## BƏHMƏN

Bu mənəm, a qardaş, tanımadınmı?-  
Könlü dərdli, dili nalalı Bəhmən.  
İndi yurdsuz qalıb, yuvasız qalıb,  
Gördüyün o yurdlu, yuvalı Bəhmən.

Qəzalar, qədərlər əyibdi məni,  
Dərdim öz içimdən yeyibdi məni.  
Zaman zindanında döyübüdü məni,  
Yoxdur o əzəlki havalı Bəhmən.

Gələcək nəsilə şirin nağılam,  
Bir də bu dünyaya çətin doğulam.  
Daha nə Vətən var, nə də oğulam,  
İndi mən olmuşam Bəlalı Bəhmən.

## KƏLBƏCƏR MƏNİM

Əslim-nəslim o torpaqdan yaranıb,  
Ulu babam olub Kəlbəcər mənim.  
Ümidim, pənahım, arxam, dayağım,  
Elim, obam olub Kəlbəcər mənim.

Qüvvətim, qüdrətim, gücüm, biləyim,  
Qəlbim, hissim, duyğum, canım, ürəyim,  
Müqəddəs nemətim, halal çörəyim,  
Abi-havam olub Kəlbəcər mənim.

Atam, anam, bacım, qardaşım, balam,  
Çiçəyim, bənövşəm, nərgizim, lalam,  
Sütunlu sarayım, möhtəşəm qalam,  
İsti yuvam olub Kəlbəcər mənim.

Mənə qurban deyib kəsib quzunu,  
Sındırıb könlümün kədər buzunu,  
Zülmət gecələrdə ömrüm uzunu  
Yolumda şam olub Kəlbəcər mənim.

Bəhmənəm, mən ona könüllü nökər,  
Ondan ayrılan gözüm yaş tökər.  
Ləhcəmdə şirinlik, sözümdə şəkər,  
Dilimdə tam olub Kəlbəcər mənim.

### DAĞILDI

Ağdaban torpağı qarışdı qana,  
İndi də məbədin biri dağıldı.  
Qoy İsləm dünyası bilsin, eşitsin,  
Külli-Qarabağdan bəri dağıldı.

Elə bil üstümə yıldızlar dağı,  
Ziyarət evimin söndü çırığı.  
Şəmsir ocağına əl vurdu yağı,  
Yurdumun müqəddəs piri dağıldı.

Allah bizə verdi bələni satın,  
Dəyəri gözümdən düşdü həyatın.  
Mənə elə gəldi bu kainatın  
Göyü lərzələndi, yeri dağıldı.

Bəd xəbər qəlbimi deşdi bu səhər,  
Ürəyim qovruldu, bişdi bu səhər,  
Əllərim yanına düşdü bu səhər,  
Polad qollarımın giri dağıldı.

Gözlərimdən axan yaşı silmədim,  
Bəhmənəm, ömrümdə bir yol gülmədim.  
Gündoğan tərəfə baxa bilmədim,  
Gözlərim kor oldu, nuru dağıldı.

## GÖZƏLLƏR

Sultanlıq yox, gədəliksən, subaylıq,  
Məni kəməndinə saldı gözəllər.  
Əzəldən yox idi sərrast kamalum,  
Olan ağlımı da aldı gözəllər.

Onsuz da rüsvayam, qoy gülsün hamı,  
Onlardan alıram eşqi, ilhamı.  
Xəstəyəm, zəhərdi ağızımın tamı,  
Şəkərdi gözəllər, baldı gözəllər.

Oldumsa hər zaman mərhəmət uman,  
O süzgün baxışlar vermədi aman.  
Sızıltım ney oldu, naləm bir kaman,  
Qəlbimi saz kimi çaldı gözəllər.

Gecə-gündüz sönməz çırağa döndüm,  
Susuzluqdan yanan dodağa döndüm.  
Ulduzlara baxan uşağa döndüm,  
Əlim çatmaz bir xəyaldi gözəllər.

Biz gözlərik, bizi gözləməz zaman,  
Ovu bərədə vur, ay ağılı nadan.  
Bəhmən Vətənoğlu köçdü dünyadan,  
Bu gözəl dünyada qaldı gözəllər.

## BİLƏR

Nədir yar həsrəti, vüsal həsrəti,  
Həsrətdən titrəyən dodaqlar bilər.  
Ülvi məhəbbəti, nurlu isməti  
Həyadan qızaran yanaqlar bilər.

Bülbüsüz şöhrəti olmaz gülün də,  
Çəmənsiz bəzəyi yoxdur çölün də,  
Alişan, közərən şair əlində,  
Qələm nələr çəkir, varaqlar bilər.

Bəhmən, nə gəzirsən itən çağında...  
Min bir xatirə var ötən çağında,  
Ömrün yetmişinə yetən çağında,  
Sən niyə cavansan, o dağlar bilər.

### ÇƏTİNDİ

Allahın evinə yol tapıb iblis,  
İnsanların dolanlığı çətindi.  
Bir arxin başını yüz div kəsibdi,  
Bostanların sulanlığı çətindi.

Daha rüşvət alır o fələk kişi,  
O da öz vaxtında görməyir işi,  
Qalib qiyamətə yazın gəlişi,  
Arxların da bulanlığı çətindi.

Qışda qar tapılmır, yayda qış girir,  
Vaxtin qaş-qabağı yeri süpürür,  
Biz kibrit çəkirim, şeytan üfürür,  
Ocaqların qalanlığı çətindi.

Dəbə minib gədə-güdə peşəsi,  
Bu dərd olub qəlbimizi deşəsi,  
Arzuların, ümidlərin şüşəsi  
Elə sıñib, calanlığı çətindi.

Dost aranı kəsdi getdi, a Bəhmən,  
Xəzan yeli əsdi getdi, a Bəhmən.  
Şadlıq, sevinc küsdü getdi, a Bəhmən,  
Qəm evinin talanlığı çətindi.

## SƏN DEMƏ

Bu dünyada gördüyüümüz dövranın,  
Bir adı da şöhrət imiş, sən demə.  
Aldanmışlıq hiyləsinə zamanın,  
Şöhrəti də möhnət imiş, sən demə.

Ağzımızda bal dadması həyatın,  
Ala çəkib, aldatması həyatın,  
Vaxt ötürüb, baş qatması həyatın  
Bizə böyük hörmət imiş, sən demə.

Ağ qaranın, qara ağıın üstündə,  
Dağ sinənin, sinə dağın üstündə,  
Beş gün gəzmək bu torpağın üstündə,  
Boynumuza minnət imiş, sən demə.

Bir az ömür xərcləmişik hər ayda,  
Biz onu da gec duymuşuq, nə fayda.  
Cəfa çəkib qurdugumuz saray da,  
Bir quruca zəhmət imiş, sən demə.

Cəfa yükü götürürmüş doğruluq,  
Ağlı başdan itirilmiş doğruluq,  
Başa bəla gətirilmiş doğruluq,  
Əyrilik də sərvət imiş, sən demə.

Kim düzəltərə eyni duran çulları,  
Onlar imiş zəmanənin qulları.  
Bu dünyanın yiğdiğimiz pulları  
Ağlımiza qiymət imiş, sən demə.

Mən Bəhmənəm, aldanmışam, nə yaman,  
Bilə-bilə, duya-duya, ay aman...  
Bu həyatı kef bilmışdım bir zaman,  
Yerli-dibli dəhşət imiş, sən demə...

## MƏN KİMƏM

Hələ özüm dərk etmirəm bu fənada mən kiməm?  
Necə deyim verməyəcəm ömrü bada, mən kiməm?!  
Hökmdarlar yerə dəydi qəzəbindən fələyin,  
Sərkərdələr diz çökdülər bu dünyada, mən kiməm?!

Fironun yay, oxlarından göy sinəsi titrədi,  
Bir allahın nişan aldı, oxun səsi titrədi.  
İsgəndərin buynuzunda yer kürəsi titrədi,  
Axır onlar külə döndü, bu iqbalda, mən kiməm?!

- Naməndlərin, nakəslərin gözlərinə bıçağam,  
Vicdansızdan, insafsızdan, imansızdan qaçağam,  
Tale vursa, bəxt gətirsə, deməsinlər qoçağam,  
İş düzələr, bir ilahi yetsə dada, mən kiməm?!
- İnanmışam var eyləyən ahunu dardan xilas,  
İsmayılı kəsilməkdən, Xəlili nardan xilas,  
Kərəmindən zərrə bizi eylər odlardan xilas,  
Bəhmənəm, bel bağlamışam o ustada, mən kiməm?!

## DƏHSƏTDİR, DƏHSƏT

Qoşa gediləsi ömür yolunda,  
Sevgi bir an ola, dəhsətdi, dəhsət!  
Sevilən sevməyə, sevən odlana,  
Könül viran ola, dəhsətdi, dəhsət!

Sənətə uymuya, şerə uymuya,  
Yanan bir ürəyə məhəl qoymuya,  
Şairlə qatilin fərqin duymuya,  
Gözəl nadan ola, dəhsətdi, dəhsət!

Bir gözəl eşqini saxlaya dustaq,  
Od vura qəlbinə, dolana uzaq,  
El görə yanırsan, eybi yox, ancaq,  
Alov pünhan ola, dəhşətdi, dəhşət!

Bəhmən tək yanasan, əriyə yağıن,  
Çatmaya ellərə səsin, sorağın,  
Şölələr saçmaya ümid çırığın,  
Yollar duman ola, dəhşətdi, dəhşət!

### **YAZIĞIM GƏLİR**

Dünya kimiyə kef, kimiyə dəhşət,  
Bunları qanana yazığım gəlir.  
Duyub düşündükçə ömrün sonunu,  
İnsanam, insana yazığım gəlir.

Dövran təzələdi yenə dərdimi,  
Saz nədir bilməyən tərpədir simi.  
Bir ağılsız naşı qəvvaslar kimi,  
Düşəndə ümməmana, yazığım gəlir.

Ömür yollarında ağarıb birçək,  
Ay ellər, atalar aqildir gerçək.  
Cüt olsa, sərçə də qalib gələcək,  
Tək olan aslana yazığım gəlir.

Xilqətin sırrını duya bilmirəm,  
Hər sözü aşikar deyə bilmirəm.  
Niyə sizildayır, niyə, bilmirəm,  
Naləli kamana yazığım gəlir.

Gözümdən yaş axır üzümə dən-dən,  
Aman, ay ayrılıq, olmayaydın sən.  
Bir ölüm yaxşısı, sevilməməkdən,  
Talesiz cavana yazığım gəlir.

İgid ər adlanar, qeyrət olanda,  
Üzdə həya olar, ismət olanda,  
Dilbilməz nadana qismət olanda,  
Əhli-hal canana yazığım gəlir.

Bir an çatılarımı qaşı ovçunun?  
Axmazmı gözündən yaşı ovçunun?  
Dəyəndə güləsi naşı ovçunun,  
Yaralı ceyrana yazığım gəlir.

Dövrün gərdişinə uya bilməyib,  
Qəlbində qubarı yuya bilməyib,  
Eşqini kimsəyə deyə bilməyib,  
Gizlincə yanana yazığım gəlir.

Zalim zaman kimi etdi bəxtiyar?  
Ürəklərdə kədər, həsrət, intizar.  
Aman Allah, dağlar boyda dərdi var,  
Bəhmən tək ozana yazığım gəlir.



## SÜCAƏT

Əhmədov Sücaət Yunus oğlu 1946-ci ildə Kəlbəcərdə anadan olub. Kəlbəcərdə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində və Özbəkistan İqtisadiyyat Institutunda təhsil alıb. Bir müddət «Yenilik» qəzetində çalışıb.

Sücaətin bədii yaradıcılığı onu el-oba arasında çox erkən tanıldıb və şerləri aşığılar, müğənnilərin ifasında səslənib.

Kəlbəcəri itirəndən sonra şair yurd-suzluq kimi ağır dərda dözməyərək 2003-cü ildə vəfat edib. 1994-cü ildə çapdan buraxılan «Sən ağlama, mən ağlaram» kitabı oxucularına yadigar qalıb.



## ƏSKİK OLMAZ

Qışda qəmzəsindən qan damar, amma,  
Yazda Dəlidəgən gül əskik olmaz.  
Dəlisidir dövlətinin, varının,  
Yayda qucağından el əskik olmaz.

Bu yerlərdir uzun ömrün çəmi, gəl,  
Ürəyindən dağit dərdi, qəmi, gəl,  
Bura qardaş kimi, bacı kimi gəl,  
Neyə gəlirsənsə gəl, əskik olmaz.

Həmdəmsiz söhbətim, sözüm qocalar,  
Şersiz alovum, közüm qocalar,  
Yaman söhbətcildi bizim qocalar,  
Canlı tarixlərdən ləl əskik olmaz.

Sücaətəm, bizə ümid bəslə sən,  
El yiğilar, bircəmizi səsləsən.  
Yıxılsan, büdrəsən, kömək istəsən,  
Qolundan yapışan əl əskik olmaz.

## BU DİLDƏ

Azəri dilinə qurban olum mən,  
Mənə layla çalıb anam bu dildə.  
Bir dəfə ah çəkib, uf deyərəmmi,  
Yüz dəfə alışib yanam bu dildə?!

Gözlərimin biri quru, biri nəm,  
Ta qoymayıñ ürəyimlə sürünenəm.  
Bülbül təki nəğmələrə bürünəm,  
Sahildən-sahilə qonam bu dildə.

Qəriblik salıbdı saçlarımı dən,  
Ürəyimdə Vətən, dilimdə Vətən!  
Yad dildə yüz yerdən əyilincə mən,  
Polad tək bir yerdən sınaq bu dildə.

Nəsimi tək soyun məni, dözərəm,  
Ələsgərlə yeri-göyü bəzərəm,  
Füzulinin qəzəlində gəzərəm,  
Vurğunun heykəlin yonam bu dildə.

Sücaətəm, bu dil səadətimdir,  
Bu dilsiz şeriyət, vallah yetimdir.  
Bu dil mənim eşqim, məhəbbətimdir,  
Bir “hə” piçıldayıb sonam bu dildə.

### **YADIMA DÜŞDÜ**

O dağlarsız bağrum şan-şan olubdu,  
Çəmən-ciçək, çöl yadıma düşübdü.  
Qərvənd yurdu, Məmmədölən, Söyüdlü,  
Novruzdüşən göl yadıma düşübdü.

Pay aparım çantasını doldurum,  
Xançobana bir bayatı çaldırıım.  
Axşamüstü qəzəblənən ildirim,  
Şaqqıldayan sel yadıma düşübdü.

İncə beldə parıldayan ağ sənək,  
Yaşilliqda yüz rəng çalan kəpənək,  
Buzlu quzey, ciyələkli biçənək,  
Göbələkli yal yadıma düşübdü.

Ay vurulmuş, ayaqyalın, qolaçıq,  
O dərədə nə gəzirsən, belə çıx?!-  
Anam məni çağırıldığı alaçix,  
Şillələyən əl yadıma düşübdü.

Ay Sücaət, gec anmazdı yar anan,  
İlahidən gözəl-göyçək yaranan,  
Səhər-səhər bulaq üstə daranan  
Bir ətirli tel yadıma düşübdü.

**KƏLBƏCƏRİ  
HARDAN ALIM**

O dağları bəzəməyə,  
Ləli-zəri hardan alım?!  
Soldu getdi çiçəkləri,  
Təzə-təri hardan alım?!

Olmuşuq lal, olmuşuq kar,  
Susub nəgmə, kiriyb tar.  
O nəgməkar, o bəstəkar  
Xan Tərtəri hardan alım?!

Axır düşdük pərən-pərən,  
Ömür harda bitər görən?!.  
O adama ləzzət verən  
Xeyri-şəri hardan alım?!

Tikanlıqda gül gəzirsən,  
Sızqalardan sel gəzirsən,  
Qədirbilən el gəzirsən,  
Kəlbəcəri hardan alım?!

Sücaətəm, döndüm aha,  
Ümid qalib bir Allah'a,  
Dəli könül, sorma daha,  
O günləri hardan alım?!

## KƏLBƏCƏR

Mənim ürəyimdi, mənim canımdı,  
Düşmən süngüsünə keçən Kəlbəcər.  
İndi ondan-bundan qiymət gözləyir,  
Aqili nadandan seçən Kəlbəcər.

Tərtər qəmli-qəmli axar, sizildar,  
Dağlar gözlərini sıxar, sizildar,  
Dağılmış evlərə baxar, sizildar,  
Əsir düşüb, zəhər içən Kəlbəcər.

Sücaət, neyləyək, baxt belə baxtdı,  
Darıxma, hər şeyi həll edən vaxtdı.  
Bir gün gülə-gülə qayıdacaqdı-  
Ağlaya-aglaya köçən Kəlbəcər.


## QIZIM

*Qızım Yeganəyə*

Dözümüm qalmayıb, yadıma salma,  
Qara bulud kimi dolmuşam, qızım.  
Bütün şerlərim əsir düşübdü,  
Əlləri qoynunda qalmışam, qızım.

Mən düşdüyüm dərdin çarəsi yoxdu,  
Fələk ağ günü mü gözünə soxdu.  
Bir yiğin şəkildən bircəsi yoxdu,  
Bu acı həsrətdən solmuşam, qızım.

Sücaətəm, bəd yazıblar yazımı,  
Zimistana döndəriblər yazımı,  
Onsuz da əzəldən könül sazımı  
Qəm üstə kökləyib çalmışam, qızım.



## Məmməd ASLAN

*Aslanov Məmməd Muxtar oğlu 1939-cu ildə Kəlbəcərin Laçın kəndində anadan olub. Klassik ədəbiyyata dərindən bələd olan atasının gözəl şairlik təbi olsa da, şerləri çap olunmamışdır. Lakin bunlar kiçik yaşılı Məmməddə şərə-sənətə tükənməz həvəs oyatmışdır. Məmməd Aslan Kəlbəcərdə orta məktəbi, sonra isə APİ-nin (indiki APU-nun) filologiya fakültəsini (1962) bitirmişdir. Əmək fəaliyyətinə Kəlbəcər məktəblrində müəllim kimi başlamış, sonra rayon qəzetində məsul katib işləmişdir. 1970-ci ildən Bakıya köçərək «Ulduz», «Azərbaycan təbiəti» jurnallarında, «Azərbaycan gəncləri», «Ədəbiyyat və incəsənət» qəzeti redaksiyalarında, «Yazıcı» nəşriyyatında məsul vəzifələrdə işləmişdir. Hazırda Azərbaycan Televiziyası və Radiosu Verilişləri Şirkətinin «Ekran-efir» qəzetiinin baş redaktoru, «Dərədən-işədən» verilişinin müəllifi və aparıcısıdır.*

*M. Aslan Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin yaranmasında ilk cığır açan, Türkiyəni Azərbaycana, Azərbaycanı Türkiyəyə tanıdan, eyni kökə, inanca, dilə və dinə mənsub qardaş xalqların qaynayıb-qarışmasına öz yazıları ilə dəstək verən ziyalı, tanınmış qələm sahibidir. İyirmiye yaxın kitabı müəllifi, Azərbaycan Yazarı Birliliyinin üzvü, istedadlı şair Məmməd Aslan 60 illik yubileyi münasibətilə dövlət tərəfindən «Şöhrət» ordeni ilə təltif olunub.*

## MƏNDƏN SONRA

Torpağa bilmirəm, daşa bilmirəm-  
Ömrümüz harasa yazılı qalar.  
Mənim məzarımdan palid göyərər,  
Qolları havadan asılı qalar.

Çaxar ildirimtək hirslər beyində,  
Kar olar qulağı yerin, göyün də.  
Düşmən tənəsində, dost göynəyində  
Xeyrimin, şərimin hasili qalar.

Çərtilər gerçəyə bir yalan ağızı,  
Yox olan susdurar var olan ağızı.  
Düşdүüm hər fitnə bir ilan ağızı,  
Hələ necə quyu qazılı qalar.

Üç-beş damla suyam, bir ovuc küləm,  
Axıb Xan Araza qovuşa biləm!  
Mən harda can verəm, hara gömüləm,  
Əlim Dəlidəağə uzalı qalar!

Elə ki, zülmətə batar gözlərim,  
Döyüner dağlarda qalan izlərim.  
Sinəmdə dəyməmiş qopan sözlərim  
Bir küncə-bucağa qısılı qalar.

Gah gördüm sisqayam, gah dedim: “Kürəm!”  
Gahdan heçəm, gahdan dünyayla birəm!  
Yolların sonunda Dan yeri görəm,  
Arzularım yanıquzulu qalar!

## **KƏLBƏCƏR**

Bu, körpəlik beşiyim,  
Mənim dağım-dərəmdi.  
Zirvəsinə baş əyim,  
Uludu, möhtərəmdi.

Bir tifildim, aləmdim,  
Çiçəyinə bələndim.  
Bulağından bal əmdim -  
Mənim şəhdim, şirəmdi.

Ürəyim axar çayda,  
Uyuyar bu laylayda.  
Dəlidəğ özü boyda  
Kəklikotum, zirəmdi.

Yasəmənlər, süsənlər-  
Əsim-əsim əsənlər...  
Ay xəzinə gəzənlər,  
Xəzinə yan-yörəmdi.

Yamac gəzdim, döş endim,  
Qaya dindi - üşəndim.  
Ayağına döşəndim,  
Ovlağımıdı, bərəmdi.

Ən qəlbəi dağa çatdım,  
Kəhkəşana əl atdım-  
Topa ulduz qopardım:  
Çəmən-çiçək zər əmdi.

Bir daşına qıysalar,  
Laçınları qıy salar.  
Laçın qaya hay salar,-  
Harayımdı, nərəmdi.

Göydə gurlar təbillər...  
Kim çalır? – Kim nə biler?!  
Koroğlular, Nəbilər  
Bu dağlarda şir əmdi.

Nə gözəl avaz idi!-  
Xəyalım avazıdı.  
Tərtər - Şəmşir sazıdı,  
Bulaq - mənim cürəmdi.

Yenə çiçək fəslidi,  
Hava gül nəfəslidi.  
Bu dağlar - Xan Əslidi,  
Məmməd - Yanıq Kərəmdi.

## ÜRƏYİMDƏ

O çağlayan gur bulaqlar  
Çağlar mənim ürəyimdə.  
Neçə şirin xatirəni  
Saxlar mənim ürəyimdə.

Lalə, nərgiz ləçəkləyər,  
Üstünə şəh çisəkləyər,  
Qış günü də çiçəkləyər,  
Dağlar mənim ürəyimdə.

Orda neçə şirin dastan,  
Varaqlanar zaman-zaman,  
Leyli, Məcnun əhdi-peyman  
Bağlar mənim ürəyimdə.

Min qüssəli, min təlaşlı,  
Baxar Xumar gözüyaşlı,  
Yazılıq Sənan boynu xaçlı  
Ağlar mənim ürəyimdə.

Loğmanımsan, gözəl məkan,  
Sənsən verən Məmmədə can.  
Səndən əziz, Azərbaycan,  
Nə var mənim ürəyimdə?!

## AY DƏDƏ ŞƏMSİR

(Yuşı doxsanı haqlamış Dədə Şəmsiri öz vəsiyyətinə görə Murovdağ silsiləsinə daxil olan "Yeddi qardaş" dağının birinin zirvəsində torpağa tapşırıldı... Qışın sanki qılınç qurşamış şaxtası, çovğunu birdən-birə elə yumşaldı, elə mülayimləşdi, deyərdin, bahar öz ulu tərənnümçüsünü son mənzilə yola salmağa bu bir günü qışdan borc alıb).

Bu qədər göz yaşı, bu qədər leysan...  
Çeşmələr duruymuş, ay Dədə Şəmsir!  
Yerdənmi, göydənmi yağdı bu insan?!-  
İsrafil suruymuş, ay Dədə Şəmsir!

Allahın özü də gəlsəydi yasa,  
Çətin Güllü nənə səbrini basa...  
İnsanlar bu qədər yaş axıdıbsa,  
Dənizlər quruymuş, ay Dədə Şəmsir!

Belə haray olmaz, belə ün olmaz,  
Qışın oğlan çağrı belə gün olmaz.  
Qəfləti bu işiq fələyin olmaz,  
Üzünün nuruymuş, ay Dədə Şəmsir!

Bu toylu-düyünlü... matəmli dünya,  
Acılı-şirinli... sitəmli dünya,  
Ömürlər udmağa bu çəmli dünya  
Hörümçək toruymuş, ay Dədə Şəmsir!

Qəbrindən yuxarı görünmür torpaq,  
Üstündə kəhkəşan yandırıb çıraq,  
Öləndə qartaltək zirvədə qalmaq  
Dədə qərarıymış, ay Dədə Şəmsir!

Bu Odlar diyarı, gülün, gülzarın,  
Sazınla, sözünlə bitməz güzarın,  
Murovun başında zirvə məzarın  
Şerin qüruruymuş, ay Dədə Şəmsir!

15 fevral 1980.

## BAHARLA SÖHBƏT

Gəldim: şəlalənin gur saçın görünüm,  
Zirvədə dağların gül tacın görünüm,  
Ömürdən, bahardan söz açın görünüm,  
Dərələr, xoş gördük, düzən, xoş gördük!

Səsində bir giley duyuram, bulaq,  
Keçən son bahardan düşmüşük uzaq...  
Sırlı dodağından öpüm, barışaq,  
Ay məndən inciyib-küsən, xoş gördük!

A kövrək ürəkli, süslü bənövşə,  
Könlümə od saldın gizli, bənövşə,  
Niyə kirimişən, sözlü bənövşə,  
Nə olar, dil açıb desən – «Xoş gördük»?!

## GÜNAHI KİMDƏ

Sənsiz dara çəkir bu ürək məni,  
Bilmirəm səbrimi haçan almışan?!  
Elə böyütmişən sən kövrək məni-  
Dilimdə yurd salıb, hecalanmışan.

Sənin də dərdin var, sənin də qovğan,  
Kefdən açılmayıb sinəndə yargan.  
Kükreyər, əskilməz başından tufan,  
Qışın əcəlindən macal ummusan.

Yaz gələr, təpələr qızıl geyərdi,  
Hər ovuc torpağın mənə gövhərdi.  
Qayana üz tutdum, çiçək göyərdi,  
Nur olub ömrümə ha calanmışan.

Açardın köksünü: “Gəz”, -deyərdin, -”gəz”.  
Hanı o dünənki səxavətin bəs?  
İndi ha çıxıram, zirvən görünməz,  
Yoxsa birdən-birə ucalanmışan?

Təbəssüm qətrəli çeşmə bulaqlar,  
Ruhumda gizlənər, yuxumda çağlar...  
Qayğılı-qayğılı dilləndi dağlar:  
“Məndən ayrılanlı qocalanmışan”.

## QISQANIRAM DAĞLARI

*Məmməd Araz üçün*

Sənə qısqanıram dağları, qardaş,  
Nə boyda sərvəti əlimdən aldın:  
Dilimin ucunda mövzular vardı,  
Mən fürsət tapmamış dilimdən aldın.

Burda yuxu bilməz, ilham oyaqdı;  
Burda qafiyələr yüngüləyəqdi:  
Burda hazır misra varaq-varaqdı -  
Yığışb çəmənimdən, çölümdən aldın.

Qarışdı nəgmənə çayın nəgməsi,  
Səsində gül açdı kəkliyin səsi,  
Öpdü nəfəsini dağın nəfəsi -  
Ətri çiçəyimdən, gülümdən aldın.

Bu yerdə təbiət şirin xəyaldı,  
Titrəşir, sayrışır, o yal nə yaldı?!  
Lalələr şerində təptəzə qaldı:  
Çəmənin ömrünü ölümdən aldın!

## UNUT GÖRÜM

Xəyalımız görüşəndə  
Azar fikrin sisdə, çəndə.  
Yaddasını gərək gündə  
Min yol söküm, min yol hörüm,  
Unut məni, unut görüm!

Yanaqların tər bənövşə,  
Zər ciğalar tərpənişə.  
Gözləyirəm axşam düşə:  
Bal yuxuna qaçıb girim,  
Unut məni, unut görüm!

Gah alnında telə dönnəm,  
Gah telində gülə dönnəm,  
Gahdan yanıb külə dönnəm,  
Tüstüm çıxar burum-burum,  
Unut məni, unut görüm.

“Qəlbim daşdı, dözər...”-demə,  
Əriyərsən közərtimə.  
Bu dilbilməz həsrətimə  
Yaxanı bir tanıt görüm,  
Unut məni, unut görüm!

## AZƏR-BAYCAN

Ağrı dağın ətəyində  
Bir heykəldi Ənvər Aras.  
Ağrı kimi xəyalimdə  
Hey dikəldi Ənvər Aras.

Gün vardı ki, bir kəlmədən  
Bir məmləkət toxuyurdu.  
Gün gəldi ki, evindəcə  
Bütövləşdi dədə yurdu.

Cüt balası var cahanda:  
Azər biri,  
Baycan biri!  
İki doğma bir olanda  
Yerin sırrı, göyün sırrı!

Azər oynar gizlənpacı,  
Gəlib tapar Baycan onu.  
Yanımcıldı Azər bacı -  
Gözdən qoymaz Baycanını.

Azər güllü bir bağ olar,  
Baycan durar keşiyində.  
Azər dönüb ocaq olar -  
Baycan qaqaş üşüyəndə.


Heç birinin yox əvəzi;  
Azər - Muğan,  
Baycan - Kəpəz!  
Qız Muğanı, xan Kəpəzi  
Görən kimsə “doydum” deməz.

Azər burda, Baycan burda!  
Burda onlar Arazsızdı!  
Azər, Baycan bir axarda:  
Sağ yox, sol yox... arasızdı!

Dil öyrəşib desin müdam:  
Əvvəl:-Azər!  
Sonra: -Baycan!  
Çağırıldıqca səhər-axşam  
Bütövləşir Azərbaycan.

*Qars vilayəti,  
Yuxarı Aratan kəndi, 1983.*





## Adil CƏMİL

Cəmilov Adil Savalan oğlu 1954-cü ildə Kəlbəcər rayonunun Günsəl (Kilsəli) kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini doğma kənd məktəbində alandan sonra Mingəçevir şəhərində 9 sayılı orta məktəbi bitirib (1970). 1977-ci ildə indiki BDU-nun jurnalistika fakültəsini, 1985-ci ildə APXD-nin nəzdindəki ikillik ərəb dili şöbəsini bitirib. Sonralar AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertanti olaraq «Manas» eposu və türk dastançılıq ənənəsi» mövzusunda namizədlik dissertasiyası yazıb müdafiə etmiş və filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Şair-türkoloq, tərcüməçi-publisist A. Cəmil 10-dan artıq kitabın müəllifi, Azərbaycan Yazarları və Jurnalistlər Birliklərinin üzvü, «Qızıl qələm», «H.B. Zərdabi», «Araz» mükafatlarının laureatıdır. İran, Türkiyə, Rusiya, Qırğızistannda şerləri və elmi məqalələri dərc olunub. Şerlərinə mahnilər bəstələnib. Bir neçə beynəlxalq simpozium və ədəbi festivalların iştirakçısı olub.

Adil Cəmil 1978-ci ildən bu vaxta qədər müxtalif mətbuat orqanlarında rəhbər vəzifələrdə çalışıb.

Hazırda AMEA Folklor İnstitutunun böyük elmi işçisi, «Ədəbiyyat» qəzeti-nin şöbə müdiridir.

## YAŞADIM

Ağappaq üzümə - ağ kətanıma  
İçimin rəngini yapıb yaşadım.  
Bu karvan yolunda aradığımı  
İlgimlər içində tapıb yaşadım.

Nə olsun diriyəm, üzü bəriyəm,  
Köhnə dəyirmanın sıniq pəriyəm...  
Hələ də anamın südəməriyəm -  
Mən ana bətnindən qopub yaşadım.

Atılmış təqvimdə bitdi fəsillər,  
Bitib-tükənmədi bu bədəsillər...  
Canıma, ruhu ma hopduqca illər  
Sözümün canına hopub yaşadım.

Soyuq su tökdülər isti aşima,  
Dərdə həmdəm oldum, qəmə aşina.  
Bisütun çıxmadı mənim qarşımı,  
Çapılmaz qayalar çapıb yaşadım.

Çinqıllı yoxuşlar soydu dizimi,  
Sel yuyub apardı qanlı izimi...  
Mən öz qismətimi, mən öz ruzimi  
Canavar ağızından qapıb yaşadım.

Doğranıb bir doğru söz qabağında,  
Əyri əyrilərmiş düz qabağında.  
Mənim ki həyatım göz qabağında,  
Kim deyər yolumdan sapıb yaşadım?

## QOCALIR

Vaxt yetişir, vədə gəlir, yaş ötür,  
Şir-pələnglər biləyindən qocalır.  
Üşütdükcə göy üzünün qurbəti,  
Qərib quşlar lələyindən qocalır.

Payız gəlsə - budaqların budansa,  
Yarpaqların töküləcək, bu cansa...  
Diz bükülür, bel əyilir haçansa,  
Alp-ərənlər kürəyindən qocalır.

Bu ömür-gün vəfasızmış dedikcə,  
Sultanların zərli taxtı - kötükcə...  
Gizli-gizli qəm içindən yedikcə  
Dərdli insan ürəyindən qocalır.

Göy zəmini qara daşda görən yox,  
Ruhu canda, əqli başda görən yox.  
Bu cahani körpə yaşıda görən yox-  
Qoca dünya bələyindən qocalır.

## DÖRDLÜKLƏR

Həm sevinc, həm də ki, kədərdi ömür,  
Əlləşib-vuruşma, hədərdi ömür.  
Düşünmə kiminsə yolu uzundur,  
Beşikdən tabuta qədərdi ömür.

\*\*\*

Düşdü kəsərindən bəxtin qılıncı,  
Yol çəkən gözlərim oldu narıncı.  
Heç kəs ağlamasın ölən günümə-  
Mən nə birinciyməm, nə axırıncı.

\*\*\*

Dörd-bəla görəndə ürək aşınır,  
Qan-qada görəndə günəş yaşıdır.  
Cənubdan Şimala meyvə-tərəvəz,  
Şimaldan Cənuba meyid daşınır.

\*\*\*

Ac qalsa, tutmayıır quşların dizi,  
İsitmır onları yuva istisi.  
Dünyada ən böyük davaların da  
Sonu dən axtaran quş civiltisi.

\*\*\*

Qəribəm - qəriblər adasındayam,  
İtmişəm - itkinlər odasındayam.  
Mənə diş qıçayıq quduz dalğalar,  
Özümlə-özümün vidasındayam.

## HƏYAT SAVAŞ DEMƏK

Zirvəsi qartallı dağlardan soruş,  
Dərənin ömrünü, düzün ömrünü.  
Həyat savaş demək, yaşamaq - yarış,  
Əyrilər talayır düzün ömrünü.

Yaşayır dünyada hər növ olanlar,  
Bir evdən ayrılib ev-ev olanlar.  
Bütün ömrü boyu bütöv olanlar,  
Uzadır çörəyin, duzun ömrünü.

Meşə ağaç-ağaç çəkilir dala,  
Kəsilən palıda ağlayır tala.  
Zirvələr sultani - məğrur qartala  
Allah göstərməsin quzğun ömrünü.

Kim deyir hər eşqin sonu vüsaldır?  
Hicran aralıqda dəmir hasardır.  
Elə insanların özü qısaldır  
Binəva insanın uzun ömrünü.

Gülən çox dünyanın düz adamına,  
Hərə sahib çıxır öz adamına.  
Mən də çəvrilmişəm söz adamına,  
Beş kəlmə uzadım sözün ömrünü.

### **DAŞ HAQQINDA DÜŞÜNCƏLƏR**

Torpaqdımı daşın kökü,  
Daşın nəсли hardan başlar?  
Min illərdir insan ilə  
Qardaşlaşışb qara daşlar.

İldirimlər qoparmayıb  
Bu torpaqda bitən daşı.  
İnsan yoxkən daşlar olub  
Yer üzünün vətəndaşı.

Bu torpağa ömür qıyan  
Bizdən əvvəl daş olubdur.  
Baxıb vətənin daşına  
İnsan vətəndaş olubdur.

Bir məramlı yolçulara  
Nədənsə “yoldaş” dedilər.  
Bir qarından çıxanlara  
Nədənsə “qardaş” dedilər.

Közərtili, qızartılı  
Ocaq daşı, od daşı var.  
Yer üzünün daş yaddaşı,  
Yaddaşların yad daşı var.

Yaman gündə sıpər olub  
Bu torpağın bürcü, daşı.  
Həsrət çəkən iki qəlbi  
Qovuşdurub elçi daşı.

Ulu babam keçmişimi  
«Daş» firçayla daşa çəkib.  
Bu dünyadan gedəndə də  
İnsan daşı başa çəkib.

Deməyin ki, bu daşların  
Damarında qan işləməz.  
Daş urzalı, urvalıdır—  
Daşsız dəyirman işləməz.

Daş ömrünə bələd olub  
Bu daşları daşımışıq;  
Daş üstə daş evə dönüb—  
Daş içində yaşamışıq...

Şan-şöhrətli şəhərlərin  
Daş naxışlı küçəsi var.  
Daş köksündən bulaq çıxır,  
Daşda qızıl külçəsi var...

Ömrümüzə-günümüzə  
Gun calayıb daş beləcə.  
Gözlərimin yaddasında  
Daş qalaydı kaş beləcə...

Heyiflər ki, belə deyil,  
Belə deyil daş başatan.  
Bəzən daşı gözdən salır  
Çəpərimə o daş atan...

Bəzən «daşa dəyir» başım,  
Bəzən çörək «daşdan çıxır».  
Belə vaxtlar insan ağlı  
Havalanıb başdan çıxır.

O zaman ki daşqələblilər  
Yollarımı daşa salır,  
Gecəm keçir... yuxum köçür-  
Kirpiyimdən daş asılır...

İstəyirəm bu daşları  
O daşlarla daşa basım-  
Yolumuzda qara daşlar  
Fürsət tapıb yaşamasın...

## AĞLARAM

Yaddan çıxmır dağlarımın düzümü,  
Əsir düşən dağ, düzümə ağlaram.  
Yurd yerindən itirdilər izimi,  
Günü batmış gündüzümə ağlaram.

Yersiz tufan bar-bəhrəni heç elər,  
Gecikən yaz yağışını gec ələr...  
Bu həsrətdən çevrilərək gecələr  
O üzümə-bu üzümə, ağlaram.

Başım üstən çəkilmədi çən - dözdüm,  
Düzüldükcə saçlarına dən - dözdüm.  
Nə dedilər, mən inandım, mən dözdüm,  
İçimdəki bu dözümə ağlaram.

Ulu babam Tanrısına Goy deyib,  
Yer üzünü qılincinla ey deyib.  
Güçüm yetər bir ona ki, hey döyüb  
Gah başıma, gah dizimə - ağlaram.

Zirvələrdə qara rəngli qara bax,  
Dağlarımın ağ çalması – qara bağ,  
Əldən getdi, eldən getdi Qarabağ,  
Ağı deyib, mən özümə ağlaram.

## DƏDƏ ŞƏMSİR

Sən dağlardan ayrılmadın–  
Yağdı leysan, Dədə Şəmsir.  
Biz atıldıq ayrılığa,  
Vurdu xəzan, Dədə Şəmsir.

Köçən ellər demə gülüb,  
Gör bir fələk kimə gülüb?  
Bir zamanlar qəmə gülüb,  
Dərdi yozan Dədə Şəmsir.

Niyə daşdan-daşa dəydik,  
Zülm öndə boyun əydik?  
Belə yazıb - nə biləydik  
Yazı yazan, Dədə Şəmsir.

Bu əriyən qış deyil ha,  
Axı ürək daş deyil ha.  
Gözümüzdən yaş deyil ha,  
Qandır sızan, Dədə Şəmsir.

Yurdun varı, yoxu sənsən,  
Gerçək olan yuxu sənsən.  
Kəlbəcərin ruhu sənsən,  
Ulu ozan – Dədə Şəmsir.

## **QARLI QIŞ GECƏSİ**

Bu gecə yuxuma Kəlbəcər girib,  
Bu gecə gördüyüm yuxu üşşyür.  
Qərib məzarlara qar yağır indi -  
Nənəmin, babamın ruhu üşşyür.

Yaxşı bilirəm ki, belə havada,  
Qardı, sırsıradı, qirovdu yurdum.  
Kiminse günahı - mənim faciəm,  
Yağılar əlində girovdu yurdum.

Çiçəkli çöllərim, güllü çəmənim,  
Zümrüd meşələrim viranə qalıb.  
Murovun başında buz heykəl olub,  
Körpəsi köksündə bir ana qalıb.

Bu qış mənim qışım, baharım gəlməz,  
Bu qar mənim qarım - yağır beləcə.  
Ayrılıq uzanır, ürək usanır,  
Ömrün fəsilləri axır beləcə...

Açılan sabahlar açmır eynimi,  
Səsi qulağında yetim ruhların.  
İlahi, məni də ruha çevir ki,  
Gedim görüşünə, gedim ruhların.

Bu gecə yuxuma Kəlbəcər girib,  
Bu gecə gördüyüm yuxu üşşyür.  
Qərib məzarlara qar yağır indi -  
Nənəmin, babamın ruhu üşşyür...

## GƏLMİŞƏM

Aman, dilbər, düşdüm şahlıq taxtından,  
Qapınızda qul olmağa gəlmışəm.  
Sən bir odsan, mən yazığın baxtından,  
Atəşində kül olmağa gəlmışəm.

Gözüm qalib sənin kimi göyçəkdə,  
Yalan olmaz gözlər görən gerçəkdə.  
Nəfəsinlə güllər açan dibçəkdə  
Elə mən də gül olmağa gəlmışəm.

Yollarımda qalan deyil gözlərin-  
Hər nə deyir, yalan deyir gözlərin.  
Məndən ötrü dolan deyil gözlərin,  
Gözlərində sel olmağa gəlmışəm.

## MƏNİ BAĞIŞLAMA

Məni bağışlama, mənim əzizim,  
As məni eşqimin dar ağacından,  
Ya da bir gəminin dor ağacından-  
Yellənim, çırpılım açıq dənizə,  
Əbədi qərq olum, çıxmayım üzə.


Məni bağışlama, mənim mələyim,  
Bu alın yazımı düzəliş eylə.  
Ömründə bir dəfə gözəl iş eylə,  
Cəllad kötüyünə qoydur başımı,  
Qan tutsun pozulmuş qan yaddasımı.

Məni bağışlama, mənim gözəlim,  
Havayı insafa, imana gəlmə.  
Səndən son məhəbbət umana gəlmə-  
Güclüdür sonuncu şöləsi şamın,  
Qədrini bilmərəm bu ehtişamın.

Məni bağışlama, mənim ürəyim,  
Günlər aya döndü, aylar il oldu,  
Alışan sinəmdə sən də kül oldun,  
Əllərim çatmır ki, bir ağ buluda,  
Qara gecələrdə məni ovuda...



## Qamışlı RÜSTƏM



*Xəlilov Rüstəm Xəlil oğlu 1890-ci ildə Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olub. Molla məktəbində təhsil alıb. Uzun müddət Kəlbəcərdə meşəbəyi, müəyyən müddətlərdə kənd sovetinin sədri, kolxoz sədri vəzifələrində işləyib.*

*Qamışlı şair Rüstəm adı ilə tanınan, zəmanəsinin sayılıb-seçilən, mötbəər aqsaqqallarından biri olub.*

*Ötən əsrin 30-cu illərində, kolxoz sədri işlədiyi vaxtlarda Növrəs İman, Aşıq Qurban kimi tanınmış şairlər onunla dostluq edib və yanında katib vəzifəsində çalışıblar.*

*Xalq ruhunda lirik şerlər yazan Qamışlı Rüstəmin sözləri hələ sağlığında ikən aşıqlar tərəfindən məclislərdə sevilə-sevilə oxunub.*

## GÖRMƏMİŞƏM

Qəlbim kədərlidir, dumanlı, çənli,  
Zimistan çəkirəm, yaz görməmişəm.  
Fələyin qəhrinə çoxdan bələdəm,  
Elə bil ki, söhbət, saz görməmişəm.

Məktub aldım, batdım qəm ümmənəna,  
Dalğalar qoynunda, Nuh tufanına.  
Bir quş olub düşdüm dağ dumanına,  
Gərdişin işini az görməmişəm.

Rüstəm qocalıbdı, nəfdən qalıbdı,  
Taylar cərgəsində səfdən qalıbdı,  
Eşqi-məhəbbətdən, kefdən qalıbdı,  
Elə bil ki, ərki-naz görməmişəm.

## TƏK-TƏK (*Təcnis*)

Mərizi-xəstəyəm, keç günahımdan,  
Sal yadına məni, ay ağa, tək-tək.  
Günahkar qulunam, keç günahımdan,  
Tut qolumdan qaldır ayağa tək-tək.

Zimistan çəkirəm, çıxam a yaza,  
Səma sakit, gün yayila ayaza.  
Mən qailəm xudam verən ayaza,  
Göydən nur ələnə, a yağa tək-tək.

Rüstəm bir də çala “Yanıq Kərəmi”,  
Cuşa gələ Kərəminin Kərəmi.  
Təzədən oyada bir də Kərəmi,  
Çatdırıa Əsliyə ay ağa, tək-tək.

## DÜZ GƏLƏ

Taleyin səməndi, bəxtin yəhəri,  
Yığvalın çəkisi belə düz gələ.  
Minəsən köhləni, sürəsən dağa,  
Dəryə, təpəyə, çölə düz gələ.

Hər şeydən ucadır bəxtin kəsəri,  
Almazdan itidir beli, düsəri.  
Şernən, qəzəlnən yazsan əsəri,  
Kağıza, qələmə, dilə düz gələ.

Yazda yağış yağar, zimistanda qar,  
Hər quşun özünü öz məkanı var.  
Rüstəm deyər, o da çəkir intizar,  
Sonalar sürbəsi gölə düz gələ.


## SARI

Cavanlıq düşəydi bir də əlimə,  
Qoymazdım baxaydı hər gülə sarı.  
Axtarıb dünyada bir gül tapardım,  
O da boyylanardı bülbülə sarı.

Əfsanə keçibdi ömrün keçəni,  
Bir də yoldaş ola, gəzdirə məni.  
Dağıla başımdan dumani, çəni,  
Murovdan boylanam Məndilə sarı.

Rüstəm, xoş xəyaldı, düşərmi ələ?  
Gələcək yolunu gözləmə hələ.  
Aldanıb düşmüsən fitnəyə, felə,  
İndi boylanıram o felə sarı.

## **Zal CABBARLI**



*Zal Xəlil oğlu Cabbarlı 1916-ci ildə Kəlbəcərin Qamışlı kəndində anadan olub. Şuşa Pedaqoji Məktəbini bitirdikdən sonra Kəlbəcər Rayon Xalq Təhsili Şöbəsinin müdürü, rayon qəzetiinin redaktoru və bir sıra digər vəzifələrdə çalışmışdır. İstedadlı şair aşiq şeri tərzində gözəl şerlər müəllifi kimi ölümündən sonra da yaddaşlardan silinməmişdir.*

*Zal Cabbarlı 1989-cu ildə vəfat etmiş, doğma Kəlbəcərdə dəfn olunmuşdur.*

## GƏZ

Məni xatırlayıb görmək istəsən,  
Yazda bənövşələr açan yeri gəz.  
Nərgiz çəməngülə mehman olanda,  
Arılar üstündə uçan yeri gəz.

Dərə, düz bilmərəm, qaya bilmərəm,  
Gəzib dolanmaqla doya bilmərəm,  
Qərənfili gözdən qoya bilmərəm,  
Çiçəklər ətrini saçan yeri gəz.

Zal, bir gün dünyadan köçəndə məni,  
Sərin bulaqlardan içəndə məni,  
Nə vaxt xəyalından keçəndə məni  
Cüyürlər ürküşüb, qaçan yeri gəz.

## OLAYDIM

Səhər-səhər sən bağçada gəzəndə,  
Sinənə taxdiğin bir gül olaydım.  
Ya sən bir gül olub açanda bağda,  
Mən sənin eşqinlə bülbülbül olaydım.

Sən çıxıb çəmənə dərəndə çiçək,  
Mən bir çiçək olub açayıdım ləçək.  
İstidən sinəndə darıksa ürək,  
Səni sərinlədən bir yel olaydım.

İl dolanıb fəsil keçəndə yaya,  
Dönyədim bir gölə, ya da ki çaya.  
Axırı Zal düşüb bu təmənnaya:  
Deyirəm çımdıyın bir göl olaydım.

## **OLDUĞUNU**

Niyə pis söz kimi hər gün üzümə  
Vurursan saqqalın çal olduğunu?  
Zənbur kimi sizildaram şan üstə,  
Demirsən ləbində bal olduğunu.

Hüsnünə aşiqəm, sevəm, yalvaram,  
Şirin söhbətindən, sözdən doymaram.  
Göstərsən, Kəbətək səcdə qıłaram,  
Bilsəm buxağında xal olduğunu.

Ömrümdən tağ üzüb, tağ yandırırsan,  
Çekib sinəm üstə dağ yandırırsan.  
Zalı həsrət qoyub, sağ yandırırsan,  
Görmürsən göz yaşım göl olduğunu.

## **GÖRƏSƏN**

Gözəli yad eldə, bülbülü bağda, .  
Ceyranı Muğanda, Mildə görəsən.  
Vəfali dostunu, yaxşı yoldası  
Həmişə obada, eldə görəsən.

Dərib iyıldiyin gülü, çiçəyi,  
Solmamış yarpağı, hələ ləçəyi,  
Şehli bənövşəni, gülün göyçəyin,  
Onu dərilməmiş çöldə görəsən.

Körpə nəfəsinə Zal yata·bağda,  
Yaylımquşu nəğmə deyə uzaqda.  
Dəymış şamamaya baxasan tağda,  
Sonalar üzəndə göldə görəsən.

## **ABDULLA**

*(Zodlu Abdullaya həsr olunur)*

Qəzanın qədəri, gərdişin işi,  
Belədir, qocalır canlar, Abdulla.  
Dərin kamalından, şirin söhbətdən,  
Tanır səni çox mahallar, Abdulla.

Sözün hər məclisdə şirin söhbətdir,  
Qanan üçün nəsihətdir, mərfətdir.  
Düşmənə qılıncdır, dosta möhnətdir,  
Yad eliyər səni dostlar, Abdulla.

Təcnislərin mənasından tanınar,  
Müxəmməsin, qıfılbəndin, nəki var.  
Eşidənlər deyir budur sənətkar,  
Çəkmir bu gərdişə qollar Abdulla.

Dostun dərdi, dostun intizarıdır,  
Dostun xoş günləri dost baharıdır.  
Zalın könlü hər gün sənə sarıdır,  
Yaddan çıxmaz heç zamanlar Abdulla.

## **SƏNİ**

Çıxbı meşələri seyr eləmərəm,  
Görməsəm çiçəkdə, yarpaqda səni.  
Qələm götürmərəm, şer yazmaram,  
Duymasam kağızda, varaqda səni.

İyləmərəm ətrini heç bir gülün,  
Dinləmərəm nəğməsini bülbülün.  
Gəzmərəm çəmənin, gəzmərəm çölün,  
Görməsəm o yerdə, ovlaqda səni.

Ruhuma qıdadı hüsnün, camalın,  
Mənə həyat verir şirin vüsalın.  
Gözümün önungdən getməz xəyalın,  
Bəlkə Zal unuda torpaqda səni.

## **DAYNA**

Həsrət-həsrət, heyran-heyran  
Qoy ha baxsın, gözdü dayna.  
Üzündə gül rəngi görüb,  
Elə bilir yazdı dayna.

Dindir, ürək gəlsin dilə,  
Sızıldatma bilə-bilə.  
Deyib-danış gülə-gülə,  
Şirin söhbət, sözdü dayna.

Görmürsənmi qocalıb Zal:  
Saç ağarıb, saqqalı çal.  
Özün deynən bir öpüş al,  
Qurtarmır ki, üzdü dayna..



## Dəmirçi Abbas

*Mustafayev Abbas Abdulla oğlu 1934-cü ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. Hələ uşaq yaşlarından zəhmətlə böyüyən Abbası yeniyetmə çağlarından atası kəndlərində dəmirçi yanına şayird qoyub. Bir neçə il ərzində Abbas bütün ətrafda tanınmış dəmirçi olub. Daha sonra o, bənnə sənətinə də yiylələnib. Təsadiifi qəza nəticəsində Abbas xəstələnib və aylarla yuxarı üzünə həsrət qalıb. Müalicə olunub sağaldıqdan sonra, 43 yaşından başlayaraq şer yazıb.*

*Kəlbəcər işgal olunduqdan sonra Yevlax şəhərində məskunlaşan Dəmirçi Abbas bu illərdə də yurd həsrəti ilə xeyli şerlər yazıb.*

*Sağlığında şairin 4 kitabı işq üzü görüb. 1994-cü ilin may ayında vəfat edib. Ölümündən sonra isə «Mən necə güllüm» kitabı oxucularına yadigar qalıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.*



## YA DALA MƏNİ

Qəflətdə yatmışan, oyan, iqbalım,  
Çəkginən qabağa, ya dala məni!  
Dedi-qodu ilə el arasında,  
Çalışır eyləyə yad ala məni!

Fərasətli bir becərdi, dərdi min,  
Ana Vətən, ürəyinin dərdi min!  
Təbibi ol bu çarəsiz dərdimin,  
Ya qurtar cəzadan, ya dala məni!

Dəmirçi, kim dost yolunu oyansa,  
Azdı, oda düşüb tamam o yansa!  
Yatan bəxtin qəflətinnən oyansa,  
Meyl edər qohumnan yad, ala səni!

## MƏN ALI DEDİ

Röyada bir ustad yön tutub mənə,  
Bir kəlməsin səksən mənalı dedi!  
Aşıqlar ustadı qul Ələsgərin  
Vermişəm dərsini mən Ali, dedi!

Qarlı gündə hey bürünər dam ağa,  
Daxma nökər, saray soltan, dam ağa.  
Dəhanımda dil toxundu damağa,  
Nə demək istədim, məna “Lı” dedi.

Ay Dəmirçi, sudan cilə, ov unu,  
Səhralarda nə anlayar ov unu!  
Bərəsində aslanların ovunu  
Aslanlar əlindən mən ali dedi!

## DEYİR

Eşqimin mələyi, ruhumun bəyi,  
Yuxudan qaldırıb şer yaz deyir!  
Gözəldi dileyi, aşkardı rəyi,  
Nəğmənlə qış olur güllü yaz deyir!

Səxavət mərdlərə, nər oğlu nərə,  
İgidlər hünərə, şeytanlar şərə,  
Qoşulub biclərə, kəsdirmə bərə,  
Şeytanlıq kişiyə yaraşmaz deyir!

Qismətə ol razı, qalma narazı,  
Götür telli sazı, ucalt avazı,  
Saxlamaz tarazı kişinin nazı,  
Gözələ gəlibdi işvə-naz deyir!

Bu qoca dünyani gəl yaxşı tanı,  
Yıxdı Nuşrəvanı, şah Süleymani!  
Getdi şöhrət-şanı, dövləti hanı?  
Adını yaşadar xoş avaz deyir!

Dəmirçi, dübara yönəl güzara,  
Qul ol ustidlara, yenə söz ara.  
Baxıb varlılara, qalma biçara,  
İqbalın gəlibdi tam taraz deyir!

## İNDİ

Bildirki him-cimi, bir də qaş-gözü  
Bu il başa düşüb qanıram indi!  
Mənə dayaq dursun yaradan özü,  
Uduzmuş günümü anıram indi!

Varımı-yoxumu axıtdım selə,  
Ömrün gəncliyini vermişəm yelə.  
Ötmüş günlərimi mən innən belə  
Qaytara bilmərəm sanıram indi!

Əldən buraxmışam bəndi, bərəmi,  
Çox çətin sağalar ürək vərəmi.  
Zaman Əslisinin mənəm Kərəmi,  
Dərdimi sirdəşdən danıram indi!

Taleyim bağlayıb, açıb gözümü,  
Dəryalar söndürməz yanar közümü,  
İmtahan eylədim özüm özümü,  
Özümü bir xəyal sanıram indi!

Dəmirçi, vuruldun nazlı xanıma,  
Gələydi qadası mənim canıma,  
Eşqinin atəşi keçib qanıma,  
İçimdən közərib yanıram indi!

## **BURDA**

Məhəbbət meyvəsin canan bağında  
Becərəm də burda, dərəm də burda.  
Yar küsdü, ilhamın gülləri soldu,  
Bağladı ürəyim vərəm də burda.

Eşqimin şahidir qəmin dustağı,  
Qaldı qiyamətə sinəmin dağı!  
Gəldi göz öünüə Ərzurum dağı,  
Bağlandı yollarım, bərəm də burda.

Dərdin çöllərində olmuşam ləlik,  
Pirana dönəmişəm əlimdə çəlik!  
Allaha xoş gedər bircədəfəlik  
Canımı canana verəm də burda!

Zaman Məcnunuyam, düşmüşəm dilə,  
Eşqə yanan hanı, dərdimi bili?  
Qəm gülü becərdim gözyaşım ilə,  
Yar gələn yollara sərəm də burda!

Bəxtimin gecəsi olmadı səhər,  
Ürəyim olubdur qəm evli şəhər,  
Yar deyib zariyan Dəmirçi təhər,  
Alışib yanıbdı Kərəm də burda!

### AMANDI

Düşmən girəvədə kəsib bərəni,  
Ayıq ol, arxayın yatma, amandı!  
Özünə dost bilmə üzə güləni,  
Dostunu düşmənə satma, amandı!

Xəznə yiğan harınları yer yemiş,  
Arif olan qarşıdadır qar demiş,  
“Halal üzülməzdi”-atalar demiş,  
Halalı harama qatma, amandı!

Bağla tamahını, dilini saxla,  
Səninlə haqq olar, sən olsan haqla!  
Eşitdiyin sözün kökünü yoxla,  
Şərin dəryasına batma, amandı!

Dəmirçi sənətdə olmadı yatan,  
Oldu axırı da söz alıb-satan,  
Anan qarı olsa, qocalsa atan,  
Ahı tutar səni, atma, amandı!



## Qara ƏLƏSGƏROV

*Qara Ələsgərov Kəlbəcərin Zülficarlı kəndində 1923-cü ildə anadan olub. 1941-45-ci illər müharibəsində döyüşmiş Qara Ələsgərov kənd müəllimi, Kəlbəcər RPK-da təlimatçı, şöbə müdürü, RİK-in katibi işləmiş, ümumiyyətlə, ömrünün sonuna -1977-ci ilin mart ayınadək partiya və sovet orqanlarında çalışmışdır.*

*Prinsipial, haqq-ədalət sevən Qara müəllim eyni zamanda bədii yaradıcılıqla da məşğul olmuşdur.*

*1997-ci ildə nəşr olunan "Bir ömür yaşadım" kitabı onun şerlərinin geniş oxucu auditoriyasına çıxmasına imkan yaratmışdır.*

## NAZ EYLƏYİR

Yarım məndən gileylidi,  
Hər nə desəm, söz eyləyir.  
Hərdən könlüm almaq üçün,  
Qaş oynadır, göz eyləyir.

Ox kirpiklər kamandadı,  
Qəmzəsi qanhaqandadı.  
O gözəllik ki ondadı,  
Hələ mənə az eyləyir.

Yaralını yar aldadır,  
Gah güldürür, gah ağladır,  
Bilmirəm məni oynadır,  
Yoxsa, mənə naz eyləyir.

## YAR ATA MƏNİ (Təcnis)

Tale mənə qismət etdi bu çağrı,  
Öldürür qəm-qüssə, yara ta məni.  
Canan özü ala almas bıçağı  
Başdan-ayağadək yara ta məni.

Axmasa aşiqin köksünə qanı,  
Məhəbbətin hikmətini nə qanı?  
Ala gözlər əvəz edə naqanı,  
Raziyam, sinəmdən yar ata məni.

Qorxuram, Kərəm tək Qara da yana,  
İqbalm gəc gələ, baxtim dayana.  
Üz çevirə məndən dostlar da yana,  
Qohum uzaqlaşa, yar ata məni.

## **BU YADDI MƏNƏ**

Ağıllı, təmkinli el ağsaqqalı,  
Nurani qocalar ustaddı mənə.  
Xalqdan ilham almaq, mərdanə olmaq,  
Tükənməz şöhrətdi, həm addı mənə.

Ana laylasıdı Tərtərin səsi,  
Tutqunun, Levçayın şən zümzüməsi,  
Kəlbəcər, Qoturlu, Ayrım dərəsi,  
Qohumdu, qardaşdı, övladdı mənə.

Ox oldum, namərdin gözünü tökdüm,  
Doğrudu ilqarım, peymanım, əhdim.  
Qarayam', həmişə el dərdi çəkdirdim,  
Demədim bu qohum, bu yaddı mənə.

## **GƏLIBDİ**

Dindirmeyin məni, yaman çağımıdı,  
Qaynayıb ilhamım cuşa gəlibdi.  
Sadə libas ilə sevgili canan  
Əvvəlkindən artıq xoşa gəlibdi.

Ala gözlər çəkir cismimi dara,  
Saçlar dal gərdəndə dönüb şahmara.  
Xəstə ümid bəslər güleyşə nara,  
Tər sinə üstündə qoşa gəlibdi.

Qara, bağban gəlib bar görüşünə,  
Dağlar tələsiyir qar görüşünə,  
Sevgili cananım yar görüşünə  
Sürmə çəkib qələm qaşa, gəlibdi.

## İNSANLARI

Bu dünya bəzəkli gəlinə bənzər,  
Salar öz toruna cəm insanları.  
Saqi tək paylayar eşqin camını,  
Eyləyər qəflətdə dəm insanları.

Kimin aşiq eylər şana-şöhrətə,  
Kimin əsir eylər mala-dövlətə,  
Kimin qul eyləyər pula, sərvətə,  
Oynadar bu ağlı kəm insanları.

Kimini ucaldıb qaldırar dağa,  
Kimini Qara tək salar ayağa.  
Axır möhtac qoyar beş arşın ağa,  
Edər qurda-quşa yem insanları.





## Şamil Əsgər DƏLİDAĞ

Əsgərov Şamil Səlim oğlu 1929-cu ildə Kəlbəcər rayonunun Ağcukənd kəndində anadan olub. Orta təhsil alıqdan sonra Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiştir. Uzun müddət Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışmışdır: orta məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdürü, rayon komsomol komitəsinin katibi, Kəlbəcər Rayon İcraiyyə Komitəsinin sədri... Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru...

Riyaziyyatçı olsa da, uşaqlıq illərindən gündəliyini şerlə yazan Şamil Əsgər Dəlidəğ sonralar ədəbiyyat sahəsində müdafiə edərək filologiya elmləri namizədi alımlı dərəcəsi almışdır.

Şamil Əsgər Dəlidəğ respublikamızda təkcə şair kimi deyil, eyni zamanda bir tarixçi, etnoqraf, folklorşünas, muzeyşünas kimi də məşhurlaşmış və dünyamın tanınmış alımları onun bu sahədə gördüyü işləri çox yüksək qiymətləndirmişlər.

Şair-alim «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görülmüşdür. Çapdan buraxıldığı 26 kitab, xalq şairi Nəbi Xəzri demişkən, «dilimizə və ədəbiyyatımıza böyük xidmət nümunəsi»dir.

Azərbaycan Yazarılar Birliyinin üzvü Şamil Əsgər Dəlidəğ 2005-ci ilin may ayında vəfat etmişdir.

## **QURBAN**

Ey ana Kəlbəcər, Murov, Keytidağ,  
Sənin torpağına, daşına qurban.  
Ey loğman İstisu, ey Saribulaq,  
Min dəfə dolanım başına qurban.

Ey əziz ellərim, obam, oyımağım,  
Azdı sizdən ötrü canı qıymağım.  
İsmətli dağ qızı, ləbi qaymağım,  
Ala gözlərinə, qaşına qurban.

Tərtərə, Tutquya əvəz çay hanı?  
Lələ dəyişmərəm Laçın qayanı.  
Dəlidəğ Şamilin şöhrəti-şanı,  
Çiçəkli yazına, qışına qurban.

## **DÖNDƏRƏR**

İgidi söz, kababı köz  
Yandırıb külə döndərər.  
Söz qananı bircə kəlmə,  
Nazildib milə döndərər.

Ox süzərmi yay olmasa?  
Dərya olmaz, çay olmasa.  
Yar yarıyla tay olmasa,  
Hər günün ilə döndərər.

Hikmətdirmi arı şanı?  
Şamil, sən görənlər hanı?!  
İnsan əli boz tikarı,  
İstəsə, gülə döndərər.

## DÖRDLÜKLƏR

Saxladı qərəzli – yarasa kini,  
Etdi Dəlidağı yara sakini.  
Yar əlinə ala iti qılınçı,  
Şaqqalaya kini, yar asa kini.

\*\*\*

Şirindən şirindi diyarın dadı,  
Ləzzətin ləzizi diyarındadı.  
İşgal altındadı, eli səsləyir,  
Diyarın harayı, diyarın dadı.

\*\*\*

Yağı işğal etdi dağı, aranı,  
Eli qaçqın etdi, kəsdi aranı.  
Silaha sarılaq, ayağa qalxaq,  
Yetsin qeyrət anı, yetsin ar anı.

\*\*\*

İnsana işləyər arı qanadı,  
De, niyə eşitsin arı qan adı?  
El qaçdı, dağıldı arxanalar da,  
Arı sizildadı, arı qanadı.

## ÇƏKƏR

Gözəl, hüsnündəki o gözəlliyyə  
Baxsa, gül-çiçək də xəcalət çəkər.  
Bəs onda de görüm, bu yazıq canım,  
Mən sənə baxanda nə halət çəkər?

Qamətin dastandı dildə, ağızda,  
Görsə səni Şirin – o pəri qız da,  
Gözəllər hesabı olan kağızda  
Öz adı üstündən qara xətt çəkər.

Həsrətin çoxunu eylədi xəstə,  
Hər rəssamam deyən düşsə də qəsdə.  
Gözəl camalını ağ kağız üstə  
Rafaeldə olan məharət çəkər.

Səni görən belə, dayanar qoca,  
Hüsnündən utanıb ay çıxar gecə.  
Günəş də bilməz ki, gizlənsin necə,  
Buluddan üzünə o bir sədd çəkər.

Amandı, Şamili eyləmə sail,  
Gözün can almağa hamidan qail.  
“Mən də can alanam” -deyən əzrail,  
Bircə baxışından xəsarət çəkər.

## SİNƏ SİNƏDƏN

(Təcnis)

Xalıq xəlq eylədi dağı, aranı,  
Yarandı dağların sinəsi nədən?  
Şərin isti yeli kəsdi aranı,  
Seçdilər hər qəşəng sinə, sinədən.

Dağın insanları qara zirəkdi,  
Yerişiyələ yardı, qara zir əkdi.  
Xış da əsrlərə qara zir əkdi,  
Yaraşdı dağların sinəsinə dən.

Yağı əlindədir sinə, gəz indi,  
Niyə diyarında “yan”lar gəzindi?  
Dəlidağ, dərdlərə çarə gəz indi,  
Niyə qalsın yada sinə, sinə dən?!

## AZƏRBAYCANIM

Mən sənə, dünyaya yetirdim nəzər,  
Tay tapa bilmədim, Azərbaycanım!  
Arazına bənzər, Kürünə bənzər  
Çay tapa bilmədim, Azərbaycanım!

Səninlə fəxr edir bütün el-oba,  
Yazsam, sərvətlərin sığmaz hesaba.  
İstədim toplayıb alam hesaba,  
Say tapa bilmədim, Azərbaycanım!

Sonu var, olsa da ömrümüz ləziz,  
Şamiləm, qoynunda bəs nə qoyum iz?  
Qurbanın olmağa canımdan əziz  
Pay tapa bilmədim, Azərbaycanım!

## YIXILMA

Yıxılanda palıd kimi dəy yerə,  
Dizlərini bükə-bükə yıxılma.  
Elə dəy ki, “ax-vay” desin dağ-dərə,  
Ürəyini sökə-sökə yıxılma.

Ömür iki deyil, edəsən səhvi,  
Əl çirkidir, güdmə qazancı-nəfi.  
Dünyanın malına satma şərəfi,  
Göz yaşını tökə-tökə yıxılma.

Dağa bel bağlama, vulkan uçurar,  
Şamil, verməz ona aman, uçurar,  
Qalaya güvənmə, zaman uçurar,  
Arxanı ellərə söykə, yıxılma.

## BAYATILAR

Ağıl açar,  
Hər dərdi ağıl açar.  
Açar aciz qalanda,  
Kılıdi ağıl açar.

Qadağa,  
Tiyə keçər qadağa.  
Yersizdirsə danışaq,  
Dilə eylə qadağa.


Xəsisdən,  
Xəsis çıxar xəsisdən.  
Ac necə əl açsa da,  
Çətin qıyar xəsis dən.

Tər silə,  
Aranı kəs tərs ilə.  
Kişi gərək həyatda  
Halal işdə tər silə.

Qarını,  
Ərit kinin qarını.  
Nə dəriyə keşik çək,  
Nə də şışirt qarını.

Tar azdı,  
Naşı çaldı, tar azdı.  
Necə deyək həyatın  
Tərəzisi tarazdı.

Gəl inkar,  
Niyə edək gəl, inkar:  
Qaynana danışqansa,  
Gərək qalsın gəlin kar.



## Səfər VERDİYEV

*Verdiyev Səfər Allahverdi oğlu 1923-cü ildə Kəlbəcərin Yanşaq kəndində anadan olmuşdur. Atası Xəlil Ələkbər oğlu Qazixan nəslindən olub. Anası Şeyda xanım Kolanıdan ayrlan və Yanşaqda doğulan bir nəsildən olub və 1943-cü ildə dünyasını dəyişib.*

*Səfər Verdiyev uzun illər inzibati, dövlət orqanlarında- komsomol və partiya işlərində çalışıb. O, 1950-ci ildən Kəlbəcər RPK-da katib, 1955-ci ildən isə raykomun birinci katibi vəzifəsinə təyin olunub. Onun respublikanın tanınmış sənət karifəyləri ilə Kəlbəcərdə unudulmaz, yaddaşqalan görüşləri sonralar aşıqların dilində dastanlaşmışdır.*

*"Şəmşirin görüşü" nün səbəbkəri da məhz Səfər Verdiyev olmuşdur.*

*Saz-söz xirdarı Səfər Verdiyev 2003-cü il avqustun 27-də vəfat edib. Özündən sonra çoxsaylı xeyirxah əməllərini və ən ümidi, lirik dünyasını biza yadigar qoyub.*

## HARASINDADIR

Gözüm səni gördü, könlüm vuruldu,  
İsbatı qəlbimin yarasındadır.  
Sevmək eyib deyil bizim zamanda,  
Bəs mənim günahım harasındadır?

Sevməyə bilərmi bülbül çəməni,  
Laləni, nərgizi, həm yasəməni?  
Nə üçün günahkar görürsən məni,  
Günah gözlərinin qarasındadır.

Xəstənəm, sevgilim, gəl məni dindir,  
Bu sıniq könlümü güldür, sevindir.  
İstəsən alovlat, istəsən söndür,  
Qəlbim odla suyun arasındadır.

## GƏLMİŞƏM

İtirmişəm gəncliyimi, a dağlar,  
Sizinlə görüşə belə gəlmışəm.  
Həmzəcəmən, Alagöllər, Dəlidağ,  
Dağlar qızı - Qanlı gölə gəlmışəm.

Könlüm çox istədi dağ bənövşəsin,  
Kəklik qaqqıltısın, torağay səsin.  
Cincilim kətəsin, qatiq kəsməsin  
Arzulayıb eldən-elə gəlmışəm.

Anamın layLASI yadıma düşdü,  
Qəlbim buz bağladı, ruhum üzüdü.  
Bəlkə görüşmədik, dünya işidi,  
Doyunca baxmağa gülə, gəlmışəm.

Qartalları buludlara baş vuran,  
Şimşək çaxıb səmasında qışqıran,  
Köksü bahar, zirvəsində qış duran,  
Murovda baxmağa selə gəlmışəm.

Pir bulağın dumanında azmağa,  
Arzum idi, istəmədim pozmağa.  
Mən şair deyiləm, şer yazmağa  
Vətən həsrətilə dilə gəlmışəm.

*1966-ci il, Yanşaq kəndi*

## **GÖRDÜM**

Əhvalı pərişan yatdım bu gecə,  
Yuxuda mən Ceyran bulağı gördüm.  
Gördüm ki, quruyub, ta axmır suyu,  
Kəsilib üstündən qonağı gördüm.

Qəm dəryasında üzür “Uğurlu yalı”,  
Dağılıb başından cahı-calalı,  
Ellərin yox olub dövləti-malı,  
Murovda boş qalan yaylağı gördüm.

El köçüb, yurdunun izi qalıbdı,  
Üstündə bayquşlar məskən salıbdı,  
Təbiət qocalıb, yer qocalıbdı,  
Bağrı cadarlanmış torpağı gördüm.

Gördüm ki, geriyə qayıdır ellər,  
Sevinir dağ-dərə, laləli çöllər,  
Şəlalələr axır, açılır güllər,  
Bulaq üstə neçə yiğnağı gördüm.

İnanmırıam yəqin gələcək o gün,  
Geyəcək al-əlvan el-oba bütün.  
Meşələr yamyaşıl, dağları mətin,  
Qələbə müjdəli novraqı gördüm.

*Bakı, 1994-ci il.*

## SƏNSİZ

*Qələm xanımın ölümündən sonra*

Yuvasız bir quşam, qanadı qırıq,  
Yaşaya bilmirəm dünyada sənsiz.  
Yalvardım Allaha, olmadı çarə,  
Bəs mən necə dözüm fəryada sənsiz?!

Evə gec gələndə hey axtarardin,  
Pəncərədən yollarına baxardın,  
Hər gələndə qabağıma çıxardın,  
Mən necə yaşayım, harada sənsiz?

Körpə balan idim, sanki beşikdə,  
Yatmad idin, hey durardin keşikdə,  
Artıq kimsəsizdir ev də, eşik də,  
Oxşayıb bu aləm bərbada sənsiz.

Bir quş kimi budağına sığındım,  
Uşaq kimi nəfəsində ovundum,  
Tədbirinlə xatalardan sovundum,  
Nabələd yolçuyam səhrada sənsiz.

Sənsiz təkəm, olsa oğlum, qızım da,  
Sənsiz qışdı baharım da, yazım da,  
Sənsiz susmuş ilhamım da, sazım da,  
Bəs kimi çağırıbm imdada sənsiz?

Çalışdım, köməyə gələ bilmədim,  
Sızıltını yarı bölə bilmədim,  
Göz yaşım sel oldu, silə bilmədim,  
Yelkənsiz gəmiyəm, dəryada sənsiz.

Bakı, 1992-ci il.

### XALI DA YADDA

Təbiət min bəzək vurubdur sənə,  
Saxlayıb yanaqda xalı da yadda.  
Dodaqlara şəhdi-şəkər qatanda,  
Tutubdur qaymağı, balı da yadda.

Bir dünyada bircə dəfə baxışın,  
Bu baxışda şimşek kimi çaxışın,  
Neçə rəngdir gözlərində naxışın,  
Qalıbdı yaşılı, alı da yadda.

Təşbehə siğmayır hüsnün, ey həkim,  
Acizəm sözlərlə əksini çəkim.  
Qəlbimin istəyin qoy açım töküm,  
Saxla mən tək əhli-halı da yadda.

### MƏN

Tutulur ayağım, aparmır dizim,  
Yeriyə bilmirəm, hellənirəm mən.  
Qocalıb düşmüşəm uşaq həddinə,  
Yelləncək də qurub yellənirəm mən.

Tökülüb itibdir, nəyim saz qalıb?  
Pərsiz topa dönüb, dişim az qalıb.  
Keçəlləşib başım, tamam daz qalıb,  
Qayıdıb yenidən tellənirəm mən.

Əldən uçmuş bir həsrətdir cavanlıq,  
Gözümə görünür dünya qaranlıq,  
Külüngün üstümə çəkib qocalıq,  
Şirəsiz torpağam, bellənirəm mən.

Qocalıq yamanca həddini aşış,  
Ağıl seyrəkləşib, huşum dolaşış,  
Axşam, səhər arvad ilə dalaşış,  
Ocaqda, bucaqda küllənirəm mən.





## Qənbər ŞƏMŞİROĞLU

*Qurbanov Qənbər Şəmşir oğlu 1933-cü il noyabrın 16-da Kəlbəcər rayonunun Ağdabən kəndində anadan olub. İxtisasca müəllimdir. Pedaqoji İnstitutu və Ali Partiya Məktəbini bitirib. Kəlbəcər rayonunda məktəb direktoru, rayon partiya komitəsinin ikinci katibi, 1974-88-ci illərdə Kəlbəcər Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb. 1989-92-ci illər ərzində Gədəbəy Rayon İcra Həkimiyətinin başçısı vəzifəsində çalışmış Qənbər Şəmşiroğlu ictimai-siyasi cəmiyyətdə tanındığı kimi, ədəbi aləmdə də bədii yaradıcılığı ilə diqqəti cəlb etmişdir.*

*Aşıq şerinin müxtəlif formalarında şerləri olan Qənbər Şəmşiroğlu həmçinin publisistik janrda buraxılan «Gədəbəy xatirələri» kitabının müəllifidir.*

## GÖZƏLDİ

Dedi:-Aranlarda çoxdu mənzərə,  
Dedim:-Gül dərməyə dağ da gözəldi.  
Dedi:- Yanarsanmı eşqin oduna?!  
Dedim:-Sinəm üçün dağ da gözəldi.

Dedi: -Sevinmişən hansı zamanda?!  
Dedim:-Sən qəlbimi oda salanda.  
Dedi:-Gəzmək xoşdu, bahar olanda,  
Dedim:-Seyrə çıxmaq dağda gözəldi.

Dedi:-Tovuz kimi geysəm donumu,  
Sevgilim özünü xoşbəxt sanarmı?!  
Dedim:-Dərdə düşmüş yaziq canımı  
Əridib eyləsən dağ da, gözəldi.

## AĞLAMA

Göz yaşıının axıb gedən giləsi,  
Ürəyimdən qopub gedir, ağlama.  
Divanə olarmı qəmin əlindən,  
Qəlbimi alovlar didir, ağlama.

Qaşlarını hər çatılmış görəndə,  
Həyat eşqi yoxa çıxır sinəmdə.  
Kipriklərin sınmış qol tək yenəndə-  
Halımı pərişan edir, ağlama.

Kim bilir ki, nələr vardır arada,  
Sağlıq olsun, sayalanar yara da.  
Tərlan quşlar birdən düşər tora da,  
Bəlkə bizi düşmən güdür, ağlama.

## GÖZƏL QIZ

Yenicə gəlmisən kənddən şəhərə,  
Amandı, saçını kəsmə, gözəl qız.  
Pozma əllərinin ənənəsini,  
Qara tufan kimi əsmə, gözəl qız.

Məcnun sifətinə salma başını,  
Bir gün zəhər edər tale aşını.  
Ustad gözəl eyləyibdi qaşını,  
Saçlı da yaraşır vəsmə, gözəl qız.

Üstünə tökülər elin nifrəti,  
Gələr gözlərindən ana zəhməti.  
Qoru məhəbbəti, saxla hörməti,  
Şairin sözündən küsmə, gözəl qız.

## OLAYDIM

Baş-başa söykənmiş, a qarlı dağlar,  
Səninlə birevli, sirdəş olaydım.  
Tutaydım yarımin gül əllərindən,  
Gəzəydim üstündə, yoldaş olaydım.

Dümağ olar yasəmənin birçəyi,  
Qızarar qan kimi lalə ləçəyi,  
Sinəni bəzəyən min-min çiçəyi  
Nəqş eyləyə bilən nəqqas olaydım.

Başının üstünü duman alanda,  
Qarın əriməyib yaza qalanda,  
Payızda gülərin tamam solanda,-  
Sənə bir dərbilən qardaş olaydım.

## SEVDİM

Dilim söz tutandan, ağlım kəsəndən  
Dostumu da sevdim, yarı da sevdim.  
Qulluq edib gecə-gündüz bağımda,  
Zəhmətlə dərdiyim barı da sevdim.

Baş götürüb göy üzünə ucalan,  
Bəzən qalxan, bəzən enib-alçalan,  
Ala-tala buludlardan bac alan  
Dağların başında qarı da sevdim.

Teyyubun qarmonun, Xanın səsini,  
Fatmanın da “Kəsmə şikəstə”sini,  
Aşığın meydanda deyişməsini,  
Qurbanın çaldığı tarı da sevdim.





## Əli Qurban DASTANÇI

*Qurbanov Əli Abdulla oğlu 1930-cu ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1948-ci ildə orta məktəbi, 1953-cü ildə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstитutunu bitirib. Həmin ildən 1990-ci ilə qədər Kəlbəcərdə yaşayıb, işləyib. Əvvəllər müəllim, sonralar uzun müddət rayon xalq maarifi şöbəsində metodist, 1976-86-ci illərdə isə Kəlbəcərdə çıxan «Yenilik» rayon qəzetiinin redaktoru olub.*

*Əli Qurban Dastançı Azərbaycan Yaziçılar, Jurnalistlər və Aşıqlar birliklərinin üzvü, «Yetim Hüseyn dastanı», «Balasiyam bu dağların», «Göyçəgülü», «Beş dastan», «Deyişmələr-dərddəşmələr», «Səməd uğası dastanı», «Söz dəyirmandakıdı», «Göyçə: Firudin qülləsi» və s. kitablarının müəllifidir.*

*Əli Qurban Dastançı 2004-cü ildə vəfat edib, Gəncə şəhərində dəfn olunub.*

## ŞÜKÜR, İLAHİM

Sükr edərəm, səna qıllam xudaya,  
Nə gözəl xoş keçir axşam-sabahım!  
Parlayır hər zaman bəxtim ulduzu,  
Nəşəylə dinirəm, çıxmayıır ahım!..

Səcdənə enirəm, ey pərvərdigar,  
Rəhimsən, üstümde xoş nəzərin var!  
Günü-gündən artır vəfali dostlar,  
Çoxalır hər yerdə istinadgahım!

Bir güzar düşəydi Göyçəyə sarı,  
Bunun əvəzini çıxaydım barı!  
Əziyyətə saldım əziz dostları,  
Bu bir xoş qanundu, deyil günahım!

Bu gün nalə çəkib qəlb kəmənçəsi,  
Nəşəylə ucalır könül nəğməsi.  
Qurbanın ocağı, Şəmşir xanəsi,  
Oldu ən müqəddəs ibadətgahım!

Əliyəm, gözümdən tökülməz yaşım,  
Yenə bir mərtəbə ucaldı başım,  
Şəmşir atam oldu, Qənbər qardaşım,  
Verdiyin nemətə şükür, ilahim!

*13 dekabr 1953-cü il, Ağdaban kəndi.*

## DƏDƏ ŞƏMSİR

Yenə Ağdabana düşüb güzarım,  
Götür telli sazı, çal, Dədə Şəmşir!  
Yayılsın dağlara şirin zəngulən,  
Etsin kəklikləri lal, Dədə Şəmşir!

“Cəngi” vur, Koroğlu başlasın cəngə,  
Qılıncı Xotkarı gətirsin təngə!  
Əsli nalə çəksin, uyum ahəngə,  
Kərəmi yadıma sal, Dədə Şəmşir!

Şeytanın fitvası verməsin bəhrə,  
Abbas qalib gəlsin quyuda zəhrə.  
Dilqəmə ümid ver, Tahirə Zöhrə,  
Olsun mənim ağzım bal, Dədə Şəmşir!

Kükəresin ilhamın, coşsun həvəsin,  
Təbinin öündə titrəyim, əsim,  
Demə qocalmışam, qalıbdı səsin,  
Salma ürəinə xal, Dədə Şəmşir!

Zilə qalx, bəmə yen, açılsın eynim,  
Çapsın qayaları Yetim Hüseynim.  
Ürək getməsə də, Əliyəm, neynim,  
Gedirəm, salamat qal, Dədə Şəmşir!

*14 noyabr 1954-cü il, Ağduban.*

### **MƏN NECƏ GÜLÜM**

Görən mənə deyir qaşqabaqlısan,  
Vicdan ağrıyırsa, mən necə gülüm?!  
Min gülən içində bircə yaralı  
İnsan ağlıyırsa, mən necə gülüm?!

Gündə bir təlatüm baş verir canda,  
Gündə neçə könül yuyulur qanda,  
Nahaq qalib gəlib, haqq basılanda,  
Meydan ağlıyırsa, mən necə gülüm?!

Könlünə ov əti düşsə bir qarın,  
Silaha sarılır dələduz, harın.  
Naləli səsindən qanlı şikarın  
Orman ağlıyırsa, mən necə gülüm?!

Niyə təbiətə çıxmışıq yağrı?  
Zəhərlə suvarır yağış torpağı!  
Qoynunda keçəndə nüvə sinağı,  
Ümman ağlıyırsa, mən necə gülüm?!

Aləmdə canlılar bələsi dünya,  
Dörd milyard insanın anası dünya,  
Atomun odunda yanısı dünya  
Bəs qan ağlıyırsa, mən necə gülüm?!

1970, *Kəlbəcər.*





## Seyid ƏLİ

Məmmədov Əli Xudaverdi oğlu Kəlbəcərin Zar kəndində seyid ailəsində anadan olub. Anadungəlmə gözləri zəif görürdü.

Xalq şairi Bəxtiyar Vahabzadə Kəlbəcərə gələndə (1985) onu Seyid Əli ilə görüşdürürlər.

Seyid Əli Bəxtiyar Vahabzadəni şerlə salamlayır.

Həmin görüşdə heyrətini gizlətməyib kövrələn Bəxtiyar Vahabzadə Seyid Əlinin "Salam söyləyir" şerinə "Əleykəssələm" şerilə cavab verir.

Doğma Kəlbəcər torpağında dəfn olunan şairin nəşr olunmağa layiq poetik irsi qalıb.

## MƏHƏBBƏTDİR

Coşqun könlüm vəcdə gəlir ümman kimi,  
Mən insanam, ülviyyətim məhəbbətdir.  
Şerim, sözüm od püskürər vulkan kimi,  
Həyəcanım, hərarətim məhəbbətdir.

Coş, ey könül, hələ azdır ömrün yaşı,  
Şer-sənət meydanında olma naşı.  
Bir qartalam, məskənimdir dağlar başı,  
Dünya boyda əzəmətim məhəbbətdir.

Əli deyər, ülvi eşqim düşdü dilə,  
Damla idim, kükrəyəndə döndüm selə.  
Bir canana könül verdim bilə-bilə,  
Sevgilimə sədaqətim məhəbbətdir.

## SÖYLƏYİR

*Xalq şairi Bəxtiyar Vahabzadəyə*

Vüqarla, təmkinlə əyib başını,  
Bu dağlar şairə salam söyləyir.  
Torpağın altından qaynayıb coşan  
Bulaqlar şairə salam söyləyir.

Şer, sənət ki var, uludan ulu,  
O, həqiqət yolu, o, amal yolu.  
Könül sazla dolu, nəğməylə dolu,  
Dodaqlar şairə salam söyləyir.

Qartallar öyünər dəyanətiylə,  
Uçar fəzalara öz qüdrətiylə,  
Qəlbə nur cılıyən təravətiylə  
İlk bahar şairə salam söyləyir.

Sən mənim bəxtiyar Bəxtiyarımsan,  
Sənətdə ən qadir iftixarımsan,  
Mənəvi dədəmsən, könül varımsan,  
Nəyim var şairə salam söyləyir.

Əliyəm, gəlmışəm sənlə üz-üzə,  
Ölməz şerlərin hikmət, möcüze.  
Duyğular sinəmdə çevrilib sözə,  
Misralar şairə salam söyləyir.

### İLHAMIMLA BÖLMÜŞƏM

Sonsuz ənginliklərə uçanda fikirlərim,  
Kainatın sırrını mənimsəyib bilmışəm.  
Məğrurluqdan yoğrulub əzabım, dərdim, sərim,  
Dünyaya yaşamağa, yaşatmağa gəlmışəm.

Hüzünlü bir kədərdən qəlbim alovlananda,  
Hiss etmişəm özümü qasırğada, tufanda.  
Tənhalıq otağıma qonaq gələn zamanda  
Gizli duyğularımı ilhamımla bölmüşəm.

Kür taleyin əliylə itirsəm də ilkimi,  
Bəzən vəcdə gələrək çağlamışam sel kimi.  
Dostlarımın qəminə ağlamışam el kimi,  
Fərəhli anlarında hərarətlə gülmüşəm...

### QƏZƏLLƏR

Sevirəm sən afəti, divanəyəm ömrüm boyu,  
Şəm üçün odlanmağa pərvanəyəm ömrüm boyu.

Bir zamanlar şadlığım sonsuz idi, arzum kimi,  
Sənsiz, ey yar, qəlb evi viranəyəm ömrüm boyu.

Eşqdir dünyaya sultan eləyən aşıqləri,  
Sadiqəm öz əhdimə, mərdanəyəm ömrüm boyu.

Eşqinə Allah deyən kəslər uduzmaz, ey Əli,  
Sevgisiz insanlara biganəyəm ömrüm boyu.

\*\*\*

Bir xəstəyəm, ol sən mənə loğman, kərəm eylə,  
Etmə bu sıniq könlümü viran, kərəm eylə.

Divanəliyim saldı məni el nəzərindən,  
Düşdüm yenə dildən-dilə yaman, kərəm eylə.

Yadlar məni tənə ilə söyüb, qovdu qapından,  
Dərdli ürəyim oldu qızıl qan, kərəm eylə.


Gəl, gəl, sənə qurban olum, ey gözləri şəhla,  
Hakim kəsilib könlümə hicran, kərəm eylə.

Ömrüm qıсадır, dünyaya bel bağlamaq olmur,  
Təkrar ki yetirməz məni dövran, kərəm eylə.

O qədər cəfam olub, sənin uğrunda mənim,  
Səbr etməyə yoxdur daha imkan, kərəm eylə.

Ey yar, Əli sənsiz dözə bilmir bu cahanda,  
İnsafla nəzər sal ona hər an, kərəm eylə.





## Əlqəmə ƏMRAHOĞLU

Məmmədov Əlqəmə Əmrəhə oğlu 1936-ci ildə Kəlbəcər rayonunun Ağdabən kəndində anadan olub. Orta məktəbdən sonra Gəncə Rabitə Texnikumunu bitirib. Hələ gənclik illərindən şer yazmağa başlayıb. Şerləri dövri mətbuatda dərc olunub. «O kənd bizim kəndimizdir» şerlər kitabı 2000-ci ildə işıq üzü görüb. 1992-ci ildə ermənilər Ağdabən kəndinə hücum edib qırğıın törədəndə hərbi xidmətdə olan oğlu Ziyəddin orada şəhid olub. Ə. Əmrəhəoglu Xanlar rayonunun Çaykənd kəndində məskünlaşıb.

## ŞƏMŞİRİN

*Ovçu Ələsgərin ruhuna*

Ey əsən küləklər, xəbər verməyin,  
İlhəm qanadları sınar Şəmşirin.  
Sağıq-salamatıq, yaxşıyıq-deyin,  
Məzarı alışar, yanar Şəmşirin.

Demə öldü şah balası Güllünün,  
Müqəddəs mələyin, loğman dillinin,  
Dağılan mahalın, ağır ellinin,  
Dolanımız xəyalı kənar Şəmşirin.

Murov, qadan alım, əymə vüqarın,  
Demə sindi şah budağı çinarın.  
Kəsilsin yollardan gözü dağların,  
Qəlbini deşməsin qübar Şəmşirin.

Çimnaz yaralıdır, dərman gözləyir,  
Əkbər qan almağa meydan gözləyir.  
Şair balasını Qurban gözləyir,  
Kəsməz göz yaşını bahar Şəmşirin.

Əlqəmə, dünyadan itdi Ələsgər,  
Qərib durna təki ötdü Ələsgər.  
Demə aramızdan getdi Ələsgər,  
Səsinə səs verər dağlar Şəmşirin.

## SƏHƏR, AY SƏHƏR

Hamidan sən qabaq qapımı açdın,  
Əziz, mehribanım, səhər, ay səhər.  
Doğma anam kimi lap yaxınlaşdırın,  
Başına dolanım, səhər, ay səhər.

Dərk edə bilməzdim şeriyət, qəzəl,  
Sən verdin bu payı, yenə gətir, gəl.  
Səninlə bağlıdır əzəldən əzəl,  
Haqq ilə peymanım, səhər, ay səhər.

Camal göstərəndə üfüqlərdə dan,  
Cəmi yaranmışa deyirsən oyan!  
Sənsən dövrü-zaman, sənsən hökmran,  
Ey çərxi-dövranım, səhər, ay səhər.

Haqqın camalısan, ərzin çıraqı,  
Sevinc müjdəsisən, şadlıq sorağı.  
Yerin zirvəsisən, göyün ayağı,  
Ərşim, asimanım səhər, ay səhər.

Əlqəmə məqsəddən ayrılan deyil,  
Tale nə göstərsə pərişan deyil,  
İndiki məkanım Ağdaban deyil,  
Dəyişib ünvanım, səhər, ay səhər.

### **BİRDƏN-BİRƏ**

Taleyimin üzü məndən  
Yaman döndü birdən-birə.  
Səadətim üzərinə  
Günəş qondu birdən-birə.

Yarım baxdı biçarə tək,  
Dedi məndən əlini çək!  
Alovlanıb yanın ürək,  
Buza döndü birdən-birə.

Kömək etmir qohum-qardaş,  
Qalmışam ortada çاش-baş.  
Tərlan bəxtim yavaş-yavaş  
Göydən endi birdən-birə.

Nə edim mən başı daşdı,  
İlqar verdi, uzaqlaşdı.  
Məni qoydu gözü yaşdı,  
Çox sevindi birdən-birə.

Əlqəməyə dedi yollar,  
Səninkidi o vəfadər.  
Yenə könlüm oldu bahar,  
Çiçəkləndi birdən-birə.

### **AY ZƏLİMXAN**

Yenə Kəlbəcəri bürüyüb duman,  
Haqqın beli sınıb, gəl, ay Zəlimxan.  
Yenə məzarında ağlayır Qurban,  
Sazın teli sınıb, gəl, ay Zəlimxan.

İstisuyun çeşməsinə daş düşüb,  
Dəlidağın zirvəsinə qış düşüb,  
Buludların kirpiyindən yaş düşüb,  
Dağın beli sınıb, gəl, ay Zəlimxan.

Necə tamamlayaq bu əssəri, vay?!  
Ələsgər ağlayır Ələsgəri, vay!  
Od-alov yandırır çiçəkləri, vay!  
Çəməngülü sınıb, gəl, ay Zəlimxan.

Arzular, istəklər qaldı yerində,  
Adımız başdadı qəm dəftərində.  
Yeri dəyişilib fəsillərin də,  
Ayın ili sınıb, gəl, ay Zəlimxan.

Əlqəməni kədər əyib, bilirsən?  
Şəmşir hələ eşitməyib, bilirsən?!  
Yollarına qan cileyib, bilirsən,  
Polad qolu sınıb, gəl, ay Zəlimxan.



### Allahverdi QƏMKEŞ

*Allahverdiyev Allahverdi Əli oğlu 1931-ci ildə Kəlbəcər rayonunun Şaplar kəndində kamil ovçu və söz sərrafı kimi tanınmış Əli kişinin ailəsində dünyaya göz açmışdır.*

*Suşa Pedaqoji Texnikumunu bitirədə, müəllimlik etməmiş, saz-sözə meyli onu əlinə saz almağa məcbur etmişdir. Məlahətli səsi, xoş avazı, dərin biliyi onu el arasında çox erkən məşhurlaşdırılmış və demək olar ki, qısa vaxt ərzində ustad sənətkarların yanında, xüsusən də*

*Dədə Şəmşirin yanında aşığılıq sənətinin incəliklərinə bələd olmuş və sonralar müstəqil olaraq el məclisləri aparmışdır. Azərbaycanın Əməkdar mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür. Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyəti evi xulq uşaqlar ansamblının bədii rəhbəri kimi neçə-neçə el sənətkarı ondan ustad dərsi almışdır.*

*1997-ci ildə "Şair, asta yeri, insan yatıbdi" şerlər kitabı işıq üzü görüb.*

*Allahverdi Qəmkeş də kəlbəcərsizlik dərdinə dözməyərək 2002-ci ildə vəfat etmişdir. Xanlar qəbristanlığında- şair Sücaət, Bəhmən Vətənoğlu ilə eyni məkanda torpağa tapşırılıb.*

## YATIBDI

Bu gün yolum düşdü qəbristanlığa,  
Orda zaman qışdı, dövran yatıbdı.  
Sanki piçildaşdı hər məzar daşı:  
Şair, asta yeri, insan yatıbdı.

Qarşılımda canlandı o zülmət aləm,  
Ürəyimdə kədər, gözlərimdə nəm,  
Dünya vəfasızdı, insan ömrü kəm,  
Yolunda əcəl tək aslan yatıbdı.

Gərdiş dolaşıqdı, yolları çətin,  
Onun şikarışan, yüz olsan mətin.  
Şaha baş əyməyən nazlı afətin  
Qəbirdə qoynunda ilan yatıbdı.

Vurğunun qələmi əlindən düşüb,  
Dürrənin kəməri belindən düşüb,  
Cabbarın muğamı dilindən düşüb,  
Matəm dünyasında peşman yatıbdı.

Leyli, Məcnun, Şirin, Fərhad üzü ağ,  
Otello yarına kəsilib dustaq,  
Vaqifə məqbərə tikdi Qarabağ,  
Xuraman xəcalət, pünhan yatıbdı.

Sanki sərdabədən dindi Nizami:  
-Bax, oğlum, gərdişin budur nizamı.  
Deyin birdəfəlik düşünsün hamı,  
Şöhrətə uyanlar üryan yatıbdı.

Pul işləmir, orda qiymətsizdi zər,  
Sərdar hökm eyləmir, işləmir nökər.  
Nə zəhmət var orda, nə altında tər,  
Ağadan yuxarı çoban yatıbdı.

Eşit sən Qəmkeşi, ədalətli ol,  
Xalqa hakim olsan, mərhəmətli ol!  
Əger varın çoxsa, səxavətli ol,  
Şöhrət yuvasında şeytan yatıbdı.

### **GETDİ**

*Ustadım Aşıq Şəmşirin ölümündə*

Öldü aşıqların kamil ustadı,  
Sənətə min çələng toxudu, getdi.  
Səsdə, havacatda, ağıl, kamalda,  
Misli-bərabəri yoxudu, getdi.

Neçə dəfə bərkə-boşa çəkildi,  
Adı Ələsgərnən qoşa çəkildi,  
Alim məclisində başa çəkildi,  
Hörməti-izzəti çoxudu, getdi.

Qəmkeş, kim oxuyar Şəmşir nəfəslə,  
“Dəli Koroğlu”nun zənguləsiylə?!  
İlahidən ofsunlanmış səsiylə  
Zirvədə dayandı, oxudu, getdi.

### **ÖYÜNÜR**

Adam var ki, yiğib elin varını,  
Nə qədər günaha batıb, öyünür.  
Özgəsinin kölgəsində yatanın  
Gedib kölgəsində yatıb öyünür.

Var tapıbdı, elə bilir ucalıb,  
Yaltaqlıqda iblisdən də bac alıb.  
Neçə dəfə baş əyibdi, alçalıb,  
Özündən alçağa çatıb, öyünür.

Qəmkeş deyir, qulu olub şöhrətin,  
Qazanıbdı el-obanın nifrətin.  
Qızılı, daş-qasa satıb ismətin,  
Elə bilir baha satıb, öyünür.

### **ƏYLƏNƏNDƏ**

Əflatuna gülər nadan,  
Qafıl ağlı səylənəndə.  
Mərdi tənə söz öldürər,  
Gədə gəlib bəylənəndə.

Qəza bəd gətirsə əgər,  
Qaş düzəldən gözü tökər.  
Maya gerdan çəkib gedər,  
Nər yorulub əylənəndə.

Çoxlu bilən danışa az,  
Mənasızdı yersiz avaz.  
Qəmkeş ölsə, yaddan çıxmaz,  
Doğru sözü söylənəndə.

### **EYLƏR**

Elə qurulub ki, çərxi dünyanın,  
Bir günün içində min büsət eylər.  
Səhər kərəmindən şölələr saçar,  
Axşam qəzəbindən zülümət eylər.

Milyon ildi dünya çarxı-gərdişdi,  
Yaranmaq, məhv olmaq - bu aşkar işdi.  
Yoxuşun o üzü hökmən enişdi,  
Bunu bilməyənlər cinayət eylər.

Gəl eşit Qəmkeşi, olma ümidvar,  
Qıfil tərsə düşsə, açmaz bir açar.  
Zabit ölər, vəzir çاشar, at qaçar,  
Sıravi əsgər də şahı mat eylər.

## **DAĞLARIN**

Yaman çoxdu günahımız, bilirəm,  
Su tökmüşük ocağına dağların.  
Ya Rəbb, görən bizi bağışlayarmı,  
Gedək düşək ayağına dağların?

Cığır olam - gərdəninə dolanam,  
Tərtər olam - dərəsiylə sallanam.  
Kəkotunun çıçayındə ballanam,  
Şəkər qatam qaymağına dağların.

Qəmkeş, ah-naləsinə çevriləm,  
Qanım axa, laləsinə çevriləm,  
Şəhid olam, balasına çevriləm,  
Dəfn olunam qucağına dağların...



## ŞAPLAR ƏLİ

*Şaplar Əli Allahverdi oğlu 1900-cu ildə Kəlbəcərin Şaplar kəndində anadan olub. 69 illik ömrünü dağlarda keçirən Əli Allahverdi oğluna el arasında Ovçu Əli də deyirmişlər. Yaxşı suz çalıb-oxumağı da var imiş. 1969-cu ildə Kəlbəcərdə vəfat etmişdir.*

*Şaplar Əlinin Qamışlı Rüstəm və Milli Nəbi ilə deyişmələri var.*

*Övladları və nəvə-nəticələri də şair Şaplar Əlinin sənət yolunu davam etdirmişlər.*



## MAMOĞLU

Qüdrəti-təbarək bəxş edib bizə,  
Xəlq eyləyib bu dağları, mamoğlu.  
Yaşıl meşələri, göy çəmənləri,  
Zülmətli bulaqları, mamoğlu.

Çıxmışanmı “Böyük yurd”ün düzünə,  
Baxmışanmı sonaların gözünə,  
Düşmüsənmi ceyran-cüyür izinə,  
Gəzmisənmi ovlaqları, mamoğlu?

Ovu qoşalayıb atmışanmı heç,  
Qayaları səsə qatmışanmı heç,  
Qarda qovub əlik tutmuşanmı heç,  
Olubmu insafın barı, mamoğlu?

Talehim olubdu bu tikanlı kol,  
Veribdi Əliyə kədəri bol-bol.  
Buyur, Şaplara gəl, bır qonağım ol,  
Bu sınıx könlümü sarı, mamoğlu.


## ÇƏTİNDİ

Mərifəti, hörməti hər insan üçün  
Doğru-dürüst mənimsəmək çətindi.  
Ya qismət ki, qədrin bilə, bilməyə,  
Nanəcibə çəksən əmək, çətindi.

Bazarda satılmır, satın alına,  
Alasan, deyələr “əhsən ağlına”.  
Yeri gələn zaman üzə, alına  
Sözü məqamında demək çətindi.

Əlinin qəlbində çoxdu söhbəti,  
İnsanın namusdu, ardı şöhrəti.  
Bu geniş dünyada vari-dövləti  
Qazanmaq asandı, yemək çətindi.

## Salman UĞURLU



*Salman Uğurluyev 1916-ci ildə Kəlbəcər rayonunun İstibulaq kəndində anadan olmuşdur. 1936-ci ildə Gəncəyə köçmiş, orada yaşamış və ali təhsil almışdır. O, 16 yaşından aşiq ruhlu şerlər yazmağa başlamışdır. 1970-ci ildə vəfat etmişdir.*

## AY QIZ

Qəmgin duruş, xoş baxışın,  
Məni Məcnun edər, ay qız.  
Utanıb kiprik çaxışın  
Ürəyimi didər, ay qız.

Mən vəfana oldum əmin,  
Nə lazım başqa sitəmin,  
Yüz dəmimlə bircə qəmin  
Bərabərdir, ödər, ay qız.

Gözdə məhəbbət yuxusu,  
Dili yanın isteyər su,  
Ürəkdə vüsal arzusu  
Qiyamətə gedər, ay qız.

Eşit ürəyimin səsin,  
Salmanın qəmlı nəğməsin,  
Görmədim barın, bəhrəsin,  
Eşqim oldu hədər, ay qız.

## SALASAN DA

*Aşıq Şenliyə nəzirə*

Keçən anlar qayıdarmı,  
Min yol yada salasan da?  
Bir xoş günə tay olarmı,  
Günü-günə calasan da?

Nəfəs candan qopacaqdır,  
Qara torpaq qapacaqdır,  
Əcəl gəlsə tapacaqdır,  
Dəryalara dalasan da.

Kim deyər ki, dəm eyləmə,  
Bir kefini kəm eyləmə,  
Salman kimi qəm eyləmə,  
Saralasan, solasan da.

## GÖZLƏR

Qələm qaş altından, gül yanaq üstən  
Çatdı nəzərimə o qara gözlər.  
Gahdan güləş baxar könlüm güldürər,  
Hərdən qəmgin baxar füqara gözlər.

Hüsňü olmaz qaşa sürmə yaxanda,  
Məhəbbəti hər bir yana axanda,  
Yersiz gülüb, oğrun-oğrun baxanda,  
Çoxların eylədi avara gözlər.

Dərdindən dəliyəm, ey mahi-taban,  
Çara et hal-eşqə, ey tuti-zəban.  
Gözəllik hüsnünlə baxsan mehriban  
Tez şəfa eliyər bimara gözlər.

Kim ki, yarın sevsə, göz yaşıñ silər,  
Zil qara gözlərin qədrin o bilər,  
Dodax ləzzət tapar, hər vaxt öpülər,  
Bu şərtə düz ola ilqara gözlər.

Salman eşqə düşdü yar həvəsində,  
Çırpinır ürəyi dar qəfəsində,  
Səyyad oldum durdum ov bərəsində,  
Sizinlə yetişdim şikara, gözlər.

## BARIŞAQ

Əziz yarım, niyə məndən küsmüsən,  
Gəlsən incikliyi bələk, barışaq.  
Sən ağlama, həsrətinə dözmərəm,  
Axan göz yaşını silək, barışaq.

Məhəbbət ürəklə gəlibdi cuşa,  
Əzəldən aşiqəm o qələm qaşa,  
Ölən günə kimi yaşayaq qoşa,  
Söyləyək, danışaq, gülək, barışaq.

Salman atdı qohumunu, elini,  
Bu dünyada tutub sənin əlini,  
Öpüb yanağını, qucub belini,  
Dolansın boynuna bilək, barışaq.

## AY QIZ

Süz büllur qədəhə şəhdi-ləbindən,  
Saqi ol məclisə çay gətir, ay qız.  
Görən sərxoş olur mah-camalını,  
Gözün xumarından pay gətir, ay qız.

Sevən bilər, gözlərinin qədrini,  
Baxça-barlı, qoşa narlı sədrini,  
Daldalama camalının bədrini,  
Utansın hüsnündən ay gətir, ay qız.

Demirəm Salmanla ədavət eylə,  
Xəstədir, dərdinə şəfaət eylə,  
Məhəbbət suyundan səxavət eylə,  
Sevən ürəklərə yay gətir, ay qız.

## NƏDƏNDİ

Bir sözüm var sənə, ey mehribanım,  
Bu sıniq könlümün qəmi nədəndi?  
Həsrətindən ah çəkərəm, ağlaram,  
Qurumaz gözümün nəmi, nədəndi?

Çəkibdir sinəmə dağı gözlərin,  
Şərbət dodaqların, saqi gözlərin,  
O cəllad qaşların, yağı gözlərin,  
Mənə edir bu sitəmi, nədəndi?

Gəl rəhm eylə gözlərimin selinə,  
İstərəm qurşanam incə belinə,  
Qoymursan ki, əlim dəyə əlinə,  
Öldürürsən ömrü kəmi, nədəndi?

Salmanam, dərdimi qan, ağlayanda,  
Sən də ürəyindən yan, ağlayanda,  
Bir dəfə demirsən can, ağlayanda,  
Sən gülüb alırsan dəmi, nədəndi?

## GETDİ

Səyyad olub çıxdım səhraya ova,  
Ox atdım, şikarım yaralı getdi.  
Mənim gəc bəxtimdən, kəm taleyimdən,  
Ürküşdü, dağların maralı getdi.

Məlul könlüm şad oluban gülmədi,  
Heç bir təbib dərdlərimi bilmədi,  
Laçın əldən uçdu, daha gəlmədi,  
Tərlan ovlağını sar alı getdi.

Könlümün tərlanı uzağa düşdü,  
Həsrətin çəkməkdən göz ağa düşdü.  
Kimi çox istədim uzağa düşdü,  
Yad oldu, Salmandan aralı getdi.

### **ÖLLƏM**

Gördüm şəkilini, baxdım doyunca,  
Əlini əlimə almasam, ölləm.  
Öpüb dodağını, qucub belini,  
Qollarım boynuna salmasam, ölləm.

Könlüm düşüb yanağının ağına,  
Müştəq oldum qaşlarının tağına,  
Bir dəyqə çıxməsan göz qabağına,  
Aşkar camalını bulmasam, ölləm.

Çəkməkdən həsrətin yetmişəm cana,  
Arzum var yetişək mətləbə, kama,  
Bir sən ol, bir də mən, bir xəlvətxana;  
Doyunca yanında qalmasam, ölləm.

Salman bir bülbüldü, qoyma qəfəsdə,  
Başatək yaşayaq böylə həvəsdə,  
Həsrətin çəkməkdən olmuşam xəstə,  
Müşkili-ənbərinə dalmasam, ölləm.

### **BİLƏR**

Sinəm büryan oldu qəm atəşində,  
Kim mənim dərdimi qanarsa, bilər.  
Ayrılıq hər dərddən daha betərdi,  
Kim hicran oduna yanarsa, bilər.


Bilmirəm ki, haralıyam, haralı,  
Varmı mənim kimi qəlbə yaralı?!  
Kim ki vətənindən düşsə aralı,  
Elindən-günündən kənarsa, bilər.

Hər kəsi uzağa atmasın baxtı,  
Mənim ürəyimi yandırdı, yaxdı.  
Kimin ki qürbətdə keçərsə vaxtı,  
Ömür günlərini sanarsa, bilər.

Könlüm, sənə namərd döz, toxunanda,  
Ayıq ol, xəyanət göz toxunanda.  
Kimə ki tənəli söz toxunanda,  
Salman tək yarası qanarsa, bilər.



## **Əyyub CABBAROV**



*Əyyub İmran oğlu Cabbarov 1934-cü ildə Kəlbəcər rayonunun Məmməedsəfi kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra uzun müddət təhsilini davam etdirə bilməyib. 1964-67-ci illərdə Bakıda texnikumda mühəsibat ixtisasına yiyələnib. Kəlbəcərdə bir sıra təşkilatlarda ixtisası üzrə çalışıb.*

*Kəlbəcər işgal olunduqdan sonra Gəncədə məskunlaşan Əyyub Cabbarov hələ gənc yaşılarından inçə ruhlu lirik şerlər müəllifi kimi məşhurlaşıb. Şerləri bir sıra mətbuat orqanlarında dərc olunsa da, kitabı 1999-cu ildə (hər iki qardaşın: Əyyub və Yaqubun birgə imzası ilə) «Yamanca tutulduq qarğışa, dağlar» adı ilə nəşr edilib.*

## XANIMSANMIŞ

Necə gözəl yaranmışan,  
Başdan-başa xanımsanmış.  
Sən yoxşansa, mən də yoxam,  
Sən ki, mənim canımsanmış.

Canlıları can yaşadır,  
Səhərləri dan yaşadır,  
Yaşayani qan yaşadır,  
Canımdakı qanımsanmış.

İncidərsən Əyyubu, yar,  
İncitməyin qaydası var.  
Məni gəzən səndə tapar,  
Belə adım-sanımsanmış.

## GÖZLƏRİN

(Təcnis)

Yanan səhər, mən yandıqca yanıram,  
Yandırmış qəlbimdə odu gözlərin.  
Elə baxma, a mürvətsiz, amandı,  
Heç oda bənzəmir odu gözlərin.

Gecə uzun, günəş nurun gec ələr,  
Qərib könlüm xəyalınlə gecələr.  
Dan ulduzu qoşa çıxsa gecələr,  
Deyərdim ki, odu, odu gözlərin.

Əyyub gəzdi, gül görmədi gülünçə,  
Elə güldün, gülünc oldum gülünçə.  
Yaman yerdə məni qoydu gülünçə,  
O du camalına o du gözlərin.

## **QAYTAR**

Nə müddətdir hələ gözlə deyirsən,  
İllərimi qaytar, yaşımı qaytar.  
Sənin qəlbini kimi qaradan-qara  
Kirpiyimi qaytar, qaşımı qaytar.

Sənin zülmün, mənim səbrim bitibdi,  
Dözüm gedib, sərhəddinə yetibdi,  
Səni tanıyandan ağlım itibdi,  
Səni tanımayan başımı qaytar.

Bağlandım sehrli daranmağına,  
İnandım Əyyubdan qorunmağına,  
Lənətlər ilqarsız yaranmağına,  
Yolunda tökülən yaşımı qaytar.

## **SƏN OLDUN**

Donmuş üzəyimin, ölü köksümün,  
Şikəst bədənimin qanı sən oldun.  
Lal olan dilimin, daş duyğuların  
Həyatı sən oldun, canı sən oldun.

Dilimdə Allahın duasındasan,  
Eşqimin qaysaqlı yarasındasan,  
Mənim üzəyimin arasındasan,  
Bu qəlbimin mehribanı sən oldun.

Sevənlər yar deyir, Əyyuba yarsan,  
Özünü axtarsan məndə taparsan,  
Nə yaxşı ki, varsan, yaxşı ki, varsan,  
Can mülkümün öz cananı sən oldun.

## KÖÇÜRÜM SƏNİ

Aranda istilər baş alıb gedir,  
Gəlmişəm yaylağa köçürüm səni.  
Yayın istisində dilim yananda,  
Kəpəzdə bulağa köçürüm səni.

Gözəlliyin xəzinəsi, ləlisən,  
Dillənəndə sazin şirin dilisən,  
Sən könül mülkümün qızılgülüşən,  
Ordakı otağa köçürüm səni.

Məni bağla qiymələrin bəndinə,  
Bələd olum açmağına, fəndinə,  
Çıxbı gedək Məmmədsəfi kəndinə,  
Bu yerdən uzağa köçürüm səni.

Mən Əyyubam, öz-özümdən qopmuşam,  
Göz yaşınam, gözlərinə hopmuşam,  
Səndə itib, məni səndə tapmışam,  
Becərdiyim bağa köçürüm səni.

## DEMİŞƏN

Sənmi dönük çıxdın, mənmi pis adam,  
Cəzanın hökmünü yazın, demisən.  
Demişəm heyranam gözəlliyinə,  
Onu ayağından asın demisən.

Məni yandırıldıqca həsrətin qəmi,  
Bilmədim nə imiş eşqimin kəmi,  
Sən sevə bilmədin mən sevən kimi,  
Bircə yol demədin düzün demisən.

Gətir xəyalına, qayıt keçmişə,  
Bir ömürlük xatirədi həmişə,  
Kirpiyimdən sinən üstə iz düşə,  
Onu o zamanlar özün demisən.

Ömrü yüz baharlı səməni görsün,  
Nə bir çiçək, nə də çəməni görsün,  
Nə özgəsin görsün, nə məni görsün,  
Bağlayın Əyyubun gözün demisən.

### **GƏLMİŞƏM**

Yaman darıxmışdım səni görməyə,  
Bu yolları sorağına gəlmışəm.  
Açıb qollarını boynuma dola,  
Görüşünün marağına gəlmışəm.

Çoxdan ayrıldığım o görüş kimi,  
Görüşü olmayan görməmiş kimi,  
Qəlbimin yanğısı bir öpüş kimi,  
Ərk eyləyib dodağına gəlmışəm.

Nə olar, bir addım gəlib yaxına,  
Baxasan alnimin həsrət arxına,  
Qorxuram gedəsən, sənin qorxuna,  
Baş götürüb ayağına gəlmışəm.

Köhnə xatirələr dilləndi yenə,  
Bir yol “hə” demədin Əyyub deyənə.  
Olurəm, ölümüm dərd olar sənə,  
Çari-naçar otağına gəlmışəm.

## ULAYIR

Şənsiz günüm daş zindanda buz ömür,  
Kəsir sazəq məni, yay, qış ulayır!  
Günüm zülmət, çörəyim dərd, suyum qəm,  
Üstümə gör neçə tay-tuş ulayır!

İstəyirsən, verəsiyəm, can istə,  
Can üstündə can taparam o səsdə.  
Sonu yaxın ömür adlı yol üstə,  
Neçə nalə, neçə qarğış ulayır!

Əl götür bu qədər biganəlikdən,  
Gəl qurtar Əyyubu divanəlikdən,  
Vallah zəhləm gedir viranəlikdən,  
Sən yoxsan, qəlbimdə bayqus ulayır!





### Yaqub CABBAROV

*Yaqub İmran oğlu Cabbarov 1937-ci ildə Kəlbəcər rayonunun Məmmədsəfi kəndində anadan olub. Uşaq yaşlarından atasını itirdiyindən, çox çətinliklərlə üzləşib. Orta məktəbi bitirdikdən sonra bir müddət (ailəyə kömək etmək üçün) ali təhsil almağa çalışmayıb. Nəhayət, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsinə daxil olub və 1967-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək, Kəlbəcərin Zar kənd orta məktəbinə təyinat alıb. Bir il burada işlədikdən sonra İstisu qəsəbə orta məktəbinə direktor göndərilib. 1985-ci ilə kimi bu vəzifədə çalışan Yaqub müəllim həmin vaxtdan doğma kəndi olan Məmmədsəfi orta məktəbinə direktor təyin edilib.*

*1991-ci ildə dünyasını dəyişən Yaqub Cabbarov da qardaşı Əyyub kimi, şirin, lirik, şerlər müəllifi idi. Cox erkən başlamışdı yazmağa. Şerləri hələ sağlığında ikən respublikanın əksər bölgələrində yayılmış, konsert salonlarında, toy şənliklərində müğənnilər, aşıqlar ifa etmişlər.*

*Çox təəssüf ki, şairin sağlığında kitabı çap olunmadı. Ölümündən sonra qardaşı Əyyubla birgə bir kitabı işıq üzü görüb.*

*Məzari Kəlbəcərin Məmmədsəfi kəndindədir.*

## DƏLİDAĞ AĞILLI, DƏLİDAĞ DƏLI

Gahdan quzu olar, gahdan kükrəyər,  
Dəlidağ ağıllı, Dəlidağ dəli.  
Selindən özünə min yara dəyər,  
Dəlidağ ağıllı, Dəlidağ dəli.

Külək köhlənini çapar o başdan,  
Gün doğar, günorta od qopar daşdan,  
Axşam köçərilər qorxar yağışdan,  
Dəlidağ ağıllı, Dəlidağ dəli.

Bir daşın dibində əlik görünər,  
Bir daşın dibindən ovçu sürünər,  
Yayın ortasında qara bürünər,  
Dəlidağ ağıllı, Dəlidağ dəli.

Qayası eks edər qartalın səsin,  
Şaxtası dondurar çayın nəfəsin,  
Müdhiş ildirima açar sinəsin,  
Dəlidağ ağıllı, Dəlidağ dəli.

Birdən güllerini verər borana,  
Birdən arxa durar köçün yorana.  
Birdən dağ evlərin qovar arana,  
Dəlidağ ağıllı, Dəlidağ dəli.

Təbiət yaradıb daşından dibçək,  
Başında qar saxlar, köksündə çiçək,  
Bir mahni bəstələ, ay qarabırçək,  
Dəlidağ ağıllı, Dəlidağ dəli.

## **BU DƏRDİ**

*20 Yanvar şəhidlərinin xatirəsinə*

Cinayətkar qul olacaq cəzaya,  
Nə yer, nə göy götürəcək bu dərdi.  
Küçələrdə qan quyusu qazdırın,  
Elə bilir itirəcək bu dərdi.

Nəsimitək soyulsa da şəhidlər,  
Göz yaşının yuyulsa da şəhidlər,  
Məximər altda qoyulsa da şəhidlər,  
Yağış yağıb bitirəcək bu dərdi.

Qoca dünya haqsız qanı görk elər,  
Sahillərə xəbər yayar körpülər,  
Anasından doğulanda körpələr  
Özü ilə gətirəcək bu dərdi...

Yaqub ölər, torpağında qan qalar,  
“Qardaş” deyib, qəsd elədi qanlılar...  
Dünya boyu öz dilində canlılar  
Bir-birinə yetirəcək bu dərdi!

## **ÖMRÜMÜ KEÇİRDİM BARMAQLARIMDA**

Təzə qonağını gözlər köç yarı,  
Dünya həmişəlik, insan köçəri.  
Əlimdə kabinet, maşın açarı,  
Ömrümü keçirdim barmaqlarımda.

Açıq xanələrə daşları düzdüm,  
Yek atdım, oyundan əlimi üzdüm.  
Zəri əzizlədim, vaxtı uduzdum,  
Ömrümü keçirdim barmaqlarımda.

İlleri özümə ömür saymadım,  
Bu sərvəti, yolun sonun duymadım.  
Təsbehi əlimdən yerə qoymadım,  
Ömrümü keçirdim barmaqlarında.

Tüstüsü dükandan otağımacan,  
Zəhəri kökündən budağımacan,  
Papiros cibimdən dodağımacan,  
Ömrümü keçirdim barmaqlarında.


## YANDI

Ağladı halıma sevib çatmayan,  
Gözlərimin yaşı külümdə yandı.  
Əsli yandı, Kərəm yandı kül oldu,  
Mən elə yandım ki, külüm də yandı.

Soldurdu qönçəni qışın nəfəsi,  
Vaxtsız yetim qaldı bülbülün səsi.  
Əksimi gözündə görmək həvəsi,  
Könlümdən yarandı, könlümdə yandı.

Göydən səpələnir qar yavaş-yavaş,  
Kədərin paltarı əynimdə nimdaş,  
Qəbrinin üstünə apardığım daş  
Sözümdən od aldı, elimdə yandı.

Cölümdə bahardı, içimdə qardı,  
Ümid çıraqımı tufan qopardı,  
Onu Yaqub sevdı, məzar apardı,  
“Sevirəm” kəlməsi dilimdə yandı.



### **Behbud QANDALOĞLU**

1925-ci ildə Kəlbəcərin İlyaslar kəndində anadan olub. 25 il kolxozda mühasib, baş müəsib vəzifəsində işləyib. Orta məktəbdə oxuduğu illərdən şer yazmağa başlayıb. Saz çalıb, söz qoşmağı Aşıq Bəstidən və Dədə Şəmşirdən öyrənib. Kəlbəcərli şairlərlə, o cümlədən Bəhmən Vətənoğlu ilə maraqlı deyişmələri aşıqlar tərəfindən məclislərdə ifa olunur. Behbud Qandaloğlu 1993-cü ilin aprel ayında Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra Gəncə ərazisində, daha doğrusu, Xanlarla Gəncənin arasında sonradan salınmış Murovdağ qəsəbəsində məskunlaşışb. Çap olunası xeyli şerləri vardır.

## NƏ PİS OLARMIŞ

*...Şəmşiri qız-gəlin, qarı bəyənməz,  
Aşıq qocalanda nə pis olarmış.*

*Aşıq Şəmşir*

Qəflətən naməndlər xədəng oxunu  
Mərdlərə atanda nə pis olarmış.  
Sərraf sözün gərək sərraflar ala,  
Nadana satanda nə pis olarmış.

Yaranmış bülbüldü, dünya bir qəfəs,  
Uçub gedər, ölüb-qalar dəsbədəs!  
İlki meydan, sonu zindan olan kəs  
Qəmlərə batanda nə pis olarmış.

Yenə varaqlandı qəlbin dəftəri,  
Axtar zər qədrini bilən zərgəri.  
Simuzəri, yaqutu, yəmən, gövhəri,  
Mis, tunca qatanda nə pis olarmış.

Behbudun sinəsi elmin kitabı,  
Açıb oxu – ondan öyrən hesabı.  
Ərəb atdan qabaq hər dılqır yabı  
Mənzilə çatanda nə pis olarmış.

## YAŞAYIRAM

Qocalıqda qaçqın oldum,  
Xəstə, naxoş yaşayıram.  
Gecə-gündüz ağlayıram,  
Gözlərim yaş yaşayıram.

Yer üzü bir zülümxana,  
Ədalətdən yox nişana,  
Bu dövrana, bu zamana  
Qaldım çاش-baş, yaşayıram.

Nə səsim var, nə hayım var,  
Nə günüm var, nə ayım var,  
Nə yazım var, nə yayım var,  
Həmişə qış yaşayıram.

Dolandım təmiz ad ilə,  
Həm dost ilə, həm yad ilə,  
Xeyli vaxtdır arvad ilə  
Bacı-qardaş yaşayıram.

Şikayət etdim Allaha:  
Baxan yox amana, aha.  
Hərəkətim yoxdu daha,  
Behbudam, daş yaşayıram.

## ZAMANDI

Gör hansı zamandı yaşayıram mən,  
İnsan insan əti yeyən zamandı.  
Qanun yoxa çıxıb yer kürəsində,  
Varlılar yoxsulu döyən zamandı.

Elə ki millətlər bölündü dinə,  
Qənim kəsildiler biri-birinə.  
İndi həcum çəkir arvad ərinə,  
Nadanlar özünü öyən zamandı.

İnsanlar əlində acizdi dünya,  
Yer oğlu əl atır ulduza, aya,  
Qadında ismət yox, kişidə həya,  
Qız-gəlin dar şalvar geyən zamandı.

Kür-Arazi plan etdi erməni,  
Qarabağı talan etdi erməni,  
Nə etdisə, yalan etdi erməni,  
Haqqın tərəzisi əyən zamandı.

Baxan yoxdu ataların sözünə,  
Behbud alovlanır özü-özünə!  
Yoxsul bir cür dəyir varlı gözünə-  
Varlinin meyvəsi dəyən zamandı.


## **ALTI HƏRFDİR**

*Ömür-gün yoldaşım Dilbər üçün*

Kəbəm, Kərbəlamdı, səcdə yerimdi,  
Həqiqi imanım altı hərfdir.  
Eşqim, səadətim, qibləm, aləmim,  
Müqəddəs Quranım altı hərfdir.

“D” hərfi cismimin ilk baharıdır,  
“İ” hərfi ürəyimlə yarıdır,  
“L” hərfi qəlbimin sevgi barıdır,  
Həyatım, həm canım altı hərfdir.

“B” hərfi eşqimi xəlq eləyəndir,  
“Ə” hərfi zövqümə nur ələyəndir,  
“R” hərfi də taleyimə həyandır,  
Behbudam, cananım altı hərfdir!



## Mirsəyyaf ZAMANLI

Mirsəyyaf Zamanlı 1948-ci ildə Kəlbəcər rayonunun Ağıyataq kəndində anadan olub. Kəlbəcərin Zülfüqarlı kəndində səkkizillik, Gəncə şəhərində orta məktəbi bitirib. N. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olaraq 1968-ci ildə orani bitirib. Hərbi xidmətdən qayıdır Kəlbəcərin Şurstan və Moz Qaraçanlı kəndinlərində müəllimlik edib. Kəlbəcərin işgalindən sonra Bakıda məskünlaşır. Bakıdakı 108 sayılı Kəlbəcər orta məktəbində dil-ədəbiyyat müəllimidir.

Mirsəyyaf Zamanlı Azərbaycan Yaziçılar Birliyinin üzvüdür. Bir neçə şerlər kitabınn müəllifidir.

## **ANAMA MƏKTUB**

İndi məni büküm-büküm eləyib,  
Vətən dərdi, bala dərdi, ay ana.  
Bir canım var, bir parça da ürəyim,  
Necə çəkim belə dərdi, ay ana?!

Qəmsiz olan sızıltımı duyammaz,  
Daş oyanar, mənim bəxtim oyammaz,  
Heç Fərhadın külüngü də oyammaz,  
Sinəmdəki silə dərdi, ay ana.

Minnət çəkib, öndəndə diz çökürəm,  
Yalvarıram, bəlkə yola gətirəm.  
İstəyirəm bəxtim kimi itirəm,  
Tutammiram dilə dərdi, ay ana.

Mən çəkəni, dağ da çəksə dayanmaz,  
Bəlkə daşam, belə insan yaranmaz?!  
Mirsəyyafı qohum, qardaş, yar anmaz,  
Hamı bax, bilə-bilə dərdi, ay ana.

## **QƏRİB OLMUŞAM**

Yuvasından perik düşən quş oldum,  
Harda qanad aćdım, dərdə tuş oldum,  
Dünyanın başına ağır daş oldum,  
Ay ana, mən burda qərib olmuşam.

Ürəyimə Allah elə toxundu,  
Dərd sinəmdə ilmə-ilmə toxundu.  
Qəribliyim gözlerimdən oxundu,  
Ay ana, mən burda qərib olmuşam.

Burda ölsəm, qəlb dağlayan nalə yox,  
Bükülməyə ağ yerinə lalə yox,  
Oxşamağa gül üstündə jalə yox,  
Ay ana, mən burda qərib olmuşam.

Məni tapdı, təkcə mənə sığındı,  
Mirsəyyafın dərdi yiğin-yığındı.  
Kimə deyim gəl könlümü ovundu,  
Ay ana, mən burda qərib olmuşam.

### **NECƏ GEDİM ZİYARƏTƏ**

*Mənə böyük hörmət və ehtiram göstərib, Məkkə ziyanatınə getməyimi təklif etdləri. Bu elə vaxt idi ki, Kəlbəcərin işğalından beş il keçirdi*

Dərgahına gələmmədim, ilahi,  
Mənə yazsın, qoy mələklər günahı!  
Qüdrətinə diz çökürəm,  
Yalvarıram sənə burdan...  
Qərib-qərib dolaşdıǵım-  
    Bu yeri də  
Sən özünsən yaradan!  
Tərtərimin sisiltisi,  
Düz beş ildi məni didir!  
Kəlbəcərin bulaqları,  
Gözlərimdən axıb gedir-  
Necə gedim ziyarətə?  
Erməniyə kəniz olub,  
Şahənşaha baş əyməyən  
    Gözəllərim!  
Burda mənim öz yaxamdı,  
    öz əllərim!  
Necə gedim ziyarətə?  
“Vətənsiz də insan olan,

İnsan kimi yaşayarmı?"-  
deyənlərin  
Mirasını geyirəm mən!  
Millətimə ağız bütüb  
əyənlərin  
Fitrəsini yeyirəm mən!  
Necə gedim ziyarətə?!  
Yurdsuzların ac qarnını  
doyurmamış,  
Yağlılarla haqq-hesabı  
ayırmamış,  
Necə gedim ziyarətə?!  
Şəhidlərin qayalarda  
Qan izini yalasam,  
Ziyarətdi deyərəm!  
Çör-çöp yığış yurd yerində  
Bircə ocaq qalasam,  
Ziyarətdi deyərəm!  
İz saldığım cığırarda  
Dizin-dizin sürünsəm,  
Mənsiz qalan o dağların  
Dumanına bürünsəm-  
Ziyarətdi deyərəm!  
Ağdam mənim Məşhədimdi,  
Mədinəmdi Dəlidağ!  
Qubadlıdı Məkkəm mənim!  
Kərbəlayım Qarabağ!  
Yüzdən artıq yaşam olub,  
bu beş ildə.  
İki əlim, bir bələli  
başım olub  
bu beş ildə!  
Bu taleyi verirdinsə,  
Məni niyə yaratdırın?!  
Dərd üstünə dərd qalayıb,

Gözlərimi qanatdın!  
Qüdrətinə diz çökürəm,  
Yalvarıram sənə burdan!  
Qəmli-qəmli dolaşdığını  
    Bu yeri də  
Axı sənsən yaradan?!  
Eşit mənim fəryadımı, naləmi,  
Düz beş ildi göynədirəm aləmi!  
Gözlərimin ilk ovunu,  
İtkin olan balamı ver!  
Qüdrətinlə xəlq etdiyin  
Yamacımı, talamı ver!  
Babaların qeyrətini  
    qaytar mənə!  
Şəhid ruhun qeyrətini  
    qaytar mənə!  
Sən adilsən, yaradansan,  
Bircə quşa döndər məni!  
Yoxdan vari yaradan sən,  
Kəlbəcərə göndər məni!  
Qarabağa göndər məni!  
    göndərməsən-  
Qara daşa döndər məni!!!

### **QUŞLAR DA BİZƏ «GÜLÜR»**

Daş atdım, bir quşun qanadı sindi,  
Əllərim günahsız qana boyandı.  
Bir quş yuvasının çıraqı söndü,  
Bala yetim qaldı, ömür dayandı!

Çırpinib dursa da ayağı üstə,  
Qırılmış qanadı aça bilmədi,  
Quş ötdü üstündən bir ağır dəstə,  
Uçmağa can atdı, uça bilmədi.

Elə qanlı-qanlı süzürdü məni,  
Atardı, gözündə ox olsa belə.  
Adı quş baxışı əzirdi məni,  
Duymazdım yer qaçıb yox olsa belə.

Şimşəklər oynadı, bulud kişnədi,  
Üstümdə çat verib göylər qırıldı.  
Ölüm adı şeydi, ölüm heç nədi,  
Mənə quş önungdə divan quruldu.

“Daş atan olmusan, hanı torpağın,  
Çiçəyin, çəmənin, gülün, yarpağın?  
Kimin əlindədi aranın, dağın,  
Mən sənə neylədim, daş atdın mənə?!

Qeyrətin çatırsa, çıx Dəlidəğa,  
Ehey! -de, dünyanın qulağı batsın.  
Qırıqxızdan bir daş at düz Qarabağa,  
Tufanı, dumanı Ağdama çatsın”.





## **Ovçu ƏLƏSGƏR**

*Ələsgər Şəmşir oğlu Qurbanov 1944-cü il iyunun 26-da Kəlbəcər rayonunun Ağdaban kəndində məşhur Aşıq Şəmşirin ailəsində dünyaya göz açmışdır. Qılınclı kənd orta məktəbini və Azərbaycan Politeknik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mexanika və yol inşaatı fakültəsini bitirib. Təyinatı Rustavi Maşınqayırma Zavoduna verilib. 1971-1993-cü illərdə Daşkasən Alunit Mədən İdarəsinin Kəlbəcər Civə Zavodunda baş mühəndis vəzifəsində çalışmış, Kəlbəcərin işğalından sonra «Azərsənaye» Tirkinti Nazirliyi Qaradağ Avtomobil Bazasına rəhbərlik edib.*

*Göz açdığı ailə saza-sözə bağlı olduğunu dan, o da bu sirlə dünyada öz addımlarını atmalydı. Gözəl saz çalmağı, mahir ovçuluğu ilə tanındığı kimi, Ələsgər Qurbanov həm də bədii yaradıcılıqla məşğul olmuş, «Ovçu Ələsgər» təxəllüsü ilə müxtəlif formalarda şerlər yazmışdır.*

*Ovçu Ələsgər ömrünün 59-cu baharında, 26 iyun 2003-cü il tarixdə vəfat etmişdir. Şairin «Gəzir barlı bağlar səni» kitabı 2005-ci ildə nəşr etdirilmişdir.*

## SƏN

Çətin tutar söhbətimiz,  
Mən insanam, sən pərisən.  
Bir olsa da adətimiz,  
Sən göylərin dilbərisən.

Dəyişdirib bu hal səni,  
Yorub sorğu-sual səni,  
Taniyar el-mahal səni,  
Çoxdan dillər əzbərisən.

Özün qəşəng, sözün qəşəng,  
Gül bağışan çiçək-ciçək,  
Bənövşənin ətiri tək,  
Təbiətin sərvərisən.

Ətri solmaz fəsli-yazın,  
Dünya boyda qəmzə, nazın,  
Sən - nəğməsi telli sazin,  
Sədəflərə müştərisən.

Bir Ovçunun adını çək,  
Günah olmaz ki, ay mələk.  
Bilirsən ki, vaxt gələcək,  
Sən axşamın səhərisən.

## GEDİRSİZ

Ay durnalar, qırov düşüb dağlara,  
Bəlkə yenə siz Bağdada gedirsiz.  
Bağdadın üstünü alıb duman-çən,  
Eyləməyə bir imdada gedirsiz.

İndi Bağdad eli qan içindədi,  
Torpaq nə gündədi, yer nə gündədi,  
Hər bir insan ilahiyə bəndədi,  
Ağlamağa, ya fəryada gedirsiz.

Çəkib intızarı, çəkib azarı,  
O yerlərə eyləyibsiz güzəri,  
Qorxudadı Füzulinin məzəri,  
Yəqin onu salıb yada gedirsiz.

*Xizi, Qarabulaq.*

## RÜBAİLƏR

Dağların başında zər tacım itdi,  
Tapmadım dərdimə əlacım, itdi.  
Atamı, anamı torpağa verdim,  
Pəhləvan qardaşım, gül bacım itdi.

\*\*\*

Əfsanə iş imiş cahana gəlmək,  
İstər tikan olsun, istər gül-çiçək.  
Zəhmətin çəkdiyim bənövşələri,-  
Dibindən qoparıb aparıb külək.

\*\*\*

Geniş olmasa da şer ümmanım,  
Sənət beşiyidir Azərbaycanım.  
Xəyalım, göyləri gəzib dolaşma,  
Torpaq beşiyimdır, torpaq məkanım.

\*\*\*

Durmuşam gözzəlik zirvəsində mən,  
Hurimi, mələkmi yanımıdan ötən?!  
İlahi, nə qədər gözəldir dünya,  
Qalaq üfüqlərdə: bir günəş, bir mən.

\*\*\*

Bilmədim dostluqda etiraz nədi,  
Bilmədim mah nədi, sərt ayaz nədi.  
Atımı çaparaq gedirəm hələ,  
Bilmədim qış nədi, qarlı yaz nədi.

\*\*\*

Dövran dəyirmandı, firlanıb gedir,  
İnsan bir məşəldi, hey yanıb gedir.  
Qananlar vaxtında bilir işini,  
Nadanlar əfsanə dolanıb gedir.

\*\*\*

Ömür sonsuz dəniz, arzu, murazdı,  
Həyatı duyanlar nə bildi yazdı.  
Heyhat, kainatı dərk etmək üçün,-  
Aylar, illər nədi, eralar azdı.

\*\*\*

Dünyadan nə qədər şikayətlər var,  
Nə qədər qorxular, fəlakətlər var.  
Günahların sayı bilinən deyil,  
Nə qədər örtülü cinayətlər var.

\*\*\*

İllerdə birləşir ömrün hər fəqli,  
Əməldə bilinir insanın əсли.  
Gecəsi, gündüzü: həyat şirindi,  
Nə qədər yaşasaq demirik,-bəsdi.

\*\*\*

Gözümüz dünyani seyr etdi, azdı,  
Göz də hax vergisi, istək, imurazdı.  
Bədbəxtin köksündə xəzinə getdi,  
Xoşbəxt heç olmasa dərdini yazdı.

\*\*\*

Ey həyat, küsmüşəm səndən, özün bil,  
Bir yanım dəryadır, bir yanım sahil.  
Yeni çiçək açıb üzə gülürəm,  
Kaş ki, bu dünyada olam şirindil.

\*\*\*

Ovçuluq öyrətdi zəmanə mənə,  
Gəzmək elə-belə bəhanə mənə.  
Dərsimi almışam kamil ovçudan,  
Şerdən pay verib bir xanə mənə.

\*\*\*

Zəmanə xətrimə hey dəyib gedir,  
Dövran karvanımı əyləyib gedir.  
Sevib-sevilənlər xoşbəxt bəşərdi,  
Bədbəxt o kəsdir ki, sevməyib gedir.

\*\*\*

Ümid qapısında ayaq saxladım,  
Taleyimin hünərini yoxladım.  
Cənnət bağçasına düşdü güzarım,  
Qanqal da qoxladım, gül də qoxladım.

\*\*\*

Bağ-bağçam bar tutdu, zirvəm qar tutdu,  
Gözümü şan-şöhrət, dövlət, var tutdu.  
Dilik məni şirin yordan eylədi,  
Yenə də əlimdən etibar tutdu.

\*\*\*

Göyün ulduzunu üzdə xal gördüm,  
Ürəyim istədi, mah-camal gördüm.  
Yarın şirin dili yaşatdı məni,  
Amma nə yar gördüm, nə vüsəl gördüm.

\*\*\*

Mən də bir çiçeyəm, ey dövrü-zaman,  
Vaxtsız dərilməyə çıxalıb güman.  
Dost məndən inciyib, günahkaram mən,  
Bir də barışmağa aman ver, aman.

\*\*\*

Oldum zəmanənin Səyavuşu mən,  
Əngin səmaların qaranquşu mən.  
Çoxunu dost bilib açdım dərdimi,  
Yığdım kürəyimə ağır daşı mən.

\*\*\*

Dövran gəncliyimi tarimar etdi,  
Şəvə saçlarını vaxtsız qar etdi.  
Namərdlər yolunda canımı qoydum,  
Axırda özümü günahkar etdi.

\*\*\*

Qana qan uddurdum neçə düşmənə,  
Tuş gəldim, gülləsi batmadı mənə.  
Qəzavü-qədərin atlığı güllə  
Qəfildən tərs gəldi, dəydi köksümə.

\*\*\*

Sinəmdə ah oldu hayım-harayım,  
Dünya qismətində ayrıdır payım.  
Murovun, Kəpəzin ovçusuyam mən,  
Qurbətdə tikilər ömür sarayım.

\*\*\*

Göyləri yandıran nakam səsidi,  
Göz yaşım dünyanın qəm çeşməsidi.  
Bu qələm sirdəşim həyatım boyu,  
Bu kağız ömrümün vəsiqəsidi.

\*\*\*

Sözün sonu nöqtə, irəngi başqa,  
Ağılın, kamalın ahəngi başqa.  
Əcəl köhləninin yüz ayağı var,  
Qılıncı başqadı, tüfəngi başqa.

\*\*\*

Yenə nəzərindən salmışan məni,  
Əfi ilan kimi calmışan məni.  
Əbədi qulunam – özün bilərsən,  
Quldarlıq dövründən almışan məni.

\*\*\*

Yəqin ruhlarımız o zaman varmış,  
Ruhları insanlar alıb-satarmış.  
O zaman rast gəlib baxışlarımız,  
Eşqimiz bu günə bir yadigarmış.

\*\*\*

Dünyanı sevənlər naşı ha deyil,  
Ağlayan, ağladan kişi ha deyil.  
Bizim sevgimizin yaşı on ilin,  
Yüz ilin, min ilin işi ha deyil.

\*\*\*

Əzəldən bu dünya heçdi, hədərdi,  
Bir yanı xeyirsə, bir yanı şərdi.  
Adəm ata eşqimizin nəvəsi,  
Bizim sevgimizsə dünya qədərdi.

\*\*\*

Bu eşqi ayırsan yüz başa sığmaz,  
Yüz bahara sığmaz, yüks qışa sığmaz.  
Yaşamaq özü bir qəmli əfsanə,  
Nə qədər yaşısan, bir yaşa sığmaz.

\*\*\*

Eşqimin yolunda kamanam, neyəm,  
Naləyəm, fəryadam, aham, gileyəm.  
Leyliyəm, Şirinəm, Xumar təşnəyəm,  
Sənanı-səhraya nə qaldı deyəm?!

\*\*\*

Fikirlər başımı yozur birtəhər,  
Gözlərim üfüqədə, açılmır səhər.  
Sənsiz xarabadı dünya elə bil,  
Gözümə görünmür nə kənd, nə şəhər.

\*\*\*


Cəsədim torpaqdı: itməz, çürüməz,  
Sümüyüm kömürdü,ancaq əriməz.  
Ah-naləm göyləri deşib, ilahi,  
Buludlar kiriyər, könlüm kiriməz.

\*\*\*

Budamı ömürdü vermisən, Allah?!  
Yaman yandırırsan, günahdı, günah!  
Canım özgəsinin ixtiyarında,  
Ürəyim başqa bir yerdədi vallah!

\*\*\*

Göz yaşam yandırar kipriklərimi,  
Sona çatdırmadım qəm dəftərimi.  
Köçəndə dünyadan vaxtsız, vədəsiz-  
Yadigar qoyaram sətirlərimi.



## Şabər ŞƏMŞİROĞLU

*Qurbanov Şabər Şəmşir oğlu 1935-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1952-ci ildə orta məktəbi bitirib, öz kəndlərində mühasib köməkçisi, daha sonra uzun müddət məktəbdə təsərrüfat müdürü olub.*

*1992-ci ilin Ağdaban faciəsindən sonra Tərtər rayonunun Seydimli kəndində məskunlaşışb. Şəhid atasıdır.*

*Dədə Şəmşir, Ağdabənlı Qurban oğacından olduğundan saza-sözə bağlıdır. Bədii yanadıcılıqla məşğul olur.*

## HAYIFSAN

Qazanmışan yaxşı hörmət, təmiz ad,  
Çox da bizi hədələmə, hayıfsan.  
Öz payınla kifayətlən, qane ol,  
Üz-gözünü didələmə, hayıfsan.

İnsan müqəddəsdi, qoy bilsin hər kəs,  
Bacar ki, adına deməsinlər nəs.  
Axır bir gün çıxmalıdır boş nəfəs,  
Pak qəlbini zədələmə, hayıfsan.

Görmədim dünyada düz ilqar, iman,  
Xətir qazanmağı bilməyin asan.  
Biqeyrət qohumdan, vəfasız dostdan  
Aralı gəz, vədələmə, hayıfsan.

İnsanı yaradan bir yol yaradar,  
Bel bağlama, əl çirkidi dövlət, var.  
Dünyada yaxşılıq, bir hörmət qalar,  
Kişi adın gədələmə, hayıfsan.

Şabər deyər nə durmusan, yaz, əlim,  
Bülbül kimi hey dindirir saz əlim.  
Könlümün sirdası - nazlı gözəlim,  
Gül adını ləkələmə, hayıfsan.

## KİMİ

Təzəcə doğulmuş körpə uşaqsan,  
Bəzənib-düzənme sonalar kimi.  
Düyün sallam, dolaşığın açılmaz,  
İlməsi səf düşən hanalar kimi.

Fikir ver sözümə, dərin qulaq as,  
Yüz alım olsan da, adamlıq əsas.  
İnsanda abırdan olmasa libas,  
Əriyər cəsədi fənalar kimi.

Özünə güvənib kükrəyib daşma,  
Düz yeri yolunu, dolaşma, çاشma.  
Yoxla hünərini, bizə sataşma,  
Uçarsan laxlayan binalar kimi.

Niyə özün tanımırsan atanı?  
Bir az bizzən uzaq elə xatanı.  
Oxuyub «Həmdi»ni, verrəm «Fata»nı,  
Köcərsən qürbətə durnalar kimi.

Dəryadasan, çapalama, batarsan,  
Bu yerişlə gedib hara çatarsan?!  
Şabər deyər yorularsan, yatarsan,  
Çalaram laylanı analar kimi.



## Cavid QƏNBƏROĞLU

*Cavid Qənbər oğlu Qurbanov 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1975-ci ildə Kəlbəcər şəhər 2 sayılı orta məktəbini bitirib. 1977-1979-cu illərdə ordu sıralarında hərbi xidmətdə olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstитutunu bitirib. Müxtəlif dövlət vəzifələrində çalışıb. 1993-1994-cü illərdə «Azərattoyol» Dövlət Şirkətinin prezidenti olub. 2004-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi «YolnəqliyyatServis» Departamentinin rəisi, texnika elmləri namizədidir.*

*Dədə Şəmşir ocağının yetirmələrindən biri kimi, saza-sözə vurğun və eyni zamanda gözəl, ürəyəyatlı şərlər müəllifidir.*

*Cavid Qurbanovun cəmiyyətdə tutduğu mövqə onun xeyirxahlığı ilə də yadda qalır. O, doğma yurd-yuvasından didərgin düşmiş qaçqın-köckün soydaşqlarımızın maddi və mənəvi dayağıdır. El şairlərinin, torpaq uğrunda şəhid olmuş vətən övladlarının adını əbədiləşdirən neçə-neçə kitabların maddi və mənəvi himayədarıdır.*



## **VƏTƏN, OX...**

Yaşamaqdı - aylar ötür, il keçir,  
Günlərimin biri ağıdı, biri yox.  
Bu dünyani görə-görə gəlmışəm,  
İnsanların biri acdı, biri tox.

Məəttələm yaradanın işinə -  
Qeyrətsizlər necə döyür döşünə?!  
Yaddan çıxıb kişilik nə, kişi nə,  
Haçan olar namərdindən kişi çox?...

Ayaq açıb, var toplayır gədələr,  
Az qalırlar xalqı söküb-didələr.  
Yoxa çıxıb alp-ərənlər, dədələr,  
Hədəfinə gedib çatmir nizə, ox.

Tufan qopdu, çadır qaldı çətənsiz,  
Ruha dönüb dolaşırıq bədənsiz.  
Oba köçdü, ellər qaldı Vətənsiz,  
Dilim gelmir deyim yoxsan, Vətən, ox...

## **ÇIXMAMALIYDIN**

Yazan belə yazdı, pozusu varmı?  
Sən mənim yoluma çıxmamaliydin.  
Kiminsə könlünə bər-bəzək vurub,  
Mənim ürəyimi yıxmamaliydin.

İçimdə çəkərəm, içdə sızlaram,  
Vaxtsız məhəbbətə, eşqə sızlaram,  
Soyuq baxışından donub buzlaram,  
Mənə soyuq-soyuq baxmamaliydin.

Dəyişər dünyanın qışı, baharı,  
Uçar sarayımin daşı, divarı.  
Sənə nəğmə qoşan bir nəğməkarı  
Odlara yandırıb-yaxmamalıydın.

Səninçün mən keçmiş zaman olmuşam,  
Qara gözlərində duman olmuşam.  
Qəlbindən mərhəmət uman olmuşam,  
Sən bunu başıma qaxmamalıydın.

Düşünmə bu eşqin çıraqı sönüb,  
Mənim məhbəbətim səmadan enib.  
Buludlu göyündə şimşəyə dönüb,  
Başımın üstündə çaxmamalıydın.

## GƏL YARATMAĞA

Mən sənə “can” dedim, xətrinə dəydi,  
Nə var qarışqadan fil yaratmağa?  
Amanın gündür, adətkar olma,  
Sısqa bulaqlardan sel yaratmağa.

Ay özü gileylim, sözü gileylim,  
Mən sənin Məcnunun, sən mənim Leylim...  
Görünür, əzəldən olmayıb meylin  
Tikanlı səhrada gül yaratmağa.

Tutaş kirpiklərin nəm də gözəldir,  
Gözəlin gözündə qəm də gözəldir.  
Tarin pərdəsində bəm də gözəldir,  
Yaman tələsirsən zil yaratmağa.

Cavidəm, gözlərəm sevgi payımı,  
Niyə eşitmirsən hay-harayı?   
Uçurub-dağıtma qəlb sarayı,  
Gəlirsən, əzizim, gəl, yaratmağa.



## Nəsib NƏBİOĞLU

*Verdiyev Nəsib Nəbi oğlu 1954-cü il may ayının 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. Kəlbəcərdə orta məktəbdən sonra 1975-80-ci illərdə M.F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb, 1985-ci ildə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Həmin vaxtdan Moskvada yaşayan şair Nəsib Nəbioğlu Azərbaycan və Rusiya Yaziçilər Birliyinin üzvüdür.*

*«Ürəyim yurd yeridir», «Dua eləyən bulaq» (rus dilində), «Sizə sözüm var» və «Bağıslamaz dağlar məni» kitablarının müəllifidir.*

## VƏTƏN, SƏNİN YARALARIN SAĞALMAZ

Qaysaq tutan yaraların açılıb,  
Vətən, sənin yaraların sağalmaz!  
Oğulların baş götürüb gedibdi,  
Vətən, sənin yaraların sağalmaz!

Kimdir səni bəbəyitək qoryuan,  
Kimdir səndə xoş gün görüb gariyan,  
Dönə-dönə bölünmüsən yaridan,  
Vətən, sənin yaraların sağalmaz!

Ürəyimdən gəlib keçir gör nələr,  
Açılmayırlar, tərsə düşüb düymələr.  
Göz yaşını leysan edib nənələr,  
Vətən, sənin yaraların sağalmaz!

Dağ gözəli, yanaqların soldu hey,  
Qara gözlər selə döndü, doldu hey,  
Nur nənələr saçlarını yoldu hey,  
Vətən, sənin yaraların sağalmaz!

Nəyi deyim, axı dərdim birdimi?  
Taleh bizdən üz döndərib, sirdimi?  
Unutmuşam Araz adlı dərdimi,  
Vətən, sənin yaraların sağalmaz!

Duman deyil, dərd bürüyb dağları,  
Viranədir bağçaları, bağları.  
Gedən deyil çarpaz-çarpaz dağları,  
Vətən, sənin yaraların sağalmaz!

Sənsiz qalıb sənsizliyə büründüm,  
Toza döndüm, ayaq alda küründüm,  
Dizin-dizin torpağına süründüm,  
Vətən, sənin yaraların sağalmaz!

### **ELƏ AD SEÇ Kİ...**

Seçin, ad qoyanda övladlara siz,  
Adından bir mərdlik axşın, süzülsün.  
Elə adlar qoyun balalara siz,  
Namərdin ürəyi qopub üzülsün.

Adlar eşidirəm, matım quruyur,-  
Traktor, Tramvay, Raket, Kombayn.  
Aman, kuyə düşüb övladınıza,  
Mazut iyi verən adlar qoymayın.

Ağsaqqal çağırın, otursun başda,  
Sözündə Qorqudun hikməti olsun.  
Ad qoyun övlada - o gündən onun,  
Bu adı yaşatmaq qeyrəti olsun.

Adın çəkisin də unutmasın o,  
Boynunu bükməsin müqəssir kimi.  
Elinin halına ağlaya bilsin,  
Ulu Babək kimi, Cavanşir kimi!

Düşünüb-daşının, tələsməyin siz,  
Bir az müdrik olun, bir az da ayıq.  
Elə ad seçin ki, övladınıza,  
Olsun babaların adına layiq...

### **A NƏNƏMİN CƏHRƏSİ**

Kələflərin içində boy-a-başa çatmışam,  
Dükçələr qucağımda şirin yuxu yatmışam.  
Elə bilmə mən səni unutmuşam, atmışam,  
Hələ də yadimdadır naxışının düyməsi,  
A nənəmin cəhrəsi.

Görənlər deyərdi ki, sən qədimdən qalmışan,  
Neçə-neçə nənəni bir-bir yola salmışan,  
Sən nənəmlə bərabər mənə layla çalmışan,  
Qulağımdan getməyib pərinin həzin səsi,  
A nənəmin cəhrəsi.

Nənəm razı qalardı zamanın gərdişindən,  
Şirin söhbət açardı peşəsindən, işindən.  
Uşaqlar yapışanda cəhrənin kirişindən,  
İnciməzdi, buna da çatardı hövsələsi,  
A nənəmin cəhrəsi.

Dan ulduzu çıxınca nənəm xam əyirərdi,  
Qalaq-qalaq əlcimlər bir anda əriyərdi.  
Nənəm ağlı-qaralı günlərini əyirdi,  
Adı cəhrə deyildi, “cəhrələrin cəhrəsi”,  
A nənəmin cəhrəsi.

Göz açanda meylimi elə sənə salmışam,  
Sən dil açıb dinmisən, xeyallara dalmışam,  
Öz musiqi dərsimi, inan, səndən almişam,  
Sənin nəğmən olubdu qəlbimin ilk nəğməsi,  
A nənəmin cəhrəsi.

## ETİRAF

Qonşu qız, aşardım sizin çəpəri,  
Odlu baxışımıla izlərdim səni.  
Duyuq düşsə idi nənən Gülpəri,  
Sinib ağaclarla, gözləridim səni.

Gözlərdim, gözlərdim o vaxta qədər,  
Dədəni yuxuya verərdim sənin.  
Sənin gözlərində görsəydim kədər,  
Qara saçlarını hörərdim sənin.

Qonşunun itləri duyuq düşəndə,  
Təndir çörəkləri karıma gəldi.  
Özümü qürurlu apardım mən də,  
Evə götürülmək arıma gəldi.

Deyəndə “qorxuram, ta bura gəlmə”,  
Sözlərin bağımı dəldi, qayıtdı.  
Dədənin öskürək səsi gələndə  
Ürəyim ağızma gəldi, qayıtdı.

Qorxa-qorxa sevdim gedənə kimi,  
Getdiyim yollar da qorxub ağardı.  
Fəqət, mən götür-qoy edənə kimi,  
Mərdüməzar oğlu səni apardı.

Bəlkə nahaqdandı belə deməyim?  
Neyləyim, yaramaz baxtıma düşdün!  
Qonşu qız, bağışla, səni sevməyim  
Ağlımin kəsməyən vaxtına düşdü.

*Kəlbəcər, 1980*

### **SƏN MƏNİM ƏN ƏZİZ DİDƏRGİNİMSƏN**

Pərən-pərən düşən didərginim çox,  
Sən mənim ən əziz didərginimsən.  
Bilirəm, şəhərin qəribliyindən,  
Ay nənə, bezmisən, təngə gəlmisən.

Ayrı yolumuz yox, cığırımız yox,  
Qalmışiq həsrətin, oduñ içində.  
Özünə yol tapa bilmirsən, nənə,  
Bu qədər “özgənin”, “yadın” içində.


Dərdin saya gəlməz, dözülməzdə bu,  
Bilirəm, duyuram, dərdin dərində.  
Ayrı yolumuz yox, əlacımız yox,  
Gözü yolda qalib Kəlbəcərin də.

Qubadlım, Laçınım qəm içindədir,  
Hələ qan ağlayır nəğməli Şuşam.  
Neyləyim, ay nənə, mən yaranandan  
Dərdlə qolboyunam, qəmlə taytuşam.

Deyirsən saxlama qəfəsdə məni,  
-Dərdimi artırma, qadan alım mən.  
O geniş məhləni, bağçanı, bağı,  
Geniş ev-eşiyi hardan alım mən?!

Özün sarıldığın yumaqlar kimi,  
Gör necə bükülüb, qırışmışan sən.  
O boyda dağlara sığmayan nənə,  
Bir kiçik otağa sığışmışan sən.





## Ələmdar CABBARLI

*Cabbarlı Ələmdar Qənbər oğlu 1980-ci il-də Kəlbəcər rayonunda anadan olub. Bakı Dövlət Universitetinin (Kitabşünas-nəşriyyat redaktoru ixtisası üzrə) 2001-ci ildə bakalavr, 2003-cü ildə isə fərqlənmə diplomu ilə magistratura-sını bitirib.*

*2003-2004-cü illərdə hərbi xidmətdə olan Ələmdar Cabbarlinin şerləri bir sırə almanax, jurnal və qəzetlərdə dərc olunub. 2003-cü ildə Gənclər, Idman və Turizm Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı şeri" nominasiyası üzrə diplomla təltif edilib. O, 2004-cü ildə isə respublika gəncləri arasında keçirilən "Qarabağın harayı" şer müsabiqəsinin laureati adına layiq görüllüb. "Azərbaycanım mənim" (2000), "Özümlə bir ətək daş gəzdirirəm" (2003) kitablarının müəllfididir. 2003-cü ildən Azərbaycan Yaziçılar Birliyinin üzvüdür.*

## DƏRD

Saxlatman qapıda, yol verin gəlsin,  
Mənə həsrət-həsrət baxan dərdimi.  
Yesir taleyimdən üstün tuturam,  
O ağa dərdimi, o xan dərdimi.

Elə yaz gəlsə də, qış çıxmır daha,  
Dünyanın işindən baş çıxmır daha,  
Gözümü sıxanda yaş çıxmır daha,  
Ağlasam, mən gərək sıxam dərdimi.

Sən də unut məni, ay boyu bəstə,  
Bu dünya mənimlə durubdu qəsdə,  
Özüm böyütmüşəm dizimin üstə,  
Sonradan ciynimə çıxan dərdimi.

Dünyanın kədəri, dərdi tam mənim,  
O misqal özgənin, bu batman mənim,  
Sən Allah dərdimi dağıtman mənim-  
Məcburam təzədən yığam dərdimi.

## ZÜLFÜNƏ SARI (Təcnis)

Gül yanağı qələmləmi çekilmiş,  
Yanağı nə bəyaz, zülfü nə sarı?  
Harda olsam, hara düşsə güzarım,  
Könlüm hey meyl edər zülfünə sarı.

Sevdamızda gerçəkmisən, almışan,  
Gül yanaqla lalədən də almışan?  
Rəngi, ruhu günəşdənmi almışan,  
Ondanmı düşübdü zülfünə sarı?

Bağışla bir əhdə, bir anda məni,  
Sevməyə öyrətdin bir anda məni,  
Buraxma yanından bir an da məni,  
Məni kəmənd ilə zülfünə sarı.

### **DƏYMƏDİM XƏTRİNƏ**

Sifəti tanışdı, üzü tanışdı,  
Bu qız zəmanənin öz uşağıdı.  
Məni görən gündən yalan danışdı,  
Dedi inanacaq, söz uşağıdı.

Üzdü işvə məni, üzdü naz məni,  
Bu yollarda az gözlətdir, az məni,  
Dedi kənddən gəlib, anlamaz məni-  
Dərə uşağıdı, düz uşağıdı.

Düşündü, atmağa nə var ki, bunu,  
Özgəyə satmağa nə var ki, bunu.  
Dedi aldatmağa nə var ki, bunu-  
Əyri zəmanənin düz uşağıdı.

Bitib yollarında qala bilərdim,  
Yarı öz günümə sala bilərdim,  
Mən ondan intiqam ala bilərdim,  
Dəymədim xərinə - qız uşağıdı.

### **BU DƏRD ANAMI AĞLATDI**

Çekdiyim ağrı-acılar  
Dörd-bir yanımı ağlatdı.  
Təkcə gözümü deyil ki,  
Bütöv canımı ağlatdı.

Ömür yoluna çıxandan,  
Yapışdı köhnə çuxamdan,  
Bir an qopmadı yaxamdan,  
Hər bir anımı ağlatdı.

Nə bu dərdə üstün gəldim,  
Nə yaşadım, nə də oldum,  
Anam ağlayanda bildim-  
Bu dərd anamı ağlatdı...

### **DEDİLƏR TOYUN OLACAQ**

Dedilər toyun olacaq,  
Deyib, qırıldılar dizimi.  
Üzünə örپək bağlama,  
Günah örtəcək üzünü.

Əl çəkmədin inadından,  
Gör gedib kimlərə uydun.  
Özünü dağın başına,  
Qanını qaşığa qoydun.

Aramıza kimlər girdi,  
Bilsəydim qanın içərdim.  
Bəxtimdə ağ gün tapsaydım  
Sənə gəlinlik biçərdim.

Başladığım bu oyuna,  
Hələ nöqtə qoymayacam.  
Məni də çağır toyuna,  
Gəlib bir az oynayacam.

Əlindən tuta bilmərəm,  
Kənardan, gendən oynayım.  
Nazınla çox oynamışam,  
Bir az da sənnən oynayım...

## **ALLAHA ŞÜKÜR**

İlahi, bu ömrə, günə,  
Nə vermisən ona şükür.  
Gəlib-gedən bu nəfəsə,  
Bu quruca cana şükür.

Yoruldum nadan içində,  
Olmuşam edam içində,  
Bir belə adam içində  
Bir nəfər insana şükür.

Şükür sözün yazan ələ,  
Şükür sözün deyən dilə,  
Gördüyüm ilkə, əvvələ,  
Görəcəyim sona şükür.



## Elşən ƏZİM

*Əzimov Elşən Baxşeyiş oğlu 1975-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. 2002-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. İlk şerisi 1998-ci ildə "Sədu" qəzetində dərc olunub. Sonralar "Ədəbiyyat", "525-ci qəzet", "Ədalət", "Zaman", "Yeni Azərbaycan", "Şəhifələr" qəzetlərində və "Azərbaycan" jurnalında şerləri çap olunub. 2003-cü ildən Azərbaycan Yaziçilər Birliyinin üzvüdür. "Könlümə yağan yağış" (Bakı, "Şur"-2000) adlı şerlər kitabının müəllifi, "Sovqat" uşaq qəzetinin baş redaktorudur.*



## **QIFIL**

*Rüstəm Kamala*

Bizimlə bir dəstə açar gəlibdi,  
məhlənin açarı, evin açarı.  
Kefim qıffanıb üzümdə mənim,  
qalıb evimizdə kefin açarı.

İnadım əyilib, vüqarım sıñıb,  
o da qalaq-qalaq il altındadı.  
Bilirəm, qapımız o vaxtdan yanıb,  
qıfil bir kalafa kül altındadı.

O qıfil dil açar günün birində,  
sükutun içində çürüyür, itir.  
Onun torpaq dolmuş açar yerində,  
hər bahar bir həsrətçiçəyi bitir.

Qapılar görmüşəm, o vaxtdan bəri  
bu dərdin işığı içəri düşmür.  
İndi mən neyləyim, ayrı qapıya  
bizim qapımızın açarı düşmür!

Hayana üz tutdum, qıfil göyərdi,  
ümid qıfillidir, arzu qıflı.  
bərəkət qıflı, ruzi qıflı,  
bu tale, bu qismət, yazı qıflı.

Tətiyi qıflı silahımızın,  
tətiyi çəkəsi əlim qıflı,  
“Susuram, başımı saxlamaq üçün”,  
ağzım qıfillıdır, dilim qıflı.

Çasdımı, tərk etdi oba yurdunu,  
dərdi köç üstünə aşırıb gəldik?  
Bizdə ürəyə bax, baba yurdunu  
bir paslı qıfla tapşırıb gəldik.

Çaylar qayalardan asılı qaldı,  
bulaqlar ağladı, kiridi orda.  
Bu boyda həsrətin, bu boyda dərdin  
açarı burdadı, qıflı orda.

### **ALLAH, BU DÜNYAYA ŞAIR GÖNDƏRMƏ**

Bir bəndə gözündə görmürsən axı,  
Dağılan könlümü hörmürsən axı,  
O bəxt dediyimi vermirsen axı,  
Allah, bu dünyaya şair göndərmə.

Dərdi bolhaboldu, çarəsi yoxdur,  
Dərmanı təpişən yarası yoxdur,  
Dünyanın şairlə arası yoxdur,  
Allah, bu dünyaya şair göndərmə.

O əliqabarlı fağırı göndər,  
O pulu özündən ağırı göndər,  
Nakişi, nadürüst, ağuru göndər,  
Allah, bu dünyaya şair göndərmə.

İnamlar, imanlar qırılır indi,  
Şairə dəlilər vurulur indi,  
Gözəllər şöhrətə sarılır indi,  
Allah, bu dünyaya şair göndərmə.

Nadana əyilir ehtiyacından,  
Bir əyri yol tapır, ölmür acıdan,  
Ta sayıb asmırlar dar ağacından,  
Allah, bu dünyaya şair göndərmə.

İlan quyruğu var, ümid ucu yox,  
Bir söz təşnəsi yox, şer acı yox,  
Dünyanın duyğuya ehtiyacı yox,  
Allah, bu dünyaya şair göndərmə.

Hələ vaxtı deyil, qınında saxla,  
Bəlkə lazım oldu sonunda, saxla,  
Elə xoşun gəlir, yanında saxla,  
Allah, bu dünyaya şair göndərmə.

### **SƏRNİŞİN QATARI**

Məni hansı səmtə apardı ömrüm,  
Həsirtək yoluma sərdi günləri?  
Bir haylı-haraylı qatardı ömrüm,  
Çox olub sevdalı sərnişinləri.

Eşqin yolcuları çıxdı qarşıma,  
Hərəsi bir ürək ağrısı oldu.  
Tələsib çatdırıdım mənzil başına,  
Orda qarşilanın ayrısı oldu.

Taleyim uşaqtək ərk etdi mənə,  
Könlüm incimədi, gileylənmədi.  
Hərə bir vağzalda tərk etdi məni,  
Çönüb arxamca da əl eyləmədi.

Mən elə yollarda yaşayacağam,  
Çəkməsəm bu tale yükünü, olmur.  
Mən elə sərnişin daşıyacağam,  
Qatarın ömürlük sakını olmur.

## ƏYALƏT ŞAIRLƏRİ

Qayanın quşqonmaz yerində,  
daş çalasında,  
bir ovuc torpaq var,  
bir qom çıçək bitirib.  
Görəni yoxdur,  
dərəni yoxdur.  
Öz kökünün üstündə  
solur, quruyur.  
Quruyur və sonra da  
gedənin arxasında  
ağlayan uşaq kimi  
tutur bir əsim yelin  
qırçınlı ətəyindən  
oda düşməyə gedir,  
bir az aşağılara  
yada düşməyə gedir.

## MƏN NIYƏ BELƏYƏM

Tanımayan elə bilir,  
Xoş üzlü mələyəm, Allah.  
Kimlərinsə nəzərində  
Yalanam, kələyəm, Allah,  
Mən niyə beləyəm, Allah?!

Qəlbin səsi öz səsimdi,  
Sevgi mənim həvəsimdi,  
Həvəsim də bir əsimdi,  
Tez yatan küləyəm, Allah,  
Mən niyə beləyəm, Allah?!

Donan buzam, köz içində,  
Yanan közəm söz içində,  
Gizlənmişəm öz içimdə,  
Özümə bələyəm, Allah,  
Mən niyə beləyəm, Allah?!

Eşqim də küsübdü məndən,  
Əlini üzübdü məndən,  
Dünya da bezibdi məndən,  
Belində şələyəm, Allah,  
Mən niyə beləyəm, Allah?!

Gah yerinəm, gah göyünəm,  
Dolanıram kipriyi nəm.  
Ağlım üçün ərköyünməm,  
Hissimə köləyəm, Allah,  
Mən niyə beləyəm, Allah?!

### **UNUTMAQ ASAN DEYİL**

Demirəm könlümün sonu, ilkisən,  
Bilməcə dünyada acı bilgisən.  
Gedirəm, bu başdan onu bil ki, sən,  
Məni də unutmaq asan iş deyil.

Sənsiz çiçəklər də yetimdi, quzum,  
Bacar xəyalımdan it indi, quzum,  
Səni də unutmaq çətindi, quzum,  
Məni də unutmaq asan iş deyil.

Tüstüsüz ocağam, odam deyirəm,  
Hər isti ürəyə odam deyirəm,  
Mən də elə-belə adam deyiləm,  
Məni də unutmaq asan iş deyil.

Yaylaqlar izimi yaşadacaqdı,  
Bulaqlar gözümü yaşadacaqdı,  
Dodaqlar sözümü yaşadacaqdı,  
Məni də unutmaq asan iş deyil.

Ürəyim özündən küsülü qalar,  
Gözündə gözümün hasili qalar,  
Başının üstündə bürçə dönərəm,  
Bəxtin ulduzlardan asılı qalar,  
Məni də unutmaq asan iş deyil.

Görüş yerlərimiz küləyə qaldı,  
Küləklər mələyə-mələyə qaldı.  
Bu taleyi yozmaq fələyə qaldı,  
Bu tale şamanlar yozan iş deyil,  
Məni də unutmaq asan iş deyil.

### **MƏHƏMMƏD HADİYƏ MUŞTULUQ, YAXUD SATIRAM ŞERLƏRİMİ**

Dünyanın dar vaxtında,  
Könlün qübar vaxtında,  
Eşqin, təbin, həvəsin  
hələ bahar vaxtında,-  
satıram şerlərimi.

Haldan-hala dəyişdim,  
yolu yola dəyişdim,  
şer qoşduğum qızlar,  
məni pula dəyişdi,  
satıram şerlərimi.

Məndən qalanım budur,  
doğrum, yalanım budur,  
Bu bazar dünyasında  
bu dünya bazarında  
vallah olanım budur.

“Ay müştəri, gəl bəri”,  
haylı-haraylısı var,  
qoşma, gəraylısı var,  
bir sevgi məktubuyçün  
valah gərəklisi var.

Düzü düz qiymətinə,  
sözü söz qiymətinə,  
qazanc, xeyir güdmürəm,  
elə öz qiymətinə  
satıram şerlərimi.

Korşalan balta kimi,  
etdiyim xəta kimi,  
övlada baxammayan  
əlacsız ata kimi  
Satıram şerlərimi.

Kisəsi dolanlara,  
tuzlara, kalanlara,  
Tək şerdən savayı  
hər şeyi olanlara  
satıram şerlərimi.

## Nadir MƏMMƏDLİ

*Nadir Ədil oğlu Məmmədli 1962-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub. 1969-cu ildə Zar kənd orta məktəbində birinci sinfə gedib və 1979-cu ildə həmin məktəbi bitirib. Hərbi xidmət illərindən sonra Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ali təhsil alıb. Pedaqoji fəaliyyətlə məşğıl olan Nadir Məmmədli özünəməxsus yaradıcılıq üslubu ilə Kəlbəcər ədəbi mühitində qeyri-ənənəvi formali şerlər müəllifi kimi seçilir. Şerləri bir sırada mətbuat orqanlarında və ədəbi almanaxlarda çap olunub. Bu yaxınlarda isə ilk kitabı işıq üzü görüb.*



### **GƏLDİM**

Üfüqnən gözüm görüşdü-  
Dağlar üstümə yürüşdü.  
Arxamca ruhlar gülüşdü...  
Bilmirəm nə umub gəldim.

Tapdanmış arzular gördüm,  
Pozulmuş yazılar gördüm,  
Bağrıqan quzular gördüm-  
Gözlərimi yumub gəldim.

Yer sərgərdan, göy fağırdı,  
Tutqun-tutqun ay baxırdı,  
Buluddan qanım yağırkı-  
Qanımda yuyunub gəldim.

### **YURDSUZ YURDDAŞIMA**

Söymə baxtin verdiyini,  
Zaman açar hər düyüni.  
Bir yuxu bil gördüyüni,  
Göylərə danış, qurtarsın.

Daşlar olmaz yuxusundan,  
Quşlar qalmaz oxusundan.  
Əl çək Tanrı yaxasından,  
Dərdinə alış, qurtarsın.

Adəmdən əzəldi dünya,  
Yoruldu, üzüldü dünya.  
Baxanda gözəldi dünya,  
Göz yum, alış qurtarsın.

Pisliyinə alışmirsan,  
Yaxşısına qarışmirsan,  
Ömrünlə ki barışmirsan,  
Ölümnən barış, qurtarsın.

## DEMİRDİN SƏBR EYLƏ

Səbr elədik, mağıl olduq,  
Guya dağdan ağır olduq.  
Axırda lap fağır olduq-  
Dünya fağır yeri deyil.

Qəm sızlayır köçümüzdə,  
Çərləmişik içimizdə,  
Çox danışdıq gücümüzden,  
Bəsdi, nağıl yeri deyil.

Qarı düşməndən beşbetər,  
Qardaşım var, mənə yetər.  
Eybi çoxdu? Torpaq örtər -  
Həya-abır yeri deyil.

## VERMƏZ

Yağıya meydan verdik,  
Dağ verdik, aran verdik,  
Üstəlik, çoban verdik -  
Şah bu baratı verməz.

Müxənnətdə min al var,  
Başında qeylü-qal var,  
Yalvar, Koroğlu, yalvar -  
Həmzə Qıratı verməz.

Haqq gəzmə əldə çıraq -  
Yer qatıldı, göy iraq.  
Bir məcazdı - haqq, nahaq -  
Kimsə isbatı verməz.



## **Mehdixan KƏLBƏCƏRLİ**

*Mehdixan Həmid oğlu İbrahimov 1940-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub. O, doğulduğu kənddə yeddillik, sonra isə Kəlbəcər şəhər orta məktəbini bitirimişdir.*

*Mehdixan Kəlbəcərli 1965-ci ildə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirdikdən sonra, 1993-cü ilin aprel ayınınadək, yəni Kəlbəcər və onun kəndləri Ermənistan tərəfindən işğal olunana qədər müəllim işləmişdir.*

*Kəlbəcərin işğalı zamanı 43 gün mühasidə rədə qalan şairin xeyli əlyazmaları, daha doğrusu, 1993-cü ilə qədər qələmə aldıqları yağı tapdağında qalmışdır.*

*O, beş şer kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.*

## **ANA ƏLLƏRİ**

Üzümə söykənə anamın üzü,  
Gəzə kürəyimdə ana əlləri.  
Ola bazubəndim, ola qolbağım,  
Dura biləyimdə ana əlləri.

Yadımdadı, necə süfrə açardı,  
Gülərdi, gözümüzdən kədər qaçardı.  
Min dadlı xörəyin ətrin saçardı,  
Yavan çörəyində ana əlləri.

Mehdixan, dərdim pünhandır, pünhan,  
Nə alimlər yanar, nə də ki, loğman.  
Ancaq biləyimdən yapışsa bir an,  
Tapar ürəyində ana əlləri.

## **BUNDAN ARTIQ**

O yaradıb, nur çıləyib üstümə,  
Təmənnasız işiq verib gözümə,  
Taqət verib qollarıma, dizimə,  
Bundan artıq nə istəyim Xudadan?!

Ayaq verib, ayaq üstə durmağa,  
Əl veribdi yaratmağa, qurmağa.  
Dil veribdi əhvalları sormağa,  
Bundan artıq nə istəyim Xudadan?!

Haqq kəssin haqqı danan insanı,  
O kəslərin yəqin yoxdur imanı...  
Bizdən ötrü yaradıbdı dünyani,  
Bundan artıq nə istəyim Xudadan?!

Könlün nə istəyir, bu həyatda var,  
Atalar deyiblər: “Axtaran tapar!”  
O bizi yaradıb faili-muxtar,  
Bundan artıq nə istəyim Xudadan?!

Bu işə təəccüb edirəm, düzü,  
Çoxunun nə üçün doymayırları?!

Xəlifə yaradıb Yaradan bizi,  
Bundan artıq nə istəyim Xudadan?!

Vücudda damlanı gətirib cana,  
Kamil varlıq kimi salıb cahana.  
Bütün gözəlliyi verib insana,  
Bundan artıq nə istəyim Xudadan?!

Mehdixanam, sevdim çölü-çəməni,  
Sevdim millətimi, sevdim Vətəni!  
Müqəddəs ilhamla yaşadər məni,  
Bundan artıq nə istəyim Xudadan?!

### **BİGANƏ QALMA**

Neçə ki dünyada görən gözün var,  
Camal sahibinə biganə qalma.  
Yoxla əqidəsin, yoxla amalın,  
Amal sahibinə biganə qalma.

Əzəldən dünyada olsan da qonaq,  
Qonaq saxlayana yaxşı-yaxşı bax.  
Gördüyün nə varsa, onundur ancaq,  
Cəlal sahibinə biganə qalma.

Görsən biri yanır pərvanələr tək,  
Deyinir, danışır divanələr tək,  
Kənardə dayanma, biganələr tək,  
Bu hal sahibinə biganə qalma.

Görsən düşüncəli, görsən xeyalli,  
Görsən odda yanın pərvanə hallı,  
Görsən Mehdixanı dərdli, məlallı,  
Məlal sahibinə biganə qalma.  
Biganə qalma...

## VƏTƏNDİR

Özgə bir ad istəmirəm dünyadan,  
Adım-sanım, şan-şöhrətim Vətəndir!  
Vətən olub ilhamımın mayası,  
Odum, közüm, məhəbbətim Vətəndir!

Vətənsizi yandırarlar-yaxarlar,  
Qərib deyib, yurdun başa qaxarlar,  
Vətənsizə həqarətlə baxarlar,  
Ləyaqətim, şərafətim Vətəndir!

Tale məni tullasa da çox oda,  
Yanmamışam, sıginmışam bir ada...  
Mən çoxundan arxaliyam dünyada-  
Əzəmətim, dəyanətim Vətəndir!

Vətən-şərəf, vətən-şöhrət, vətən-şan,  
Vətənidən aralanma heç zaman!  
Mehdixanam, haçan getsəm dünyadan,  
Mənim sizə əmanətim Vətəndir!

## ANCAQ

Namərdə dost deyib, aldanan zaman,  
Gözümdən küsmüşəm, gözümdən ancaq!  
Gecə də, gunduz də məni yandıran,  
Közümdən küsmüşəm, közümdən ancaq!

Həmişə bir təbdə olmayırla insan,  
Çox yerdə güc gəlir insana şeytan.  
Sözüm üreklerə toxunan zaman  
Sözümdən küsmüşəm, sözümdənancaq!

Mehdixanam, coşub-daşsam da hərdən,  
Haqdan, ədalətdən keçməmişəm mən.  
Həqiqi dostlarım küsəndə məndən,  
Özümdən küsmüşəm, özümdənancaq!

### **QƏRİBDİ**

Çapılıb, talanıb, qiymətdən düşüb,  
Dövlətim qəribdi, varım qəribdi.  
Çör-çöpün istisi isitmır məni,  
Ocağım qəribdi, qorum qəribdi.

Zamanım sərt oldu, dövranım qatı,  
Yan-yana düzüldü qəlbimin çatı.  
Çoxuna xoş gəlmir süfrəmin dadi,  
Nemətim qəribdi, barım qəribdi.

Sınıb aşıqları, azalıb simi,  
Günahkar bilinmir, qınayım kimi?!  
Ötmür öz yurdumda ötdüyü kimi,  
Kamanım qəribdi, tarım qəribdi.

Fələyim mənimlə məzələnibdi,  
Ağ tüklər başıma tez ələnibdi.  
Qohumlar, qonşular təzələnibdi,  
Namusum qəribdi, arım qəribdi.

Dərd məni əbədi bir hədəf seçib,  
Qəlbimin qanını içdikcə içib,  
Bir də görərsiniz, iş-işdən keçib:  
Məzarım qəribdi, gorum qəribdi...

## **YOLA SAL MƏNİ**

Anam dağlar, can şirindi, bağışla,  
Bir dəstə gül bağla, yola sal məni.  
Bilirəm, mənimlə gedən deyilsən,  
Bir doyunca ağla, yola sal məni.

Saf idin, pak idin əməllərinlə,  
Niyə vidalaşdırın bəs ellərinlə?!  
Könül kitabımı öz əllərinlə  
Gəl özün varaqla, yola sal məni.

Hələ ki, gözləri tutubdu şöhrət,  
Bir gün yuxusundan oyanar millət.  
Götür bu şerimi qoynunda gizlət,  
Bir yadigar saxla, yola sal məni.

Dayan dərd öündə pəhləvan kimi,  
Əyilmə, bükülmə qəlbi qan kimi.  
Sən də bu dünyada Mehdíxan kimi,  
Bir haqqa bel bağla, yola sal məni.





## **İdris VERDİYEV**

*Hacı İdris Verdiyev 1928-ci ildə Kəlbəcərdə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş API) coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş ali kateqoriyalı coğrafiya müəllimidir. Uşaqlıq və gənclik illərindən şərə, saza-sözə maraqlı onu şair edib. Azərbaycan Yazarlar Birliyinin üzvü, beş kitab müəllifidir.*

*"Kəlbəcər həsrəti", "Dağ havası", "Taxilmamış mayor paqonu", "Kəlbəcərin ulim ziyalıları" və "Məşədi Cəmil" adlı kitabları nəşr olunmuşdur.*

## KƏLBƏCƏRDƏDİ

Hardan axtarardin, ordan tapardin,  
Soruşsan min soraq Kəlbəcərdədi.  
Murov, Keyti, Alagöllər, Sarıyer,  
Taxtadüz, Yüzbulaq Kəlbəcərdədi.

Tamaşadı hər gədiyi, hər yalı,  
Dolaylara duman gəlib dağılı,  
Təbiəti “Min bir gecə” nağılı,  
Yazsan varaq-varaq, Kəlbəcərdədi.

Ora peşman gələn qəlbi çağ gedər,  
Xoş niyyətnən gələn üzüağ gedər.  
Möcüzə var: xəstə gələn sağ gedər,  
Min şəfali qaynaq Kəlbəcərdədi.

Ənvərin, Məmmədin sözləri dərman,  
Bəhmən, Ayrım Əhməd, Qara, Mehdíxan,  
Şair Qəmkeş, Aşıq Şəmşir, Ağdaban,  
Ağır el, gur oymaq Kəlbəcərdədi.

Ömrünü illerdən-illərə verən,  
Sözünü dillerdən-dillərə verən,  
İdrisi böyüdüb ellərə verən  
O müqəddəs torpaq Kəlbəcərdədi.

## APARMAYIB

İnsan oğlu özüynən dar məzara  
Dövlət aparmayıb, mal aparmayıb.  
Xəzinə sahibi kəfəndən başqa,  
Qızıl aparmayıb, pul aparmayıb.

Aqillər sözünə haqdı demişlər,  
Peşman olar nahaq sözdən küsənlər.  
Sağlığında qonşu yolu kəsənlər,  
Öləndə bir qarış yol aparmayıb.

Ömür başa yetib, zaman keçəndə,  
Vədə çatib, əcəl meyi içəndə,  
Yüz min qulu olan şahlar köçəndə,  
Özüynən bir nəfər qul aparmayıb.

Xalqını sevəni, elbir olanı,  
Vəfali dostlarla əlbir olanı,  
Qohumnan, qonşuynan dilbir olanı,  
Tufan tərpətməyib, sel aparmayıb.

İdris, kaş olaydı belə bir qanun:  
“Hamı düşünəydi həyatın sonun”.  
Kim bilir kimnən çox ömürü onun,  
Heç kim bu hikmətə əl aparmayıb.

### **GƏTİRMƏMİŞƏM**

Aman əcəl, yalvarıram, möhlət ver,  
Sinəm üstə az dağ gətirməmişəm.  
İllər boyu yazıb-yaratdığımdan,  
Özümnən bir varaq gətirməmişəm.

Özün dağdan atıb həlak edəndən,  
Cəsədin çöllərdə qurd-quş didəndən,  
Əsir düşənlərdən, girov gedəndən  
Birindən bir soraq gətirməmişəm.

İdrisin talehi düşdü dərinə,  
Şərik olan yoxdu dərdi-sərinə.  
Başımın altına balış yerinə  
Kəlbəcərdən torpaq gətirməmişəm.

### **QƏMKEŞİN**

*Qardaşım Allahverdinin məzari üstündə*

Doğma yurddan uzaq, eldən aralı,  
Qəfil susdu telli sazi Qəmkeşin.  
Neçə toy evində yarımcıq qaldı  
Dastanı, söhbəti, sözü Qəmkeşin.

Əsdi talehinə bir acı külək,  
Söndü ürəyində min arzu, dilək.  
Bürdü qəbrini qərənfil, çiçək,  
Qara gəldi bahar-yazı Qəmkeşin.

Qəbristanda kimlər “yatıbdı”-dedi,  
Loğmanlar, təbiblər yatıbdı,-dedi.  
Şair Nizamilər yatıbdı,-dedi,  
İndi yatır burda özü Qəmkeşin.

### **ÜSTÜNDƏN**

Tufan oldu, bizim dağlar,  
Perik düşdü el üstündən.  
Yol bağlandı gədiklərdən,  
Kəsildi get-gəl üstündən.

Yaylaqları gəzən yoxdur,  
Çəmənləri əzən yoxdur.  
Neçə ildi üzən yoxdur  
Lalə, nərgiz, gül üstündən.

Yurd-yuvamız viran oldu,  
Var-yoxumuz talan oldu,  
Bağlarımız xəzan oldu,  
Əsdi qara yel üstündən.

Dağdan ağır dərdimə bax,  
İdris qərib, Vətən dustaq,  
Unudulmaz belə bir dağ –  
Keçsə də yüz il üstündən.



## Əbülfət SARIOĞLU

1955-ci ildə Kəlbəcər rayonunun Çərəkdar kəndində anadan olub. Orta məktəbi Qılınclı kəndində bitirib. 1972-76-ci illərdə Xankəndi Pedaqoji İnstитutunda ali təhsil alıb. İxtisasca riyaziyyat müəllimidir. 1976-93-cü illərdə Çərəkdar kənd orta məktəbində müəllim işləyib. 1993-cü ildən - məcburi köçküñ düşəndən Samux rayonunda məskunlaşır. Şerləri «Vaqif çeşməsi», «Gənca-qala qapısı» ulmanaxlarında dərc olunub. İlk şerlər kitabı - «Üzü dağlara sarı» 1998-ci ildə çap olunub. 2004-cü ildə «Əməkdar müəllim» fəxri adına layiq görüllüib.



## GƏLƏR

Bu dünyanın qucağına  
Hərə bir cür ova gələr.  
Kimi vurar, kimi tutar,  
Kimi qova-qova gələr.

Həyat sonsuz, ömür gödək,  
Sonu kəfən, ilki bələk,  
Öldüyümüz günü bilsək,  
Başımıza hava gələr.

Əsiriyik vaxt-vədənin,  
Borclusuyuq bir bədənin,  
Xeyirə qənşər gedənin  
Uğuruna dəvə gələr.

Adam varmı ah etməmiş,  
Ömründə günah etməmiş?  
Hələ “bismillah” etməmiş,  
Dilimizə “tova” gələr.

Tarixə bax, çoxəsrlilik,  
Kimə qalib cahangirlilik?  
Harda yoxsa ağızbırılık,  
O torpağa dava gələr.

Yaman artıb pula qaçan,  
Saqqız satıb, bazar açan,  
Allah baba, görən haçan  
Qılincımız qova gələr?!

*Oktyabr, 1995*

## TƏRƏF

Hamı qaçı var dalınca,  
Mən qaçıram dərdə tərəf.  
Harda varsa azar-bezar,  
Hücum çəkir mərdə tərəf.

Nədən yapıb Tanrı bizi?  
Bilən yoxdu sırrimizi.  
Səhər açıb sürüümüzü  
Ötürürük qurda tərəf.

Günbatandan günüm düşə,  
Dərələrə ünüm düşə,  
Keşkə bir də yönüm düşə,  
Doğulduğum yurda tərəf.

Əbülfətəm, yolum bağlı,  
Ürəyim qan, sinəm dağlı.  
Yaxın getmə, atam oğlu,  
Mən uduzan nərdə tərəf.

## VURA-VURA

Hayana gedirik biz bu sürətlə,  
Yağış döyə-döyə, toz vura-vura?  
Uymuşuq zülmətə, yarasa kimi,  
İşiq gələn yerə paz vura-vura.

Görən lağ eliyir yaşmağımıza,  
Qayışları qopmuş başmağımıza.  
Geyirik birtəhər ayağımıza,  
Köhnə qaloşlara maz vura-vura.

Sayımız çoxsa da, sayılmamışıq,  
Min ətir saçsaq da, duyulmamışıq.  
Hələ ki, qəflətdən ayılmamışıq,  
Xalq qazan doldurur qaz vura-vura.

“Bağı-behişt” sandıq yad ölkəsini,  
Dost bildik düşmənin ən yekəsini.  
Yetimin-yesirin son tikəsini,  
Qapırıq əlindən üz vura-vura.

Yarınmalı yerdə quyruq taxırıq,  
Təmiz adamlara qara yaxırıq.  
Gündə bir yazığın evin yixırıq,  
Qımışa-qımışa, göz vura-vura.

Zorxana eylədik bazarımızı,  
Külliyyə çevirdik gülzarımızı,  
Qocaldıq gülçöhrə qızlarımızı,  
Rus arvadlarıla caz vura-vura.

Özümüzə hürür qapı tulamız,  
Sözümüzə baxmir doğma balamız.  
Başı əmmaməli seyid-mollamız  
Dəllallıq eyləyir “yüz” vura-vura.

## MƏNİ

Yurdumdan-yuvamdan didərgin saldı  
Özündən müstəbeh, razılar məni.  
Qovladı cənnətdən gedər-gəlməzə  
Arxamca hürüşən tazilar məni.

Həsrət içərimdə fəryad qoparır,  
Dərdlər üreyimi söküb aparır,  
Uşaqlıq çağımı çəkib aparır,  
Çəməndə otlayan quzular məni.

Gözləyir yolumu vəfali dağlar,  
Kövrək xatirələr dil açıb ağlar,  
Vüsalın eşqiyə təzə-tər saxlar,  
Müqəddəs duyğular, arzular məni.

Əbülfət hələ çox köç eyləyəcək,  
Qaçqınlıq ömrümü heç eyləyəcək,  
Görən hansı yanda puç eyləyəcək  
Alníma yazılan yazılar məni?

## YAŞAYIR

Odlu silah çıxan gündən Koroğlu  
Qılıncını qoyub qına, yaşayır.  
Keçəl Həmzə süvar olub Qırata,  
Papağını əyib yana, yaşayır.

Ömür ötüb, qırxı yola vermişəm,  
Sinəmi çox tufanlara gərmişəm.  
Əri ölmüş neçə gəlin görmüşəm  
Barmağına yaxıb xına, yaşayır.

Bu dünyanın qarış-quruş işi var,  
Hələ öndə neçə qarlı qışı var,  
Papaq altda daldalanın kişi var,  
Arvadının hesabına yaşayır.

Nədən belə qıt yaranıb mərifət?  
Bir nadanda cəmlənibdi min sifət.  
Dözə-dözə başıqallı Əbülfət  
Bu dünyanın əzabına, yaşayır.

## **ÇIXMAYIB**

Sırsıra bağlayıb dərd ürəklərdə,  
Hələ ki, dünyanın qışı çıxmayıb.  
Fələyin qurduğu min bir oyundan  
Bir insan oğlunun başı çıxmayıb.

Səxalı məndlərdən əta görmüşəm,  
İgidin başında xəta görmüşəm,  
Elə daşürəkli ata görmüşəm  
Oğul matəmində yaşı çıxmayıb.

Məsəl var, buraxmaz kor tutduğundan,  
Quduran qanqusar, qan uddığundan.  
Qurd əl götürərmi öz qurdluğundan,  
Nə qədər ki, təməh dişi çıxmayıb?

Kim ki öz qarnını, cibini güdər,  
Eləsindən elin zəhləsi gedər.  
Əbülfət, Adəmdən Hatəmə qədər  
Şeytan tayfasından kişi çıxmayıb.

## **ADAM VAR**

Adam var, yaşayır büllur sarayda,  
Adam var, bir cindrə dəyəsi yoxdur.  
Adam var, qapıda dördayaqlısı,  
Bir axsaq toğlusu, düyəsi yoxdur.

Adam var, soğantək göz sulandırır,  
Adam var, dəhnədən su bulandırır,  
Adam var, variynan el dolandırır,  
Adam var, kol kimi sayəsi yoxdur.

Adam var, ortada quyruq bulayır,  
Adam var, qudurub adam dalayır,  
Adam var, obanı çapıb-talayır,  
Yaramaz oğlunun yiyesi yoxdur.

Adam var, layiqi çatmir heç nəyə,  
Adam var, öyrəşib umub-küsməyə,  
Adam var, Əbülfət, toyuq kəsməyə,  
Cibində bir sapsız tiyəsi yoxdur.

## KƏNDİMİN

Sevdası başımdan çəkilən deyil,  
Dərdi ürəyimdə quyu kəndimin.  
Həsrətlə yollara ha boyanıram,  
Görünmür gözünmə boyu kəndimin.

Obası dağılıb, eli qovulub,  
Torpağı əriyib, daşı ovulub,  
Şer çəmənimin gülü sovulub,  
Axmir ürəyimə suyu kəndimin.

Hicrindən mələyən bir quzuyam mən,  
Lal gecələrinin ulduzuyam mən,  
Dadına, tamına tamarziyam mən,  
Kəsilib sovqatı, payı kəndimin.

Qartaltək zirvədə kövlən edərdim,  
Atıldım qürbətə, dağ oldu dərdim.  
Çox məclislər gördüm, yiğnaqlar gördüm,  
Gözəldir nişanı, toyu kəndimin.

*Sentyabr 1995.*



## **Zərraf TƏHMƏZOĞLU**

*Zərraf Təhməz oğlu Şirinov 1962-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1989-cu ildə fərqlənmə diplomu ilə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstитutunu, 1991-ci ildə isə kliniki-ordinaturunu bitirib. Tibb elmləri doktoru Z. Təhməzoglu cərrahiyyənin aktual problemlərinə həsr olunmuş 40-dan çox (çap edilmiş) elmi məqalənin və metodiki vəsaitlərin müəllifidir.*

*Hazırda M. Topçubaşov adına Elmi-Tədqiqat Klinik Təbabət İnstitutu cərrahi qastroenterologiya şöbəsində böyük elmi işçi işçisi vəzifəsində çalışır.*

*Şer yazımağa, digər həmyerliləri kimi, o da çox erkən başlayıb. 2000-ci ildə "Vətəndə qəriblik" adlı şerlər kitabı çapdan buraxılıb.*

## VƏTƏNDƏ QƏRİBLİK

Azərbaycan adlı bir məmləkətin  
Soran varmı, harası var, harası!  
Səsimizə səs verməyir, nədəndir,  
Parçalanmış millətimin parası?!

Dostlar, mən nə hayda, sizlər nə hayda,  
“Az-az görünürəm şənlikdə-toyda”,  
Ata-baba yurdum Kəlbəcər boyda-  
Ürəyimin yarası var, yarası.

Zərraf, cismim, ruhum yağıya qəniim,  
Qəriblik oduna yanır bədənim.  
Dar günümüzdə harayıma yetənim-  
Gözlərimin qarası var, qarası.

## TORPAQSIZ KİŞİ

Yetiş harayıma, Xətai babaım,  
Dağılıb qoyduğun o yurdum-yuvam!  
Gör bir nə adlanır bu elim-obam?  
-Torpaqsız kişi.

Öyrətdilər ələbaxım, sərsəri,  
Çadırda yaşayan - qaçqın, köçəri.  
Bir məclisdə yox sözünün kəsəri,  
-Torpaqsız kişi.

Nə qədər səbr olar, səbir yeri yox,  
Allah, bundan betər cəbr yeri yox,  
Atanın, özünün qəbir yeri yox,  
-Torpaqsız kişi.

Qələbə çalarkən haqqə nadanlıq,  
Sən kimə lazımsan, düşün bir anlıq?  
Ya şəhid olmalı, ya da zindanlıq,  
-Torpaqsız kişi!

Yetər, çadırları gəl cıraq daha,  
Bu haqqı dünyaya hayqıraq daha!  
Tapınaq birliyə, Yurda, Allaha,  
-Torpaqsız kişi.

### **OLSUN**

Həyatda çox arzum, çox istəyim var,  
Anam tək halıma yananim olsun.  
Bir zaman düşəndə dara, çətinə,  
Bircə düşünənim, ananim olsun.

Qanım coşqun olsun əsən küləkdən,  
Zövq alım təzə-tər güldən, çiçəkdən,  
Sevilim ürəkdən, sevim ürəkdən,  
Sevimli, vəfali cananım olsun.

Bir xatirə qalsın ötən keçmişdən,  
Könül ilham alsın belə gedışdən,  
Duyub ürəyimi hər tərpənişdən,  
Məni bir baxışdan qananım olsun.

Bilinsə insanın qədri-qiyəməti,  
Allah da qoruyar bu ülvıyyəti.  
Yaşadım qəlbimdə el məhəbbəti,  
Ləkəsiz, nöqsansız vicdanım olsun.

Zərraf, azad quşam, keçir qəlbimdən:  
Mənimdir bu səma, bu çöl, bu çəmən.  
Qoşa qibləgahım - Anamlı Vətən!  
Onların qurbanı bu canım olsun.

## DƏDƏ ŞƏMŞİR

*Aşıq Şəmşirin məzarı önungə düşüncələr*

Dur, seyrə dal təbiəti,  
Açılıb yaz, Dədə Şəmşir!  
Dağ soyunub ağ kürkünü,  
Geyib atlaz, Dədə Şəmşir!

Güllü çəmən gülür üzə,  
Laləyə bax, dönüb közə,  
Quşlar ötür dağdan-düzə,  
Bir şer yaz, Dədə Şəmşir!

Pənah gətirək ocağa,  
Səsin düşsün düzə, dağa,  
Bülbüllə dodaq-dodağa  
Öt, xoşavaz, Dədə Şəmşir!

Hər kəlmən bir ürəkdədir,  
Burda dağlar min rəngdədir,  
Sən gedəli köynəkdədir,  
Darıxır saz, Dədə Şəmşir!

Ulu dağsan, bir təpəyəm,  
Ətəyinə baş söykəyəm.  
Tut əlimdən, mən körpəyəm,  
Təbimsə az, Dədə Şəmşir!

*1981-ci il may.*

## SEVGİ DUYĞULARI

Mən səndən ayrılib gen düşən gündən,  
Anasız quzu tək mələrəm, gülüm.  
Dərdimlə daşları muma döndərib,  
Ahımla dağları dələrəm, gülüm.

Sən ha xeyalımdan qaçsan da hara,  
Dikilər gözlərim dilsiz yollara,  
Eşitsəm hardasa düşmüssən dara,  
Qıy vurub şahintək gələrəm, gülüm.

Biz birgə yaşasaq xoşbəxtlər kimi,  
Qəlbin dərdi olmaz, ruhun sitəmi.  
Ömür-gün deyilən vaxtı-vədəni  
Səninlə yarıya bölərəm, gülüm.

Bəzən sel olaram; aşib-daşaram,  
Bəzən təbim coşar - qoşqu qoşaram,  
Sənsiz hər anımı sənlə yaşaram,  
Sənlə ağlayaram, gülərəm, gülüm.

Neçə bahar olmuş, neçə qış olmuş,  
Zərrafın gəncliyi köçən quş olmuş,  
Hər ömrə bir sayaq əcəl tuş olmuş,  
Mənsə sənsizlikdən ölərəm, gülüm.

### **BAYATILAR**

Mən aşiq, gülər üz də,  
Eyb olmaz gülərzdə.  
Bilməm qəlbində nə var,  
Üzümə gülər üzdə.

Mən aşiq, yara yeri,  
Ah-naləm yara yeri.  
Özüm eşq əhli oldum,  
Ürəyim yara yeri.

Mən aşiq, bəxti qara,  
Zamanı, vaxtı qara.  
Eşq mülkünün şahiyam,  
Məhəbbət taxtı qara.

Aşiqəm gülə mən də,  
Həvəs var gülə məndə.  
Arını kim görməmiş  
Çəməndə gül əməndə.

Mən aşiq, elə bağlı,  
Sonalar gölə bağlı.  
Hicran dağlı bülbüləm,  
Çəməndə gülə bağlı.

Mən aşiq bu dağları,  
Gəzdim çox bu dağları.  
Həsrət çəksə hansı gül  
Saralar budaqları.

Mən aşiq, yara mail,  
Ürəyim yara mail.  
Eşit naləm, cananım,  
Qövr edir yaram, ayıl!

Mən aşiq, nə çağlıyam,  
Yardan sine dağlıyam.  
Eşq atəsim səngiməz,  
Axı, dağlar oğluyam.

Mən aşiq şiri neylər?  
Kalamın şirin eylər.  
Eşqə bax - məni Fərhad,  
Yarımı Şirin eylər.



## **YUSİF HÜSEYN**

*Yusifov Yusif Hüseyin oğlu 1951-ci ildə Kəlbəcər şəhərində anadan olub. 1975-ci ildə Ç. İldirum adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və telemexanika" fakültəsini bitirib. 1972-ci ildən 1975-ci ilə kimi "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənat", "Yenilik" qəzetlərində, "Azərbaycan təbiəti" jurnalında ara-sıra şerlərini dərc etdirib.*

*1992-ci ildə "Azərnəşr" tərəfindən "Ömrün ətri" adlı ilk şerlər kitabı çap olundub.*

*Qarabuğ hadisələrindən sonra yaradıcılığında uzunmüddətli fasilə olub. 2004-cü ildə "Araz" nəşriyyatı tərəfindən "Bir parça ömür yolu" adlı ikinci kitabı işıq üzü görüb.*

## YAZIĞIM GƏLİR

Vəzifə önungdə fağır olanlar,  
Dili yaltaqlıqdan yağır olanlar,  
Nəfsi tamahından ağır olanlar,  
Sizə bu dünyada yazığım gəlir.

Təmənna hayanda, ürək o yanda,  
Gərək dərk edəsən göz oxuyanda,  
Düzü düz görməyi bacarmayanda  
Gözə bu dünyada yazığım gəlir.

Qızıldan olsa da ulağa palan,  
Məna kəsb eyləməz, yalandı, yalan,  
İşlə eyrilərdən asılı qalan  
Düzə bu dünyada yazığım gəlir.

Əqidəsiz adam hay-küy salanda,  
Yurd daşı kimsəsiz yurda qalanda,  
Mənasız qafiyə şer olanda  
Sözə bu dünyada yazığım gəlir.

Qılınclar paslandı paslı qında ki,  
Günü axşam oldu bu xalqın da ki,  
Ocaq sovulanda kül altındakı  
Közə bu dünyada yazığım gəlir.

Öz qanunları var bu yerin, göyün,  
Tarixə yazılmaz hər toy, hər düyün,  
Var-dövlət hərisi, sonda geydiyin-  
Bezə bu dünyada yazığım gəlir.

## GÖRÜNÜR

Dünya necə bəzənsə də,  
Çox dərdi-səri görünür.  
Dəyişib öz libasını,  
Şeytanlar pəri görünür.

Yordu ömrün yır-yığışı,  
Fərq eyləmir yazı, qışı,  
Alnimizda dərdin xışı,  
Həsrətin vəri görünür.

Kimi dəndi, kimi sərçə,  
Nişangahda bircə-bircə,  
Tamah var ki, göycə, yercə,  
Qılinc kəsəri görünür.

Bu tamahda nə desən var,  
Baş ütən var, cib kəsən var,  
Özgə gözdə çöp gəzən var,  
Gözündə tiri görünür.

Adam var, dəli yerində,  
Adam var, zəli yerində,  
Diri var, ölü yerində,  
Ölü var, diri görünür.

Xatirələr bulandıqca,  
Günüm günə calandıqca,  
Sandıq daşlar bağlandıqca  
Çoxunun yeri görünür.

Qocaldınsa nə bəm, nə zil?!  
Yorur bayır, sıxır mənzil,  
Son ayrılıq, axır mənzil,  
Bir az da bəri görünür.

Kef çəkən çox, ağıl dərdi,  
Yurd ağlayır oğul dərdi,  
Ele-belə deyimlərdi,  
Yusif sərsəri görünür.

## DÜŞDÜ

“Dərə xəlvət olsa, tülkü bəy olar”,  
Bəylik viranədə bayquşa düşdü.  
Gül-çiçək bahara, bəhrə payızı,  
Şaxta qışa düşdü, qar qışa düşdü.

Kimə nə verdi ki, axan göz yaşı?!  
Günümüz axar su - qəmnən yanaşı.  
Qoruya bilmədik torpağı, daşı,  
Bəxtimiz nə ağır qarğışa düşdü.

Bir zaman açılar bağlanan kitab,  
Nə vaxtsa çəkilər bu haqq, bu hesab,  
Zülmət gecələrim dözülməz əzab,  
Günəşli günümə qarğışa düşdü.

Yusif bir ömürdə gör nələr çəkdi?!  
Dünyanın zülməti yoluna çökdü.  
Bu necə ömürdü, nə görəcəkdi,  
Leysan göz yaşına - yağışa düşdü?!

## BU QATAR

*Məlum Qarabağ müharibəsindən sonra köçkün soydaşlarımızın bir hissəsi tərpənməz qatar vəqonlarında məskunlaşış. Neçə illərdir ki, bu mənzərə gözlərimizin qarşısında qan ağlayır.*

Atam, bu qatarın dərdi böyükdür,  
Əvvəldən-axıra dərddi bu qatar.  
Dədə-baba torpağından didərgin,  
Şəhərdi bu qatar, kənddi bu qatar.

Ümidsiz, gümansız sığınacaqdı.  
Beşikdi, otaqdı, oddu, ocaqdı,  
Elə yerindəmi dayanacaqdı?!  
Çətin ki, tərpənə, getdi bu qatar.

İtən ümidlərin son güman yeri,  
Kədərin, qüssənin əl-aman yeri,  
Müqəssir dayanma, ey zaman, yeri,  
Keçilməz bərədi, səddi bu qatar.

Bir vaxt son qoyular bu dərdə, qəmə,  
Arzular “çin olar”, elim, qəm yemə.  
Tərpənsə, yol açar ümidlərimə,  
Elə bircə himə bənddi bu qatar.

## QARABAĞIM

Bir şəhidəm qolum bağlı,  
Sağım bağlı, solum bağlı,  
“Xan bağlı”na yolum bağlı,  
Bağlı qapım, dərd otağım,-  
Qarabağım.

Ağdam ağlar səsim, ünüm,  
Haqsızlığa bu səs qənim,  
Cəbrayılm duman-çənim,  
Tapdaq olan düzüm, dağım-  
Qarabağım.

Əsir düşmüş bir qalamdı,  
Güllələnmiş gül balamdı,  
Müsibətli Kərbəlamdı,  
Ağdabanım - dağım-dağım,  
Qarabağım.

Laçın canım, Şuşa gözüm,  
Qubadlı qan ağlar gözüm,  
Xocalı bir qan dənizim,  
Taleh yolum, ömür bağım-  
Qarabağım.

Zəngilanım, Kəlbəcərim,  
Yurd-yuvası dərbədərim,  
Özü boyda dərdi-sərim,  
Viran qalan od-ocağım-  
Qarabağım.

Füzuli hey dərdli başım,  
Bu dərd mənim qan yaddaşım,  
Yetim qalan ocaq daşım,  
Sağalmayan sinə dağım-  
Qarabağım.

Vaxtı çatmış intiqamsan,  
Son əlacsan, son gümansan,  
Damarında axan qansan,  
Sabahıma imtahansan!  
Bükülməyən dərd varağım-  
Qarabağım.

Odum, külüm sovulsa da,  
“İki dünya bir olsa da”,  
Haqqa çatar bu səs-səda,  
Gələcəkdi o növraigim,  
Qalanacaq od-ocağım,  
Yanacaqdı şam-çirağım,  
İnamım var, inamım var,  
Güləcəkdi Qarabağım!  
Güləcəkdi Qarabağım!



## Hidayət ELVÜSAL

*Hidayət Elvüsal Kəlbəcərdə 19—ci ildə doğulub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Kəlbəcərdə çıxan «Yenilik» rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib. Daha sonra «Azərbaycan gəncləri», «Komunist» (indiki «Xalq qəzeti») qəzetlərində işləyib. «Səhər» qəzetinin yaradıcılarından biri kimi, baş redaktörün müavini, «Belə-belə işlər», «Kriminal» qəzetlərinin baş redaktoru olub.*

*Dövri mətbuatda oçerkələri, müsahibə və reportajları, hekayə və povestləri ilə çıxış edib. «Belə-belə işlər» rubriku ilə dərc etdirdiyi saysız-hesabsız yazıları ilə populyarlaşan Hidayət Elvüsal eyni zamanda mahni mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınır.*



## **KƏLBƏCƏR**

Nə zamaxdır toy-büsətin qurulmur,  
Bulaqların göz yaşları durulmur,  
Qartalların göy üzündə qızı vurmur,  
Yad əllərdə əsir olan Kəlbəcər.

Lalə-nərgiz saçlarını yolurmu,  
Bənövşələr boynubükük solurmu?  
Bəs, ayrılıq bir bu qədər olurmu,  
«Oğul!»-deyib, haray salan Kəlbəcər?!

Sənin adın dodağımda bal dadır,  
Xəyalimdə bir köç gedir, yoldadır.  
Elvüsalın el-obası hardadır,  
Həsrət gözü yolda qalan Kəlbəcər?!

## **APAR MƏNİ**

Ürək daha dözə bilmir,  
Apar məni o yerlərə.  
Könlüm həsrət, üzüm gülmür,  
Apar məni o yerlərə.

O dağların sinəsinə,  
Bulaqların nəgməsinə,  
Həsrətəm tütək səsinə,  
Apar məni o yerlərə.

Uzaqda bir ev görünür,  
Yanında duman sürüñür.  
Çəmənlər çənə bürünür,  
Apar məni o yerlərə.

Ötən günüm, anım orda,  
Atam orda, anam orda,  
Gözü yaşlı sonam orda,  
Apar məni o yerlərə.

Gül tək soldum buralarda,  
Tənha qaldım buralarda.  
Qərib oldum buralarda,  
Apar məni o yerlərə.


Dərdim kimlə böləcəyəm?  
Gözüm nəylə siləcəyəm?  
Vallah, burda öləcəyəm,  
Apar məni o yerlərə.

## AYRILAQ

Sənə yaraşmırıam, vəfamını yoxdur,  
Bir de, günahımı bilim, ayrılaq?!  
Gözü yaşlı getmə, bir dayan, qayıt,  
Qayıt, göz yaşını silim, ayrılaq.

Kamanmı inlədi, gözləri nəmli?  
Tarmı nalə çəkdi, ürəyi qəmli?  
Kövrəlib ağladın dərdli-ələmli,  
Heç olarmı belə zülüm, ayrılaq?!

Əhdini daşlara çaxıb gedirsən,  
Atıb Elvüsəli, çıxıb gedirsən.  
Arabir qanrlılıb, baxıb gedirsən,  
Ayrılaq?!  
Xoşbəxt ol, gülüm!!  
Ayrılaq!!!



## **Yetim HƏBİB**

*Həbib Mirzə oğlu Məmmədov 1932-ci il-də Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. Uzun müddət Ağdabanda sürücü işləyib. 1993-cü il aprel ayının 1-ə kimi doğma ata-baba yurdunda yaşayıb. Kəlbəcər el-ləri Ermənistən işğalına məruz qaldıqdan sonra ömür-gün yoldaşı Xirda xanumla Tərtər rayonunun Bəyim Sarov kəndində məskunlaşıb.*

*Yetim Həbib imzası ilə çoxdan yazıb-yaradan bu el şairinin şerlərinin çoxu həcv-lərdən ibarətdir.*

## AĞDABAN

Qurbanın, Şəmşirin məskəni olub,  
Miskin Abdal ocağıdı Ağdaban.  
Qara gölün ətəyində yerləşib,  
Uca dağlar qucağıdı Ağdaban.

Mərd dayanın, səngərlərdə duranlar,  
Yağılardan qisasını alanlar.  
Yetirdiyin, bitirdiyin cavanlar  
İgidlərin qoçağıdı, Ağdaban.

İllər keçdi, qara gəldi baharın,  
Düşmənlər əliylə dağıldı varın.  
Çöllərinə yağan boranın, qarın  
Torpağının saçağıdı, Ağdaban.

Şabanın güzdəyi, Çöplünün başı,  
Baş-başa veribdi Buzluğun daşı.  
Nə gözəl görünür Alxanın qaşı,  
Ovçuların ovlağıdı Ağdaban.

Yetim qocalıbdı, yoxdu marağı,  
Daşbulaqdı gözəllərin yiğnağı.  
Saxlar ətəyində gələn qonağı,  
El-obanın yaylağıdı Ağdaban.

## YOXDU

Bu dünyadan gileyimi, ərzimi  
Haqqın dərgahına yazanım yoxdu.  
Yatmışdım, yurdumu qarışq gördüm,  
Yuxumu bir yana yozanım yoxdu.

Kimə deyim imdadımı, dadımı?  
Unutmuşam qohumumu, yadımı.  
Əzəlindən qara gəlmış adımı  
Bəxtim kitabımdan pozanım yoxdu.

Düçar etdim pis üzdərə üzümü,  
Naşı oldum, ələ verdim özümü.  
Dəftərimdə yiğin-yiğin sözümüzü  
Çalıb-oxumağa ozanım yoxdu.

Yetim, dara düşdün, de görüm harda?  
Niyə üz döndərdi vəfali yar da?!  
Elə bil ölmüşəm qərib diyarda,  
Bel alıb qəbrimi qazanım yoxdu.

### **YARAŞIR**

Bir gözəl sevmişəm Çaydərəsində,  
Boy-buxunu gül camala yaraşır.  
Süzgün baxışından dərk eyləmişəm  
Bəyənmir cavani, çala yaraşır.

Dedim: Ay qız, qəbul etsən qonağı,  
Dedi: İstidirmi qoca qucağı?  
Bir busə umduğum incə dodağı  
Payız qaymağı tək bala yaraşır.

Görəndə Yetimin dəyişir hali,  
Gözəlliyi heyran qoyub mahalı.  
Alma yanağında o qoşa xalı  
Sanki yaşıllığa lala yaraşır.

## ŞAMBANIN

Cənnət bağçasının gülü-çiçəyi  
Sinəsinin arasıdı Şambanın.  
Sevdiyi yarını yuxuya verən  
Şirin-şirin laylasıdı Şambanın.

Saxlayır hörmətin Lələ Mahmudun,  
Sevgisi qəlbində o köhnə yurdun.  
Bir Həsən, bir Fərrux, bir də Firudun,  
Gözlərinin qarasıdı Şambanın.

Deyirəm dərsimi, alın nəsihət,  
Mənim bu sözümə eyləyin hörmət;  
Əhəd, Vəliyəddin, o Şivir Əhməd  
Ürəyinin parasıdı Şambanın.

Çoxdur sevgisindən odlara yanınan,  
Məcnunun sevgisi yanında yalan.  
Şeşə Əbdül, Mamed, Ətayaq Salman  
Əhvalını sorasıdı Şambanın.





## Yaqub İSMAYIL

*Quliyev Yaqub İsmayılov oğlu 1929-cu ildə Kəlbəcərin Günəşli (Kilsəli) kəndində anadan olub. Hələ uşaq ikən saz çalmağı atası İsmayılov kişidən öyrənən Yaqub tədricən oxumağa və toy məclisləri aparmağa başlayıb. Bu sənətdə öyrəndiklərinə görə ustası Aşıq Şəmşir həmişə minnətdarlıqla xatırlayan Yaqub İsmayılov saz tutmaqla bərabər söz qoşmağı da bacaran təbli insandır.*

*Yaqub İsmayılov Kəlbəcərlı ömrünün 40 il-dən çoxunu doğma kənd məktəbində fizika-riyaziyyat müəllimi işləyib. İndi Bakıdağı Kəlbəcər məktəblərinin birində müəllimlik fəaliyyətini davam etdirir, eyni zamanda təqəüdçüdür, bədii yaradıcılıqdan isə soyumur. "Ömür yollarında", "Vətən harayı" şerlər kitablarının müəllifidir.*

## **QAYITMAZ**

Hayif, cavanlığım getdi əlimdən,  
Ha yalvarsam bir də bəri qayıtmaz.  
Ay keçir, il ötür - ömür azalır,  
O xoş günlər daha geri qayıtmaz.

Sevgisiz həyatı acı bilərdim,  
Eşqimi başımın tacı bilərdim.  
Çalıb-oxuyardım, deyib-gülərdim,  
O dövranın yüzdə biri qayıtmaz.

Qocalmışam, indi başım çal olub,  
Qız qaytaran şirin dilim lal olub.  
İlk məhəbbət ürəyimdə xal olub,  
O nazənin gözəl pəri qayıtmaz.

Yurdum getdi, yerim yoxdu ölməyə,  
Ürəyə dərd, başa qəza gəlməyə.  
Gəl, ay Yaqub, sən də başla gülməyə,  
Yada salma Kəlbəcəri, qayıtmaz...

## **KƏLBƏCƏR**

Azəri yurdumun dilbər guşəsi,  
Düşmən tapdağında qalan Kəlbəcər.  
Dağıldı el-oban, talandı varın,  
Çəməni, çiçəyi solan Kəlbəcər.

Qəpiyə-quruşa satdilar səni,  
Ayaqlar altına atdilar səni.  
Düşmən sərvətinə qatdilar səni,  
Eylədinacları kalan, Kəlbəcər.

Günəşin görünmür, ayın batıbdı,  
Bilmirəm harayın kimə çatıbdı.  
Elə bilmə dağlar oğlu yatıbdı,  
Çox olubdu səbri dolan, Kəlbəcər.

“Vətən” deyib hamı səni haraylar,  
Bir il kimi ağır keçir bu aylar.  
İndi hanı o möhtəşəm saraylar,  
Çöldə qalıb neçə balan, Kəlbəcər?!

## DÜŞMÜŞƏM

Tərpətdin dərdimi, əziz qardaşım,  
Fikir çoxdu, yaman dara düşmüşəm.  
Vətən dərdi çıxmaz mənim yadımdan,  
Balığam, dəryada tora düşmüşəm.

Dərdim çoxdu, niyə yoxdu həkimi,  
Hamı loğman gəzir mənim təkimi?  
Qəlbimdə dolanan bu qəm yükümü  
Götürə bilmirəm, zora düşmüşəm.

Mən Yaqubam, zirvələri aşardım,  
Gözəllərə gözəlləmə qosardım.  
Gül-ciçəkli bir cənnətdə yaşardım,  
Ömür keçir, indi hara düşmüşəm.

## Həbib TƏBİB

*Məmmədov Həbib Rza oğlu Kəlbəcər rəy*  
*yonunda anadan olub. N. Nərimanov adına*  
*Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.*  
*Uzun illər Kəlbəcər rayon mərkəzi xəstəxana-*  
*sında və İstisu sanatoriyasında həkim işləyib.*  
*Həbib həkim eyni zamanda, el arasında şair*  
*kimi tanınıb. Şerlərində Vətənin əsrarəngiz gö-*  
*zəlliklərini vəsf edən Həbib Məmmədov «Ana*  
*dağlar» kitabının müəllfididir.*



## İSTİSU

Adınla fəxr edir bizim Kəlbəcər,  
Varmı bu dünyada tayın, İstisu?!  
Özüm dolansam da uzaq ellərdə,  
Hər zaman düşürsən yada, İstisu.

Sənə ürəyində bir ümid bəslər,  
Ağriyib canından bezikən kəslər.  
Gələr qucağına, bəxtini səslər,  
Sovuşar canından qada, İstisu.

Yayda yiğnaq olur Taxtabazarı,  
Çoxlarından kənar etdin məzarı.  
Xəstələrin candan çıxır azarı,  
Əhsən bu şöhrətə, ada, İstisu.

Sanma mənim sözlərimi bayağı,  
Şəfalar məskəni, ellər ovlağı.  
Tərtərin daşanda ümmənsayağı,  
Düşür dağa-daşa səda, İstisu.

Şəfa bulağındır dərman insana,  
Abi-kövsər kimi yayılır cana.  
Həbib deyər sənin kimi loğmana  
Eylərəm canımı fəda, İstisu.

*1984, İstisu.*

## ÖMRÜMÜ

Dərd bilənlər, gəlin sizə söyləyim,  
Kürətək əritdi illər ömrümü.  
Vaxt-vədə keçibdi, azı qalıbdı,  
Qatıb qabağına sellər ömrümü.

Həsrət məni çətin yola çəkibdi,  
Qəmdən ətrafıma qala çəkibdi.  
Ömrüm boyu başım bəla çəkibdi,  
Apardı bəd əsən yellər ömrümü.

Hər düzə, əyriyə özüm düz oldum,  
Haqsızlıq odunda yanıb köz oldum,  
Həbib deyər ağızlarda söz oldum,  
Gödək qoydu fitnə-fellər ömrümü.

*1990-ci il.*

## DƏYMƏZ

Adam tanıyıram, kişidir sayda,  
Oyuqdur, bir qalam oduna dəyməz.  
Olmayıb xalqına ondan bir fayda,  
Nəslinin, kökünün adına dəyməz.

Həyat imtahandır, dünya bir kitab,  
Axırda hamıyla çəkəcək hesab.  
Namərd məclis qurub yedirtsə kabab  
Mərdin ayranının dadına dəyməz.

Kişi var, köksündə yoxdur ürəyi,  
Ömründə heç kimin olmaz gərəyi.  
Səxasız kəslərin yağlı çörəyi  
Səxalının yavan cadına dəyməz.

Həbib, neyləyirsən altın, sərvəti,  
Adam var gözləri doymayıq qəti.  
Yoxdur mərifəti, yoxdur hörməti,  
Kişi var, gəzəyen qadına dəyməz.

## RÜBAİLƏR

Hüsnündən utanır şəhli bənövşə,  
Onunçün boynunu əyir həmişə.  
Onun surətilə sənin surətin,  
Az qalır gözümüzdə dəyişik düşə.

\*\*\*

Bizim Tərtər kimi coşub çağlaram,  
Adına bir yeni dastan bağlaram.  
Səndə az da olsa, etibar görsəm,  
Vəfalı könlümü sənə bağlaram.

\*\*\*

Ay insafsız, Qarabağın balası,  
Duymursan, Həbibin artıb nalası.  
Camalın görəndən xəstə düşmüşəm,  
Tarimar olubdur könlüm qalası.

\*\*\*

Sən seyrə çıxanda utanır ay da,  
Nədir gözəllərdə naz etmək qayda?!  
Hüsnün ziyasından aləm nur alır,  
Bir zərrə çatmayırla mənə, nə fayda.

\*\*\*

Əndamın büllurdu, Murovda qardı,  
Görəndə başımdan aqlım apardı.  
Götür rübəndini, qamaşın gözüm,  
Günəşdən gizlənən yarasalardı.

\*\*\*

Gəl qoyum başına gül çələngini,  
Vəsf edim hüsnünün xoş ahəngini.  
Çəməndə közərən qızıl lalələr,  
Sənin yanağından alıb rəngini.

\*\*\*

Yar gedəndən səbri-kasam da doldu,  
Ömrümün bağında yarpaqlar soldu.  
Bir hicran dərdindən, ah-amanımdan,  
Əridi dağların qarı, yox oldu..

## Allahverdi PİRAN

*Kamalov Allahverdi Məhəmmədəli oğlu 1934-cü ildə Kəlbəcərdə anadan olub. Orta təhsillidir. Gənc yaşlarından şer yazır. Əlyazmaları Kəlbəcər işğal olunan zaman oradı qalıb.*



## **KƏLBƏCƏR**

Yaralama sözlə məni,  
Ağır elimdi Kəlbəcər.  
Alışibdi, kül olubdu,  
Yanan dilimdi Kəlbəcər.

Yaraların yeri itməz,  
Dağ çəkilib, məndən getməz.  
Əksəm, vallah, burda bitməz,  
Qızıl gülümdü Kəlbəcər.

Taleh mənlə kəsdi belə,  
Qərib düşdüm eldən-elə.  
Gözlərimdən gilə-gilə  
Axan selimdi Kəlbəcər.

Nə naibəm, nə də nökər,  
Ağlar didəm qan-yaş tökər.  
Allahverdi hesab çəkər,  
Ayım, ilimdi Kəlbəcər.

## **BAŞINA DOLANIM**

Çoban qardaş, o dağlara varanda,  
Göndər mənə qar, başına dolanım.  
Cəmil yurdu unudarmı heç səni,  
Etibarı var, başına dolanım?

Dərdim çoxdur, sıçışarmı varağa?  
Ürək dözmür ayrılığa, fərağa.  
Yük əyməsə, daş düşərmi irağa?  
Dünya mənə dar, başına dolanım.


Qayıdıb gələydi o gözəl çağım,  
Qazxanlıda sən olaydın qonağım.  
Dağıldı, talandı bağçam, həm bağım,  
Vermir daha bar, başına dolanım.

Mən yanmışam, sən oduma alışma,  
Yaxın gəlmə, tüstümə də qarışma.  
Mən görəni sən də görüb danışma-  
Tərlan olub sar, başına dolanım.

Namərdin əliylə talandı elim,  
Əyilib qamətim, bükülüb belim.  
Vətən, Vətən deyər, sizildar dilim,  
Piran oldu xar, başına dolanım.

*1995-ci il.*





## İqbal ÇƏPLİ

*İqbal Çəpli 1947-ci il avqust ayının 12-də Kəlbəcər rayonunun Çəpli kəndində anadan olub. Orta təhsilini 1966-ci ildə Yanşaq kəndində alıb. 1967-ci ildə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub, 1971-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Kəlbəcərə göndərilib. İkiillik hərbi xidmətdən sonra Lev və Seyidlər kənd orta məktəblərində müəllim, 1978-79-cu illərdə isə Çəpli kənd orta məktəbinin direktoru vəzifələrində çalışıb. 1979-88-ci illərdə Çəpli kənd XDS-nin sədri olub.*

*Hazırda Kəlbəcər rayon 99 sayılı orta məktəbin (məktəb Hacıkənd qəsəbəsindədir) müəllimi olan İqbal Çəplinin «Bir də uşaqlı olaydım -ömrümün bu çağında» şəhər kitabı 2001-ci ildə çapdan buraxılıb.*

## ŞİRİNDİ

Kim bilmir ki, xoşünsiyyət qalmaqaldan şirindi,  
Gec də gəlsə hər həqiqət xam xəyaldan şirindi.  
Qoy olsun bu dünya gözəl, göz tutmasa nə fayda,  
Könül sevən qara çırkin gül camaldan şirindi.

İnsanlığın anasıtək tanımışıq qadını,  
Öz canından yaradır o, bala qoyur adını,  
Qatır doğa bilmir deyə bilmir bala dadını,  
Doğa bilsə, o da bilər bala baldan şirindi.

Ürəyini dərd deşirsə əhli-halı tap onda,  
Dərsi kamil istəyirsən pürkamalı tap onda,  
İqbal kimi eşq əhlisən, gülcəmalı tap onda,  
Sevənlərə yar vüsalı hər vüsaldan şirindi.

## MƏNİ

Yelkənsiz gəmiyəm mavi sularда,  
Talehim hayana çatırar məni.  
Ya çırpısa həlde qara daşlara,  
Ya da burulganda batırar məni.

Boranlı, tufanlı qış doğulmuşam,  
Qisməti bir qara daş doğulmuşam,  
Doğulanda gözü yaş doğulmuşam,  
Öz anam da çətin yatırar məni.

İqbal, zəhmət çəkib dər sala bilsəm,  
Xanə yapası bilsəm, dər sala bilsəm,  
Bir kamil ustaddan dərs ala bilsəm,  
Yaşadər etibar, düz ilqar məni.

### **SAC AĞARTMIŞAM**

Məni naşı bilmə - naşını, xamı,  
Taniya-taniya saç ağartmışam.  
Səxasız, kərəmsiz namərd adamı  
Qınıya-qınıya saç ağartmışam.

Dosta sağlıq olub arzu-diləyim,  
Açıq süfrəm olub, halal çörəyim,  
Xətir-hörmət üstə xəstə ürəyim  
Qanıya-qanıya saç ağartmışam.

İqbal, əl kəsəni, ətək kəsəni,  
Yalan xirdalayıb kələk kəsəni,  
And içə-and içə çörək kəsəni  
Sınıya-sınıya saç ağartmışam.

### **GƏLİR**

Hər papaq qoyana kişi deməzlər,  
Kişiyə kişilik qanınnan gəlir.  
Qoz deyil tökü'lə, hər gələn yiğə,  
Atanın, ananın canınnan gəlir.

Məsəl var: dərisi yükdü arığa,  
Gen gəz ariqsansa, girmə qoruğa.  
Etibar eləmə zatıqırığa,  
Desələr Allahın yanınınan gəlir.

İqbal düz ilqardan qala da yapar,  
Dostluq, sədaqətdən pərvəriş tapar,  
Borcù dinarla ver, paya-pay apar,  
Hər şey hesabınınan, sayınınan gəlir.

## KÜSÜBDÜ

Sən küsəli ilhamım da küsübdü,  
Bir qafiyə quraşdırı bilmirəm.  
Söz ölçürəm, söz biçirəm eləcə,  
Bir-birinə calaşdırı bilmirəm.

Necə yozum məndən ülfət kəsməyi,  
Külək kimi hər tərəfə əsməyi?  
Yerli-yersiz inciməyi-küsməyi,  
Çalışıram, araşdırı bilmirəm.

Tərgit daha sən İqbalı üzəməyi,  
Bu həsrətə, bu hicrana dözməyi,  
Pünhan-pünhan daldalarda gəzməyi  
Vallah sənə yaraşdırı bilmirəm.

## ALLAH-ALLAH

Qəsd etdi cananım, əritdi canım,  
Getdi din-imanım, oy, Allah-Allah!  
Tərs atdı kamanım, töküldü qanım,  
Kəsildi gümanım, oy, Allah-Allah!

Vurğunam Gülxara, geyinə xara,  
Göz könül apara, can düşə dara,  
Var sinəmdə yara, yar gələ yara,  
Bağrım para-para, oy, Allah-Allah!

Yox imiş mürvəti, zalının qəti,  
Duymur məhəbbəti, kəsir ülfəti,  
Düşəndə fürsəti tökür qisməti,  
Çəkdirir zilləti, oy, Allah-Allah!

Ləbləri misalda tapılmaz bal da,  
Gedib qara xalda huş da, kamal da,  
Bu misgin İqbalda qalmayıb hal da,  
Üzülüb xəyalda, oy, Allah-Allah!



### **Elşad MUSTAFA**

*Mustafayev Elşad Kərəm oğlu 1974-cü il-də Kəlbəcər rayonunun Zivel kəndində anadan olub. 1993-cü ildə M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunu bitirib. Kəlbəcər I saylı orta məktəbinin müəllimidir. Şerləri "Kəlbəcər harayı" qəzetində dərc olunmuş və efsirdə səslənmişdir.*

## BU DÜNYA

Geyinib əyninə əlvan donunu,  
Başdan-başa gül-çiçəkdi bu dünya.  
Nağıllaşıb bir nağıla dönübdü,  
Gah yalandı, gah gerçəkdi bu dünya.

Rüstəm Zallar mum eyləyə bilmədi,  
Cəmşid Cəmlər cəm eyləyə bilmədi,  
İsgəndərlər ram eyləyə bilmədi,  
Qız qarımış ağbirçəkdi bu dünya.

Məğrurları mənliyindən sindirdi,  
Sevənləri Kərəm kimi yandırıcı,  
Qartalları zirvələrdən endirdi,  
Şikarından şirə çəkdi bu dünya.

Bir ucaldar, bir qocaldar, bir yıxar-  
Elşadın da qismətinə kəm baxar,  
Babaların kipriyində son bahar,  
Nəvələrə yelləncəkdi bu dünya.

## TALANMAQ ÜÇÜN

Yatdım həsrətinin yuxularında,  
Bir gün gəlişinə oyanmaq üçün.  
Tanrıya yalvardım ay etsin məni,  
Gecə pəncərədən boylanmaq üçün.

Gəlmədin, fəsillər dolanıb ötdü,  
Alnímı payızın yelləri öpdü,  
Dünyaya gəlmişik biz bundan ötrü,  
Sən - yandırmaq üçün, mən - yanmaq üçün.

Etibar yalanmış, səadət yalan,  
Elşada sevgidən qəm oldu qalan,  
Sevmışdım, qəlbində qurulsun qalam,  
Səni sevməmişdim talanmaq üçün.

### **SON NƏFƏSİDİR**

Od olan, köz olan ürəklər ki, var,  
Odlu məhəbbətin viranəsidir.  
Harda ki, bir nakam sevda inləyir,  
Əsmər bənizlərin divanəsidir.

Saqı, gətir görək mey dolu camı,  
İçib al şərabdan alaq ilhamı!  
Qəlbim bir həsrətin əriyən şamı,  
Həsrət də qəlbimin pərvanəsidir.


Daha vaxtdan keçib, zamandan keçib,  
Ay Elşad, bir şirin gümandan keçib,  
O qız dindən keçib, imandan keçib,  
Sənin ilk eşqinin son nəfəsidir.



## İsməli DAĞLAROĞLU

*Kamalov İsməli Cümşüd oğlu 1961-ci il-də Kəlbəcər rayonunun Yellicə kəndində ana-dan olub. Kəlbəcər şəhər 2 saylı orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsində ali təhsilini başa vurub. Orta məktəbdə müəllimidir.*

*Bədii yaradılıqlığa başlamamışdan poeziya vurğunu olub. Müxtəlisf poetik formalarda şerlər yazır. Mətbuatda bir sıra şerləri dərc olunub.*



### **SƏNNƏN**

Qocaman Çalmalı, a dağlar xanı,  
Qarı düşmən girib savaşa sənnən.  
Qırılıb ümidim, kəsilib gözüm,  
Üzülüb əllərim birbaşa sənnən.

Dilim neydi, ünüm haydı-haraydı,  
Dərdim Araz boyda, o tay-bu taydı.  
Bir qarış torpağın qismət olaydı,  
Verəydim ömürlük baş-başa sənnən.

Yaram qaysaqlayıb, toxunman barı,  
Üç ayda bir ömrü yaşadım yarı.  
Qürbətdə çalınan vətən toyları,  
Yüklənib belimə qarğışa sənnən.

Bu ilki sitəmi, ahı, fəqani,  
Çöllərə dağılan günahsız qanı.  
Didərgin qələmi, şəhid qoşmanı  
Saxlaram tarixə tamaşa sənnən.

Ölsə, söz götürməz İsməliyəm mən,  
Tənələr yağıdırır hər yoldan ötən.  
Səni ki, qoruya bilmədim, Vətən,  
Vallah tutulacam qarğışa sənnən.

### **BU QAN LİLDİ, ARAZ KİMİ**

Bu qan qiyamətə qaldı deyəsən,  
Bu qan lildi Araz kimi, içilməz.  
Bu qan namus, bu qan qeyrət, bu qan ar,  
Bu qan, Vətən, Vətən kimi kiçilməz,  
Bu qan lildi Araz kimi, içilməz.

Ocaq daşım, oləziyən əzəlim,  
Yurd yerlərim boy-boy olan güzəmim.  
«Göl biçənək» göydə bitən göy zəmim,  
Didərgindi biçinçisi, biçilməz,  
Bu qan lildi Araz kimi, içilməz.

Ağzımızda çörəyinin dadı var,  
Qəlbimizdə ocağının odu var,  
Üstümüzdə «qaçqın-köckün» adı var,  
Vətənindən vətəninə köçülməz,  
Bu qan lildi Araz kimi, içilməz.

## ÇIXIR

Baş var, kainatın düşünən başı,  
Baş da var, nə çoxdan, nə azdan çıxır.  
Baş var, ulduzlardan, aydan soraqlı,  
Baş da var, yemişdən, qarğıdan çıxır.

Baş var, düşüncədə çölün daşıdır,  
Baş var, sahibini min il yaşıdır.  
Baş var, Mirzə Cəlil, Sabir başıdır,  
Atlığı gülələr ağızdan çıxır.

Baş var, qoltuqlarda, baş var kimsəsiz,  
Baş var, bu dünyadan tamam xəbərsiz.  
Baş var, «Hacı Qara» - tamahkar, xəsis,  
Kəndir boğazında Arazdan çıxır.

Baş var, söz götürən, baş var, söz yeməz,  
Baş var, təzimlərdə, baş var baş əyməz.  
Baş var, başındakı papağa dəyməz,  
Başı bir qarınnan, boğazdan çıxır.

Baş var, təhərsizdi – gəlməz təhərə,  
Baş var, xurcuntayı, yüklə yəhərə.  
Baş da var bükülüb piyə, peysərə,  
Buğlana-buğlana ayazdan çıxır.

Qaçqınlıq, köçkünlük ömrün nəhsidi,  
On ildi belimdə qəm şələsidi.  
İsməli millətin pərvanəsidi,  
Alovu qələmdən, kağızdan çıxır.

### **YANIRAM, A DAĞLAR**

Allah nədir, bəndədən qorx-  
Düz işindən əməli çox.  
Toxun acdan xəbəri yox,  
Yanıram, a dağlar, yanıram.

Şış qaya bir sərkərdəydi,  
Ayrılığı qəddim əydi.  
Məndən ötən sənə dəydi,  
Yanıram, a dağlar, yanıram.

Kimsəsizdi həyət-bacam,  
Diz çöküb torpağın qucam.  
Bir içim suya möhtacam,  
Yanıram, a dağlar, yanıram.


Tərlanlar yurdun sar aldı,  
Gözümdə dünya qaraldı.  
Şamama tağda saraldı,  
Yanıram, a dağlar, yanıram.

Günəş edər qürub, ağlar,  
Dağ başından durub ağlar,  
Qara bəxtim qara bağlar,  
Yanıram, a dağlar, yanıram.

## Zahid MUXSTAR

*Zahid Fərhad oğlu Muxtarov 1962-ci ildə Kəlbəcər rayonunun Yellicə kəndində anadan olub. Kəlbəcər şəhər 2 saylı orta məktəbini 1980-ci ildə, H. B. Zərdabi adına Gəncə Dövlət Pedagoji İnstитutumun dil-ədəbiyyat fakültəsini 1984-cü ildə bitirib. 2 il orta məktəbdə müəllim işləyib. 1987-ci ildən Kəlbəcərdə çıxan «Yenilik» qəzetində ədəbi işçi, müxbir, şöbə müdürü olub. Hazırda «Kəlbəcər harayı» qəzeti-nin redaktor müaviniidir.*

*Gənclik illərindən şer yazan Zahid Muxtar «Kəlbəcər qoxusu», «Bu səs mənim səsimdir», «Azərbaycan xəritəsi» kitablarının müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.*



## **AMAN VER**

Aman əcəl, qoy dolanım başına,  
O dağlara köçənədək aman ver.  
Töhmət adlı düşmənimin səddini,  
Qeyrətlənib keçənədək aman ver.

Ləlik şəhid dolanaram aləmi,  
Tapanacaq bənövşəmi, laləmi,  
“Hasarlı”da qoruduğum talamı,  
Yığanadək, biçənədək aman ver.

Zay eyləyib Zahid kimi adımı,  
Zalim zaman qərib qoyub adımı.  
Təzdən alıb “İstisu”dan odumu,  
Gözəsindən içənədək aman ver.

## **DƏYDİ**

*Bir qış günü Gədəbəyə gedəsi oldum*

Belə bir güzara qurban olum mən,  
Üzümə dağların nəfəsi dəydi!  
Əlimi üzmüştüm tamam həyatdan,  
Meylimə yaşamaq həvəsi dəydi.

Bu şaxta, bu dumən, bu bulud, bu qar,  
Dərdliyə dərmanmış, ey pərvərdigar!  
Axı qulağıma haylar-haraylar,  
Dəli Koroğlunun nərəsi dəydi.

Könül Gədəbəydə Zahid Muxtarı  
Doyunca gəzdirdi gen yaylaqları,  
Bir anlıq boylandım yurduma sarı,  
Gözümə namərdin tələsi dəydi.

## DEYİN


Ay ellər, dönsəniz bizim yerlərə,  
Bilsinlər başımda iş oldu, deyin!  
Hər saat can atdı öz yuvasına,  
Qanadı bağlanmış quş oldu, deyin!

..Dərd anbarı,  
Sinəmdi dərd anbarı.  
Adımı soruşsalar,  
Deyin ki, Dərdəm, barı.

Taxtada çəməni, Keytidə qarı,  
Duz kimi yalardı xam xəyalları,  
Hər dəfə arandan dağlara sari,  
Dartınan dumana qoşuldu, deyin!

...Kəsə yolu,  
Dağların kəsə yolu.  
Gəzdim ömrüm uzana,  
Gəzmədim kəsə yolu?!

Zahidin ömrünü bir külək kimi,  
İntizar oynatdı yelpənək kimi,  
Sizdə açılmışdı tər çiçək kimi,  
Qurbətin qoynunda daş oldu, deyin!



## **İlham MƏMMƏDLİ**

*İlham Müseyib oğlu Məmmədli 1963-cü il-də Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olub. 1980-ci ildə Zar kənd orta məktəbinin bitirib. 1981-83-cü illərdə o zamankı Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1985-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistikə fakültəsinə daxil olaraq, 1990-ci ildə oranı bitirib. Təyinatla "Işıq" nəşriyyatına göndərilib. Bir müddət oradı çalışıb. Sonralar "Həqiqət", "Respublika", "Bərəkət", "Həyat" qəzetlərində, "Azərbaycan aqrar elmi" jurnalında müxbir vəzifələrində işləyib. 1997-99-cu illərdə "Hər gün", 1999-2002-ci illərdə "Azərbaycan XXI əsr" qəzetinin baş redaktoru kimi çalışıb.*

*İlham Məmmədli hazırda "Himayədar" jurnalının baş redaktoru olmaqla yanaşı, həm də Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda "Kəlbəcər ədəbi mühiti" mövzusunda namizədlik dissertasiya təzərində işləyir.*

*Orta məktəb illərindən bədii yaradıcılıqla məşğuldur.*

## O DAĞLARA ÇEVİRMİŞƏM ÜZÜMÜ

Dözümüm var hər ağrıya, acıya,  
Hər qəm-kədər bükə bilməz dizimi.  
Körpəlikdən vurğunuyam dağların,  
Zaman silməz zirvələrdən izimi.

Dostdan ayrı nəşə nədî, duymadım,  
Hər gülüzlü gözəllərə uymadım.  
Sadiq yordan ömrü boyu doymadım,  
Döndərmədim bir kimseyə gözümü.

Koroğlunun izi qalır daşında,  
Xətainin oylağı var başında.  
Həyatımın hələ cavan yanında  
Dəlidəga qurban dedim özümü.

Ürək dolu hikmət olan, söz olan,  
Qəlbi təmiz, əqidəsi düz olan,  
El yolunda səməndər tək köz olan  
Babalardan öyrənmişəm dözümü.

Tutduğum yol hər bir yoldan uludu,  
Şer-sənət əbədiyyət yoludu.  
Gözüm yolda, qəlbim hələ doludu,  
Deməmişəm hələ axır sözümü.

İlham, ömür bir gedərgi karvandı,  
Bacarırsan karvanını dayandı.  
Murov, Keyti hər an mənə həyandı,  
O dağlara çevirmişəm üzümü.

## **DÜŞƏR**

Mən olmasam, bilirsənmi, ay zalım,  
Nəşə səndən, sevinc səndən gen düşər.  
Mən olmasam, dünya uçar üstünə,  
Bir gecədə saçlarına dən düşər.

Mən olmasam, Keyti çatar qaşını,  
Duman alar Dəlidəğin başını.  
Tərtər sizlər, elə tökər yaşını  
Qayalara, zirvələrə ün düşər.

Ürəkdənmi bu söz gəldi dilinə?  
Murov ağlar belə vaxtsız ölümə!  
Vallah, gülüm, heç dözmərsən ilimə,  
Bir də çətin dağlarına gün düşər.

İlhamı sən heç də soyuq sanma, gəl,  
Nadan, naqis sırasına qoyma, gəl,  
Ay insafsız, ürəyimi oyma, gəl,  
Darıxarsan, yenə yada mən düşər.

## **QADAN ALIM**

Danış o Leylinin nakam eşqindən,  
Ay sözü, söhbəti bal, qadan alım.  
Tellərdə Əslini, Kərəmi dindir,  
Qəlbimə bir atəş sal, qadan alım.

Taleyinə çox ağladım Dilqəmin,  
Qorundan od tutdum Yanıq Kərəmin,  
O yurdsuz-yuvasız yazıq Lələnin  
Sən də bir qeydinə qal, qadan alım.

O simlərin harayını dirləsən,  
Od tutarsan bu naləylə, ünlə sən.  
Demirəm ki, Məcnun kimi inlə sən,  
“Kərəmi” inləyər, çal, qadan alım.

Sən o saza söyləmə ki, cansızdı,  
O xaqandı, onun qulu sansızdı.  
Kim xor baxdı, gözlərinə qan sızdı,  
Barı bu hikmətə dal, qadan alım.

O, sənətdi, o hikmətdi, uludu,  
O, dünyadı, çox sirlərlə doludu.  
O, Ələsgər, Dədə Qorqud yoludu,  
Dərsi ustadlardan al, qadan alım,  
Bir “Yanıq Kərəmi” çal, qadan alım.

## SƏN

Əl çənədə xeyallara dalmışan,  
Nə düşünüb-daşınırsan belə sən?  
Oğrun, hürkək baxışınla, a ceyran,  
Bir gözəllik heykəlisən elə sən.

Nar gülüssən, budağında qönçəsən,  
Bir çiçəksən, çiçəklərdən incəsən.  
Ay el qızı, bir gün məndən incisən,  
Gileyini gətirməynən dile sən.

Vüqarımı qoca dünya əyəmməz,  
Nadan kəslər ürəyimə deyəmməz.  
Şair qəlbim hər kimsəni bəyəmməz,  
Səhv salırsan məni kimlər ilə sən?!

Arı kimi hər çiçəyə qonmaram,  
Mənliyimi ömrüm boyu danmaram.  
Hər gün təzə bir sevgiylə yanmaram,  
Bu şübhəni axıt getsin selə sən.

### **HARA GEDİR BU DÜNYA?**

Dünya yaman dəyişib,  
Dünya yaman qorxulu.  
Dünya yaman dəyişib,  
Dünya yarıyuxulu.

Namərdi mərdindən çoxdu,  
Dilini bilən tapılmaz.  
Hər qarış tikan bitirir,  
Gülünü dərən tapılmaz.

Yayında borana düşdüm,  
Qişından qoruyun məni.  
Qurunun odu cəhənnəm,  
Yaşından qoruyun məni.




## Cabir UMUDOĞLU

Hüseynov Cabir Umud oğlu 1954-cü ildə Kəlbəcərdə anadan olub. Orta məktəbi bitirdikdən sonra 1973-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Həkimi-te-rəapevtdir.

Hələ orta məktəbdə oxuyarkən şerlər yazımağa başlayıb.

2004-cü ildə "Qəm dəyirməni" adlı şerlər kitabı nəşr edilib. Yurd həsrəti, torpaq nisgili, gənclik illərinin romantik ovqatı Cabir Umudoğlu şerlərinin leymotivini təşkil edir.



## SƏBRİN NƏ ÇOX İMİŞ, AY EV YİYƏSİ

Daşdan yaranmışan, daş da əridi,  
Səbrin nə çox imiş, ay ev yiyəsi?  
Bir günün üstünə illər yeridi,  
Səbrin nə çox imiş, ay ev yiyəsi?

Bir budaq gövdədə kəsili qalıb,  
Bir alma budaqda küsülü qalıb,  
Bir evin ümidi asılı qalıb,  
Səbrin nə çox imiş, ay ev yiyəsi?

Gileylidir ötən zaman, ötən çağ,  
Təşənə olub solan bağça, solan bağ,  
Səndən ötrü bir bayatı lələdağ,  
Səbrin nə çox imiş, ay ev yiyəsi?

Bir həsrət boylanır hey, səni görməz,  
Bir istək meylini kimsəyə verməz,  
Nə atın kişnəməz, nə itin hürməz,  
Səbrin nə çox imiş, ay ev yiyəsi?

Sığalın əlindən alan çiçəklər,  
Təhnizdə, töhmətdə qalan çiçəklər,  
Halallıq istəyir solan çiçəklər,  
Səbrin nə çox imiş, ay ev yiyəsi?

Dağlar qəhərlənər, çənə bələnər,  
Yurd yerinə ələm, hüzn ələnər,  
Qeyrət, təpər dar ayaqda bilinər,  
Səbrin nə çox imiş, ay ev yiyəsi?

Alçaldılan bir belə də yatar, dur!  
Torpağında qanqal, tikan bitər, dur!  
Bu mütilik, bu donuqluq yetər, dur!  
Səbrin nə çox imiş, ay ev yiyəsi?

## **QORXURAM**

Allah, özün qoru haqqı nahaqdan,  
Haqq basılıb, talanmaqdan qorxuram.  
Quru yanıb birdəfəlik kül olur,  
Yaş yanına qalanmaqdan qorxuram.

Dərdi ovundurub gülmək asandır,  
Tikəni dost ilə bölmək asandır,  
Mərdin ayağına gəlmək asandır,  
Namərd başa dolanmaqdan qorxuram.

Qurdun meyli yaranandan qoyunda,  
Qurd yemidi, özü bilir qoyun da,  
Bu dünyanın boz bulanıq suyunda  
Çirkablarla bulanmaqdan qorxuram.

Bir saz ola, köküm üstə kökləyəm,  
Dərdi, sazin meydanında təkləyəm,  
Cabir, vallah, bu gərdişdən şəkliyəm,  
Bilə-bilə aldanmaqdan qorxuram.

## **SÖZÜN FAĞIR ZAMANIDI**

Kəsərdən düşübdü, nədi,  
Sözün fağır zamanıdı.  
Sözdən yaranmış dünyanın  
Yoxsa, axır zamanıdı?

Oda tutdular - əyiləm,  
Ara qatlılar - döyüləm,  
Mən bu dünyadan deyiləm,  
Bu, çal-çağır zamanıdı.

Deyirəm, demə dəliyəm,  
Dərdi-ələmi bəlliyəm,  
Bu dəryada birəlliyyəm,  
Ömrün ağır zamanıdı.

Yaxşının nə fərqi pislə,  
Dünya dolu namərd kəslə,  
Qızıl öcəşməsin mislə,  
Zaman paxır zamanıdı.

### **ULA, QURDUM, ULA**

Lal olduqca dərdim mənə kövr edir,  
Lal olduqca yaralarım qövr edir,  
Başım üstə bir qaranlıq dövr edir,  
Sabahlarım açılmayı az qala,  
Ula, qurdum, ula!

Ləkələndi millət, tarix hamısı,  
Bir laməzhəb bu tarixin hamisi,  
Atıblar da it yeməyib namusu,  
Mən Yurd çağırıban çıxıram yola,  
Ula, qurdum, ula!

Satılmış, talanarmış Vətən də,  
Bu gün laldır dünən dil-dil ötən də,  
Vallah, gec olacaq Vətən itəndə,  
Öyrənmişik dönək kündəli qula?  
Ula, qurdum, ula!

Yurd içində bir ələm var, bir ün var,  
Yurd içində səksəkəli bir gün var,  
Yurd içində bizdən qeyri, de, kim var?  
Çağırıraq çarəmizi kim qıla?!

Ula, qurdum, ula!

Ulamağa hələ taqət yetər də,  
Qısas almaq qiyamətdən betər də,  
Yolun üstə misri qılinc bitər də,  
Yetər, zərrə qədər qeyrətin ola,  
Ula, qurdum, ula!

### VƏTƏN, MƏNİ BAĞIŞLAMA

Uzaq düşən daş olmuşam,  
Xəyallara qoşulmuşam,  
Niyə belə yumşalmışam,  
Vətən, məni bağışlama.

Anam dinmir, anam gülmür,  
Anam dərdin mənlə bölmür,  
Anam məni oğul bilmir,  
Vətən, məni bağışlama.

Gülünü elin qoxlamaz,  
Yaraların qaysaqlamaz,  
Dağlar mənə pay saxlamaz,  
Vətən, məni bağışlama.

Qısas hissi donub yoxsa?  
Vicdan əhdin danıb yoxsa?  
Qeyrət, təpər dönüb yoxsa?  
Vətən, məni bağışlama.

Öz dərdimi bilə-bilə,  
Xilasına kimlər gələ?  
Kimi bağışlassan belə,  
Vətən, məni bağışlama!



## Kamran UĞURLUYEV

*Kamaran Uğurluyev Kəlbəcərdə anadan olub. İxtisasca iqtisadçı olan Kamran kişi Kəlbəcərdə bir sıra təşkilatlarda çalışıb. Ömrünün ixtiyar çağlarını yaşayın K. Uğurluyev hələ gənclik illərindən el-oba arasında xalq ruhunda şer yaranan kimi tanınıb.*

*Şerləri «Yenilik» və «Kəlbəcər harayı» qəzetlərində dərc olunan Kamran Uğurluyev Kəlbəcərin işgalindən sonra Cəncə şəhərində məskunlaşıb.*

## ÜRƏYİM

Çıxmır zirvələrə, fəth etmir daha,  
Səmalarda o nazlanan ürəyim.  
Gəzmir çəmənləri, üzmür gülləri,  
Bülbül kimi avazlanan ürəyim.

Dağlar gəzib, köhlən yorub, kef çəkib,  
İndi də dillənmir, qaralar töküb.  
Uçmur fəzalara - qanadın töküb,  
Şahin kimi pərvazlanan ürəyim.

Kamranam, istəməm əcəldən aman,  
Qəlbim küskünləşir getdikcə yaman,  
Küsüb telli sazdən, istəmir kaman,  
Musiqiynən tarazlanan ürəyim.

## VAXTLARI

Kədərlənsən - yada salsa nə xeyri  
O dağlarda köhlən yoran vaxtları.  
Nalə çəksən, ağlasan da, qayıtmaz,  
Yamaclarda kəklik vuran vaxtların.

Nə qədər dəhşətdir, nə qədər çətin,  
Necə tez götürüb ömrür sürətin.  
O vəfasız, lovğalanan şöhrətin  
Hani arxasında duran vaxtların?

Çəmənin-çiçəyin solacaq bir gün,  
Xəyala çevrilib qalacaq bir gün,  
Dedimmi, ay Kamran, olacaq bir gün,  
Ah çəkib, boynunu buran vaxtların.



## **Kamran UĞURLUYEV**

*Kamaran Uğurluyev Kəlbəcərdə anadan olub. İxtisasca iqtisadçı olan Kamran kişi Kəlbəcərdə bir sırə təşkilatlarda çalışıb. Ömrünün ixtiyar çağlarını yaşayın K. Uğurluyev hələ gənclik illərindən el-oba arasında xalq ruhunda şer yanzan kimi tanınıb.*

*Şerləri «Yenilik» və «Kəlbəcər harayı» qəzetlərində dərc olunan Kamran Uğurluyev Kəlbəcərin işgalindən sonra Cənca şəhərində məskunlaşıb.*

## ÜRƏYİM

Çıxmır zirvələrə, fəth etmir daha,  
Səmalarda o nazlanan ürəyim.  
Gəzmir çəmənləri, üzmür gulləri,  
Bülbül kimi avazlanan ürəyim.

Dağlar gəzib, köhlən yorub, kef çəkib,  
İndi də dillənmir, qaralar töküb.  
Uçmur fəzalara – qanadın töküb,  
Şahin kimi pərvazlanan ürəyim.

Kamranam, istəməm əcəldən aman,  
Qəlbim küskünləşir getdikcə yaman,  
Küsüb telli sazdən, istəmir kaiman,  
Musiqiynən tarazlanan ürəyim.

## VAXTLARI

Kədərlənsən – yada salsa nə xeyri  
O dağlarda köhlən yoran vaxtları.  
Nalə çəksən, ağlasan da, qayıtmaz,  
Yamaclarda kəklik vuran vaxtların.

Nə qədər dəhşətdir, nə qədər çətin,  
Necə tez götürüb ömür sürətin.  
O vəfasız, lovğalanan şöhrətin  
Hanı arxasında duran vaxtların?

Çəmənin-çiçəyin solacaq bir gün,  
Xəyala çevrilib qalacaq bir gün,  
Dedimmi, ay Kamran, olacaq bir gün,  
Ah çəkib, boynunu buran vaxtların.

## VAR

Qoca dünya, özün yaxşı görürsən,  
Sənin qəm yükünü daşıyan da var.  
Çoxuna vermişən kef otağını,  
Demirsən sazaqda üşüyən də var.

Hörmətim var, mərd olana, qanana,  
Nifrətim var mənliyini danana.  
Əl tutmayıb odda düşüb yanana,  
Baxıb öz boynunu qaşıyan da var.

Kamranın olsayıdı bir ixtiyarı,  
Namərdi edərdi eldən dışarı.  
Atıb ayaq altda namusu, arı,  
Peysərin qızardıb yaşıyan da var.

## QOCALANDA

Bülbül əl çəkərmiş, gör necə dərddi,  
Düşəndə xəzana - gül qocalanda.  
Nə əl gəzməz, nə də sığal götürməz,  
Şana yaraşmazmış, tel qocalanda.

İnsan cavanlıqdan şöhrət alarmış,  
Dünyanın ləzzəti elə bularmış,  
Boyunduruq, samı miras qalarmış  
Taqətdən kəsilib kəl qocalanda.

İtirəmiş huşun, adam azarmış,  
Nə çicək dərərmiş, nə gül üzərmiş,  
Nə əzişdirərmiş, nə də əzərmiş,  
Bir fayda verməzmiş əl qocalanda.

Kamran, gəl eyləmə mətləbi uzun,  
Büdrəyir ayağın, titrəyir dizin,  
Nitqin dumanlanar, qarışar sözün,  
Hey topuq vurarmış dil qocalanda.

## DÜSSÜN

Könlüm quşu uçub qondu bağına,  
Razi olma gedib qırığa düşsün.  
Leylisən, Məcnunam – zəlili-gülzər,  
Gedək, söhbətimiz bulağa düşsün.

Salmışan canımı bir yanar oda,  
Amansız-insafsız, yetmirsən dada,  
Qoy tutum qolundan, itək səhrada,  
Qohum-qardaşımız sorağa düşsün.


Kamranam, bu qədər eyləmə tərslik,  
Səni sevən kəsə nə lazım pislik?  
Bir busə ver mənə, etmə xəsislik,  
Can payından o da sadağa düşsün.

## MƏNİ təcnis

Altmışında düşdüm eşqin oduna,  
Yüz dəfə qınasa atalar məni.  
Məhəbbət güclüdür, yoxdu günahım,  
Eşqin oxu ilə atalar məni.

Bağbanısan, qıyma baxçan dağına,  
Dözmək olmaz çalın-çarpaz dağına.  
Məcnun tək çıxmışam Leyli dağına,  
Qiyma səhralara atalar məni.

Kamran tez yetişər bir özgə sinə,  
Canan qismət olsa bir özgəsinə.  
Sökənsə sinənə bir özgə sinə,  
Hicranın atəsi a talar məni.



## **Kamal NEMƏT**

*Nemətullayev Kamal Seyfulla oğlu 1936-ci il-də Kəlbəcər şəhərində anadan olub. Kamal Nemət Kəlbəcər şəhər 1 sayılı orta məktəbini, sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 20 il rayon mədəniyyət şöbəsinin müdürü vəzifəsində çalışmaqla bərabər, bədii yaradıcılıqla məşğul olub*

*Kəlbəcərin işgalindən sonra 7 il respublika Mədəniyyət Nazirliyində təlimatçı işləyən Kamal Nemət hazırda Kəlbəcər İncəsənət Məktəbinin müəllimidir. 2 kitabı nəşr olunub.*

## GÖRMÜŞƏM

Enişli-yoxuşlu həyat yolunda  
Yayda qış çəkmişəm, boran görmüşəm.  
Diz çökməyib bir zalimin hökmünə  
Vüqarımı dağ tək duran görmüşəm.

Polada dönmüşəm, hey dözə-dözə,  
İlqarım köhnədir, vüsəlim təzə.  
Gücüm çatmasa da ədalətsizə  
Qəlbimi xalqımla vuran görmüşəm.

Kamalam, dadsam da zəhər tək acı,  
Olmamışam bir namərdin möhtacı.  
Başım üstə qan-qan deyən taxt-tacı,  
Ayağım altında viran görmüşəm.

## QALA-QALMAYA

Tükənir, dilbərim, tabım-taqətim,  
Ta həsrətə dözüm qala-qalmaya.  
Gözəlliyyə sözlə naxış vurmuşam,  
Dillərdə bir sözüm qala-qalmaya.

Nalə çekdim göz yaşına, fəryada,  
Fərq qoymadım nə yaxına, nə yada.  
Hamının oduna yandımbihuda,  
Bir könüldə közüm qala-qalmaya.

Ana tək qoynuna mehr saldığım,  
Atəşiyələ yaşıdığım, soldağum,  
Dağına-daşına qurban olduğum,  
Bu torpaqda izim qala-qalmaya.

## LƏLƏ

Zəmanənin çarxı dönüb tərsinə,  
Mərdlər namərdlərə əl açır, lələ.  
Qeyrətli kişilər müşkülə düşüb,  
Yaltağın taleyi gül açır, lələ.

Dünənki dinsizlər mömünə dönüb,  
Məddah püxtələşib, meymuna dönüb,  
Lotu mühəccimə, falçıya dönüb,  
Yeddi qat fəzaya fal açır, lələ.

Yalana elə bir bəzək vurulur,  
Bir anlıq adamın kefi durulur,  
Quzğun qartal, ziğ-zığ qırqovul olur,  
Qarğa bülbül kimi dil açır, lələ.

Qeyrətsizlər qeyrət deyib, qışqırır,  
Oğrular Məkkədə haqla barışır.  
Namussuz namusdan elə danışır  
Ayağım altından yer qaçır, lələ.

## BAYATILAR

Gülbecərdim, dər yada,  
Kövrək imiş dərya da.  
Bircə gilə yaş tökdüm,  
Tufan qopdu dəryada.

Mən aşiqəm yarandım,  
Pozulmadı yar andım.  
Nəfəs darda, can odda,  
Elə yenə yar andım.

Mən aşiq yara nazdı,  
Qurbanam yara nazdı.  
Dərdim gözlə görünmür,  
Yar deyir yaran azdı.

Mən aşiq gözlə, yandım,  
Demə ki, közlə yandım.  
Od vurdular, yanmadım,  
Bir qara gözlə yandım.

Mən aşiqəm qana bax,  
Həmdəm ola, qana, bax.  
Ahıl vaxtı yar sevdim,  
Məni tapan qana bax.

Mən aşiqəm gül ağlar,  
Bülbül oxur, gül ağlar.  
Aləm qəh-qəhə çəkir,  
Bircə sən də gül, ağlar.

Mən aşiqəm sinənə,  
Əgyar bilməz sinə nə.  
Pənahım nəfəsindir,  
Qoy qıslım sinənə.





## Akif KAMAL

*Kamalov Akif Haqverdi oğlu 1960-ci il noyabrın 2-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olub. 1977-ci ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbini bitirib. 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirib. "N" saylı hərbi hissələrin tərkibində Ağdərə, Laçın, Murovdag, Füzuli, Ağdam, Tərtər bölgələrində gedən döyüşlərdə iştirak edib. 1997-ci ildə ordu sıralarından müharibə veterani kimi (ehtiyatda olan kapitan rütbəsində) tərxis olunub.*

*2002-ci ildə "Dağlar bizi bağışlamaz" adlı şerlər kitabı nəşr olunub.*

## YADDAN ÇIXARDIRAM

İşinə bax bu dünyanın,  
Dərdi yaddan çıxardıram.  
Naməndlərə bel bağlayıb,  
Mərdi yaddan çıxardıram.

Üzüyümü qəssiz qoyub,  
Sapandımı daşsız qoyub,  
Sürüləri başsız qoyub,  
Qurdu yaddan çıxardıram.

Akif, qəmlər başdan aşib,  
Huş dolaşib, ağıl çasıb,  
Yavaş-yavaş manqurtlaşışib,  
Yurdu yaddan çıxardıram.

## TƏRTƏR

*Bərdədə suyu azalmış, lal axan Tərtər  
çayını gördüm, türəyim suya çəkildi*

Səni belə görməmişdim,  
A lal-dinməz axan Tərtər.  
Qayaları yarıb keçən,  
Palıdları yıxan Tərtər.

Min bulaqdan içib gəldin,  
Çığırları biçib gəldin,  
Kəlbəcərdən keçib gəldin,  
Ürəyimi sıxan Tərtər.

Hanı kişi, hanı ərən,  
İgidlərin düşüb pərən?!  
Dəlidəyi varmı görən,  
Məzлum-məzлum baxan Tərtər?

Ayrılığa necə dözdün,  
Tənhalıqdan yoxsa bezdin?  
Vüqarlıydın, əyilməzdin,  
A bəy Tərtər, a xan Tərtər.

Ömrü azdır, keçər pis gün,  
Lal axma sən, olma küsgün,  
Qisas alar Akif bir gün,  
Yerdə qalmaz bu qan, Tərtər!

### DƏRDİN ALIM

Sevgi adlı yolda məni,  
Bilmə naşı, dərdin alım.  
Alır canım oynadanda  
Gözü, qaşı, dərdin alım.

Almayırsan daha vecə,  
Heç demirsən dözüm necə?  
Ah çəkirəm gündüz-gecə,  
Kəlməbaşı, dərdin alım.

Sənsiz günüm ilə döndü,  
Cismim yanıb külə döndü,  
Həsrətindən selə döndü,  
Gözüm yaşı, dərdin alım.

Artıq düşüb saçımı dən,  
Barı indi baxma gendən,  
İnsaf elə, ətəyindən,  
Tök bu daşı, dərdin alım.

## UŞAQLARA TAYAM İNDİ

Ötən yayı, ötən qışı,  
Güçüm çatmir duyam indi.  
Yoxa çıxıb dost-tanışlar,  
Nə qalıb ki, sayam indi?

Bir saralıb solan güləm,  
Yanıb getdim, daha küləm.  
Guruldayan sel deyiləm,  
Bir lal axan çayam indi.

Ayrılıq var, ürək didir,  
Demə həyat əbədidir.  
Qış- ömrümün mabədidir,  
Nə yazam, nə yayam indi.

Əriməyib hələ, qarım,  
Susub sazım, sıniş tarım,  
Sənsizliyim - günahlarım,  
Gəlmışəm ki, yuyam indi.

Akifəm, tək qalmışam mən,  
Bulud kimi dolmuşam mən,  
Elə kövrək olmuşam mən-  
Uşaqlara tayam indi.

## NƏ SƏN DİLLƏNİRSƏN...

*Sükutu səadət sinağı imiş,  
başa düşmədim...*

Ənvər Rza

Sevdiyini baxışından duymuşam,  
Nə sən dillənirsən, nə mən dinirəm.  
Xəyalınla çox özümü yormuşam,  
Nə sən dillənirsən, nə mən dinirəm.  
Bu sükutu sindiracaq halım yox,

Ocaq çatıb yandıracaq halım yox,  
Sevdiyimi qandıracaq halım yox,  
Nə sən dillənirsən, nə mən dinirəm.

Zaman keçir, illər ötür mördən,  
Xəzan gəlir, güllər itir mördən,  
Qara-qara tellər itir mördən,  
Nə sən dillənirsən, nə mən dinirəm.

Çox dözmüşəm ayrılığa, bəsimdi,  
Həsrətindi, dönüb dağa, bəsimdi,  
Çəkdin məni hər sınaga, bəsimdi,  
Nə sən dillənirsən, nə mən dinirəm.

Gəl sığıın sinəmə, lal olsun dillər,  
Titrəsin dodaqlar, titrəsin əllər,  
Ta yetər baxışdıq, bəsdi bu qədər,  
Nə sən dillənirsən, nə mən dinirəm.

### SƏNDƏN ÖTRÜ


Qürbətdə çəkdiyim qəmdi, kədərdi,  
Ay Vətən, dözmürəm, bil, səndən ötrü.  
Gözümdə bir qara quruşa dəyməz,  
Çiçək səndən ötrü, gül səndən ötrü,  
Ay Vətən, dözmürəm, bil, səndən ötrü.

Qara gəldi, qara getdi bu yazım,  
“Cəngi” ni çalmamış qırıldı sazım,  
Nitqim də tutulub, gəlmir avazım,  
Gör necə gödəlib dil səndən ötrü?  
Ay Vətən, dözmürəm, bil, səndən ötrü.

Demə ki, baharım sənsiz qış deyil,  
Demə ki, həsrətin bir qarğış deyil,  
Gözümdən axan da qandı, yaş deyil,  
Axır Tərtər qədər sel, səndən ötrü,  
Ay Vətən, dözmürəm, bil, səndən ötrü.

Akif yenə gümanları varaqlar,  
Murovdan, Keytidən varmı soraqlar?  
Bir gün alışarmı sönən çıraqlar,  
Yurda dönəlikmi el, səndən ötrü?  
Ay Vətən, dözmürəm, bil, səndən ötrü.





## **Bağban UMUD**

*Həsənov Umud Hüseyn oğlu 1924-cü ildə Kəlbəcər rayonunun Tatlı kəndində anadan olub. Hələ erkən yaşlarından suz-söz həvəskarı kimi tanınıb. Şer yazmaqla yanaşı, yaxşı saz çalmağı var imiş. El arasında "Bağban Umud" kimi tanınmasının da mənası var idi. Çünkü o, təbiət vurğunu, gözəllik aşığı idi.*

*Kəlbəcərin işğalından sonra Bakıda məskunlaşmış Bağban Umud 1996-ci ildə dünyasını dəyişmişdir.*

## DÜNYADIR

Dünyanı ağılla dərk eləyənlər,  
Ona deməsinlər yalan dünyadı.  
Gedərgi qonaqdır bəşər övladı,  
Dünya öz yerində qalan dünyadı.

Adəmin dövründən bərqərar olan,  
Binəva Yusifi zindana salan,  
Neçə şahlar mülkün eyləyən talan,  
Neçəsini yola salan dünyadır.

U mud dönməz o müqəddəs gözəldən,  
Çünkü odur bu qurğunu düzəldən.  
Mizanını elə qurub əzəldən –  
Boşala-boşala dolan dynyadır.

## CAVANLIQ

Evdə təvəllüddən söhbət düşəndə,  
Dedim:-Mənimlədir hələ cavanlıq.  
Aynanı verdilər, baxanda gördüm,  
Yaxasını verib ələ cavanlıq.

Saçımda sayanda tək-tək ağ tükü,  
Elə bil qəflətən xıxladın lökü.  
Hər tük dönüb oldu bir karvan yükü,  
Hamısını yıxdı belə cavanlıq.

Toxtaq durub, ürək verdim özümə,  
Gördüm xeyr, tellər baxmır sözümə,  
Saqqal ağardıqca durub üzümə  
Əldən gedir gülə-gülə cavanlıq.

Vaxt var idi, qığılcım tək saçardı,  
Bərələrdə ov dalınca qaçardı.  
Pərvazlanıb quştək qanad açardı,  
Bülbültək qonardı gülə cavanlıq.

Bağban Umud, gileylənmə baxtından,  
Səntək çoxlar düşüb onun taxtından,  
Qara saçə ağ dən düşən vaxtından  
Uzaqlaşdı ildən-ilə cavanlıq.

## DÜŞMƏSİN

Könül, meyl eyləmə haram qazanca,  
Gözlə, başın qeylü-qala düşməsin.  
Çıxma düzgün yoldan ömrün boyunca,  
Qədəmlərin əyri yola düşməsin.

Əvvəl düşün, sonra danış sözünü,  
Çalış, el gözündən salma özünü.  
Taleh qarşısında əymə dizini,  
Vəziyyətin müşkül hala düşməsin.

Sınaq var qabaqda, Umud, bil onu,  
Yaranmış insanın ölüdür sonu.  
Beşcə arşın ağdır hamının donu,  
Dünyagirlər kəc xəyala düşməsin.

## Namiq DƏLİDAĞLI

*Namiq Dəlidəğli 1970-ci ildə Kəlbəcərin Çovdar kəndində anadan olub. 1993-cü ildən mətbuatda çalışır. Müxtəlif redaksiyalarda müxbir, parlament müxbiri, şöbə müdürü, "168 saat" və "Hər şey sizin üçün" qəzetlərinin işə baş redaktoru vəzifəsində çalışıb.*

*Şerləri bir sıra qəzet və jurnallarda, ədəbi almanaxlarda dərc edilib.*



tb

### **BİTMƏMİŞ ŞER**

Dərd, qəm nədi, heç bilməzdim o zaman,  
İndi burda dərd kökləyən ozanam.  
Ağlayanda kiridəmmir öz anam,  
Çətin məni kiridəcək bu dünya.

Dərdimə bax, boy atıbdı boyumcan,  
Həsrətimin yollarında qoyum can.  
Nəşəsindən dadmamışam doyuncan,  
Məni vaxtsız çürüdəcək bu dünya...

### **AĞ GECƏNİN NAĞILI**

Ağ gecədə ağ dəvələr  
ağ yollara yön almışdı  
üzü Qərbə.  
Ağ yuxular, ağ arzular-  
çın olmuşdu bu ağ gecə.  
Bir ağ karvan yol gedirdi  
ağ günlərin işığına.  
Ağ ümidlər, ağ gümanlar  
ağ dağlara aparırdı ağ karvanı.  
Bu gecənin ağ həsrəti,  
ağ hicranı əriyəcək,  
Ağ vüsala qovuşacaq,  
bu ağ karvan.  
...Bu bir ağ nağılıydı,  
bu nağılda ağ elədim,  
buna heç kim inanmaz.

### **ÜŞÜYÜR**

Düşmən gülləsindən qaya çapılıb,  
Həsrətdən dağların qaşı çatılıb.  
Sınıq pəncərəli, sınıq qapılı,  
Allah, evimizin daşı üşüyür.

Dəli bir haraya kökləndi qəlbim,  
Dərd yükü çəkməyə köhnədi qəlbim.  
Dərin bir ah çəkdir, göynədi qəlbim,  
Ağladım, gözümün yaşı üzüyür.

Gədiklər, bərələr tar bağlayıbdı,  
Tavana əl dəymir, tor bağlayıbdı.  
Yolları, izləri qar bağlayıbdı,  
Bu fəsil bir kəndin qıştı üzüyür.

Bu yaram sağalmaz, loğman, ha sarı,  
Toxunsan, artacaq ağrı-azarı.  
Orda yad əlində ata məzarı,  
Burda ürəyimin başı üzüyür.

## DAĞLAR NECƏDİR

*Yurddan ayrılmayan Ələsgər babaya ithaf*

*Yağı düşmən Kəlbəcəri işğal edən zaman bizim qonşu Başlıbel kəndindən  
bir neçə ailə çıxmaga macəl tapmamış, dağlara-daşları çəkilməyə məcbur  
muşdur. Onlardan 28 nəfəri üç aydan artıq kənddən aralıdakı təbii kahada “ya-  
şadlıqdan” sonra hərtəhər gəlib çıxmışdır. Yaşı 90-i ötmüş Ələsgər baba isə  
gəlməkdən imtina edib oradı qalmışdır.*

Bizə bir xəbər ver, Ələsgər baba,  
Xəbər ver, kimsəsiz dağlar necədir?  
Yolunu ot basmış “Tala bulağı”  
Bir ildir qəlbimdə çağlar, necədir?

Əlim torpağına çatmayan məzar,  
“Yuxusu dağılmış” – yatmayan məzar,  
Həsrətdən sinəsi çatlayan məzar  
Hər gecə yuxumda ağlar, necədir?

Qayanın köksünə sığınmış o kənd,  
Talanmış, tapdanmış, yixilmiş o kənd,  
Yağı əlləriylə dağılmış o kənd,  
Sökülmüş binalar, taqlar necədir?

Evi tikəninə qismət olmayan,  
Zülüm çəkəninə qismət olmayan,  
Barı əkəninə qismət olmayan  
Bağcalar necədir, bağlar necədir?

Bizə bir xəbər ver, ixtiyar qoca,  
Xəbər ver, kimsəsiz dağlar necədir?..



## Vəli Süleyman CİÇƏKDAĞLI

*Süleymanov Vəli Tapdıq oğlu 1957-ci il fevral ayının 3-də Kəlbəcər rayonunun Başlibel kəndində anadan olub. 1973-cü ildə Başlibel kənd orta məktəbini, 1976-ci ildə isə Bakı Energetika Texnikumunu bitirib. 1976-78-ci illərdə hərbi xidmətdə olub. 1981-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, lakin ali təhsili tamamlamayıb. "Dilimi oğluma öyrədəcəyəm" kitabının müəllifidir.*

*Azərbaycan Yazarçılar Birliyinin üzvüdür.*



## **KİM QAZANAR, KİM YEYƏR**

Evcik-evcik oynayardıq,  
Böyüdük, evlər böyüdü.  
Dəyirman daşı tapmadıq,  
Nağılda divlər böyüdü.

Qəsr yapdıq, qala qurduq,  
Adam var, hasar hörmədi.  
Bağ saldıq, sahib oldular,  
Gözlərimiz bar görmədi.

Hər səhərin axşamına,  
Üzümüz qara gəlirik.  
Əzəl beşik, sonda qəbir,  
Gör hardan hara gəlirik.

## **FIRLADIR**

Dünya özbaşına deyil ki, qardaş,  
Onu fırladırlar, məni fırladır.  
Dəyirman daşı da təmənna ilə  
Çaxçaxla birləşib dəni fırladır.

Yer ayaqdan qaça, göy birdən düşər,  
Dünya parçalanar - hündürdən düşər.  
Bilməzdim qəfildən saçə dən düşər,  
Havadı, başında çəni fırladır.

Anamın bətnindən oldum dərbədər,  
Dünyanın bəzəyi hədərmış, hədər.  
Yollar yola getməz, qəbirə gedər,  
Ay Vəli, əcəldir səni fırladan.

## DOLANIR

Bəstə boyolum, sənin ala gözlərin,  
Dincliyimi ala-alə dolanır.  
Kirpiklərin yol eyləyir sinəmə,  
Səngər salıb, qala-qala dolanır.

Dodaqların bir çiçəyin ləçəyi,  
Yanaqların göyçəklərin göyçəyi,  
Tanrıım deyib bəslədiyim dibçəyi  
Könlüm hər gün tala-tala dolanır.

Dan üzündə yarın andı əllərim,  
Yar qoynunda qarımımadı əllərim,  
İlk sevgidən yarımadı əllərim,  
Saçlarımı yola-yola dolanır.

Bu sevgidə haqq yerini tapar, get,  
Ay ürəyim, yar yanına çapar get.  
Bəstə boyolum, tut qolumdan apar get,  
Gözüm yaşıla dola-dola dolanır.

## ŞAİR

Qoydular yurdunu viranə, gəldin,  
Düşmədin çovguna, borana, gəldin,  
Güllü Kəlbəcərdən arana gəldin,  
Burda çatışırımı, de, havan, şair,  
Ay qocaman şair, ay cavan şair?!

Kəhər atı minib toz eyləyərdin,  
Hər qarayunludan yüz eyləyərdin,  
Axtarma pendirə naz eyləyərdin,  
İndi fətirini ye yavan, şair,  
Ay qocaman şair, ay cavan şair?!

Dağ dağa söykənib Beşbarmaq olar,  
Yumruğun yumular, beş barmaq olar,  
Nə qədər Allaha yalvarmaq olar,  
Uçurmu başına göy, tavan, şair,  
Ay qocaman şair, ay cavan şair?!

Deyirdin dağ oğlu, dağ yaranmışan,  
Biləyi qüvvəli, sağ yaranmışan,  
İndi bilirsənmi ağ yalanmışsan,  
Yaxan küləklərdə, yelqovan şair,  
Ay qocaman şair, ay cavan şair?!

Sən şer yazmadın, yazdırın nəzirə,  
İndi göz dikirsən gələn nəzirə,  
Nə ipə yatırdın, nə də ki zirə,  
Bitdi, tükəndimi ta davan, şair,  
Ay qocaman şair, ay cavan şair?!

Körpələr yol gəlir baxtabax, dünya,  
Ölümdən savayı saxta, bax, dünya,  
Soyunsa silahı bu bədbaxt dünya  
Ellər də yaşayar firavan, şair,  
Ay qocaman şair, ay cavan şair!

### **QƏLƏMİM**

Bu gecə murazlı gecə,  
Nə gəlirsə yaz, qələmim.  
Haqdan yanan çətin sənə,  
Öz ürəyim, öz qələmim.

Düşmədilər başa səni,  
Hey basıldılar daşa səni,  
Çox saldılar qıṣa səni,  
Gələcəkdir yaz, qələmim.

Bir kılımdi, toxunmayıb,  
İlmələri oxunmayıb,  
Hələ heç kəs toxunmayıb,  
Bakırədi söz, qələmim.

## **Polad NAĞI**

*Nağıyev Polad Həsən oğlu 1945-ci ildə Kəlbəcərin İlyaslar kəndində anadan olub. 1971-ci ildə indiki Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. Ali məktəbi bitirdikdən sonra Kəlbəcərin Seyidlər kənd orta məktəbində müəllim, 1993-cü ilə qədər doğma İlyaslar kəndindəki səkkizillik məktəbin direktoru işləyib. Hazırda Xanlar rayonunun Aşıqlı kəndində məskunlaşmış və həmin kəndin orta məktəbində ingilis dili müəllimi işləyir.*

*Polad Nağı tələbəlik illərindən şer yazır. Bir sırı şerləri dövri mətbuatda dərc olunub. Qələmini əsasən aşiq şerinin qoşma, gəraylı, təcnis, divanı formalarında sınayır.*



## **MƏNİM**

Özümün öz talehimdən  
Yaman dəyib aram mənim.  
Əzəl gündən seçilməyib,  
Nə ağım, nə qaram mənim.

Göz yaşlarım gilə-gilə,  
Dərdim gəzdi dildən-dilə,  
Qaysaq bağlamayıb hələ,  
Nə dərindir yaram mənim.

Poladın bu müşkül çağı,  
Sinəsində Vətən dağı,  
Niyə bezdən çox aşağı,  
Ucuz oldu xaram mənim?

## **İNDİ**

Qərib bir zamanda dolmuş buludam,  
Pünhan yer cəzirəm bir yağam indi.  
Ya biryolluq gəl al mənim canımı,  
Ya qurtar həsrətdən, ay ağam, indi.

Talehə bax, qəfil qada tapmışam,  
Könül sarayımı qəmdən yapmışam,  
Xəzan əsib, budağımdan qopmuşam,  
Mən torpaq üstündə yarpağam indi.

Tufanlara düçar olmuş gəmiyəm,  
Həzin ötən bir kamanın simiyəm,  
Tağ-tağ uralanmış bostan kimiyyəm,  
Elə bil qurumuş bir bağam indi.

Soruşmayın haralıyam – haralı!  
Qəm yüklü Poladam, könlüm yaralı,  
Vətəndən didərgin, eldən aralı,  
Ağızdan-ağıza sorağam indi.

### YOXDU

Bir göləm, perikib, uçubdu sonam,  
Sahilim kimsəsiz, gələnim yoxdu.  
Qərib bir kimsəyəm, yuvasız quşam,  
Harda gecələrəm, bilənim yoxdu.

Qəmli bir dastanam – dilə düşmüşəm,  
Naşı bir ovçuyam – çölə düşmüşəm,  
Bir qulam, qiymətdən elə düşmüşəm,  
Çekirlər bazara, alanım yoxdu.

Gözlədim gəlmədi baharım, yazım,  
Qışladı içimdə istəyim, arzum,  
Poladam, qəm üstə kökləndi sazım,  
Götürüb əlinə çalanım yoxdu.

### OXU, BÜLBÜL

Bir yaxın gəl, soruş kiməm,  
Vətənimdə vətənsizəm,  
Ərişi qəm, arğacı qəm,  
Bir bayatı toxu görüm,  
Oxu, bülbü'l, oxu görüm.

Ay şirindil, şirinavaz,  
Bizim elə gəlibmi yaz?  
El-obamdan danış bir az,  
Vətən ətri qoxu görüm,  
Oxu, bülbü'l, oxu görüm.

Pərişanam, gəl könlüm al,  
Köç biryolluq sinəmdə qal,  
Mən Polada bir layla çal,  
Yatım, şirin yuxu görüm,  
Oxu, bülbül, oxu görüm.

### **ƏYDİK DÜNYANI**

Nizam-tərəziymiş, nizam-qurğuymuş,  
Pərsəng ata-ata əydik dünyani.  
Halallıqla tutulubmuş mayası,  
Haram qata-qata əydik dünyani.

Tamah güc eylədi, susadıq qana,  
Neçə yerdən yara vurduq cahana,  
Göydə yaradana, yerdə insana,  
Yalan sata-sata əydik dünyani.

Pambıqla baş kəsdik, olduq allahsız,  
Ayımız, ilimiz keçmədi ahsız,  
Polad, bu dünyada neçə günahsız  
Qana bata-bata əydik dünyani.



## Məhəbbət KƏLBƏCƏRLİ

*Məhəbbət Şamil oğlu Məmmədov 1958-ci ildə Kəlbəcər rayonumun Zəylik kəndində anadan olub. 1976-ci ildə Zar kənd orta məktəbini bitirib. H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstiutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini başa vurduqdan sonra öz kəndlərində müəllim işləyib. Kəlbəcər işğal olunduqdan sonra Goranboy rayonunda məskunlaşır. Hazırda Şəmkir rayonunda yaşayır.*

*Şerləri bir sırada mətbuat orqanlarında dərc olunub. «Qürbətdə qalan dağlar» («Elm» nəşriyyatı-1999) kitabının müəllifidir.*



## **YA XALA MƏNİ**

*təcnis*

Gözəl, hicrin ilə yaşatmaqdansa,  
Bir xəncər götürüb yax, ala məni.  
Kipriyini ya biryolluq ox elə,  
Həsrət qoyma, gülüm, ya xala məni.

Keçər mənə ay qaranlıq, il qara,  
Oxşadar saçımı sənsiz il, qara,  
Vədə verib dönük çıxsam ilqara,  
Tutub el içində yaxala məni.

Nəzər yetirmədin yaxşı-yamana,  
Gəl ya öldür, zülm eyləmə ya, mana,  
Sınıq könlüm bir də çətin yamana,  
Ha bələ yaşıla, yax ala məni.

Sənə Məhəbbətsiz keçən an asan,  
Sənli günlərimi bircə ana san.  
Sağlığımda çətin məni anasan,  
Ölsəm, göz yaşınla yaxala məni.

## **QOYUB GƏLMİŞƏM**

Dədə Şəmşir, nə gileyin var elə,  
Məzarını darda qoyub gəlmışəm.  
“El köcdü”ünü, “Yurd yeri”ni sazımda,  
“Segah”ımı tarda qoyub gəlmışəm.

Gözüm qalıb o zamankı həvəsdə,  
Quru candı gedib-gəlir nəfəsdə,  
İnildəyən bülbülmü qəfəsdə,  
Tərlanımı torda qoyub gəlmışəm.

Babəkimin adı imiş adımda,  
Tora düşüb, dönük çıxdı ordum da,  
At oynadır Cavanşirlər yurdunda,  
Gör düşməni harda qoyub gəlmışəm?!

Gah dərmansız, gah davasız deyillər,  
Gah didərgin, gah yuvasız deyillər,  
Gah vətənsiz, el-obasız deyillər,  
Vüqarımı orda qoyub gəlmışəm.

Məhəbbəti - pıçıldayan bulaqda,  
Açılmamış gülərimi - sazaqda,  
Atəşimi - su ələnmış ocaqda,  
Uluları - gorda qoyub gəlmışəm.

## MƏNİM

Özüm öz yurdumda qonaq olmuşam,  
Kim keçir dağımdan, düzümdən mənim.  
O qədər yad toxum əkilibdir ki,  
Daha yetirməyir düzüm dən mənim.

Təbriz arzularım gözümdə solar,  
Dərdli Xudafərin kimsəsiz qalar,  
Həsrət on il olar, on beş il olar,  
İllərim ayrılib düzümdən mənim.

Bəlkə də qismətim tale yazandı,  
Gör kimlər uduzdu, kimlər qazandı,  
Haq dedim, gözüümə barmaq uzandı,  
Yalan doğru çıxdı düzümdən mənim.

Özüm bu taydayam, ruhum o tayda,  
Belə bir ömürdən kimə nə fayda?  
Ay Məhəbbət, hər gün bir zirvə boyda,  
Salar saçlarıma düzüm, dən mənim.

1989

## MƏNƏ

Hər ötəri gülüş gərəyim deyil,  
Bir dünya kədəri tuş verin mənə!  
Vətən - deyə, heyrətimdən gözümdə,  
Yaşım quruyubdu, yaş verin mənə!

Qınamıram nə düşməni, nə yadı,  
Öz qılıncım məni qana boyadı,  
Siz - ey Anımızın nankor övladı,  
Alın öz yurdumu, boş verin mənə!

Kimlər seyr eyləyir təbiətimi,  
Görün kimlər qırdı qətiyyətimi,  
Yetirsin dağlara vəsiyyətimi,  
Bir vətən ünvanlı quş verin mənə!

Dəlidağın “boynuburuq qızını”,  
Haçan görüb bir çəkəydim nazını,  
İstəmirəm baharını, yazını,  
Dağlarda donmağa qış verin mənə.

Yuxum yozulmaya, gümana gələm,  
Qoşulam dərədə dumana gələm,  
Məhəbbətəm, bəlkə imana gələm,  
Üzümü qoymağa daş verin mənə.

1995.

## MƏNİM

Axı neyləmişəm, yenə yadların  
Gözünə ox olub oylağım mənim?  
Yenə nə kölgədir, arxamca gəzir,  
Azmı parçalanıb torpağım mənim?

Özgədən ummadım, gözüm tox oldu,  
Cavidim, Müşfiqim erkən yox oldu,  
Gen gündə varımı bölən çox oldu,  
Dar gündə olmadı dayağım mənim.

Nəslim gör nə qədər bədbəxt nəsildi,  
Neçə yol bölündüm, ruhum əzildi,  
Haq danışan zaman dilim kəsildi,  
Böhtandan kar oldu qulağım mənim.

Vaxt olub, bir xəbis qalanda darda,  
Əl atıb özümü qoymuşam torda,  
Yaralı qartalam, yad qonsa yurda,  
Daşı parçalayar caynağım mənim.

Xudafərin dərdi məni yıxsa da,  
De, nə çıxar, gözlərini sıxsa da?  
Yanımdan Araz tək çayım axsa da,  
Cadar-cadar oldu dodağım mənim.

Ürək çırıntıma oyandı dərdim,  
Köhne yaralardan təzə qəm dərdim,  
Torpağın gözünə sürmə çəkərdim,  
Təbrizə düşsəydi ayağım mənim.

Həsrətin alovu yaladı məni,  
Ayrılıq neçə yol taladı məni,  
Həyat cır budağa caladı məni,  
Yad budaqda bitdi yarpağım mənim.

İlməsindən ayrı düşən arğacam,  
Dəlidağam, Savalana möhtacam,  
Yaranışdan dolu döymüş ağacam,  
Neçə yol budanıb budağım mənim.

İllər öz səhvini gec-tez qanacaq,  
Şerim o sahilə haçan qonacaq?  
Nə vaxtsa bir mehdən alovlanacaq,  
Kül altında qalan ocağım mənim.

### **ÖVLADSIZ ÖVLAD**

*El kənddən çıxanda Hüseyin kişi ilə urvadı  
Başxanımı nə qədər məcbur etsələr də, Vətəni  
tərk etmədilər. "Biz burda ölcəyik!" -dedilər.*

Son dəfə gözünə, a məğrur babam,  
Bir çıxan el gəldi, bir qalan Vətən!  
Söylədin:-İnsana son nəfəsində  
Bir qalan torpaqdı, bir qalan Vətən!

El qıra bilmədi dağ əzminizi,  
Ad-sandan keçməyib, qandan keçdiniz!  
Heyrətdən gözümdə dağlar kiçildi,  
Vətəndən keçməyib, candan keçdiniz!

Yaxşı ki, yurdunu qoyub gəlmədin,  
Gəlsəydin, mənim tək adiləşərdin.  
Vətənsiz nə yaziq olurmuş insan,  
Düşdüyüm günlərə sən də düşərdin.

Bir ağır mahalın dönüklüyünə  
Baxıb arxasında deyindi zirvə.  
Öyünər zirvəyə çıxanda insan,  
Boylanıb sizinlə öyündü zirvə.

Mənə elə gəlir, uçrum yollarda  
Hələ at da sürür Nəbiylə Həcər.  
Haqqı var, üstümə giley yağdırıb,  
Sizinlə fəxr etsə anam Kəlbəcər.

Övladsız olmağın görüb dağını,  
Dağlara ən əziz övlad oldunuz.  
Siz köçüb Vətənin daş yaddaşına  
Nə qərib oldunuz, nə yad oldunuz.

1999.





## İsmayıllı QƏMXAR

1926-ci il fevralın 26-da Kəlbəcərdə anadan olub. Orta məktəbi bitirdikdən sonra Kəlbəcərin Zar kəndində bir müddət rus dili müəllimi işləmişdir. 1943-cü ildə həqiqi hərbi xidmətə, Böyük Vətən müharibəsinə çağrılmış, müharibədən qayıtmış və ticarət sahəsində çalışmışdır.

1993-cü ilin mart ayında Kəlbəcərin işğalı ucbatından Gəncə şəhərində müvəqqəti məskunlaşmış, 1998-ci il noyabrın 18-də vəfat etmişdir.

2001-ci ildə "Qəriblik nişanəsi" şerlər kitabı çapdan buraxılmışdır.

## NEYLƏYİM

Qohumluq, övladlıq gözümdən itir,  
Məhəbbət salıbdı dara, neyləyim?  
Sən gözəlin ahu-zarın çəkinqəkdən  
Ürək olur para-para, neyləyim?

Qanadım qırıqdı, uça bilmirəm,  
İstəyim çıxarmı puça, bilmirəm?  
Qəlbimin sırrını aça bilmirəm,  
İlişmişəm möhkəm tora, bilmirəm.

Bədənim alışır onun oduna,  
Canım qurban olsun onun adına,  
Adətdir, dost çatar dost imdadına,  
Tapmırıam dərdimə çara, neyləyim?

Dərdindən İsmayııl gör nə gündədir:  
Ölürəm, dərmanım axı səndədir?  
Arzuya çatanlar xoşbəxt bəndədir,  
Mənim bəxtim olub qara, neyləyim?

## GÖRDÜM

Haram yiğib mənəm-mənəm deyənin  
Yiğdiği əmlakı zay oldu, gördüm.  
Xudadan canına bəla yetişdi,  
Üzündə göz yaşı çay oldu, gördüm.

Bəzək verdi torpağına, daşına,  
Zəhər qatdı yaziqların aşına,  
Qızıl, pul havası vurdu başına,  
Huşu sərsəm, özü xay oldu, gördüm.

Əlində olmadı halal sənəti,  
Töküldü boynuna elin töhməti,  
Dağıldı əlindən haram sərvəti,  
Palanlı hambala tay oldu, gördüm.

Dedilər bu kişi uçmaz qaladı,  
Yazığı, kasabı çapdı, taladı,  
Vəzifəli adama quyruq buladı,  
İkiqat əyilib yay oldu, gördüm.

Bəşərin qismətin verir Yaradan,  
Halal işlə, halal qazan, düz dolan,  
Zülümkar, haramxor getdi dünyadan,  
Şivənində söyüş pay oldu, gördüm.

İsmayıł, xalqına düşmən olanın,  
Qılincın sovluyub boyun vuranın,  
Yazığın, yoxsulun qanın soranın,  
Üstündə ağlaşma, vay oldu, gördüm.

### **QALDI**

Yetmiş il çalışıb güzəran tapdım,  
Qaçqınlıq düşəndə çox varım qaldı.  
Qoyunum, ineyim, quzum, buzovum,  
Qapımda bəhrəli bağlarım qaldı.

Xilqətdən bizlərə qismət verilmiş,  
Qayaları cərgə ilə hörülümuş,  
Gül-ciçəyi əllərimlə dərilmiş,  
Buz bulaqlı gözəl dağlarım qaldı.

Yadıma düşəndə qarışır halım,  
Düşmür yetişmişim, tökülür kalım,  
Könlümün sevinci, dərmanım - balım,  
Yağı düşmənlərə qırx arım qaldı.

Nə olsun əlindən getdi varidat,  
İsmayıł, sənə də verildi sovqat,  
Şükür Yaradana, sağ və salamat  
Yanımda uşağım, bir qarım qaldı.

## **QALAYDIM**


Əcəlim gələydi öz vətənimdə,  
Kaş oləydim, o dağlarda qalaydım.  
Üzüm görməyəydi belə günləri,  
Gül-çiçəkli yaylaqlarda qalaydım.

Ana vətənimin söküldü himi,  
Dartılıb, gərilib qəlbimin simi,  
Vədəsiz saralmış bir yarpaq kimi,  
Asılaydım, budaqlarda qalaydım.

Bu qəmdən, kədərdən gəlmışəm cuşa,  
Həyatım qəfləti çataydı başa,  
İsmayılam, çevrilib dönəydim daşa,  
Düşüb buzlu bulaqlarda qalaydım.



## **İsmayıł NƏCƏFOĞLU**



*İsmayıł Nəcəfoğlu uzun illər Amerikada yaşayıb, daha doğrusu, 1941-45-ci illər müharibəsi ona da Vətəndən uzaq ellərdə qürbət ömrü yaşıdır. Ömrünün ixtiyar çağlarında Vətənə dönmən, qəriblikdə iflic xəstəliyindən əzab çəkən, əl arabasında gəzməyə məcbur olan İsmayı köyi Bakıya çatanda, hava limanında əl arabasından düşüb özü sərbəst yeriyəndə bu möcüzə humunu dəhşətə gətirib.*

*Həyat və yaradıcılığı barədə ətraflı məlumat ala bilmədiyimiz el şairinin əlimizdə olan iki şerini oxucuların nəzərinə çatdırırıq.*

## QALDI

Bu görükən uca dağlar dalında  
Sevgili bir ölkə, bir aləm qaldı.  
Odur, Qafqaz durur - Şərqiñ cənnəti,  
Arxamda alınmaz bir qalam qaldı.

Qafqazın ürəyi - Azərbaycanım,  
Mənim də ürəyim, mənim də canım.  
Atam yol gözləyir, var həyəcanım,  
Anamın qəlbində bir ələm qaldı.

Anamın yuvası Keyti dağında  
Güllü yamacların qarlı çağında,  
Ağlaya-aglaya yar qucağında  
Hələ dil açmamış bir balam qaldı.

İtirmişəm bağçaları, bağları,  
Kiridən yox mən dərdlini, ağları.  
Qonaq oldum sizə, Tiral dağları,  
İsmayılam, sizdə bir nalam qaldı.

## VAR

İtgini axtarib, yol gözləyənlər,  
Aləmi-hicranın dönməz yolu var.  
Taleyi qürbətə düşən igidin  
Əflatun da olsa, qısa dili var.

Qəmlər dəryasına girib izləmə,  
Qaysaq tutmuş yaralarım duzlama.  
İtgin talehsizin yoluñ gözləmə,  
Qürbət ölkələrin dərin gölü var.

Allahım yaradıb qulu bir zaman,  
Tarixə yazılıb yaxşıyla yaman,  
Sanlı günlərim var, olanda tamam  
Əzrayıl hazırkı, uzun əli var.

Gəmiçi Yusifi atdı dəryaya,  
Əshabi-Kaf dağı sırrı-röyaya,  
Nuhun tufanında yetən haraya  
Əbu-Talib oğlu Həzrət Əli var.

Ömrün çoxu gedib, möhtacam aza,  
Müddətdir həsrətəm vətəndə yaza,  
İsmayıł halını yazır kağıza,  
Başı bəlalıdı - qalmaqalı var.



## Ədalət DƏLİDAĞLI

*Qaraşov Ədalət Hacıbaba oğlu 1967-ci il-də Kəlbəcər rayonunun Yellicə kəndində anadan olub. Uşaqlıqdan musiqiyə həvəs göstərən Ədalət Kəlbəcər şəhər 7 illik uşaq musiqi məktəbinin tar sinfini bitirib. Aşıq Qəmkeş Allahverdininin, Aşıq Əliş Quliyevin yanında saz-söz sənətinin incəlik-lərini öyrənib.*

*Kəlbəcərin işgalindan sonra Gəncədə, 1998-ci ildən isə Bakı şəhərində məskunlaşıb.*

*Azərbaycan nümayəndə heyətinin tərkibində saz sənətkarı kimi bir neçə xarici ölkədə – İraqda, İranda, Moskvada və MDB-nin əksər vilayətlərində milli mədəniyyətimizi və musiqimizi ləyəqətlə təmsil edib. O, bir neçə folklor festivallarının iştirakçısı və laureati olub.*

*Ədalət Dəlidağlı sazin kamil ifaçısı olmaqla bərabər, aşıq şeri üslubunda ürəyayatlışlı şerlər müəllifi kimi tanınır.*



## **QOCA DÜNYA**

Dərdsiz insan - üzügülər  
Yoxdu səndə, qoca dünya.  
Zimistanın baharından  
Çoxdu səndə, qoca dünya.

Yola saldın çox zamanlar,  
Puç eylədin gözəl canlar.  
Neçə milyon nahaq qanlar  
Axıdı səndə, qoca dünya.

Vurğunuyam həqiqətin,  
Kimə gərək var-dövlətin?!  
Bil ki, könlü Ədalətin  
Toxdu səndə, qoca dünya.

## **DAĞLAR**

Böyük müsən bala kimi  
Qucağında məni, dağlar.  
Ayrılığın cavan ikən  
Salıb saçə dəni, dağlar.

Namus-qeyreti atanlar,  
Vicdanı pula satanlar,  
O alçaqlar, o nadanlar,  
Viran qoydu səni, dağlar.

Üzür məni bu həsrətin,  
Ayrılığa dözmək çətin.  
Sənə bir də Ədalətin  
Düşəcəkmi yönü, dağlar?!

## BELƏ ÖMRÜ MƏN NEYLƏRƏM

Həyat mənə zəhər oldu,  
Belə ömrü mən neylərəm.  
Çəkdiyim qəm-qəhər oldu,  
Belə ömrü mən neylərəm.

Bir addım gəzə bilmirəm,  
Bir çiçək üzə bilmirəm,  
Bu dərdə dözə bilmirəm.  
Belə ömrü mən neylərəm.

Ədalətəm, axşam-sabah  
Ərşə çatır çəkdiyim ah.  
Xətrinə dəyməsin, Allah,  
Belə ömrü mən neylərəm.

## NƏS İLƏ

*təcnis*

Bəxtim kor olubdu, taleyim yatıb,  
Əzəl gündən işim gəldi nəs ilə.  
Günüm dərdlə keçdi, ayım hicranla,  
Cavan ömrüm düçar oldu nəs ilə.

Namərd kəslə olmayıbdı ay aram,  
Möhənət vermir ürəyimdə ay aram.  
Vaxtı keçdi, qanıyıbdı a, yaram,  
Nə yar gələ, nə bağlaya, nə silə.

Ədalət, var dənizlərdə adalar,  
Kamil qəvvas dəryalara a dalar.  
Yaxşı övlad hörmət qoyar, ad alar,  
Karsız övlad töhmət olar nəsilə.

## **Nurəddin RUMİ**

*Musayev Nurəddin Musa oğlu 1960-ci ilin mart ayında Kəlbəcər rayonunun Seyidlər kəndində anadan olub. Uşaqlıq illərini Kəlbəcərdə keçirən Nurəddin gənc yaşılarından Bakıya gələrək, burada tikinti sahəsində çalışıb.*

*Bədii ədəbiyyata erkən maraqlı göstərən Nurəddin arasıra şerlər də yazmış. Sonralar Rumi təxəllişü ilə müxtəlif mətbuat orqanlarında çıxış edən Nurəddin 2001-ci ildə oxucularının görüşünə «Mənim dünyam», «Bir zərrə işiq» kitabları ilə gəlib.*



## VƏTƏN DƏRDİ

Qürurla yaşamaq çətin olubdu,  
Ay Vətən, mən sənsiz heçə dönmüşəm.  
Tüstüm ərşə qalxır, od-alovum yox,  
Yaş odun qoyulmuş peçə dönmüşəm.

Həsrətindən içün-için yanıram,  
Vətənsizlik nə dərd imiş, qanıram,  
Vətən dərdin ən böyük dərd sanıram,  
Mən bu dərdlərimlə puça dönmüşəm.

Nurəddini arzulardı yaşıdan,  
Dönəcəyik, buna məndə var inam,  
Hər səhəri o ümidlə açıram,  
Köç üstəyəm, elə köçə dönmüşəm.

## DAĞLAR

Xəstə könlüm qar isteyir,  
Bir pay göndər bizə, dağlar.  
Uca zirvədə əyləşib  
Mahnı qoşam düzə, dağlar.

Sağalardım, görsəm sizi,  
Sizə qurban mən tek yüzü,  
Xəcalətəm, deyim, düzü,  
Necə çıxım üzə, dağlar?!

Nurəddinin gözü dollar,  
Gecə-gündüz yada salar.  
Ölüb sinən üstə qalar,  
Yetişərsə sizə, dağlar.



## **Uğurlu XƏLİL**

*Xəlilov Uğurlu Əli oğlu 1938-ci ildə Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olub. Şerləri müğənni və aşıqların ifasında yayılıb. Dövri mətbuatda şerləri tez-tez çap olunur.*

*Xanlar rayonunun Zurnabad kəndində məskunlaşışb.*

## XATIRLA MƏNİ

Ovçu oldum, çox dolandım dağları,  
Hər bulaq başında xatırla məni.  
Gəzdikcə bax o dağların döşünə,  
İzim var daşında, xatırla məni.

Dolanar həftələr, ay, görüşmərik,  
Çağırısan vermərəm hay, görüşmərik.  
Geçər güllü bahar, yay, görüşmərik,  
Bir qarlı qışında xatırla məni.

Uğurludan az gileylən, dad elə,  
Özü gedər, qalarancaq ad elə.  
Demirəm hər zaman, hərdən yad elə,  
Gözlərin yaşında xatırla məni.

## KAŞ

Lalətək açılan al yanağında,  
Ağ buxaq üstündə xal olaydı kaş.  
Əlinlə verdiyin incə qədəhdə  
Ləbindən süzülən bal olaydı kaş.

Mən səni düşünür, səni anıram,  
Gahdan buza dönür, gahdan yanıram.  
Sən üstün vurmursan, mən utanıram,  
Qəlbimdən qəlbinə yol olaydı kaş.

Gizlicə çekilib bir çəmənliyə,  
Əməydim ləbindən, uşağam deyə.  
Əgyar nə görəydi, nə də söyləyə,  
Gözləri kor, dili lal olaydı kaş.

Dedim Uğurluya olasan Leyli,  
Dedim başqasına gəl salma meyli,  
Yoxsa qoca sandın, oldun gileyli,  
Sənin də zülfərin çal olaydı kaş.

### MƏNI

Baharın keçməsi, gülün solması,  
Bülbülün naləsi ağladır məni.  
Talehin dönməsi, bəxtin yatması,  
İgidin ölməsi ağladır məni.

Yoxdu bu dünyada bir şeydə gözüm,  
Yoxsulam, varlıya xoş gəlmir sözüm.  
Namərdin axırın görəydi gözüm,  
Ömrün gödəlməsi ağladır məni.

Görünmür, Uğurlu, o hax, o divan,  
Hanı at oynadan, ceyranlar tutan?  
Daha qocalıram, olmaram cavan,  
Gözəlin gülməsi ağladır məni.

### HARDASAN

Bundan betər dərd olarmı, ay Allah,  
Bilmirəm ki, doğma qardaş, hardasan?!  
Bir-birdən xəbərsiz, itkin, didərgin  
Yaxşı yoldaş, yaxın sirdaş, hardasan?


Vətən harda qaldı, elim necoldu?  
Bəlkə görəmmədim, daha gec oldu...  
Qədrini biləndə artıq heç oldu -  
Cənnət yurdum, əziz yurdaş, hardasan?

Gecə yuxum yoxdu, gündüz dincliylim,  
Budur talehimdən bax, incikliyim.  
Vətənimlə birgə qaldı gəncliyim,  
Çağırırlar, ay bağırı daş, hardasan?

Qəm-qüssə kükrəyib başımdan aşır,  
Əllərim titrəyir, dilim dolaşır.  
Bəzən düşünəndə ağlım da çasıır,  
Huşum yoxa çıxıb, yaddaş, hardasan?

Dövran Uğurlunu yaman doyurub,  
Neynəyim, yaradan belə buyurub.  
Aqlamaqdan göz yaşlarım quruyub,  
Hey axsana, ay qanlı yaş, hardasan?!





## **Eldar İSAYEV**

*Eldar Mehdi oğlu İsayev 1948-ci ildə Kəlbəcər rayonunun Başkənd kəndində anadan olub. Bir sıra təşkilatlarda mühasib işləyib.*

*1998-ci ildə "Azərnəşr" tərəfindən "Elsiz-günsüz dağlar" kitabı nəşr edilib. Dövri mətbuatda şerləri müntəzəm dərc olunur.*

## DAĞLAR

Qərar tutub dincələrmi,  
Sizdən ayrı yatan, dağlar?!  
Qismət ola, bir görüşək,  
Duman-çıskın tutan dağlar!

Ömür keçir qəmli-qəmli,  
Yaşayıram gözü nəmli.  
Sənin də bağrin sitəmli,  
Ey günəşi batan dağlar!

Eldar görsün, dərdə salsın,  
Allah özü qisas alsın.  
İllər boyu yasda qalsın,  
Sizi yada satan, dağlar!

## NƏ DEYİRSƏN

Sən mənimlə əhdi-peyman  
Baqlamışan, nə deyirsən?!  
Sevib-sevilmək yaşını,  
Haqlamışan, nə deyirsən?!

Ürək sevib-seçib səni,  
Gəl günahkar görmə məni.  
Döñə-döñə bu sinəmi  
Daqlamışan, nə deyirsən?!

Niyə sevdin əzəl başdan,  
Yar olarmı bağırı daşdan?!  
Könlüm evin o baxışdan  
Oxlamışan, nə deyirsən?!

Etməmişəm cinayəti,  
Meylim səndən dönmür qəti.  
Məndə olan məhəbbəti  
Yoxlamışan, nə deyirsən?!

Gəl yaxına, görüş barı,  
De üzümə günahları.  
Od içində sən Eldarı  
Saxlamışan, nə deyirsən?!

### KƏLBƏCƏR

Dağılıb üstündən ağır elləri,  
Qalıbdı yolları bağlı Kəlbəcər.  
Ağıla gəlməyən oda saldılar,  
Viran oldu bağça-bağlı Kəlbəcər.

Murov qəm içində keşiyin çekir,  
Dəlidağ dustaqdı, boynunu bükür,  
Qoçdaş ağı deyir, Qonur yaş tökür,  
Olubdu sinəsi dağlı Kəlbəcər.

Keytinin əyilib vüqarlı başı,  
Tərtərə qarışır Mansırın yaşı.  
Çağırır köməyə torpağı, daşı,  
Bizdən inciyibdi haqlı Kəlbəcər.

Tor qurubdu, düşmən bizdən alıbdı,  
Ananı baladan ayrı salıbdı.  
Qoşqar, Alagöllər elsiz qalıbdı,  
Pərişandı o qonaqlı Kəlbəcər.

Allah əydi, Eldar, bizdən nəzəri,  
Ağlatdı Çilgəzi, o Şahnəzəri,  
Tapdaqda qalandan dünya gözəli,  
İtirmişik qalan ağılı, Kəlbəcər.

## Həbib ƏHMƏDOV

*Həbib Nağı oğlu Əhmədov 1932-ci ildə Kəlbəcər rayonunun Boyaxlı kəndində anadan olub. Rayon mərkəzində orta məktəbi, sonra Bakı Dövlət Universitetinin tarix fakültəsini, Bakı Ali Partiya Məktəbini bitirib. Ayri-ayrı illərdə Kəlbəcər RPK-da şöbə müdürü, rayon icraiyyə komitəsinin katibi, rayonda çıxan «Yenilik» qəzetinin redaktoru, məktəb direktoru, təmir-tikinti idarəsinin müdürü vəzifələrində çalışıb.*

*Şerləri bir sırada mətbuat orqanlarında dərc olunsa da (hələ Kəlbəcərdə ikən), ilk kitabı – «Xoş günlərim o dağlarda qalıbdı» 1998-ci ildə işıq üzü görüb.*

*Kəlbəcərin işğalından sonra Bakı şəhərində məskunlaşıb.*



## **MƏNİ**

Yaman darıxıram, gözlərə qurban,  
Gəl yoxla hər axşam, hər sabah məni.  
İlahinin yazısıdır, neyləmək,  
Yaradıb qəmlərə qərargah məni!

Dərdim başdan aşib, yox bir qəmxarım,  
Günü-gündən artıb dərdim-azarım,  
Bir şirindilliyyə gərək yalvarım,  
Alsın qəm əlindən, inşallah, məni.

Burda Həbib biməkandı, bikəsdi,  
Həyan gəzmək olar qəribin qəsdi.  
Bir an ovundursan, bir günə bəsdi,  
Gəl qoyma darıxam sən Allah məni.

## **HANI**

Gülüm, deyirsən ki, mənə şer yaz,  
Mənim qələmimdə o hünər hanı?  
Cismində cəmləşən gözəlliklərə  
Qafiyə düzməyə Ələsgər hanı?

Qüdrət qələm çəkib nə göyçək sənə,  
Ziyarətə çıxar gül-ciçək sənə!  
Məleykə bəxşidir bu bəzək sənə,  
Bu şanda-şöhrətdə bir bəşər hanı?

Sehrinə düşəndə göz aciz qalır,  
Qələm ovsunlanır, söz aciz qalır,  
Cəbrində Həbib tək yüz aciz qalır,  
Vüsalına çatan bəxətəvər hanı?!

## BİLMİRİK

Bəzəkli sözlərlə dolub beynimiz,  
Düşdürüümüz zülmü bilə bilmirik.  
Yüklənmişik əcnəbinin yüküylə,  
Nədir çəkdiyimiz şələ, bilmirik.

Ev-eşiksiz, yurd-yuvasız qalmışıq,  
Yenə də deyirik zəfər calmışıq.  
Yolumuzu dağa-daşa salmışıq,  
Hələ özümüzə gələ bilmirik.

Gəlin görək nələr gəlir qabaqdan,  
Çörəyimiz yoxa çıxır tabaqdan.  
Saqqızımız oğurlanıb o vaxtdan,  
Beynimiz verilib yelə, bilmirik.

Gözü bağlayanlar həddini aşır,  
Həbib, öü gedişlə ağıl da çasıır.  
Beş-on ulaq yem üstündə dalaşır,  
Gedib arpasını bölə bilmirik.





## Hacı Sabir MİKAYIL

*Mikayilov Sabir Heydər oğlu Kəlbəcərin Dərəqışlaq kəndində anadan olub. Sənətkarlığı ilə tanınıb: Kəlbəcər təmir-tikinti idarəsində çalışıb. Torpaqlarımıza yağı dış qıçayan ilk vaxtlarda könüllü özünümüdafiə dəstəsi yaradaraq, Ermənistanla həmsərhəd olan Dikyurd yaylığında zastava komandiri olub. Ömrünün "50-ci bahar"ını səngərdə keçirib. Şerin müxtəlif formalarında qələmini sırayır.*

*1998-ci ildə Həcc ziyarətindən olub. "Gözəlliyyə gül olmaqdan nə sən doydun, nə mən, dağlar" adlı ilk kitabı 2001-ci ildə çapdan çıxb.*

## İNSAN

Bənd olub varına fani dünyanın,  
Vurulub ətrinə, müşkünə insan.  
Eşqli cavan kimi könül bağlayıb  
Süleyman mülkünün eşqinə insan.

Mala-pula şahmar kimi sarılı,  
Bir daşı düşəndə ona darılı,  
Hasarlı, qalalı, bürclü, barılı,  
Qonaqdı dünyada beş günə insan.

Sabir indən sonra bayqu-binədi,  
Sovulmuş bostandı, güman günədi.  
Tərəqqi-tənəzzül axır fənadı,  
Can düşüb əcəlin püşkünə, insan!

## DÜŞƏR

Leyli xanəsində qəm dustağıdır,  
Məcnun səhralarda sorağa düşər.  
Mən belə yanmaqdə misli-səməndər,  
Könlüm pərvanədir, çıraqa düşər.

Ağac barı sevər, insan zəhməti,  
Tənbələ yaraşar elin töhməti,  
Nankor övladların olmaz qisməti-  
Ata sərvətindən qıraqa düşər.

Dərd üzdü canımı, yandı bədənim,  
Sabırəm, olmadı könül həmdəmim.  
Dünyaya sığmayan möhnətim, qəmim  
Süzülüb qəlbimdən varağa düşər.

## **ARZU**

Dərd üz versə, dilsiz daşlar dil açar,  
Nə çətinmiş quş qalandı yuvasız.  
Səfil, sərgərdanam, candan bezmişəm,  
Obalarda dolaşıram obasız.

Fələk mənim gözlərimə yaş verib,  
Kəm ömrümə boran verib, qış verib,  
Elə billəm möcüzələr baş verib,  
Məni burdan öz yuvama qovasız.

Sabirəm, dövranım keçəydi ələ,  
Könlüm sarayına düşə vəlvələ,  
Yenə dəstə-dəstə qonağım gələ,  
Bulaq üstə yarpız, qıçı ovasız.

1994.



## Çərkəz XÖLƏZƏKLİ

*Quliyev Çərkəz Məhəmməd oğlu 1920-ci ildə Kəlbəcər rayonunun Xöləzək kəndində anadan olub. İkinci Dünya müharibəsinin veterani, birinci qrup əsil idi.*

*1993-cü ildə ermənilər Kəlbəcəri işgal edəndə doğma kəndindən çıxmayan Çərkəz kişini ermənilər girov götürürülər. Həmişə belinə hərbi kəmər qurşayan ağsaqqalın kəməri yenə də belində imiş. Erməni qulduru onun kəmərindən yapışır deyir ki, aç bu kəməri ver mənə, sənə daha kəmər yaraşmur.*

*Çərkəz Quliyev acı-acı gülümsəyir:*

*-Bu kəməri kişilər bağlayır, gavur, sənin kimi tülkü dığalar yox,-deyib erməninin sıfətinə tüpüür...*

*Saysız-hesabsız qoşma, gəraylı müəllisinin təəssüf ki, bu gün əlimizdə cəmi iki seri qalıb.*



## QALAYDIN

Saqqal, səndə heç etibar görmədim,  
Görüm səni lap avara qalaydın.  
O qədər ki, sənə keflər vermişəm  
Ağarmayıb, gərək qara qalaydın.

Nə çətinlik görüb belə solubsan?  
Ömür keçiribsən, yaşa dolubsan.  
Pambıq kimi niyə dümağ olubsan,  
Bu görkəmlə görüm gora qalaydın.

Qoyaydın qabaqcə baş ağaraydı,  
Kirpix ağaraydı, qaş ağaraydı,  
Sinə çallayaydı, döş ağaraydı,  
Para ağarsan da, para qalaydın.

Tutaşıbsan, zorun çatmir, yixırsan,  
Hər dəqiqə ürəyimi yaxırsan.  
Mən qırxıram, utanmırsan, çıxırsan,  
Çərkəz deyər, zəhrimara qalaydın.

## MƏN

Elə bil yatmışdım, birdən ayıldım,  
Hər kəsdən soruşdum haralıyam mən?  
Uçmaq istəyəndə Vətənə sarı  
Gördüm ki, ox dəyib, yaralıyam mən.

İnsanlar içində tənha insanam,  
İstədim dostların adını anam,  
Məni nə pis gündə doğubdu anam-  
Bəxti kür, taleyi qaralıyam mən.

Baxdım ki, bağrimon başı yaradı,  
Anlaya bilmədim bura haradı...  
Gördüm bir yerdəyəm - hər yan qaladı,  
Çərkəzəm, elimdən aralıyam mən.

## **Əmrəh QƏMXAR**

*Əmrəh Qəmxar 1964-cü ildə Kəlbəcər rayonunun Ağca-kənd kəndində anadan olub. On dörd yaşından şerləri respublikə mətbuatında dərc edilir. Hərbi xidməti başa vurduğdan sonra, 1990-ci ilin fevral ayına kimi Udmurtiya Daxili İşlər Nazirliyində çalışıb. 20 Yanvar hadisələrindən sonra o, vətənə qayıdır, ermənilərlə döyişdə yaralanaraq ağır cərrahiyə əməliyyatı keçirib.*

*Fotomüxbir kimi bir neçə mətbu orqanda çalışır. Hazırda Gəncə şəhərində müvəqqəti məskunlaşır.*

*Aşıq şerinin müxtəlif formalarında qələmini sınayır.*



## **BİLMİRƏM**

Dağlar özü boyda göz dağı olub,  
Murova, Kəpəzə baxa bilmirəm.  
Ətri gəlmir Kəlbəcərin güllərdən,  
Qoxlayıb köksümə sıxa bilmirəm.

Nə vaxtdır görmürəm dostu, yaxını,  
Səhv saldıq ətəklə başı, yaxanı.  
Zirvədən dərəyə bizi yıxanı,-  
Heyf ki, heyf ki, yıxa bilmirəm.

Dağıldı, söküldü əriş-arğacım,  
Daha bar yetirməz ümid ağaçım.  
Nə vaxt qayıdarlıq?-Soruşur bacım,  
Susuram, nə deyim, axı, bilmirəm...

Gəzirəm dəlisov, kövrək çağımı,  
Gizli ovuduram sinə dağımı.  
Görmürəm illərnən Dəlidağımı,  
Təpəyə, zirvəyə çıxa bilmirəm.


Didərgin körpələr solub, büzüşüb,  
Soyuq baxışlardan “ürəyim bişib”,  
Anamın məzarı yadına düşüb,  
Anasız dünyama sığa bilmirəm.

Yanmaram, düssəm də oda, atəşə,  
Düzəndən baxıram indi günəşə...  
Səndən də küsmüşəm, şəhli bənövşə,  
Pərişan tellərə taxa bilmirəm!

“Dağ oğlu ürekli olur”-deyirdin,  
Əmrəhin yarası yaman dərindi...  
Anasız quzuya dönmişəm indi,-  
Daha şimşək kimi çaxa bilmirəm...

## **Qafar VERDİYEV**

*Verdiyev Qafar Allahverdi oğlu Kəlbəcər rayonunun Yanşaq kəndində doğulub boyabaşa çatsa da, son illər Şəkidə yaşayır. Qafar Verdiyevin gözəl rəssamlıq qabiliyyəti olduğu kimi, yaxşı qoşquları, ustad aşiq kimi saz çalıb-oxuması da vardi.*



## **DAĞLAR**

Qismət olsun, seyrə çıxaq,  
Güllərindən üzüm, dağlar.  
Səhər ertə şəh düşəndə,  
Ayaqyalın gəzim, dağlar.

Düzdə quraq alaçığı,  
Çiçək açsın solu-sağı,  
Bulaq üstə axşamçağı  
Yarı görsün gözüm, dağlar.

Göylərdə şimşek çaxanda,  
Yağış yağıb sel axanda,  
Çıskın olub gün çıxanda,  
Hər nazına dözüm, dağlar.

Gelinimiz pendir çalçın,  
Cincilimdən kətə salsın,  
Doğru çıxsın, yadda qalsın,  
Bu əhdimiz bizim, dağlar.

Qafar sızsız öyünməmiş,  
Sızdən ayrı söyünməmiş,  
Ürəyimdə üyünməmiş  
Hələ çoxdu sözüm, dağlar.

## **BACIM**

Zaman bizi sınaqlara çəkəndə,  
Dözdü hər möhnətə Səmayə bacım.  
Zəif vücuduyla evə-eşiyə,  
Qayğı göstərirdi hamiya bacım.

Yadımdadır xəmir tutub yapdığı,  
Güç-bələyla suyu una qatdığı,  
Çörək üçün od-ocağı çatdığı,  
Üst-başın bulaya-bulaya bacım.

O çox uşaq idi, gənc idi hələ,  
Gəlinlik kəməri qurşandı belə,  
Köçsə də kəndindən uzaq ellərə,  
Qeyrət tacı oldu obaya bacım.

Yenə qayğıları başından aşdı,  
Aylar gəlib-keçdi, illər dolaşdı,  
Xəyalında dağ-arana qarışdı,  
Çıxmadı evindən-qapıya bacım.

Gəlin oldu, xanım oldu bir evdə,  
Ləyaqəti gəzdi ağızda, dildə,  
Halal ad qazandı uzaq bir eldə,  
Yerini tanıya-tanıya bacım.

Həcər-Nigar qeyrəti var qanında,  
Dəyanət göstərdi polad qatında,  
Taleyin verdiyi yükün altında  
Görmədim büdrəyə, sapiya bacım.





## Məhəmməd NƏRİMANOĞLU

Sadıqov Məhəmməd Nəriman oğlu 1957-ci ildə Kəlbəcərdə anadan olub. Kəlbəcər şəhər 2 sayılı orta məktəbi, Gəncə Politexnik Texnikumunu bitirdikdən sonra Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisasına yiyələnib.

Dövrü mətbuatda 1982-ci ildən məqalə, oçerk və hekayələri ilə çıxış edir. Əvvəllər Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Evinin bədii rəhbəri və metodisti olmuş, 1987-1993-ci illər Kəlbəcərdə çıxan «Yenilik» qəzeti redaksiyasında məsul katibliyə qədər iş təcrübəsi toplamış, 1993-cü ildən 1995-ci ilə kimi «Respublika» qəzetində məsul katib, həmin vaxtdan 2002-ci ilə kimi

«Yeni Azərbaycan» qəzetində məsul katib, «Gələcək», «7-ci qıtə», «Ozan» qəzətlərinin baş redaktoru vəzifələrində çalışmış, hazırladı «Vətən səsi» qəzətinin şöbə müdürü, «Yeni bəşər» qəzətinin baş redaktorudur.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü Məhəmməd Nərimanoğlu «Dağların sinə duğası», «Yurd göynərtisi», «Ümid işığı», «Dədə ocağı», «Qanlı köynəklər» və s. publisistika kitablarının müəllifidir. Hərdən qələmini şer yaradıcılığında da sinayır.

## KƏLBƏCƏRİMİN

Əzəldən yaranıb hüsnü-tamaşa,  
Vurğunam qışına Kəlbəcərimin.  
Sübħün işığından axşam çağına  
Dolanam başına Kəlbəcərimin.

Bir bax zümzüməli bulağa, çaya,  
Aran haraylayır, tələsir haya,  
Göylərə ucalan min-min sal qaya  
Yaşıddır yaşına Kəlbəcərimin.

Heyran eyləyibdi hər gələn kəsi,  
Bir zəngin muzeydi küncü, guşəsi,  
Məhəmməd, tarixin sədası, səsi  
Yazılıb daşına Kəlbəcərimin.

## DAĞLARI

Dədə Şəmşir, bilirsənmi gül açmır,  
Xəzan vurub bahar çağrı dağları!  
Şirin-şəkər balaları dil açmır,  
Bürüyübüdü fəryad, ağı dağları.

Köç eyləyib - ellər ondan aralı,  
Sinəsindən çalın-çarpaz yaralı,  
Alıbdı nişana körpə maralı,  
Salıbdı kəməndə yağı dağları.

Obasızıq, oymaqsızıq bu yanda,  
Qılınclar yamanca pas atır qında,  
Hər Novruz gündündə, bayram ayında  
Dağlayır sinəmin dağı dağları.

## **ANAMIN**

Həsrətindən, hicranından toxuyub-  
Xalçası, kilimi sözdü anamın.  
“Kərəmi” üstündə ağrı oxuyub,  
Kəlməsi alovdu, közdü anamın.

“Qəriblər ağısın oxuyan durna”,  
Qızınmaz dərdinin sönməz oduna.  
Gecələr şərikdi ahu-zarına,  
Dərdləri silsilə, yüzdü anamın.

Xəyalı dağlarda, çatmayır əli,  
Bu dəli həsrətdən dili nəgməli,  
Tərtərdi göz yaşı- bitməyir seli,  
Cənnəti dərədi, düzdü anamın.

## **ÖMRÜMÜN KÖÇKÜN İLLƏRI**

Gözlərimin yaşındadı,  
Ürəyimin başındadı,  
Erkən gələn qışındadı  
Ömrümün köçkün illəri.

Nə yaman ağrılı imiş,  
Yarama naşımı dəymmiş?  
On üç illik libas geymiş  
Ömrümün köçkün illəri.

Odu sönən ocaqdı ki,  
Körpəsiz bir qucaqdı ki,  
Bərəkətsiz bucaqdı ki,  
Ömrümün köçkün illəri.

Bu fitnədi, ya da tələ,  
Eşidilmir bu ah-nalə!  
Çoxmu uzanacaq hələ  
Ömrümün köçkün illəri?

Məhəmmədə verib dərdi,  
Bircə-bircə uddu mərdi.  
Başdan-başa dərddi-sərdi  
Ömrümün köçkün illəri.

*Bakı, 29 mart 2005*


### **YAVAŞ-YAVAŞ**

Sən gedəli könlüm gülü saralır,  
Alır bağça-bağı qış yavaş-yavaş.  
Ağıl çasıb, hövsələ də daralır,  
Süzülür eynimdən yaş yavaş-yavaş.

Vədəni uzatdın həftədən aya,  
Ötən hər anları düzürəm saya,  
Ürək tablaşarmı bu ahı-vaya,  
Bağladın bağrıma daş yavaş-yavaş?!

Könlümün gülüsən - güllü bənizim,  
Ayrılıqdan isteyirsən mən bezim?  
Həsrətin üzübdü canı, əzizim,  
Gəl, uca dağları aş yavaş-yavaş.

Ocağımın odu sözüb havaxdan,  
Bərəkəti yoxa çıxıb tavaxdan.  
Məhəmmədin gözü yolda savaxdan,  
Diyəsən oluram çاش, yavaş-yavaş.



## Zakir HƏSƏNOĞLU

1935-ci ildə Kəlbəcər rayonunun Zallar kəndində anadan olan Misirov Zakir Həsən oğlu Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib. Baytarlıq elmləri namizədidir. Şer yazımağa erkən yaşlarından başlayıb. İlk şerlərini sevgiyə, məhabbətə, təbiət gözəlliklərinə həsr edib. Yaşlı dolduqca yaradıcılığının mövzu dairəsi genişlənib, sözünün ictimai-siyasi kəsəri artıb. Ali məktəbi baytar-həkim ixtisası üzrə bitirən Z. Həsənoğlu müxtəlif vəzifələrdə çalışıb və paralel olaraq bədii yaradıcılıqla da məşğul olub. «Allah, bir oğul yetir», «Tərtərlə söhbət» adlı şerlər kitablarının və bir neçə elmi-tədqiqat əsərlərinin müəllifidir.

## QOYMAYIN, ƏYİLƏ DAĞLAR

Ətir gəlmir dərəsindən, döşündən,  
Əvvəllər heç belə deyildi dağlar.  
Qartallar tərk edib zirvə daşları-  
Ay aman, qoymayın, əyildi dağlar.

Şəhid qanı daşlarının xinası,  
Çalxanmır gölləri, üzmür sonası.  
Yağı tapdağında sindi aynası-  
Üşəndi, aşındı, yeyildi dağlar,  
Ay aman, qoymayın, əyildi dağlar.

Oğulları kürəyindən vuruldu,  
İnam köhlənimiz onda yoruldu.  
Qələbəyə ümidişimiz qırıldı-  
Övladına satqın deyildi, dağlar...  
Ay aman, qoymayın, əyildi dağlar.

Dikələk, dikələk, duraq, dağlarım,  
Düşməni gözündən vuraq, dağlarım!  
Əvvəlki tək büsət quraq, dağlarım,  
Ellər deməsinlər əyildi dağlar,  
Deməsinlər belə deyildi dağlar...

## VERMİŞƏM

Bir yolçuyam, mənzil uzaq, yol çətin,  
Ötən ömrü sədaqətə vermişəm.  
Tükənməz xeyir-şər çarpışmasında  
Hakimliyi ədalətə vermişəm.

Qaçqınıq-köckünük niyə, bilmirəm,  
Mən bilsəm də, çoxun deyə bilmirəm.  
Ölsəm də, haqsızı öyə bilmirəm,  
Mən könlümü həqiqətə vermişəm.

Həsənoğlu, göz yaşımı silmərəm,  
Əcəl pəncəsində dizə gəlmərəm.  
Kəlbəcəri görməyincə ölmərəm:  
Ürəyimi emanətə vermişəm.

## **KÖNLÜM İSTƏYİR**

Yaman darıxmışam dağlardan ötrü,  
Yaylağa köçməyi könlüm istəyir.  
Yayın ortasında çalpov altında  
Murovdan keçməyi könlüm istəyir.

Könlüm haçan doydu dağlar sözündən,  
Şıdırğı addayıb Taxtadüzündən,  
Öpə-öpə İstisuyun gözündən,  
Bir qurtum içməyi könlüm istəyir.

Həsənoğlu, qəlbin boşala-dola,  
Tanrıdan dilə ki, qismətin ola-  
Gül-çiçək ətrindən məst ola-ola,  
Biçənək biçməyi könlüm istəyir.

## **ŞİRİN-ŞİRİN**

Xoş zamanda hər çıxanda qarşımıma,  
Əhvalımı xəbər al şirin-şirin.  
Şirin nur yayılsın göyçək üzünə,  
Süzülsün ləbindən bal şirin-şirin.

Boy-buxunun gözəl, biçimin gözəl,  
Əzəl yaranışdan seçimin gözəl.  
Oxşarın tapılmaz, olsa min gözəl,  
Yanır yanağında al şirin-şirin.

Az olar, vəsfinə neçə söz desəm,  
Gözlərinə ulduz desəm, köz desəm.  
Misraların mənasını çöz desəm,  
Şirin xeyallara dal şirin-şirin.

Düşünəndə sən yaylaqsan, mən aran,  
Sən çiçəkli çəmən, mən çölü şoran...  
Gəncliyimi bir olarmı qaytaran...  
Düşür ürəyimə xal şirin-şirin.

Həsənoğlu yazdı hekayətini,  
Qəbul et sən ərzi-şikayətini-  
Əsirgəmə hərdən inayətini,  
Bu sıniq könlünü al şirin-şirin.



## **Nəriman OCAQLI**



*Baxşəliyev Nəriman Sadiq oğlu 1956-ci ildə Kəlbəcərin Dəmirçi dam kəndində anadan olub. 1973-cü ildə Seyidlər kənd orta məktəbinə bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra, 1991-ci ildə Kiyev Dövlət Tibb Universitetində cərrahiyə ixtisasına yiyələnib.*

*Hazırda Abşeron rayon Sahiyyə İdarəsində baş həkimin müavini vəzifəsində çalışır.*

*1986-ci ildən jurnalistlik fəaliyyəti ilə də məşğuldur. «Yeni bəşər» qəzetinin redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, «Ömrün yetmişindən yüzünə doğru» kitabının müəllifidir.*

## BİR EL VARDI

Bir el vardı o dağların başında,  
Bir el vardı, elə dağlar yaşında.  
Sazla danışardı, sözlə dinərdi,  
Gül açardı bulaqların daşında.

Bir el vardı, yaman haylı-haraylı,  
Başı üstdə buludları qalaylı.  
Dərd yandırıb kül eləyir adamı,  
Doğma yerlər indi qalıb yadamı?

Bir el vardı, abu-kövsər içərdi,  
Söz toplayıb inci, gövhər seçərdi,  
Bir el vardı, şax deyərdi sözünü,  
Bir kəlmə söz məhv edərdi yüzünü!

Bir el vardı, xoşbəxt idi obası,  
Axşam-səhər gur yanardı sobası.  
Bəs elərdi komasına istisi,  
Düz çıxardı bacasından tüstüsü.

Bir el köçdü, yurd-yuvası boşaldı,  
O dağların baharını qış aldı.  
Bir el köçdü - dərə qaldı, düz qaldı,  
Var-dövlətdən yenə bizə söz qaldı.

## ÇAY BOYUNCA

Köhnə dərdi göyərtmə,  
Daha məni göynətmə,  
Dəli kimi söylətmə,  
Gəl baxışaq doyunca,  
Gəzək bu çay boyunca.

Məhəbbət sorağında,  
Gül-çiçək qucağında,  
Zülmə dodağında,  
Dan ulduzu doğunca,  
Gəzək bu çay boyunca.


Xoş günsən illərimdə,  
Tumarım tellərində,  
Əllərim əllərində,  
Üşüyuncə, donunca,  
Gəzək bu çay boyunca.

Vallah, sənsiz heçmişəm,  
Gələcəksiz keçmişəm,-  
Ürəyimdən keçmişəm,  
Ürəyini duyunca,  
Gəzək bu çay boyunca...



## **Orxan ADİLOĞLU**

*Cəmilov Orxan Adil oğlu 1985-ci ildə Bakı şəhərində şair Adil Cəmilin ailəsində dünyaya gəlib. Orta məktəb illərindən şer yazır. Dövri mətbuatda ara-sura şerləri dərc olunur. Azərbaycan Beynəlxalq Universitetinin 3-cü kurs tələbəsidir.*



## ƏSGƏR QEYRƏTİ

Bu - Vətəndi, bu - torpaq -  
Azərbaycan torpağı.  
Bizə doğma, əzizdi  
Hər gülü, hər yarpağı.

Həsrət-həsrət boylanır  
O dağlar üzü bəri,  
Qaytaracaq yurdunu  
Azərbaycan əsgəri!

Alacaq qisasını  
Vətənin igid oğlu,  
Hələ ölməyib Babək,  
Hələ sağdı Koroğlu!

Qələbə marşımızdır  
“Cəngi”, “Misri”, “Heyratı”.  
Xalqımın qeyrətidir  
İgid əsgər qeyrəti.

## KÖNLÜMÜ VERMİŞƏM SƏNƏT EŞQİNƏ

Bu yazan əlimi bağlasalar da,  
Yolumdan, izimdən saxlasalar da,  
Gedərəm yolumu boranda, qarda,  
Könlümü vermişəm sənət eşqinə.

Mənə nə gəlibse, ürəkdən gəlib,  
Göydən yerə enib, mələkdən gəlib.  
Sözümə bu ətir çiçəkdən gəlib,  
Könlümü vermişəm sənət eşqinə.

Qaçqına, köçkünə qulaq asıram,  
Göynəyib qövr edir ürəkdə yaram.  
Orxanam, sevincdən, qəmdən yazıram,  
Könlümü vermişəm sənət eşqinə.

### **QƏÇRƏŞ MEŞƏSİ**

Yazında, yayında gələrəm bura,  
Təbiət qoynunda bir çadır quram.  
Gözəllik məskəni, səninlə varam,  
Yurduma bəzəksən, Qəçrəş meşəsi.

Çaylarım axacaq avazla, səslə,  
Mən də baxacağam coşğun həvəslə,  
Səndən ayrılaram təzə nəfəslə,  
Göyərən diləksən, Qəçrəş meşəsi.

İldirim şaxiyır, şimşək ötüşür,  
Bu yerdə yadıma Kəlbəcər düşür...  
Yarpaq arasından damcı sürüşür,  
Bir yaşıl ələksən, Qəçrəş meşəsi.





## **Yunus ŞƏMİLOĞLU**

*Şadmanov Yunus Şəmil oğlu 1940-ci il noyabrın 2-də Kəlbəcər rayonunun Təzəkənd kəndində anadan olub. 1960-ci ildə Kəlbəcər orta məktəbini bitirib. 1961-ci ildə Gəncə Dövlət Pedaqoji İnstитutuna daxil olan Yunus Şadmanov 1965-ci ildə ali təhsilini başa vurub. 1988-ci ilə qədər o, Kəlbəcər rayonunun Zivel kənd orta məktəbində ibtidai sinif müəllimi kimi çalışıb.*

*Yaradıcılığa erkən yaşlarından başlayıb. Aşağı şerlərinin sinədəftəridir və hə, onun şerlərində də öz izlərini göstərir.*

## DÜNYA

Zahirin göz oxşar, daim cilvəli,  
Bənzərsən ədalı gözələ, dünya.  
Mərdin yaxasında namərdin əli,  
Əzəldən yarandin bax belə, dünya.

İstəsən həsrəti eylərsən sirdaş,  
İstəsən düşməndir qardaşa-qardaş.  
Ana arzusunun qüdrətiylə kaş  
Fırlanıb nizamın düzələ, dünya.

Kimi kef içində, seyr edir gendən,  
Kimi xəbərsizdir toydan-düyündən,  
Yunusam, anadan olduğum gündən  
Gah tutdun doluya, gah selə, dünya.

## DÜŞÜR YADA

Yenə qövr eyləyir köhnə yaralar,  
Pərən-pərən olan el düşür yada.  
Dostlarım yiğilib məclis quralar,  
“Dilqəmi” kökündə tel düşür yada.

Ceyran bulağının seyrinə çıxam,  
Məst olam ətrindən, açıla yaxam,  
Vurğunun gözüylə Tərtərə baxam,  
Sonası köç etmiş göl düşür yada.

Yunusam, qayıda cavənlıq çağım,  
Dolanam başına, ay Dəlidəğim,  
Yığam gül-çiçəkdən dola qucağım,  
Lalə yanağında xal düşür yada.

## **DƏYMƏZ**

Ay oğul, qədrimi sağlığında bil,  
Öləndə məqbərə tikməyə dəyməz.  
Əbədi köçənlər qayıdan deyil,  
Acı göz yaşları tökməyə dəyməz.

İşini vaxtında vurmasan başa,  
Bənzəyər arxadan atılan daşa.  
Naməndlə meydanda girsən savaşa,  
Dayanıb boynunu bükməyə dəyməz.

Yunus, nə bəd gəldi ötən illərin,  
Kəlbəcərsiz keçib itən illərin,  
Anamlı uyuyub yatan illərin  
Qəhər-qədərini çəkməyə dəyməz.

## **HEYF**

Dərdlərin böyüyü mənimdir, mənim,  
Qoyuldum hədəfsiz kamana, heyf.  
Özümdən kəsildi özümə qənim,  
Canlar həsrət qaldı canana, heyf.

Nə qədər yurdumdan yoxdu xoş soraq,  
Yüklənir ciynamə qəm qalaq-qalaq.  
Cansıza can verən loğmana bir bax,  
Möhtacdır bir udum dərmana, heyf.

Şimşəklər oynadı başımın üstə,  
Mənasız il gəldi yaşamın üstə.  
Yunusam, qayıtsam daşımın üstə,  
Yuvama demərəm viranə, heyf.

## GÖRƏYDİM


Ulu Tanrı, arzularım çin ola,  
Dağlarımda gədikləri görəydim.  
Bahar ola, könül açan gün ola,  
Güneylərdə kəklikləri görəydim.

Qonaq çağrırlanda sərmə qaymağa,  
Keytidən enəydim Sarı bulağa.  
Çoban qardaş söykənəndə çomağa,  
Yanındakı əmlikləri görəydim.

Qaçqınlıq güc gəlir, çağlamır dilim,  
Titrəyir dizlərim, bükülüb belim.  
Girov Gəlin qayam, ay qaçqın elim,  
Taxtadüzdə şənlikləri görəydim.

Dəlidağdan sel qarışa Tərtərə,  
Kükrəyəndə haray sala sərp dərə.  
Sel-suyundan bağlananda bənd-bərə,  
Qıjovdakı köpükləri görəydim.





## **Bəxtiyar YUNUSOĞLU**

*Şadmanov Bəxtiyar Yunus oğlu 1977-ci il yanvarın 5-də müəllim ailəsində anadan olub. 1984-cü ildə Kəlbəcər rayonunun Zivel kənd orta məktəbində I sinif gedib və 1993-cü ildə orta məktəbi bitirib. 1993-cü ildə Kəlbəcər Ermənistan tərəfindən işğal olunduğundan, ailələri Abşeron rayonunda məskunlaşıb.*

*Poeziyaya marağın uşaqlıq illərindən başlayıb.*

## DÜŞDÜ

Boğur gecələr də, boğur səhər də,  
Ürək tab gətirmir yüklənən dərdə.  
Laylalı beşiyim qaldı o yerdə,  
Cəfalı gəncliyim qürbətə düşdü.

Görünmür Dəlidəğ, coşqun Tərtərim,  
Səyrimir köhlənim, yorulub nərim.  
Özgə qapılarda xeyirim-şərim,  
Mənasız həyatım minnətə düşdü.

Vətən əger açsa mənə qucağıın,  
Gəzərəm hər qarış küncün-bucağıın.  
Yurdumda yandırsam ata ocağıın,  
Deyərsiz Bəxtiyar cənnətə düşdü.

## MƏN

Kəlbəcər, həsrətin dərdli qəlbimdə,  
Hər zaman özümlə gəzdirirəm mən.  
Bəzən də olur ki, özüm-özümü  
Ümidli sabahla yozdururam mən.

Ürəyim dözməyir vətən dərdinə,  
Yarımadım onun xeyir-şərinə.  
İndi də könlümün qəm dəftərinə  
Adımı günahkar yazdırıram mən.

Bəxtiyaram, itirmişəm dağları,  
Heç nədi gözümdə dünyyanın vari.  
Varlığım donanda yurdumdan sarı,  
Anamın qoynunda qızdırıram mən.

## İbrahim SƏFƏRLİ



Sadiqli İbrahim Nəriman oğlu 1961-ci il-də Kəlbəcərin Otaqlı kəndində anadan olub. Kəlbəcər şəhər 2 saylı orta məktəbi bitirdikdən sonra Rusiya Federasiyasının Penza şəhərində İnşaat-Mühəndisləri İnstitutunu bitirib.

Uzun müddət Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin kütləvi sahnə işçisi - bədii qiraatçı kimi tanınıb. Dövri mətbuatda şerləri, məqalə və bədii yazıları dərc olunub. "Yeni Bəşər" qəzetiinin Gəncəbasar bölgəsi üzrə xüsusi müxbiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Şerləri bir neçə almanaxda dərc edilib.

1998-ci ildə çapdan buraxılan «Qanlı köynəklər» kitabının həmmüəllifidir.

## KƏLBƏCƏR

Ayrılığın bir dərd olub sinəmə,  
 Bu niskili necə yazım, Kəlbəcər?!  
 Düşüb boranına, çovğununa mən,  
 Murovda, Keytidə azım, Kəlbəcər.

Bağlanıb yolların, ellər aralı,  
 Həsrətdən çəməndə güllər saralı.  
 Oxumur bülbüllər, dillər yaralı,  
 Girovdu sədəfli sazım - Kəlbəcər.

Əlim ətəyindən üzülü qalıb,  
 Sinəmə dağ-düyün düzülü qalıb,  
 Qönçəsi açılmır, büzülü qalıb,  
 Şirin ləhcəm, xoş avazım - Kəlbəcər.

Nazını çəkmədik çıçəyin, gülün,  
 Bir ağır mahalın, bir ağır elin.  
 Düşdük girdabına bir daşqın selin,  
 Gəlməyəydi bax o yazım, Kəlbəcər.

## «KƏRƏMİ»DƏ

Məni üzən dərd-kədərim,  
 Silələndi “Kərəmi”də.  
 Qəm-kədərdən yük tutaraq  
 Şələləndi “Kərəmi”də.

Donub barmaq pərdələrdə,  
 Sızıldayır göy də, yer də,  
 O simlərlə belə dərdə  
 Gül ələndi “Kərəmi”də.

İbrahimı üzür bu hal,  
 Qəlbi dolu, duyğusu lal,  
 At belində igid Calal  
 Gullələndi “Kərəmi”də.



## Xatirə NADİRΧANLI

*Kəlbəcərin Nadirxanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra kənd mədəniyyət evində işləyib. Hələ orta məktəb illərindən şerlər yazmağa başlayıb.*

*Dövri mətbuatda şerləri ilə tez-tez çıxış edir.*

*2004-cü ildə "Araz" nəşriyyatında çapdan buraxılmış "Taleyimin qəm daşıyam" şerlər kitabıının müəllifidir.*

## YOXDUR

Qərib bir diyarda, yad bir mahalda  
Ağarib, saçımın qarası yoxdur.  
Kəc düşüb iqbal da, tale də, baxt da,  
Qismətin mənimlə arası yoxdur.

Daş kimi atıldım eldən-elə mən,  
Gördüm bu dünyani elə belə mən,  
Əhdini, vəfanı bilə-bilə mən,  
Dedim ki, dərdimin çarası yoxdur.

Sözlər də saxtaymış, iqbal da saxta,  
Səni tanımadım bir belə vaxtda,  
Dost-düşmən içində gülürəm çox da,  
Kim deyir qəlbimin yarası yoxdur?

## YENƏ DƏ

Nə qərib axşamdı, ilahi, belə,  
Kəlbəcər yadına düşdü yenə də.  
Ay ürəyim, bir azca da döz hələ,  
Xəyalimdə köçhaköçdü yenə də.

Ta almışan əllərimdən səbrimi,  
Artırmışan hər cəfamı, cəbrimi,  
Torpağa əmanət qərib qəbrimi  
Ha götür, ha bəzə, heçdi yenə də.

Bürüdü harayın ərşi-əlanı,  
Çözələdim yaddaşimdə qalanı.  
Hardan alım elə suyu, havanı,  
Qəlbim göz yaşını içdi yenə də.

## **AĞLAYIR**

Son dəfə dağlara baxdığını zaman,  
Gördüm tər nəfəsli yazı ağlayır.  
Bu nə ayrılıqdı, aman, ay aman,  
Aşığın sinədə sazı ağlayır.

Gözümdə niskilim, kədərim, dərdim,  
Günahsız şəhiddi gör neçə mərdim!  
Baxdımsa ha yana, ah-nalə gördüm,  
Altmış min insanın gözü ağlayır.

Dolaşıq düşmüşdü fikrim də o gün,  
Qismətim qaçqınlıq, taleyim küskün.  
Açıb həqiqəti danışmaq üçün,  
Mərdin ürəyində sözü ağlayır.

Titrətdi könlümü əsən küləyin,  
Yarımçıq qalıbdi neçə diləyin,  
O gün ayrı düşən sevən ürəyin  
Görüş yerindəki izi ağlayır.

Qayıdam çiçəkli yaylaqlara mən,  
Dönəm əksim qalan bulaqlara mən,  
Xatirə, qarışam torpaqlara mən,  
Qurbətdə dağların qızı ağlayır.

## **EYLƏR**

Qanmayan insana sırrini vermə,  
Tez yayar mahala, bir dastan eylər.  
Hər üzə güləni qəlbincə bilmə,  
Arxanca danışib şər-böhtan eylər.

Yaxşını yamandan seç bircə-bircə,  
Tutmasın gözünü gözəllik təkcə,  
Gəlməz nəzərinə taleyin tükcə,  
Vurar aranızı, nahaq qan eylər.

Dərd alıb könlümü qovurar indi,  
Ələyib ələkdən sovurar indi,  
Qanmaz da mənlikdən dəm vurar indi,  
Zaman gədaları xan, sultan eylər.

### **ƏVƏZİNƏ**

İstərsən gözündən uzaqda olum,  
Çəkilim dağlara, çən əvəzinə.  
Zirvəsən, mən sənə yağan qar olum,  
Ələnim saçına qar əvəzinə.

Dönüm əfsanəyə, dilində gəzim,  
Quş olum, obanda, elində gəzim,  
Kaş ki, daraq olub telində gəzim,  
Darayım saçını, sən əvəzinə.

İstərsən istəyin bir əsim olsun,  
İstərsən qəlbində min kəsin olsun,  
Mənimçün quruca nəfəsin olsun,  
Sən yaşa, ölərəm mən əvəzinə.

### **MƏNİM**

Nə istək olar ki, sınan ürəkdə?  
Puç olar ümid də, arzu, dilək də,  
Gördü pərişanam, əsən külək də  
Soruşdu halımı hər səhər mənim.

Təmənna ummadım sevgimə görə,  
Baş qoydum ayağın gəzdiyi yerə,  
Ölüb-dirilmişəm gündə min kərə,  
Boğub qüssə məni, qəm-qəhər məni.

Sadağa gedərdim yerisinə mən,  
Yaman vurulmuşdum gülüşünə mən,  
Elə darıxmışdım görüşünə mən,  
Gəldim, qarşıladın birtəhər məni.

## MƏNDƏN ÜMİD GÖZLƏMƏ TA

Qəm daşıyam, dərd daşıyam,  
Yaxın gəlmə, dərd, naşıyam.  
Neyə lazım mən yaşıyam,  
Məndən ümid gözləmə ta.

Qarğıyımmı belə baxtı?!  
Bu bəxt məni elə yıxdı...  
Yandım, tüstüm göyə çıxdı,  
Məndən ümid gözləmə ta.

Sırdaş etdin dərdi mənə,  
Bu dərd hicran verdi mənə,  
Həsrət - ölüm, birdi mənə,  
Məndən ümid gözləmə ta.

## Mirvari ELSEVƏR

*Verdiyeva Mirvari İdris qızı 1955-ci ildə  
Kəlbəcərin Şaplar kəndində anadan olub.  
Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya  
fakültəsini bitirib.*

*1993-cü ilin sentyabrından 190 sayılı or-  
ta məktəbin müəllimidir. Bədii yaradıcılıqla  
məşğuldur. Azərbaycan Jurnalistlər Birliyinin  
üzvüidür.*



### **ƏSGƏR ANASI**

Oğul, əsgər paltarın  
Alib geydiyin gündən  
Dünya sanki gözümdə  
Başqalaşdı kökündən.  
Dəyişdi birdən-birə,  
Həyatımın mənası,  
Hamı mənə hörmətlə  
Deyir: - Əsgər anası!  
Xalq önungdə qürurdan  
Başım da dikəlibdi,  
Bükük qəddim düzəlib,  
Boyum da yekəlibdi.  
Sevinirəm ki, oğlum  
Vətənə çəpər olub,  
O gündən gözümə nur,  
Dizimə təpər olub.  
Sən silah götürəndən  
Atan arxalanıbdı.  
Səndən sonra növbəyə  
Qardaşın dayanıbdı.  
Bilirəm, sən gedəndən  
Sayı artıb ordunun,  
Azadlığa inamı  
Vardı Odalar yurdumun!  
Əminəm, igidlərin  
Cərgəsi mətinləşib,  
Yəqin ki, düşmənin də  
Həvəsi çətinləşib.  
Çox keçməz ki, qələbə  
Marşı da çalınacaq,  
Şəhidlərin qisası  
Tezliklə alınacaq!  
Azərbaycan Ordusu,

Artan sayına qurban!  
Mətin, polad gücünün  
Oğul payına qurban!  
Göndərmişəm Vətənin  
Harayına havadar!  
Ana kimi mənim də  
Ürəyimdə haqqım var!

## BAYATILAR

Kəlbəcərə  
Yol düşmür Kəlbəcərə.  
Yurda qovuşmaq üçün  
Kaş dönəydim Həcərə.

Murova  
Qar yağdı Murova,  
Yağı ovdu, biz ovçu,  
Qalxın, çıxaq bir ova!

Tərtərim  
Haraylayır Tərtərim.  
Səfərbər et gücünü,  
Gəl, ey igid əsgərim!

Ay doğanda  
Görüşək Aydoğanda,  
Gəl düşmən səddin yaraq,  
Gün batıb, ay doğanda.

Dəli dağa  
Meh gəlibdir sorağa.  
Deyir el geri dönsə,  
Gün doğar Dəlidəga.

Çiçəkliyə  
Çən gələ Ciçəkliyə.  
Yurdumuz azad ola,  
Çəmən, çöl ciçəkliyə.

Sarı bulaq  
Sarı Yer, Sarı bulaq,  
Susuzluqdan təşnəyəm,  
Ax bizə sarı, bulaq.

Bədirbəyə  
Gəl göçək Bədirbəyə.  
Könlüm arzuladığı  
Yaylaq yeri bir dəyə.

Yaşıl tala,  
Çən gələ ala-tala,  
Mən yatam alaçıqda,  
Laylamı yağış çala.



## **QISMƏT KƏLBƏCƏRLİ**

*Verdiyev Qismət İdris oğlu (Qismət Kəlbəcərlı) Kəlbəcərdə anadan olub. Dövri mətbuatda şerləri ilə çıxış edir. Qarabağ müharibəsi vəteranıdır.*



## **YANDIM**

Qaçqınlıqdan ağır dərdmi olarmış,  
Biri mənə “qaçqın” deyəndə yandım.  
Xoşbəxt ömrümüzdən, xoş talemizdən  
Tanrı nəzərini əyəndə yandım.

Düşmən vətənim oda yaxanda,  
Qanrlıb həsrətlə geri baxanda,  
Qabarlı əliylə evdən çıxanda,  
Anam dizlərinə döyəndə yandım.

Bu dərdimin yox dərmanı, həkimi,  
Sızladı qəlbimin naləli simi,  
Vətəndən uzaqda dilənçi kimi  
Yardım palтарını geyəndə yandım.

Qismətəm, Vətənim, elim talandı,  
Goranboyun alayına calandım.  
Gülüstandan Kəlbəcərə boylandım,  
O dağlar gözümə dəyəndə yandım.

## **GÖZLƏ, QAYIDARAM QƏLƏBƏ GÜNÜ**

On üç il bir vüsal həsrətindəyik,  
Uzaqda olsam da, bilirdin sağam.  
İndi hər döyüşə gedəndə, gülüm,  
Ümidim olmur ki, qayıdacağam.

Körpə balamızı bağırına basıb,  
Hər axşam gözündən yaş tökmə, gülüm.  
Ayaq səslerinə sən qulaq asıb,  
Diksinqə, sevgilim, qəm çəkmə, gülüm.

Qurtardı dincliyin, rahatlığın da,  
Mən əlimə silah alan günüməndən.  
Həsrət eşqimizin vüsal çağında  
Məni də haraya çağırdı Vətən.


Salma ürəyinə hər qəmi, ünү,  
Düşmən qarşısında əyilməz dağam!  
Gözlə, qayıdaram Qələbə günü,  
Əgər sən gözləsən qayıdacağam!

### GECİKİRSƏN

A sevgilim, gecikirsən, hardasan,  
Demirsenmi yollarında göz qalıb?  
Ürəyimdə qalaqlanıb nə vaxtdan,  
Kitab-kitab danışmağa söz qalıb,  
Tələs, gülüm, yollarında göz qalıb.

Dəqiqələr dönür aya, ilə, bil,  
Bağım-bağçam həsrət qalıb gülə, bil.  
Bizim dağlar kədərlidir elə bil.  
İntizarda çəmən qalıb, düz qalıb,  
Tələs, gülüm, yollarında göz qalıb.

Sənə olan məhəbbətim bir dəniz,  
Hicran zərif ürəyimə salıb iz.  
Necə dözüm, sən mənsizsən, mən sənsiz,  
Ürəyimdə alov qanı, köz qalıb,  
Tələs, gülüm, yollarında göz qalıb.



## **Xəqani HƏBİBOĞLU**

*1966-ci ildə Kəlbəcər rayonunun Şaplar kəndində anadan olub. 1990-ci ildə Azərbaycan Pedaqoji Universitetini bitirib. 1998-ci ildə "Azərnəşr" tərəfindən "Arxamca arana gəlibdi Tərtər" kitabı işıq üzü görüb.*

*Hazırda Kəlbəcər rayon 85 sayılı orta məktəbinin direktorudur.*

## **QALMIŞIQ**

Kim oynatdı bu dilbilməz ayını,  
Armud düşdü, qurtarmadı oyunu.  
Bir kamanın sımq-sökük yayını  
Çəkələyə-çəkələyə qalmışıq.

Arzu qısır, “Gün də doğmur yaylağa”,  
Yorğun yabı çata bilmir daylağa,  
Biz qeyrəti dözüm adlı yaylığa  
Bükələyə-bükələyə qalmışıq.

Payız gəldi, xəzan vurdu yamacı,  
Çöl-çəmənin yaza qaldı əlacı.  
Bar eşqiyələ bir qurumuş ağacı  
Silkələyə-silkələyə qalmışıq.

Küləklərdə sovrulmaqda külümüz,  
Dərdin alım, çöllərdədi elimiz.  
Nə bağlıdı, nə açıqdı dilimiz,  
Kəkələyə-kəkələyə qalmışıq.

## **ŞEİR YAZIRAM**

Ömür ağacının yarpağı - günlər,  
Beşinə-üçünə şeir yazıram.  
Duyğulara qalmış, dəli olardım,  
Mən ağıl gücünə şeir yazıram.

Neçə yazdan biri yaz olar - deyə,  
Neçə sözdən biri söz olar - deyə,  
Namərdlik, xəbislik azalar - deyə  
Köksümün içindən şeir yazıram.

Hərdən daş yeyirəm, qazmaq yerinə,  
Daşa söz yazıram, pozmaq yerinə,  
Süngüylə Qələbə yazmaq yerinə,  
Qaçqına, köçkünə şeir yazıram.

### **BƏNÖVŞƏ**

Ay utancaq gözəl, həyalı gözəl,  
Nə tez soldun, gözüm doldu, bənövşə?  
Taleyi kəmlərin, gözü nəmlərin,  
Kədəri, möhnəti boldu, bənövşə.

De, danış dərdini, duyaram səni,  
Solsan, qanım ilə boyaram səni.  
Qiysam, bir o qızı qiyaram səni,  
O eşq də vədəsiz soldu, bənövşə.

Ürəyim ağrından aram olmayıb,  
Mənim heç sağılan yaram olmayıb,  
Gözəl nadan olsa, aram olmayıb,  
Xəqani qanana quldu, bənövşə.



## Dərzi SÜSƏN

*Kəlbəcərin Kilsəli kəndində dünyaya gələn Dərzi Süsən İstisu qəsəbəsində yaşamış, Kəlbəcər işğala məruz qalandan Bakı şəhərində məskunlaşmışdır.*

*El-oba arasında dərzi kimi tanınan Süsənin xeyli qoşma, gəraylı, təcnis və bayaltıcı var.*

*Yaşının ixtiyar çağına kimi sinəsinin söz boxçasını açmağa cürət etməyən bu el ağbirçayının şerləri son zamanlara kimi mətuat üzü görməyib.*



## **OLSA**

Atardım zalımı iki gözündən,  
Kamanı hədəfdə ox mənim olsa.  
Aləm yağı olub dursa qəsdimə  
Neyləyər ədalət, hax mənim olsa.

Ayağın bükərdim, əlin bükərdim,  
Tamahkarın tamah dişin tökərdim.  
Şeytan yuvasını bir-bir sökərdim,  
Vədə imkan verib, vaxt mənim olsa.

Nadan nə anladı, nə saya məni,  
Tapşırdı nəhs ilə, nəhs aya məni,  
Dərziyəm, qaldırar fəzaya məni,  
Tale əldən tutub, baxt mənim olsa.

## **MƏN**

Nə baharam, nə də yazam,  
Sönməz odam, ocağam mən.  
Vətən dərdin bürünmüşəm,  
Qürbət eldə qonağam mən.

Ömür keçib talan olar,  
Xatirəyə dönüb qalar,  
Hər oxuyan yada salar,  
Bir naxışlı varağam mən.

Yolum keçib o dağlardan,  
Ayrı düşdüm o gülzardan.  
Asılmışam bir budaqdan,  
Xəzan vurmuş yarpağam mən.

Dərzi, dinlə aram-aram,  
Öyünmə ki, sənətkaram,  
Ya bir şəqli çəmənzaram,  
Ya bir ovuc torpağam mən.

### **AXTARIRAM**

Bu necə kədərdi, bu necə qəmdi,  
Qürbət ocağında köz axtarıram?  
Huşummu çəşqindı, ağlımmı kəmdi,  
Qişın ortasında yaz axtarıram?

Könül havalanır qanad açmağa,  
O dağların zirvəsinə uçmağa.  
Söz vermişdim ayaqyalın qaçmağa,  
Vətən qucağına iz axtarıram.

Tanıyın qəlbimin çatından məni,  
Qoruyun dövranın odundan məni,  
Dağlar çıxarmasın yadından məni,  
Dərzini qəm yıxır – buz axtarıram.





## Balabançı NƏCƏF

*Nəcəf Kərim oğlu Nəcəfov 1940-ci ildə Kəlbəcərin Aşağı Ayrımı kəndində anadan olub. Mahir balabançı kimi tanınır. 1965-ci ildən Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evi Xalq aşıqlar ansamblının fəal üzvlərindəndir. 1987-ci ildə Sankt-Peterburqda keçirilən on beşinci Ümumittifaq Xalq Yaradıcılığı Festivalının və Azərbaycan aşıqlarının dördüncü qurultayının iştirakçısı olub və diplom, fəxri-fərmanla layiq görürlüb. Söyü balabanda qandırı ustad hərdən aşiq şeri formalarında qələmini də sinayır.*

*1999-cu ildə "Qaş qaraldı, göz görmədi" kitabı işıq üzü görüb.*

## GƏLMİŞƏM

Daşürəyəm, yaş da çıxmır gözümdən,  
Axan seli üzdə qoyub gəlmışəm.  
Quzuları anasından ayırib,  
Bilə-bilə küzdə qoyub gəlmışəm.

İtirdik dağları, var-dövlət hanı?  
İtirdik şöhrəti, itirdik şanı.  
Ağsaqqal, ağbirçək, uşaq, cavanı,  
Dərə-təpə, düzdə qoyub gəlmışəm.

Buz bulaqlı bir kuzəydi Kəlbəcər,  
Cənnət ilə üz-üzəydi Kəlbəcər,  
Sazlı-sözlü möcüzəydi Kəlbəcər,  
Nəcəf, səni sözdə qoyub gəlmışəm.

## BAXIRAM

Beyənib yemirdim balı, qaymağı,  
İndisə turşuyan şora baxıram.  
Dizlərim tutulub, görməyir gözüm,  
Bu gün-sabahlığam, gora baxıram.

Olubdu keçmişdə şöhrəti-şanım?  
Yatmiram gecələr, ağrıyrı canım.  
Yuvasız bir quşam, yoxdu məkanım,  
Özüm də bilmirəm hara baxıram.

Hanı Kəlbəcərim - səngər qalalı?  
Loğman İstisuyum başı bəlalı.  
Nəcəfəm, didərgin, yolları bağlı,  
Murovun başında qara baxıram.



## Azər ŞAHSUVAROĞLU

*Abdullayev Azər Şahsuvar oğlu 1962-ci ildə Kəlbəcər şəhərində anadan olub. Xalq Təsərrüfatı İnstитutunu bitirib, ali təhsilli iqtisadçı kimi Kəlbəcərdə əmək fəaliyyətinə başlayıb. Müxtəlif vəzifələrdə çalışıb. Xalq ruhunda, ənə-nəvi üslubda şerlər yazır.*

## O

Aqil üçün quldu Azər,  
Baş əyməz hər gədəyə o.  
Nə bir kəsə quyruq olar,  
Nə də düşər yedəyə o.

Yarpaq kimi əsər qəlbi,  
Zəmanədən küsər qəlbi,  
Sel qabağı kəsər qəlbi-  
Dözər neçə hədəyə o.

Qurravazı adam saymaz,  
Sadəliyi əldən qoymaz,  
Yüz il qulaq asar, doymaz,  
Müdrik sözlü dədəyə o.


## OLDU

Aman Allah, bu nə dərddi-  
Elim, obam talan oldu?!  
Kəlbəcərin yadigarı  
Üç cüt, bir tək qalan oldu.

Gör nələrdi qəlbi didən,  
Gör kimlərdi sözü gedən.  
Ona-buna yardım edən  
İndi yardım alan oldu.

Gün keçirdi, neçə boş gün,  
Köç eylədi neçə köçkün,  
Harda qaldı, harda, xoş gün  
Yuxu oldu, yalan oldu.

Dünya yaman bədəməldi-  
Namərd etdi qovub mərdi.  
Azər kimi görən dərdi  
Ürəyinə salan oldu?!



## **Adil DƏLİIDAĞLI**

*Adil Seyidov 1967-ci ildə Kəlbəcər rayonunun Nəcəfəllər kəndində anadan olub. 1995-ci ildə M.F. Axundov adına API-ni fərqlənmə diplomu ilə bitirib. 1996-ci ildə Novosibirsk şəhərində müəllimlik fəaliyyətinə başlayıb. Sonra Vətənə qayıdaraq 1998-ci ildə Bakıdağı 88 sayılı liseydə, 1999-cu ildə isə Binəqədi rayonundakı 157 sayılı məktəbdə ixtisası üzrə müəllim işləyib. 2003-cü ildən həmin məktəbdə direktor müaviniidir.*

*"Palitra", "Qanun səsi", "Yenilik", "Media Azərbaycan" qəzetlərində, "Qısasa çağırır" almanaxında bir neçə şeri dərc olunub.*

## GƏTİRMİŞƏM

Demə “Ad günümə əliboş gəlib”,  
Bir az səbirli ol, döz, gətirmişəm.  
Diliimdə neçə min şirin kəlamlar,  
Ürəyimdə atəş, köz gətirmişəm.

Var gözümün nuru, çıraq yoxdusa,  
Çek işşə qəlbimi, kabab yoxdusa.  
Ən dadlı, ən meyxoş şərab yoxdusa,  
Eşqin şərabını süz, gətirmişəm.


Gecələr yatmayıb duaçın olan,  
Həsrətdən gül təki saralan, solan,  
Görəndə sevincdən kövrələn, dolan,  
Bir cüt həsrət dolu göz gətirmişəm.

## SƏNİN

Dedin görmədikcə unudacağam,  
Təsəlli alırdım sözündən sənin.  
Bilmirdim daha çox yandıracaqsan,  
Aralı olduqca közündən sənin.

Yaman darıxmışam səninçün yenə,  
Elə bil, illərdir həsrətəm sənə.  
Yaxşı ki, xeyalın yaxınmış mənə,  
Şirin vüsəlindən, özündən sənin.

“Unut!”-Demə mənə, ay adı pünhan,  
Dəlisov sevgimə pay, adı pünhan.  
Adılı ölüyə say, adı pünhan,  
Hər kənar düşəndə gözündən sənin.



## Vaqif HƏSƏNOĞLU

*Bayramov Vaqif Həsən oğlu 1951-ci ildə Kəlbəcərdə anadan olub. Gəncə Politexnik Texnikumunu bitirib. Gənc yaşlarından şer yazmağa başlayıb. Şerləri "Ulduz", jurnalında, "Azərbaycan gəncləri", "Yenilik" qəzetlərində dərc olunub.*

*Kəlbəcərin işgalindan sonra Xanlar rayonundakı Murovdağ qəsəbəsində məskunlaşan Vaqif Həsənoğlunun şerləri indi daha çox yurd həsrəti üstündə köklənib.*

## DÖNÜB

Didərginəm, el həsrəti  
Əyən qəddim milə dönüb.  
Saçım bəyaz, qəlbim ayaz,  
Hər günüm bir ilə dönüb.

Düşündükcə o dağları,  
Ömrüm-günüm oldu yarı,  
Soruşsalar mən qəmxarı,  
Deyin yanıb külə dönüb.

Obam harda, elim hanı,  
Güllü çəmən, çölüm hanı?  
Danışmağa dilim hanı,  
Göz yaşlarım selə dönüb?

## KAŞ

Yaman qəribsədim yurd həsrətile,  
Vüsala yetməyim tez olaydı kaş.  
Dağların qoynuna dönəydim bir də,  
Bəxtim çiçəklənən yaz olaydı kaş.

Saçıma baharda düşübdümü dən?  
Qəlbim doymayıbdı meydən, məzədən,  
Sevib-seviləydim bir də təzədən,  
Yarım bir vəfali qız olaydı kaş.

Vaqif, ürəklərdə qəm olmayıyadı,  
Nadanlıq, nakəslik cəm olmayıyadı,  
Hər nə istəsəydim kəm olmayıyadı,  
Yoxuşlu yollarım düz olaydı kaş.

## **AY ALLAH**

Neçə ildi yurd-yuvasız, elsizəm,  
Neçə ildi didərginəm, ay Allah!  
Qəm yükündən qabar olub ürəyim,  
Neçə ildi dərdi minəm, ay Allah!

Ərşə çəkilibdi yuxu gözümdə,  
Kəlbəcərdi söhbətim də, sözüm də,  
Neçə ildi qalmayıbdı dözüm də,  
Çalın-çarpaz dağdı sinəm, ay Allah!

Təsəllimi hardan alım, de, hardan?  
Əzizdi vətənim dövlətdən-vardan,  
Qurtar qəriblikdən, Vaqifi dardan,  
Nədən belə qaragünəm, ay Allah?!



## Güllər MƏMMƏDQIZI

*Sadiqova Güllər Məmməd qızı 1930-cu ildə Kəlbəcər rayonunun Otuqlı kəndində anadan olub.*

*Bir müddət kənd kitabxanasının müdürü olmuş və o vaxtdan da bədii ədəbiyyata böyük maraqlı göstərmışdır. Gənclik illərindən şer yaza da, ömrünün ağbirçək çağlarında, daha doğrusu, Kəlbəcərin işğalından sonra bunu bürzə vermişdir.*

*2001-ci ildə "Qəriblər ağısin oxyuan durna" adlı şerlər kitabı çapdan buraxılıb. 2005-ci il mayın 3-də vəfat etmişdir.*



## **KƏLBƏCƏRİ GÖRƏ BİLSƏM**

Dağlar aşdıq üzü bəri,  
Yağıya qaldı yurd yeri,  
Ömrüm-günüm dönər geri,  
Kəlbəcəri görə bilsəm.

Qəriblikdə çəkdim nələr,  
Çətin bir də üzüm gülər...  
Gözlərimə işiq gələr  
Kəlbəcəri görə bilsəm.

Qarlı Murovdan aşaram,  
Nə yorular, nə çəşaram,  
Təzədən yüz il yaşaram,  
Gəlbəcəri görə bilsəm.

Torpağına sürünərəm,  
Yarpağına bürünərəm,  
Vallah xoşbəxt görünərəm-  
Kəlbəcəri görə bilsəm.

Güllərə Həcər ağlayar,  
Neçə igid, ər ağlayar,  
Məni Kəlbəcər ağlayar-  
Kəlbəcəri görə bilsəm.

## **BAYATILAR**

Yaz ağlaram.  
Hər payız, yaz ağlaram.  
Dildə ağım, bayatım,  
Sinəmdə söz ağlaram.

Bu dərddən qəlb ağladı,  
Yaş üzümü dağladı.  
Murov yaylığım atdı,  
Saçlarım buz bağladı.

Ağlasın ellər məni,  
O şirin dillər məni.  
Qəbrimi qaz Murovda,  
Vursun o yellər məni.

Yaz gəlsə, gülə gəlləm,  
Dindirsən, dilə gəlləm.  
Möhnət ilə, qəm ilə  
Sinəsi sile gəlləm.

Tərtər axası deyil,  
Dağ-daş yıxası deyil.  
Kəlbəcərin zülümü  
Yaddan çıxası deyil.

Tərtərim daşqın olar,  
Dalğası daş, qum olar.  
Yurdu itirən kəsin  
Huş-başı çəşqin olar.

Gülü dərənə kimi,  
Dərib sərənə kimi.  
Gözlərim yuxu görməz,  
Yurdu görənə kimi.

Gedən boz atdı, getmə,  
Yolun uzaqdı, getmə.  
Anamın göz yaşları  
Sənə duzaxdı, getmə.

Oğul, bezar olmuşam,  
Çöllər gəzər olmuşam.  
Bu dözülməz dərdimə  
Necə dözər olmuşam.

Mən aşiq qucaq-qucaq,  
Olduq yurdundan qaçaq.  
Kəlbəcərdən gələndən  
Nə odun var, nə ocaq!

Əzizinəm yanarsız,  
Ya heyvasız, ya narsız.  
Vallah bir ah çəkərəm,  
Qaçqın ellər, yanarsız.

Tutdular oda səni,  
Verdilər bada səni.  
İmana gəlləm, Vətən,  
Görsəm yuxuda səni.

Qəlbi soyuqlar gördüm,  
Köksü oyuqlar gördüm.  
Qəriblikdə qəm əyən  
Boynu buruqlar gördüm.

Eləmi fağır, ağla,  
Qəm yükün ağır - ağla.  
Kəlbəcərsiz ömrünə  
Göydən qan yağır, ağla!

Gəzməm dağı, aranı-  
Yağı kəsib aranı.  
Kəlbəcərsiz olurəm,  
Vətən seçim haranı?!

Güllərin yaşıdı gözü,  
Sellənib daşdı gözü.  
Buz heykələ dönübdü,  
Borandı, qışdı gözü.

## Gülgəz XƏLİLQIZI

*Gülgəz Xəlil qızı 1907-ci ildə Kəlbəcərin Ağcukənd kəndində anadan olub. El arasında tanınmış şair-publisist, etnoqraf, muzeyşünas Şamil Əsgər Dəlidəğin anasıdır. Dili bayatılılığılı Gülgəz nənənin özündən sonra qalan bayatıları "Şirvannəşr"də 2001-ci ildə çapdan buraxılıb.*



## BAYATILAR

Yandım, yandım su dərdi,  
Dolça çəkər su dərdi.  
Öləydim, qurtaraydım,  
Çəkməyəydim bu dərdi.

Maral otlar, xam olsun,  
Otlaq yeri xam olsun.  
Dərdimi mən söyləyim,  
Gün gəlib axşam olsun.

Yatmışan, oyan, dağlar,  
Al-qana boyan, dağlar.  
Bura zülümhanadı,  
Necədi o yan, dağlar?

Bu yerdə xəstə mənəm,  
Yatıram, xəstə mənəm.  
Baş yastıqda, göz yolda,  
Qulağı səsdə mənəm.

Dərd adamı dəng eylər,  
Dəli eylər, dəng eylər.  
Dərd adamı öldürməz,  
Saraldıb bədrəng eylər.

Qoyunun qara bağıri,  
Ağ bağıri, qara bağıri.  
Dolubdu sümüyümə,  
Heç çıxmır zalim ağrı.

Kiri, gülüm, ağlama,  
Oldu zülüm, ağlama.  
Bir vədəsiz yel əsdi,  
Tökdü gülüm, ağlama.

Bu şöhrətə, bu şana,  
Arı qonmaz bu şana.  
İgidin oğlu gərək  
Qoysun eldə nişana.

Şirin-acın deyiləm,  
Başda tacın deyiləm.  
Məni yada salmırısan,  
Yoxsa bacın deyiləm?

Öküzüm - ala öküz,  
Gəl çıxma yala, öküz.  
El köçüb, yurd yiğışıb,  
Qalmışan dala, öküz.

Qəddimizi əyir dərd,  
Yanır göyr-göyr dərd.  
Mən özüm ağlamıram,  
Bir-birinə dəyir dərd.

Kaş ki, bir quş olaydım,  
Kola qonmuş olaydım.  
Sənin o dar gündündə  
Sənnən olmuş olaydım.

Gedin deyin anama,  
Dağlar düşüb arama.  
Qardaş məlhəm eyləsin,  
Bacı baxsın yarama.

Dərddən zara gəlmışəm,  
Günü qara gəlmışəm.  
Ağcakəndim hardadı,  
Hardan hara gəlmışəm?

Unudulmaz o dağlar,  
O düyünlər, o dağlar.  
Mənim qaçqın halıma  
Daş sizildiar, od ağlar.

Biçənəkdən keçəydim,  
Gül-ciçəkdən seçəydim.  
Kaş Məşədi Əhmədin  
Bulağından içəydim.

Dəlidağım hanı bəs?  
Hani şöhrət-şanı bəs?!  
Qəlbə dolan bu dəndlər  
Qaraltmazmı qanı bəs?!

Köçərdik Ortayurda,  
Qalardıq üç ay orda.  
Nehrəni çalxayardı  
Mənimlə elti Xırda.

Hani o şux meşələr,  
Nərgizlər, bənövşələr?  
Moruqlu, qarağatlı  
Gözəl-göyçək guşələr?

Yurdda göbəlek hanı?  
Çöldə ciyəlek hanı?  
Daha gözə görünmür,  
De bunlar, fələk, hanı?

Hanı o Tərtər çayı?  
Hanı harayı-hayı?  
Əvəzində yaranıb,  
Qəlbimdə qəm sarayı.

Xəstəyəm, yatan mənəm,  
Qəmə qəm qatan mənəm.  
Daha bir də görünməz,  
Ulduzu batan mənəm.

Bir bəxti qaralıyam,  
Ürəyi yaralıyam,  
Soruşma, qadan alım,  
Bilmirəm haralıyam.

Dərdin köləsiyəm mən,  
Çətin güləsiyəm mən.  
Kəlbəcər deyə-deyə,  
Vaxtsız ölüsiyəm mən.

Amansız bir gündü bu,  
Dərmansız bir gündü bu.  
Demən qaçqın olmuşuq,  
Zülümdü, sürgündü bu.

Adıma qaçqın demən,  
Huşuma çəşqin demən,  
Sel dayanmaz önündə,  
Dərdimə daşqın demən.

Əcəldir azar mənə,  
Hökmüyü yazar mənə,  
Çətindir Dəlidağda,  
Qazılışın məzar mənə.

Yolum düşdü dumana,  
Ümid yoxdu gümana.  
Oyun açdı başıma  
Üzü dönmüş zamana.

Xalqı sevən ürəkdir,  
Halal olan çörəkdir.  
Yetmək üçün mənzilə,  
Dəli köhlən gərəkdir.

Bizə barsız dünyasan,  
Bizə karsız dünyasan.  
Əvvəl-axır hamiya  
Etibarsız dünyasan.



## Nüşabə BƏKİRQIZI

*Nüşabə Bəkir qızı Qurbanova (Bayramova)*  
Ağdaban kəndində dünyaya gəlib. Bərdədə orta  
təhsilini başa vurduqdan sonra Bakı Kitabxanaçı-  
lıq Texnikumunu bitirib.

*Miskin Abdal ocağından olan Nüşabə xanum*  
Bəkirqızı Ağdabanlı Qurbanın nəvəsi, Dədə Şəm-  
şirin qardaşı qızıdır. Gənc yaşlarından saza-sözə  
bağlanan Nüşabə xanımın da nə vaxtsa əlinə qə-  
ləm alacağına heç kim şübhə etmirdi.

*Dövri mətbuatda ara-sura şerləri dərc olunur.*



## **CEYRANIM**

Xəzan yeli sığallayıb telini,  
Qocalmışan bala-bala, ceyranım!  
Axıtmışan kiprikdən yaş selini,  
Xəyallara dala-dala, ceyranım!

Heyranıyam ay parası üzlərin,  
Zülməli bulaqların, düzlərin.  
Söylə, məni axtarımı gözlərin,  
Dağ döşündə dola-dola, ceyranım?

Ömür ötüb, yaşı yarıya olub tən,  
Yarı yağış, yarı duman, yarı çən.  
Bu dünyada yaşıtmışan təkcə sən,  
Ürəyimi ala-alası, ceyranım!

Sormusamı bənövşədən baharda?  
Aramışan, axtarmışan de harda?  
Qorxmadınmı, xəzan dəyib saralda,  
Sənə həsrət qala-qala, ceyranım?!

## **OLUM**

Sən mənsiz qəribsə, sən məni axtar,  
Könlündə bir itkin sorağın olum.  
Ötən günlərimi dön geri qaytar,  
Ağarmış saçında darağın olum.

Sən mənsiz qəribsə qızıl payızda,  
Ətirli güllərdən soraqla yazda.  
Bir qış axşamında çöldə, ayazda,  
Soyuqdan üşümüş yanağın olum.

Sən mənsiz qəribsə hər axşam çağı,  
Bülbül ol, gəz dolan o gülsüz bağı.  
Tənhalıq bürüsə yalqız otağı  
Bəlkə, ay insafsız, qonağın olum.

Sən mənsiz qəribsə ömür boyunca,  
Saxla ürəyində, ürək doyunca.  
Göz-gözə ömürlük həsrət olunca,  
Qoy bircə busəli dodağın olum.

## AMANDI

Hər çörək kəsdiyin kəsə dost demə,  
Tapdayıb hörmətin atar, amandı.  
Hər üzə gülənin çörəyin yemə,  
O, tikə dalında yatar, amandı.

Çox candan keçənə inanma qəti,  
İküzlünün olarmı heç qeyrəti?  
Bir dünyalıq sən etdiyin hörməti  
Bir qara qəpiyə satar, amandı.

Xainin, xəbisin umma köməyin,  
Dalda ətin kəsər, üzdə çörəyin,  
Namərdin ununa batsa ələyin  
Düşmən qulağına çatar, amandı.

Boğazdan yuxarı can deyər yüzü,  
Şərəfsiz adamın qızarmaz üzü.  
Ləyaqət bilməyən bir nadan sözü  
Ox kimi köksünə batar, amandı.



## **Kifayət İSMAYILQIZI**

*Cabbarova Kifayət İsmayılovna 1955-ci ildə Kəlbəcər rayonunun Dərəqışlaq kəndində anadan olub. Kəlbəcər rayon 2 saylı orta məktəbinin və BDU-nun kitabxanaçılıq fakültəsini bitirib. Kəlbəcərin işğalına kimi rayon Mərkəzi Kitabxana Sistemində işləyib, 1993-cü il-dən isə M. F. Axundov adına milli kitabxana-nada çalışır. Məqulə və şerləri ilə ara-sıra respublika mətbuatında çıxış edir.*

## SƏRHƏDÇİLƏRƏ

Bu əriyən zülmət gecə,  
sökülən dan  
Ürəyindən asılıbdı.  
Bu tikanlı məftillərdir  
sənə yorğan.  
Sən sərhəddin keşiyində,  
Vətən sənə qısılibdi.

Yal- yamacda, dağda, düzdə  
Sərhəd boyu ölkəmizdə  
keşikdəsən,  
Uça bilməz bir quş belə,  
Gecə, gündüz, axşam-səhər  
Qoruyursan sərhəd boyu  
Vətənini!

Sərhəd - mənim vətənimin  
bakırəlik, müqəddəslik təcəssümü.  
Sərhəd boyu o məftillər  
ürəyimin sarı simi.

Bu əriyən zülmət gecə,  
sökülən dan  
Ürəyindən asılıbdı.  
Didərginli Vətən dərdi  
taleyinə yazılıbdı.

## **KƏLBƏCƏRƏ GEDƏN YOLLAR**

*Ənvər Rzanın rühünə hörmətlə*

Gözlərimdən keçib gedir,  
Qəhərimdən içib gedir  
Kəlbəcərə gedən yollar.

Necə düzəldim qəddimi,  
Pozum köksündən rəddimi,  
Kəlbəcərə gedən yollar?!

Dərdli qəlbim umudludur...  
Nə xoşbəxtdir, nə mutludur  
Kəlbəcərə gedən yollar.

Gileyimdən geçib gedir,  
Taleyimdən keçib gedir  
Kəlbəcərə gedən yollar.

Həsrətim tufan qoparar,  
Bir gün məni də aparar  
Kəlbəcərə gedən yollar...

## Sevda DƏLİDAĞLI

*Sadiqova Sevda Rza qızı 1967-ci ildə Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olub. Kiçik yaşlarından poeziyaya maraqlı göstərir. "Taleymdən küsmürəm" və "Mənim könlüm deyir ki..." kitablarının müəllifidir. Torpaq itkisinin götirdiyi ağrılı mövzu demək olar ki, onun şerlərinin əsasını təşkil edir.*

*Sevdanın "Mənim könlüm deyir ki..." kitabınin ön sözündə şair Ağa Laçınlı yazır: "Şairə qızımın şerlərini oxuduqca düşündüm ki, şair olana savad lazım deyil, vacib olan İlahi Ruhdur ki, o da Sevdanın qəlbinə hakim kəsilib..."*



## MÖHTACAM

Kimsənin xoş sözü ovutmur məni,  
Təkcə sənin xoş sözünə möhtacam.  
Zülmətə döndərdi nurlu qəlbimi,  
Sənsiz günün gündüzünə möhtacam.

Mənim ürəyim tək inləməz kaman,  
Dərdimi danışsam, dağ dözməz, inan.  
Bil ki, məni məndən elə almışan,  
Özgəyə yox, öz-özümə möhtacam.

Gəl, sevincə dolsun könül otağı,  
Gəl, qoy çiçək açsın arzular bağlı.  
Gəl, gəlsin mənim də bəxtiyarlığıım-  
Məhəbbətin dad-duzuna möhtacam.

## İSTƏMƏDİM

İstəyim olmasın kədərim, qəmim,  
Dövlət istəmədim, var istəmədim.  
Bar umdum - barınam ömür bağından,  
Söyüddən, çinardan bar istəmədim.

Elə körpəlikdən dərdim çox olub,  
Demirəm sevincim tamam yox olub.  
Könlüm möhtac olub, gözüm tox olub,  
Tanrıdan səbrimi dar istəmədim.

Görsəm ki, birinin gözündə yaşı var,  
Dözməyir ürəyim, eyləyir qübar.  
Sevda, insanlarda ola etibar,  
Vəfasız, ilqarsız yar istəmədim.

## Nizami HACIOĞLU

*Məhərrəmov Nizami (Vaqif) Hacı oğlu 1952-ci ildə Kəlbəcər rayonunun Xöləzək kəndində anadan olub. Orta məktəbi Kəlbəcər şəhərində bitirib. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək, iqtisadçı ixtisasına yiyələnib. 1978-ci ilə kimi Kəlbəcər Rayon İstehlak Cəmiyyətində çalışıb. Hazırda Respublika Sosial Müdafiə Fondu Bakı şəhəri Yasamal rayon şöbəsinin müdir müaviniidir.*

*Şerləri dövri mətbuatda dərc olunub.*



## QADASI

Gətirmə dəndləri dərdimin üstə,  
Öz dərdim özümə bəsdi, qadası.  
Bu alın yazısı, tale işidir,  
Xudam verdiyini kəsdi, qadası.

Həyat dedikləri bir laləzardır,  
Hər güldə, çiçəkdə min büsat vardır.  
Ömür-gün bağçası gördüm ki, qardır-  
Üstündən qara yel əsdi, qadası.

Nə sevgilim qalıb, nə yarım indi,  
Nə yağışım yağır, nə qarım indi.  
Nə dövlətim qalıb, nə varım indi,  
Vaqif bir quruca səsdi, qadası.

## OLMAMIŞAM

Ey mənə uzaqdan baxan gözəlim,  
Mən hələ sən deyən qocalmamışam.  
Qocalıq – ucalıq, yaşın zirvəsi,  
Hələ o zirvəyə ucalmamışam.

Ömür çox qıсадır- anlayıram mən,  
Yaridan çoxunu yanlayıram mən.  
Hərdən də özümü danlayıram mən,  
Bu fani dünyadan bac almamışam.

Hələ fəlek salmaz məni kəməndə,  
Hələ görüşüm var yaşıl çəməndə...  
Çəkib yüyənini, minib səməndə  
Sürməyə gücüm var, qıç olmamışam.

Vaqifəm, hay salıb, haray istərəm,  
Paxır ürəklərə qalay istərəm.  
Sevgidən yapılan saray istərəm-  
Bir özgə sərvətə ac olmamışam.

## Xanlar BAYRAMOV

*Bayramov Xanlar Abbas oğlu 1952-ci ildə Kəlbəcər rəyounun Dəmirçidəm kəndində anadan olub. H. Zərdabi adına Gəncə Pedaqoji İnstитutunu bitirib. Bir müddət kənd orta məktəbində müəllim işləyib. Sonra kənd sovetinin katibi və sədri olub. 1993-cü ildən təleyinə didərginlik düşəndən Gəncə şəhərində müvəqqəti məskunlaşıb.*

*Bədii yaradıcılıqla məşğul olan Xanlar Bayramov "Obasız dağlar" adlı şerlər kitabının müəllifidir.*



## BƏXTİM

Yandırdın yalançı dünyada məni,  
Göylərə dağıtdın külümü, bəxtim.  
Qohumun-qardaşın, dostun-düşmənin  
Gödəltdin yanında dilimi, bəxtim.

Bu fani dünyada etdin avara,  
Həsrət qoydun məni əhdə-ilqara,  
Sinəmə sən vurdun silinməz yara,  
Soldurdun vədəsiz gülümü, bəxtim.

Çiçəkli yazımı zimistan etdin,  
Günahım olmadı – sən qəsdən etdin.  
Xanları dünyada həvəsdən etdin–  
Bağlayıb gözümü, əlimi, bəxtim.

## ŞİRİN

Sevirəm sözünü işlədən gözəl,  
Can şirindi, dünya şirin, yar şirin?  
Dediklərim nə mürəkkəb, nə sadə,  
Namus şirin, vicdan şirin, ar şirin?

Sevən çoxdu, mənasını bilən az,  
Axır məqam ağlayan çox, gülən az,  
Bir az düşün, gəl eyləmə belə naz,  
Ağıl şirin, kamal şirin, var şirin?

Xanlaram, bu işdə naçar olmuşam,  
Dözmək olmur, daha qaçar olmuşam.  
Çox pünhan dərdimi açar olmuşam,  
Arzu şirin, ilqar işirin, bar şirin?

## AĞLAYIR

Əsir düşüb Vətənimdə Vətənim,  
Obalar dağıldı, ellər ağlayır.  
Zalim oldu zəmanənin gərdişi,  
Bülbül həsrət çəkir, güllər ağlayır.

Ürəklərdən kədər, qəmlər silinmir,  
Kim ölüb, kim qalıb, yeri bilinmir.  
Bacı yad olubdu, qardaş görünmür,  
Çatmır bir-birinə əllər, ağlayır.

Hər yoldan ötənə indi söz olduq,.  
Alışdıq kül olduq, yandıq köz olduq,  
Vətəndə min idik, burda yüz olduq,  
Qırıldı sonalar, göllər ağlayır.

İnciyibmi görən bizdən o dağlar,  
Yoxdu qonaq-qara, boşdu oylaqlar?  
Sızım-sızım sizildayır bulaqlar,  
Ormanlar ağlayır, çöllər ağlayır.

Taladı el varın, qağalar yedi,  
Yerində qalanı dığalar yedi.  
Dağlarda cəsədi qarğalar yedi,  
Aylar nalə çəkir, illər ağlayır.

Al yanaqlar söndü, nərgizə döndü,  
Xanım qız-gelinlər kənizə döndü.  
Xanların göz yaşı dənizə döndü,  
Göynəyən sazında tellər ağlayır.

## **Məhəmməd ƏLƏKBƏRLİ**

*Məhəmməd Cəlil oğlu Ələkbərli 1968-ci ildə Kəlbəcər rayonunun Əlibayramlı kəndində anadan olub. 1975-ci ildə kənd səkkizilli məktəbinin birinci sinfinə gedib və 1985-ci ildə Zar kənd orta məktəbini bitirib. 1986-88-ci illərdə hərbi xidmətdə olub. Qiyabi ali təhsil alan Məhəmməd Ələkbərli jurnalistlik peşəsinə maraq göstərib və bir neçə qəzet redaksiyalarında bu peşənin sırlarını yiyələnib. 1996-ci ildən «İslahat» qəzetiinin baş redaktorudur. 2003-cü ildə çapdan buraxılan «Bucar dərdə dözmiyi sən» şerlər kitabınn müəllfididir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.*



## QOY ELƏ YAŞATSIN XƏYALLAR MƏNİ

İtirdim tapdığım son təsəllimi,  
Daha mənasızdır bu dünya mənə.  
Bu fani dünyanın cah-cəlalından  
Şirindir yar olan bir röya mənə.

Əgər sönübdürsə bəxtin günəşি,  
Zülmət bir həyatı yaşayım niyə?  
Məni yaşadacaq ümid yoxdusa,  
Qəm-kədər yükünü daşıyım niyə?

Sonsuz ayrıliga yol başlayıbsa,  
Mənasız günlərə dönmək nə lazımlı?!  
Qoy elə yaşatsın xəyallar məni,  
O gözəl dünyadan enmək nə lazımlı?

## TELEFON NÖMRƏSİ... TƏSƏLLİYƏ BAX

Yığış nömrələri zəng eyləyirəm,  
Sənin yoxluğunu mən bili-bilə.  
Telefon çağırır, çırpınır qəlbim,  
Süzülür gözümdən yaş gilə-gilə.

Hər gün zəng edirəm yenə ümidlə,  
Möcüzə gözləyən insanlar kimi.  
Yuxusuz gecələr, narahat günlər  
Səndən qalib mənə yadigar kimi.

Telefon nömrəsi... Təsəlliyə bax,  
Gündə neçə dəfə mən zəng vururam.  
Sənin həsrətinə dözməkdən ötrü,  
Qəlbimi nömrənlə ovundururam.

## DƏYİŞİB

Deyirsən ki, dəyişmişəm nədənsə,  
Bilmirsənmi həsrət məni dəyişib?  
Öz-özümə, içün-için yanmışam,  
Bu gizlicə ülfət məni dəyişib.

Axı necə dəyişməyim, necə mən,  
Kimsə varmı kədərimi bölə tən?  
Qismətimə qəm yazılıb əzəldən,  
Kədər məni, möhnət məni dəyişib.

Yaltaqlıqdan üzə pərdə taxan var,  
Durğun su tək hər tərəfə axan var.  
Məhəbbətə əyləncə tək baxan var,  
Beləsinə nifrət məni dəyişib.

Əyilməzəm düşmənə mən, yada mən,  
Dəyişməzəm, atılsam da oda mən.  
Biganəyəm şöhrətə mən, ada mən,  
Bəlkə də bu adət məni dəyişib.

Məhəmmədəm, safdı arzum, diləyim,  
Dar günümədə dostlar olub gərəyim.  
Onlar üçün dəyişməzdi ürəyim,  
Nə olsun ki, həyat məni dəyişib.



## **Ələmdar KEŞTƏKLİ**

*Ələmdar Nəriman oğlu Əmiraslanov 1958-ci ildə Kəlbəcər rayonunun Keştək kəndində anadan olub. Kəlbəcərdə orta məktəbi, sonra Bakıda Slavyan Universitetinin Rus dili və ədəbiyyatı fakültəsini bitirdikdən sonra doğma yurda qayidaraq, Yellicə, Armudlu, Təkdam, Həsənlər kənd məktəblərində müəllim işləmişdir.*

*Ələmdar Keştəklinin indiyə kimi iki şer kitabı çapdan buraxılmışdır.*



## YAXŞIDI

Kinayəli sözlər gəl demə mənə,  
Öz yurdumun dadi, tamı yaxşdı.  
Dəbdəbəli saraylardan bil, yenə  
Kəlbəcərin qara damı yaxşdı.

Barı gəl danışma sudan-havadan,  
Qızınmadıq suynan yanan sobadan.  
Billur qabqacaqdan, gümüş tavadan,  
Nənəmin köhnə mis camı yaxşdı.

Ələmdaram, dərd sinəmi dəlibdi,  
Məsləhəti yazı yazan bilibdi.  
Sənə elə, mənə belə gəlibdi,  
Yurdunu sevirsə, hamı yaxşdı.

## İNDİ

*təcnis*

Yayın istisində qovrulan ürək,  
Darıxma, dan yeli ay əsər indi.  
Olaydım Göyçədə, ya Dəlidağda,  
Dağlarda bulaqlar, ayə, sərindi.

Gəl götür qələmi ələ, bir də yaz,  
Gələ üzümüzə orda bir də yaz.  
Gəlməyə quşbeyin, bir ağlı dayaz,  
Meydan ağılındı, ayə, sərindi.

Götür külüngünü ayır, yar daşı,  
Yağdırır başıma nadan yar daşı,  
Yarı ciyninə al, indi yar daşı,  
Aç qəlbi hamıya, ayə, sər indi.

Söz deyib yazmağa gəlməyir üzüm,  
Naşiyam, dəryada mən necə üzüm?  
Gedib yar bağından bir ləçək üzüm,  
Ələmdara eylər yar əsər indi.





## **Zamin QURBANOV**

*Zamin Bakir oğlu Qurbanov 1960-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1976-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıtdakı kimya zavodunda operator kimi əmək fəaliyyətinə başlayıb. 1978-80-ci illərdə hərbi xidmətdə olub.*

*Zamin Qurbanov Dədə Şəmşir ocağının yetirmələrindəndir.*

## İMİŞ

Çox düşündüm, mətləb qana bilmədim,  
Demə, buna səbəb az yaşım imiş.  
Dost-tanışa dedim vaxtsız qocalma,  
Bilmədim ağaran öz başım imiş.

Taleh tezcə verdi ömrümü qısa,  
Heç kəsin bəxt oxu dəyməsin daşa.  
Elə bil ki, düsdüm leysan yağışa,  
Sən demə, bu yağış göz yaşım imiş.

Zamin, bax gərdişin ruzigarına,  
Hicran verdi əmr novbaharına,  
Gördüm xilaf çıxan etibarına  
Bir yad kimsə deyil, qardaşım imiş.

## MƏNƏM

Gileyliyəm, fələk, sənin əlindən,  
Sönməyən odlara qalanan mənəm.  
Didərgin olmuşam doğma elimdən,  
Qəmlərin əlində talanan mənəm.

Dünya xəlbirində fırladır məni,  
Yağdırır başıma qəm möhnətini.  
Uçurub könlümün səltənətini,  
Batib al-qanına bulanan mənəm.

İnsan gərdiş üçün itaətkardı,  
Günüm ahla keçdi, saçım ağardı.  
Əcəl öz bağına qonaq çağırıldı,  
Xəzanlı bağçanı dolanan mənəm.

Zamin, gözlərinin silinməz yaşı,  
Getməz xəyalımdan sevda atası.  
Başına dəydikcə taleyin daşı,  
Hicran rübabında çalınan mənəm.

### **VERİB**

Haqq deyə, göylərdən yapışan yazıq,  
O dərdi, möhnəti gör kimə verib?  
Kədərdən od tutub alışan yazıq,  
Əzabı, zəhməti gör kimə verib?

Dünya o dünyadı, tarix dəyişib,  
Bu fikri çəkməkdən başım keyləşib.  
Altun saraylarda cəllad əyləşib,  
Qüvvəti, qüdrəti gör kimə verib.

Qarğalar bülbüle deyir şikəstə,  
Namərd hökm oxuyur mərdə qəfəsdə,  
Gədələr əyləşib xəzinə üstə,  
Dövləti, sərvəti gör kimə verib.

Gözdə su qalmadı, damcı yaşı üçün,  
Zamin, çox ağlarsan sən için-için.  
Dəyişə bilməzsən hökmün gərdişin,  
Qəmli hekayəti gör kimə verib.

## Hikmət ƏLİŞOĞLU

*Məmmədov Hikmət Əliş oğlu 1981-ci ildə Kəlbəcər Rayonunun Otaqlı kəndində anadan olub. Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının məzunuudur.*

*Şer yazmaq həvəsi onda erkən başlasa da, dövri mətbuatda son vaxtlar dərc olunmağa başlayıb. Ailələri Hacıkənd qəsəbəsində məskunlaşıb.*



### **ALIN YAZISI**

Bu həyat çətin ki, üzümə gülə,  
Ürəyim dağlıdır, sinəm sitəmli.  
Nələr çəkdiyimi kim hardan bilər,  
Yenə də qalmışam gözləri nəmli.

Həsrətlə açılır üzümə səhər,  
Doğan günəşə də dodaq büzürəm.  
Dözülməz həsrətə dözüb birtəhər,  
Əlçatmaz vüsala körpü düzürəm.


Kədər ümmanında olub bir gəmi,  
Özüm də bilmirəm üzürəm hara.  
Sinəmə dağ çəkir hicranın qəmi,  
Son qoy intizara, gəldim zinhara.

Bu alin yazısı – pozulan deyil,  
Tanrıdan verilib mənə bu qismət.  
Yalvarıb yaxandan asılan deyil,  
Dərdini içində daşıyır Hikmət.



## **Şahmalı ŞÜKÜROV (Hidayət)**

*Kəlbəcərin Quzeyçirkin kəndində anadan olub. Ali Hərbi Akademiyani bitirdikdən sonra Bərdədə yaşayıb. Bədbəxt hadisə nəticəsində sol ayağını itirərək birinci qrup əlil olan Hidayət maraqlı şerlər müəllifidir. Şerlərinin əsas mövzusu vətən həsrətiylə bağlıdır.*



## **KƏLBƏCƏRƏ**

Bir vaxtı var idi gül də, çiçək də,  
Ağac da edirdi naz Kəlbəcərə.  
Bir namərd qonşunun xəyanətindən  
Qara geydi gəldi yaz Kəlbəcərə.

Talandı sərvəti, talandı varı,  
Soldu güllü bağı, töküldü barı.  
Qisasın bizdəymış, ey ulu Tanrı,  
Sən atdın sönməyən köz Kəlbəcərə.

Niyə belə etdin, ürəyin daşdı?  
Millət ayaqyalın dağları aşdı.  
Zülüm ərşə çatıb, bu nə savaşdı,  
Yandırıb, deyirsən döz, Kəlbəcərə.

Sizə qurban olum, a buz bulaqlar,  
Gör kimə qalibdi səfali dağlar?!  
Dərin düşüncədən yorular, ağlar,  
Dikilibdi hansı göz Kəlbəcərə?

Hidayət, dərdindən əsir ürəyin,  
Müddətdir düşübdür əsir ürəyin.  
Xəyalən dağları gəzir ürəyin,  
Deyir Dədə Şəmşir söz Kəlbəcərə.



## Ənvər ŞÜKÜROV

*Ənvər Şükürov Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olub. Ömrünün yarısından çoxunu müqəddəs bir peşaya - müəllimliyə həsr edib. Hazırda məcburi köçküñ kimi Mingəçevir şəhərinə sığınıb. "Dağlar dağımıdı mənim" kitabıının müəllifidir.*



## QOCALDIM

Vaxt var idi, zirvələrdə gəzərdim,  
İndi də yenmişəm düzə, qocaldım.  
Bu uzaq ellərdə, qərib diyarda  
Düşmüşəm söhbətə, sözə, qocaldım.

Fələyin qurduğu oyuna düşdüm,  
Şıdırğı selinə, suyuna düşdüm.  
Qaçqınlıq qışına, yayına düşdüm,  
Qırışlar yenibdi üzə, qocaldım.

İllər ötüşübdü, az deyil yaşım,  
Nələr çəkməyibdi bəlalı başım.  
Yatıbdı iqbalım, yek olub şeşim,  
Dərd-ələm çıxıbdı dizə, qocaldım.

Qaçqınlıq illərim havayı keçdi,  
Kəlbəcərsiz ömrüm-günüm bir heçdi.  
Yazılıq canım sevinc əkdi, qəm biçdi,  
Toranlıq yenibdi gözə, qocaldım.

Ürəyimdə çox diləyim, sözüm var,  
Sönmək bilməz atəşim var, közüm var.  
Ənvər, səndə hər dəndlərə dözüm var,  
Deyim dəndlərimi sizə, qocaldım.



## Kəmaləddin CIRAQ

*Çıraqov Kəmaləddin Əli oğlu 1957-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. 1972-ci ildə Kəlbəcər şəhər 2 sayılı orta məktəbi, 1980-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstитutunun ingilis dili fakültəsini bitirib. Əvvəllər Kəlbəcərin Günəşli kəndində müəllim, Laçın kənd məktəbinin direktoru olmuş, sonralar rayonda çıxan «Yenilik» qəzeti ilə əməkdaşlıq etmişdir.*

*Hazırda Kəlbəcər rayon 111 sayılı orta məktəbin müəllimidir.*

*Bədii yaradıcılıqla da məşğuldur. Dövri mətbuatda ara-sıra şer və məqalələrlə çıxış edir.*



## BİLMƏZ

Çölüm özümündü, içim özgənin,  
İçimi bilməyən, çölümü bilməz.  
Ölüm özümündü, itim özgənin,  
İtiyi bilməyən ölümü bilməz.

Yanan ürəyimi oda az qala,  
Ölməyimə ya çox, ya da az qala.  
Gur ocağım sönəcəkmiş az qala,  
Odumu bilməyən külümü bilməz.

Çiçəkli baharam boran içində,  
Güllü gülüstanam viran içində,  
Ayrılıq uzanır zaman içində –  
Yar mənə verdiyi zülümü bilməz.

Fələyin əliylə bağlanıb bacam,  
Hardasan, ey bağlı qapılar açan?!  
Mənə yara vuran yara möhtacam,  
Bir kəs onun kimi dilimi bilməz.



## Xəlil SADIQOV

*Xəlil Sadıqov Kəlbəcərin Zivel kəndində anadan olub. Uzun müddət əmanət bankında çalışıb. Kəlbəcərdə fəaliyyətdə olan «Dəlidügün nəğmələri» ədəbi birliyinin fəal üzvü kimi tənindib. Müxtəlisf ədəbi janrlarda qələmini sınayan Xəlil Sadıqovun şerlərinin əksəriyyəti işğal zamanı Kəlbəcərdə qalıb.*



## **TƏKƏM MƏN**

Xeyala dalmışam, dediyin kimi,  
Dağ dumandı, çəmən şehdi, təkəm mən.  
Günahkardı, itiribdi ilkini –  
Əlim gəlmir gözlərimi tökəm mən.

Göylərə baxmaqla dərdim azalmaz,  
Könlüm elə zimistandı, yaz olmaz.  
Yetim qalan məhəbbətdə naz olmaz,  
Qəm saziyam – «Dilqəmi»yə kökəm mən.

Ötən günə Xəlil necə yanmasın?  
Usta varmı, sınañ qəlbi yamasın?  
Ürəyimdə əhd-peyman yuvasın  
Sən tikmişən, az qalıram sökəm mən.

## **DEMƏ**

Yun gəbə olunca daraq nə çəkir,  
Hələ daranmamış xaliyam demə.  
Nadan dostum, ürək gözdən oxunmur,  
Mən sənin qəlbindən haliyam demə.

Tülkü qurddan qorxar, yarasa gündən,  
Əyiləndə ulaq hürkər yükündən.  
Zatın yoğrulubsa yovşan kökündən,  
Zəhmətkeş arının balıyam demə.

Yəqin mənliyini vermisən yelə,  
Hələ gec duyarsan, arsızlıq elə...  
Dünyaya gəlmisən sən elə-belə,  
Dərdin Xəlil kimi quluyam demə.

## KİTABIN İÇİNDƏKİLƏR

ULU SÖZ, ULU DİYAR (Adil Cəmilin ön sözü) .....	3
<b>AŞIQ QURBAN AĞDABANLI .....</b>	<b>7</b>
Dolana-dolana .....	8
Arasında .....	8
Könlüm .....	9
İndən bclə .....	9
Altıbdı .....	10
Yoxdu, yox .....	10
Çətindi .....	11
Görməsin .....	12
Bir-bir .....	12
İtirdim .....	13
Qayıdı .....	13
Bal qaymağınan .....	14
Ürəyim .....	14
Gözəl .....	15
Bilməm .....	16
Nədəndi .....	16
Bəs ağlamazmı .....	17
Yaxşıdı .....	17
Vaxtı .....	18
Olmaz .....	18
Mən .....	19
Gözlər .....	19
<b>AŞIQ ŞƏMSİR .....</b>	<b>21</b>
Bir də gel .....	221
Vədəsində .....	22
Oğluyam .....	23
Dcdim-dcdi .....	24
Bch mənə .....	25
Görünsün .....	25
Güllünün .....	26
Qocaldım .....	27
Bir səhər mchi .....	28
Mənim kim .....	29
Öldür .....	29
Murovun .....	30
Dağlar .....	32
Məni .....	32
Əldən gedər .....	33

<b>AŞIQ BƏSTİ .....</b>	<b>35</b>
Kimi .....	36
Bilginən .....	36
A qurban .....	37
Bu dünya .....	37
Ay olmaz .....	38
Dəyməmiş .....	38
Düşmüşəm .....	39
Dağlar .....	39
Lalə .....	40
Düşsün .....	40
Çobandağı .....	41
Dağlar .....	41
Məni .....	42
İnanmir .....	43
<b>AYRIM ƏHMƏD .....</b>	<b>44</b>
Nə manası var .....	45
Bimar Əli .....	46
Tərsinə döndü .....	47
Əsmər .....	48
Dilberim .....	48
Deyilem .....	49
Çəkə bilməz .....	49
Nədəndi .....	50
<b>ŞAİR FİRUDİN .....</b>	<b>51</b>
Səndən .....	52
Dağlar .....	52
Zavallı-zavallı .....	54
Götme .....	54
Var .....	55
Eylədin .....	56
Qaldı .....	56
<b>ƏNVƏR RZA .....</b>	<b>57</b>
Yollar haçalanır .....	58
Cizz! .....	58
Dərə .....	59
Kəndimiz .....	60
Çörək .....	60
Payız lövhəsi .....	61
Külü məni yandırır .....	62
Birçə sənsən, birçə mən .....	63
Mənim yurdum, mənim xalqım .....	63
Gözəllik .....	64

<b>BƏHMƏN VƏTƏNOĞLU.....</b>	<b>66</b>
Bəhmən.....	67
Kəlbəcər mənim .....	67
Dağıldı .....	68
Gözəllər.....	69
Bilər.....	69
Çotindi .....	70
Sən dəmə .....	71
Mən kiməm.....	72
Dəhşətdir, dəhşət.....	72
Yazığım gəlir .....	73
<b>SÜCAƏT.....</b>	<b>75</b>
Əskik olmaz .....	76
Bu dildə .....	76
Yadına düşdü .....	77
Kəlbəcəri hardan alım .....	78
Kəlbəcər .....	79
Qızım .....	79
<b>MƏMMƏD ASLAN.....</b>	<b>80</b>
Məndən sonra .....	81
Kəlbəcər .....	82
Ürəyimdə .....	83
Ay dədə şəmşir.....	84
Baharla söhbət .....	85
Günahı kimdə .....	85
Qısqanıram dağları.....	86
Unut görüm.....	87
Azər-Baycan.....	88
<b>ADİL CƏMİL .....</b>	<b>90</b>
Yaşadım .....	91
Qocalır .....	92
Dördlüklər.....	92
Həyat savaş dəmək .....	93
Daş haqqında düşüncələr .....	94
Ağlaram .....	96
Dədə şəmşir.....	97
Qarlı qış gecəsi .....	98
Gəlmışəm .....	99
Məni bağışlama.....	99
<b>QAMIŞLI RÜSTƏM .....</b>	<b>101</b>
Görməmişəm .....	102
Tək-tək .....	102
Düz gələ.....	103
Sarı.....	103

<b>AŞIQ BƏSTİ</b> .....	<b>35</b>
Kimi .....	36
Bilginən .....	36
A qurban .....	37
Bu dünya .....	37
Ay olmaz .....	38
Dəyməmiş .....	38
Düşmüşəm .....	39
Dağlar .....	39
Lalə .....	40
Düşsün .....	40
Çobandağı .....	41
Dağlar .....	41
Məni .....	42
İnanmir .....	43
<b>AYRIM ƏHMƏD</b> .....	<b>44</b>
Nə mənası var .....	45
Bimar Əli .....	46
Tərsinə döndü .....	47
Əsmer .....	48
Dilberim .....	48
Dcyiləm .....	49
Çəkə bilməz .....	49
Nədəndi .....	50
<b>ŞAİR FİRUDİN</b> .....	<b>51</b>
Səndən .....	52
Dağlar .....	52
Zavallı-zavallı .....	54
Gctmə .....	54
Var .....	55
Eylədin .....	56
Qaldı .....	56
<b>ƏNVƏR RZA</b> .....	<b>57</b>
Yollar haçalanır .....	58
Cizz! .....	58
Dərə .....	59
Kəndimiz .....	60
Çörək .....	60
Payız lövhəsi .....	61
Külü məni yandırır .....	62
Bircə sənsən, bircə mən .....	63
Mənim yurdum, mənim xalqım .....	63
Gözəllik .....	64

<b>BƏHİMƏN VƏTƏNOĞLU.....</b>	<b>66</b>
Bəhmən.....	67
Kəlbəcər mənim .....	67
Dağıldı .....	68
Gözəllər .....	69
Bilər .....	69
Çotindi .....	70
Sən demə .....	71
Mən kiməm .....	72
Dəhşətdir, dəhşöt .....	72
Yazığım gəlir .....	73
<b>SÜCAƏT.....</b>	<b>75</b>
Əskik olmaz .....	76
Bu dildə .....	76
Yadıma düşdü .....	77
Kəlbəcəri hardan alım .....	78
Kəlbəcər .....	79
Qızım .....	79
<b>MƏMMƏD ASLAN.....</b>	<b>80</b>
Məndən sonra .....	81
Kəlbəcər .....	82
Ürəyimdə .....	83
Ay dədə şəmşir .....	84
Baharla söhbət .....	85
Günahı kimdə .....	85
Qışqanıram dağları .....	86
Unut görüm .....	87
Azər-Baycan .....	88
<b>ADİL CƏMİL .....</b>	<b>90</b>
Yaşadım .....	91
Qocalır .....	92
Dördlüklər .....	92
Həyat savaş demək .....	93
Daş haqqında düşüncələr .....	94
Ağlaram .....	96
Dədə şəmşir .....	97
Qarlı qış gecəsi .....	98
Gəlmışəm .....	99
Məni bağışlama .....	99
<b>QAMIŞLI RÜSTƏM .....</b>	<b>101</b>
Görməmişəm .....	102
Tək-tək .....	102
Düz gelə .....	103
Sarı .....	103

<b>ZAL CABBARLI .....</b>	<b>104</b>
Gəz.....	105
Olaydım .....	105
Olduğunu .....	106
Görəsən.....	106
Abdulla .....	107
Səni.....	107
Dayna.....	108
<b>DƏMİRÇİ Abbas.....</b>	<b>109</b>
Ya dala məni.....	109
Ya dala məni.....	110
Mən alı dedi .....	110
Deyir .....	111
İndi.....	111
Burda.....	112
Amandı .....	113
<b>QARA ƏLƏSGƏROV .....</b>	<b>114</b>
Naz cyləyir.....	115
Yar ata məni.....	115
Bu yaddı mənə.....	116
Gəlibdi .....	116
İnsanları .....	117
<b>ŞAMIL ƏSGƏR DƏLİDAĞ .....</b>	<b>118</b>
Qurban .....	119
Döndərər.....	119
Dördlüklər.....	120
Çəkər .....	120
Sinə sinədən .....	121
Azərbaycanım.....	122
Yixılma .....	122
Bayatılar.....	123
<b>SƏFƏR VERDİYEV .....</b>	<b>124</b>
Harasındadır.....	125
Gəlmışəm .....	125
Gördüm.....	126
Sənsiz.....	127
Xalı da yadda .....	128
Mən.....	128
<b>QƏNBƏR ŞƏMŞİROĞLU .....</b>	<b>130</b>
Gözəldi .....	131
Ağlama.....	131
Gözel qız.....	132
Olaydım .....	132
Scvdim .....	133

<b>ƏLİ QURBAN DASTANÇI .....</b>	134
Şükür, ilahim.....	135
Dədə şömsir .....	135
Mən necə gülüm .....	136
<b>SEYİD ƏLİ .....</b>	138
Məhəbbətdir .....	139
Söyləyir.....	139
İlhamımla bölmüşəm .....	140
Qəzəllər .....	140
<b>ƏLQƏMƏ ƏMRƏHİOĞLU .....</b>	142
Şəmşirin.....	143
Səhər, ay səhər .....	143
Birdən-birə .....	144
Ay zəlimxan.....	145
<b>ALLAHVERDİ QƏMKƏŞ.....</b>	146
Yatıbdı .....	147
Gctdi .....	148
Öyünür .....	148
Əylənəndə .....	149
Eylər .....	149
Dağların .....	150
<b>ŞAPLAR ƏLİ .....</b>	151
Mamoğlu.....	152
Çətindi .....	152
<b>SALMAN UĞURLU .....</b>	153
Ay qız.....	154
Salasan da .....	154
Gözlər .....	155
Barışaq .....	156
Ay qız.....	156
Nədəndi .....	157
Gctdi .....	157
Ölləm .....	158
Bilər .....	158
<b>ƏYYUB CABBAROV .....</b>	160
Xanımsanmış .....	161
Gözlərin .....	161
Qaytar .....	162
Sən oldun .....	162
Köçürüm səni .....	163
Demisən .....	163
Gəlmışəm .....	164
Ulayır .....	165

<b>YAQUB CABBAROV .....</b>	<b>166</b>
Dəlidağ ağılli, dəlidağ dəli .....	167
Bu dərdi .....	168
Ömrümü keçirdim barmaqlarımda .....	168
Yandı.....	169
<b>BEHBUD QANDALOĞLU.....</b>	<b>170</b>
Nə pis olarmış .....	171
Yaşayıram .....	171
Zamandı .....	172
Altı hərfdir .....	173
<b>MİRŞƏYYAF ZAMANLI.....</b>	<b>174</b>
Anama məktub.....	175
Qərib olmuşam .....	175
Necə gedim ziyarətə .....	176
Quşlar da bize «gülür».....	178
<b>OVÇU ƏLƏSGƏR.....</b>	<b>180</b>
Sən .....	181
Gcdirsiz.....	181
Rübailər .....	182
<b>SABƏR ŞƏMŞİROĞLU .....</b>	<b>188</b>
Hayıfsan .....	189
Kimi .....	189
<b>CAVİD QƏNBƏROĞLU .....</b>	<b>191</b>
Vətən, ox.....	192
Çıxmamalıydın.....	192
Gel yaratmağa.....	193
<b>NƏSİN NƏBİOĞLU .....</b>	<b>194</b>
Vətən, sənin yaraların sağalmaz .....	195
Elə ad scç ki.....	196
A nənəmin cəhrəsi .....	196
Etiraf .....	197
Sən mənim ən ezziz didərginimsən .....	198
<b>ƏLƏMDAR CABBARLI .....</b>	<b>200</b>
Dərd .....	201
Zülfünə sarı.....	201
Dəymədim xətrinə .....	202
Bu dərd anamı ağlatdı .....	202
Dcdilər toyun olacaq .....	203
Allaha şükür.....	204
<b>ELŞƏN ƏZİM .....</b>	<b>205</b>
Qıfil .....	206
Allah, bu dünyaya şair göndərmə .....	207
Sərnişin qatarı .....	208
Əyalət şairləri .....	209

Mən niyo bələyəm.....	209
Unutmaq asan deyil.....	210
Məhəmməd hadiyo müştuluq,.....	211
Yaxud satıram şərlərimi.....	211
<b>NADİR MƏMMƏDLİ.....</b>	<b>213</b>
Göldim .....	214
Yurdsuz yurdadaşma .....	214
Demirdin səbr cyle .....	215
Vermoz .....	215
<b>MEHDİXAN KƏLBƏCƏRLİ .....</b>	<b>216</b>
Ana əlləri .....	217
Bundan artıq.....	217
Biganə qalma .....	218
Vətəndir .....	219
Ancaq.....	219
Qoribdi.....	220
Yola sal məni .....	221
<b>İDRİS VERDİYEV .....</b>	<b>222</b>
Kəlbəcərdədi .....	223
Aparmayıb .....	223
Gətirməmişəm .....	224
Qəmkəşin .....	225
Üstündən .....	225
<b>ƏBÜLFƏT SARIOĞLU .....</b>	<b>227</b>
Gələr .....	228
Tərəf .....	229
Vura-vura .....	229
Məni .....	230
Yaşayır .....	231
Çıxmayıb .....	232
Adam var .....	232
Kəndimin .....	233
<b>ZƏRRƏF TƏHMƏZOĞLU .....</b>	<b>234</b>
Vətəndə qəriblik .....	234
Vətəndə qəriblik .....	235
Torpaqsız kişi .....	235
Olsun .....	236
Dədə şəmşir .....	237
Sevgi duyguları .....	237
Bayatılar .....	238
<b>YUSİF HÜSEYN .....</b>	<b>240</b>
Yazığım gəlir .....	241
Görünür .....	242
Düşdü .....	243

Bu qatar.....	244
Qarabağım.....	244
<b>HİDAYƏT ELVÜSAL.....</b>	<b>247</b>
Kəlbəcər .....	248
Apar məni .....	248
Ayrılaq .....	249
<b>YETİM HƏBİB.....</b>	<b>250</b>
Ağdaban.....	251
Yoxdu .....	251
Yaraşır.....	252
Şəmbanın .....	253
<b>YAQUB İSMAYIL.....</b>	<b>254</b>
Qayıtmaz.....	255
Kəlbəcər .....	255
Düşmüsəm .....	256
<b>HƏBİB TƏBİB.....</b>	<b>257</b>
İstisu.....	258
Ömrümü.....	258
Dəyməz.....	259
Rübailər .....	260
<b>ALLAHVERDİ PİRAN.....</b>	<b>261</b>
Kəlbəcər .....	262
Başına dolanım .....	262
<b>İQBAL ÇƏPLİ.....</b>	<b>264</b>
Şirindi .....	265
Məni.....	265
Saç ağartmışam .....	266
Gəlir.....	266
Küsübdü .....	267
Allah-allah .....	267
<b>ELŞAD MUSTAFA .....</b>	<b>268</b>
Bu dünya.....	269
Talanmaq üçün.....	269
Son nəfəsidir.....	270
<b>ISMƏLİ DAĞLAROĞLU.....</b>	<b>271</b>
Sənnən .....	272
Bu qan lildi, araz kimi.....	272
Çıxır .....	273
Yanıram, a dağlar.....	274
<b>ZAHİD MUXTAR .....</b>	<b>275</b>
Aman vər .....	276
Dəydi .....	276
Dcyin.....	277

<b>İLHAM MƏMMƏDLİ .....</b>	<b>278</b>
O dağlara çevirmişəm üzümü .....	279
Düşər .....	280
Qadan alım .....	280
Sən .....	281
Hara gcdir bu dünya? .....	282
<b>CABİR UMUDOĞLU .....</b>	<b>283</b>
Səbrin nə'çox imiş, ay cv yiyoşı .....	284
Qorxuram .....	285
Sözün fağır zamanıdı .....	285
Ula, qurdum, ula .....	286
Vətən, məni bağışlama .....	287
<b>KAMRAN UĞURLUYEV .....</b>	<b>288</b>
Ürəyim .....	289
Vaxtları .....	289
Var .....	290
Qocalanda .....	290
Düşsün .....	291
Məni .....	291
<b>KAMAL NEMƏT .....</b>	<b>292</b>
Görmüşəm .....	293
Qala-qalmaya .....	293
Lələ .....	294
Bayatılar .....	294
<b>AKİF KAMAL .....</b>	<b>296</b>
Yaddan çıxdıram .....	297
Tərtər .....	297
Dərdin alım .....	298
Uşaqlıara tayam indi .....	299
Nə sən dillənirsən .....	299
Səndən ötrü .....	300
<b>BAĞBAN UMUD .....</b>	<b>302</b>
Dünyadır .....	303
Cavanlıq .....	303
Düşməsin .....	304
<b>NAMİQ DƏLİDİAĞLI .....</b>	<b>305</b>
Bitməmiş şer .....	306
Ağ gecənin nağılı .....	306
Üşüyür .....	306
Dağlar nccədir .....	307
<b>VƏLİ SÜLEYMAN ÇİÇƏKDAGLI .....</b>	<b>309</b>
Kim qazanar, kim yeyər .....	310
Fırladır .....	310
Dolanır .....	311

Şair.....	311
Qələmim.....	312
<b>POLAD NAGI.....</b>	<b>313</b>
Mənim.....	314
İndi.....	314
Yoxdu .....	315
Oxu, bülbü'l .....	315
Əydik dünyani.....	316
<b>MƏHƏBBƏT KƏLBƏCƏRLİ.....</b>	<b>317</b>
Ya xala məni.....	318
Qoyub gəlmışəm.....	318
Mənim.....	319
Mənə.....	320
Mənim.....	321
Övladsız övlad .....	322
<b>İSMAYIL QƏMXAR.....</b>	<b>324</b>
Neyləyim.....	325
Gördüm .....	325
Qaldı .....	326
Qalaydım .....	327
<b>İSMAYIL NƏCƏFOĞLU.....</b>	<b>328</b>
Qaldı .....	329
Var .....	329
<b>ƏDALƏT DƏLİDAĞLI.....</b>	<b>331</b>
Qoca dünya .....	332
Dağlar .....	332
Bclə ömrü mən neylərəm .....	333
Nəs ilə.....	333
<b>NURƏDDİN RUMİ .....</b>	<b>334</b>
Vətən dərdi .....	335
Dağlar .....	335
<b>ÜĞURLU XƏLİL .....</b>	<b>336</b>
Xatırla məni .....	337
Kaş .....	337
Məni.....	338
Hardasan .....	338
<b>ELDAR İSAYEV .....</b>	<b>340</b>
Dağlar .....	341
Nə dcyirsən .....	341
Kəlbəcər .....	342
<b>HƏRBİB ƏHMƏDOV .....</b>	<b>343</b>
Məni.....	344
Hanı .....	344
Bilmirik .....	345

<b>IIACI SABİR MİKAYIL</b>	346
İnsan.....	347
Düşər.....	347
Arzu .....	348
<b>ÇƏRKƏZ XÖLƏZƏKLİ</b> .....	349
Qalaydin.....	350
Mən.....	350
<b>ƏMRƏHİ QƏMXAR</b> .....	351
Bilmirəm.....	352
<b>QAFAR VERDİYEV</b> .....	353
Dağlar .....	354
Bacım.....	354
<b>MƏHƏMMƏD NƏRİMANOĞLU</b> .....	356
Kəlbəcərimin.....	357
Dağları .....	357
Anamın .....	358
Ömrümün köçkün illeri.....	358
Yavaş-yavaş .....	359
<b>ZAKİR HƏSƏNOĞLU</b> .....	360
Qoymayıñ, əyilə dağlar.....	361
Vermişəm .....	361
Könlüm istəyir .....	362
Şirin-şirin.....	362
<b>NƏRİMAN OCAQLI</b> .....	364
Bir el vardı .....	365
Çay boyunca .....	365
<b>ORXAN ADİLOĞLU</b> .....	367
Əsgər qcyrəti .....	368
Könlümü vermişəm sənət cşqınə.....	368
Qəçrəş mcşəsi.....	369
<b>YUNUS ŞƏMILOĞLU</b> .....	370
Dünya.....	371
Düşür yada .....	371
Dəyməz.....	372
Heyf .....	372
Göreydim.....	373
<b>BƏXTİYAR YUNUSOĞLU</b> .....	374
Düşdü.....	375
Mən.....	375
<b>İBRAHİM SƏFƏRLİ</b> .....	376
Kəlbəcər .....	377
«kərəmi»də.....	377
<b>XATIRƏ NADİRXANLI</b> .....	378
Yoxdur .....	379

Ycnə də.....	379
Ağlayır .....	380
Eylər .....	380
Əvəzinə.....	381
Mənim.....	381
Məndən ümid gözləmə ta .....	382
<b>MİRVARİ ELSEVƏR .....</b>	<b>383</b>
Əsgər anası .....	384
Bayatılar.....	385
<b>QISMƏT KƏLBƏCƏRLİ .....</b>	<b>387</b>
Yandım .....	388
Gözlə, qayıdaram qələbə günü .....	388
Gccikirsən.....	389
<b>XƏQANI HƏBİBOĞLU .....</b>	<b>390</b>
Qalmışq.....	391
Şeir yazıram .....	391
Bənövşə .....	392
<b>DƏRZİ SÜSƏN .....</b>	<b>393</b>
Olsa .....	394
Mən.....	394
Axtarıram.....	395
<b>BALABANÇI NƏCƏF .....</b>	<b>396</b>
Gəlmışəm .....	397
Baxıram.....	397
<b>AZƏR ŞAHSUVAROĞLU .....</b>	<b>398</b>
O .....	399
Oldu .....	399
<b>ADİL DƏLİDAĞLI .....</b>	<b>400</b>
Gətirmişəm .....	401
Sənin.....	401
<b>VAQİF HƏSƏNOĞLU.....</b>	<b>402</b>
Dönüb .....	403
Kaş .....	403
Ay allah.....	404
<b>GÜLLƏR MƏMMƏDQIZI .....</b>	<b>405</b>
Kəlbəcəri görə bilsəm .....	406
Bayatılar.....	406
<b>GÜLGƏZ XƏLİLQIZI .....</b>	<b>409</b>
Bayatılar.....	410
<b>NÜŞABƏ BƏKİRQIZI .....</b>	<b>415</b>
Ccyranıım.....	416
Olum .....	416
Amandı .....	417

<b>KİFAYƏT İSMAYILQIZI.....</b>	<b>418</b>
Sərhədçilərə.....	419
Kəlbəcərə gedən yollar .....	420
<b>SEVDA DƏLİDAĞLI.....</b>	<b>421</b>
Möhtacam .....	422
İstomodim.....	422
<b>NİZAMİ HACIOĞLU .....</b>	<b>423</b>
Qadası .....	424
Olmamışam.....	424
<b>XANLAR BAYRAMOV.....</b>	<b>425</b>
Bəxtim .....	426
Şirin .....	426
Ağlayır .....	427
<b>MƏHİMMƏD ƏLƏKBƏRLİ .....</b>	<b>428</b>
Qoy elə yaşatsın xəyallar məni.....	429
Teləfon nömrəsi... Tosolliyo bax .....	429
Dəyişib.....	430
<b>ƏLƏMDAR KEŞTƏKLİ .....</b>	<b>431</b>
Yaxşıdı.....	432
İndi.....	432
<b>ZAMİN QURBANOV .....</b>	<b>434</b>
İmiş .....	435
Mənəm.....	435
Verib .....	436
<b>HİKMƏT ƏLİŞOĞLU .....</b>	<b>437</b>
Alın yazısı .....	438
<b>ŞAHMALI ŞÜKÜROV (HİDAYƏT).....</b>	<b>439</b>
Kəlbəcərə .....	440
<b>ÖNVƏR ŞÜKÜROV.....</b>	<b>441</b>
Qocaldım .....	442
<b>KƏMALƏDDİN ÇIRAQ .....</b>	<b>443</b>
Bilməz.....	444
<b>XƏLİL SADIQOV .....</b>	<b>445</b>
Təkəm mən .....	446
Dəmə.....	446

*Antologiyanın nəşrinə göstərdiyi  
maddi və mənəvi qayğıya görə  
Cavid Qənbər oğlu Qurbanova  
dərin təşəkkürümüzü və  
yüksek ehtiramımızı bildiririk.*

*Tərtibçilər*

## KƏLBƏCƏR DÜNYASI: Yüz şairin bir kitabı

*Tex.redaktoru: Mehdi İSGƏNDƏROV  
Rəssamı: Zaur QAFARZADƏ  
Korrektoru: Orxan ADİLOĞLU  
Kompüterdə yiğan: Sənan SADIQZADƏ*

Çapa imzalanmışdır: 07.10.2005  
Kağız formatı: 60x90 1/16  
H/n həcmi: 28,75 ç.v.  
Sifariş: 837  
Sayı: 1000 (*I buraxılış*)

---

Kitab “ADİLOĞLU” MMC-nin mətbəəsində  
hazır diapozitivlərdən istifadə olunmaqla  
ofset üsulu ilə çap edilmişdir.

*Ünvan: Bakı şəh., Ü.Hacıbəyov küç., 38/3  
Tel.: 498-68-25; faks: 498-08-14*



*Antologyanın nəşrinə göstərdiyi  
maddi və mənəvi qayğıya görə  
Cavid Qənbər oğlu Qurbanova  
dərin təşəkkürümüzü və  
yüksek ehtiramımızı bildiririk.*

*Tərtibçilər*

## KÖLBƏCƏR DÜNYASI: Yüz şairin bir kitabı

*Tex.redaktoru: Mehdi İSGƏNDƏROV  
Rəssami: Zaur QAFARZADƏ  
Korrektoru: Orxan ADİLOĞLU  
Kompüterdə yiğan: Sənan SADIQZADƏ*

Çapa imzalanmışdır: 07.10.2005  
Kağız formatı: 60x90 1/16  
H/n həcmi: 28,75 ç.v.  
Sifariş: 837  
Sayı: 1000 (*I buraxılış*)

---

Kitab “ADİLOĞLU” MMC-nin mətbəəsində  
hazır diapozyitlərdən istifadə olunmaqla  
offset üsulu ilə çap edilmişdir.

*Ünvan: Bakı şəh., Ü.Hacıbəyov küç., 38/3  
Tel.: 498-68-25; faks: 498-08-14*





